

# AZƏRBAYCAN NAĞILLARI

BEŞ CİLD

II CİLD

“ŞƏRQ-QƏRB”  
BAKİ-2005

*Bu kitab “Azərbaycan nağılları. Beş cilddə. I cild”  
(Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1961)  
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edəni:

**Məmmədhüseyn Təhmasib**

Redaktoru:

**Bəhlul Abdulla**

**398.2'094754 - dc 21**

**AZE**


**Azərbaycan nağılları.** Beş cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005,  
296 səh.

Xalq ədəbiyyatının zəngin xəzinəsi içərisində nağıllar nadir bir inci kimi parıldır. Dərin xeyallardan, böyük insan arzularından yaranmış olan gözəl romantikalı bu əsərlərdə insan səadətinə mane olan bütün qara qüvvələrə qalib gəlmək arzusu öz əksini tapmışdır. Xeyrin şərə, işığın zülmətə, yaxşının yamana zəfər çalması və b. şəkillərdə təzahür edən nikbinlik, xoşbəxt gələcəyə inam xalq nağıllarının başlıca ideya-fəlsəfi keyfiyyətlərin-dəndir.

Beşcildli “Azərbaycan nağılları”nın təqdim olunan cildində xalq arasında geniş yayılan, forma və məzmunca dəyişik nağıl nümunələri toplanmışdır. Kitabı vərəqlərkən oxucu istər-istəməz nağıllar aləminə düşəcək, bəşər övladının körpəlik çağından bəri damla-damla topladığı zehni-mənəvi-həyatı təcrübə xəzinələriylə, xalqımızın zövqü, düşüncəsi, adət-ənənələri, mübarizlik ruhu ilə tanış olacaqdır.


**ISBN 9952-418-71-7**

© “ŞƏRQ-QƏRB”, 2005



Azərbaycan Respublikasının Prezidenti  
İLHAM ƏLİYEVİN  
**“Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında”**  
12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir





## QARAQAŞIN NAĞILI

Biri var idi, biri yox idi, Allahdan başqa heç kəs yox idi. Bir odunu var idi. Bu odunçunun oğlu, usağı yox idi. Bir gün evdə ər-arvad oturub söhbət edirdilər. Söhbət vaxtı arvad ərinə dedi:

– A kişi, nə olaydı, bu evimizdə oğul adı çəkiləydi. Qorxuram düşüm ölüm, ürəyimdə oğul dağı qalsın.

Odunçu dedi:

– Ay arvad, nə səfəh-səfəh danışırsan? Cavanlıqda doğub törəmədin, yetmişində balalamaq isteyirsən?

Arvad kişinin bu sözünün üstündən heç bir söz demədi. Gecəni yatdırılar. Səhər tezdən arvad səhəngi götürüb odana suya getdi. Səhəngin odandan doldurub evə götürdü, yorulub yolda oturdu. Gördü ki, dizinin üstə bir göy yarpaq düşdü. Amma ətrindən doymaq olmur. Arvad yarpağı dilinin altına qoyub, səhəngi alıb ciyinə yollandı evə tərəf.

Arvad qanov qırığı ilə gedirdi, birdən səbir gətirdi. Yarpaq ağızından düşdü qanova. Su apardı yarpağı. Arvad səhəngi qoyub yerə, yüyürdü yarpağın dalınca. Ha burda, ha orda yarpağı tuta bilmədi. Bir xeyli yol gedib çatdı bir qalaçaya. Gördü ki, burada bir dərviş qabağına manqal qoyub, kitabdan oxuyub, manqala üfürür. Dərviş birdən qalxıb odunçunun arvadına dedi:

– Xoş gəlmisən!

Bir qaşıq ağızının suyundan damızdırıb qaşığa, odunçunun arvadına verdi. Odunçunun arvadı əvvəl qorxdı, istəmədi alıb içə. Sonra özünə

ürək verib, dərvişin tüpürcəyini alıb içdi. İçən kimi dərviş qalxıb ayağa, arvada bir sillə çəkdi, götürüb saldı otaqların birinə.

Odunçunun arvadı haçandan-haçana özünə gəlib gözlərini açdı, gördü ki, balaca bir otaqdı. Amma burda heç kəs yoxdu. Tez durdu ayağa qaçın, gördü ki, burada bir qapı var. Sındırıb qapını girdi içəri, gördü ki, burada o qədər arvad var gol görəsən. Saçından asılan saçın-dan asılıb, daşa dönən daşa dönüb. Odunçunun arvadı yapışib qızların birinin saçından açıb qoydu yerə. Xəbər aldı:

– Ey biçarələr, sizi saçınızdan kim, nə səbəbə asıb?

Qız dedi:

– Mən padşah qızıyam. Bir gün atamın bağında gəzirdim. Gördüm ki, yerdə bir göy yarpaq var. Görüb əlimdə oynadırdım, birdən yarpaq əlimdən sürüşüb düşdü qanova, başladı axıb getməyə. Mən də düşdüm yarpağın dalıncan ki, tutam. Gəlib çıxdım qalaçaya. Qabağıma bir dərviş çıxdı, tüpürcəyindən bir qaşiq verdi ki, içəm. Mən də iyri-nib atdım. Açığlı tutub, məni bu otağa salıb, saçımızdan asdı.

Odunçunun arvadı o biri arvadları da saçından açıb xəbər aldı ki:

– Bu nə əhvalatdı?

Necə ki, padşah qızı danişdi, o biriləri də elə danişanda odunçu arvadı dedi:

– Ey qızlar, bilin və agah olun! Mən də sizin gününüzdəyəm. Qızlar, gəlin qaçaq! Yoxsa bu dərviş bizi qırar.

Odunçunun arvadı arvadları qatıb qabağına, iki qapı keçdilər, üçüncüyə çatanda gördülər ki, qapının ağızında əjdaha var. Qızlar qor-xub geri qaçanda, odunçunun arvadı dedi:

– Qaçmayıñ! Bu saat mən bu əjdahanı öldürüm.

Odunçunun arvadı yeriyib irəli, yapışdı sağ əli ilə əjdahanın alt cənəsindən, sol əli ilə üst cənəsindən çəkib, dartib əjdahanı iki yero bölüb, atdı bir yana. Qapı açıldı. Keçdilər ikinci yə, gördülər ki, burada bir pələng var. Odunçunun arvadı tülükünü öldürmək istədi. Tülük dil açıb dedi:

– Məni öldürməyin, sizə yaxşılıq eləyim.

Odunçunun arvadı əl saxladı.

Tülük dedi:

– Dərviş qırx günün yuxusuna gedib. Bu gün qırx günü tamamdı. Ayılsa vayınızdı. Bax, bu qapıdan çıxıb qaçın!

Odunçunun arvadı tülkünü öldürmedi, tülüklü də bunlara yol gösterdi, qaçıb getdilər. Bir xeyli gedəndən sonra hərə öz evinə dağıldı, odunçunun arvadı da çatdı səhəngini qoyduğu yerə. Gördü ki, səhəngi sağ-salamatdı. Alıb səhəngi gəldi evinə.

Odunçu arvadı gedəndən sonra çox bikeyf idi. Ürəyindən min bir xəyalət keçirdi. Bir də onu gördü ki, arvad budu səhəng ciyinində gəlib çıxdı.

Odunçu yerindən qalxıb, əl atıb kösövə dedi:

– Ay itin qızı, hardaydın?

Arvad dedi:

– Kişi, bir səbir elə, başıma gələni sənə danışım, sonra neyləyir-sən elə!

Odunçu kösövü yerə qoyub dedi:

– Daniş görək!

Arvad başına gələn müsibəti ərinə danışdı. Odunçu arvadını çox istəyirdi. Əlacı kəsilib arvadına dinmədi. Birdən baxıb gördü ki, arvadı hamilədi. Od götürüb əl atdı dəyənəyə. Dəyənəyi qoyub yapışdı kö-sövdən. Kösövü qoyub, yapışdı baltadan ki:

– İtin qızı, sən hamiləsən, görək səni öldürəm.

Arvad dedi:

– Ay kişi, ağızında sənə bir Quran söz danışmışam. Bu olsa dərvishin tüpürçəyindən olacaq. Qoy görək başımıza nə gələcək.

Odunçu əl saxladı. Amma dərvish hərdən gözünün qabağında duranda kişini od götürdü, yenə şeytana lənət deyib, hirsini alırkı əlinə. Doqquz ay başa gəldi, arvad yükünü qoydu yerə, bir cüt qara qaş doğdu. Bu uşağın nə qolu var idi, nə qıçı, nə cəmdəyi, nə başı, nə də gözü. Amma bir cüt çatma qara qaş gözə görünürdü.

Odunçu düşdü qorxuya. Arvad qorxusundan qaçıdı.

Kişi yapışıp baltadan dedi:

– Arvad, dur kəlmeyi-şəhadətini de, səni öldürəcəyəm, sənin doğduğun təpənə dəysin.

Arvad dedi:

– A kişi, buru qədər səbir eləmisən, bir az da səbir elə, görək bu işin axırı nə olacaq.

Kişi dedi:

– Axmaq oğlunun qızı, nə səbirbazlıqdı? Doğduğunu gördük də. Odur, çıxıb oturub yükün üstə. Bədən yox, baş yox, göz yox, qıç yox,

qol yox, bir cüt qara qaş. Dur, dur köpək oğlunun qızı! Məni rüsvay elədin. Səni gərək öldürəm.

Arvad yalvarıb-yaxarıb, birtəhərlə canını kişinin əlindən qurtardı.

İndi al xəbəri Qaraqaşdan, Qaraqaş bu qalmaqla bir həftə yük üstündə qaldı. Bir gün arvad xörək bişirirdi, kişi də evdə oturmuşdu. Qaraqaş birdən atılıb yükün üstündən yerə dedi:

– Mənə pəpə!

Arvad bir nimçə sıyıq çəkib qoydu ortalığa. Bir də onu gördü bir nimçə sıyıq aş qurtardı. Qaraqaş dedi:

– Mənə pəpə!

Arvad bir nimçə də xörək çəkdi. Qaraqaş bu nimçə xörəyi də yedi. Qaraqaş belə-belə bir qazan xörəyi yeyib, düzəldi yola. Kişinin dili-ağzı quruyub, dedi:

– Arvad, bircə qapıları bağla, gəlməsin.

Arvad durub qapıları bağladı. Oturub təzədən xörək bişirməkdə olsun, al xəbəri dərvişdən.

Dərviş ayılıb gördü ki, odunçunun arvadı yoxdu. Durub gəldi o olan şəhərə. Bir də gördü ki, Qaraqaş budu evdən çıxıb gedir. Tez əlini atıb Qaraqaşı tutdu. Bir tilsim oxuyub Qaraqaşı elədi bəni-insan. Dedi:

– Ey oğul, səni mən dünyaya gətirmişəm. İndi sənə elə bir su verim ki, dünyada heç bir pəhləvanın gücü sənə çatmasın. Amma gərək mənim dediklərimi yerinə yetirəsən.

Dərviş Qaraqaşa and verdi. Qaraqaş andı qəbul eləyəndən sonra, dərviş cibindən bir şüşə çıxardıb verdi Qaraqaşa. Qaraqaş şüşəni alıb çəkdi başına.

Dərviş dedi:

– İndi mən yatıram. Nəbadə mənim bu şeylərimə dəyəsən. Mənim qarovulumu çək!

Dərviş bir tilsim oxudu, Qaraqaş oldu həminki Qaraqaş. Özü də yixılıb yatdı. Haçandan-haçana dərviş ayılıb Qaraqaşa dedi:

– Ey oğlan! Burdan gedərsən padşahın evinə. Padşahın qızını götürüb gələrsən. Amma qorxma, səni tuta bilməzlər.

Qaraqaş dərvışdən ayrılib birbaş gəldi padşahın imarətinə. Açıb qapını, girdi içəri, gördü ki, padşah xörək yeyir. Qaraqaş əlini atıb padşahın xörəyini yeyib qurtardı. Padşah baxıb gördü ki, bu xörəkdən heç doymadı. Aşbazı çağırıb xəbər aldı:

– Ey, vələdəzna, bugünkü xörəyin niyə azdı?

Aşbaz dedi:

– Padşah sağ olsun, həmişəki qaydaynan sənə xörək çəkmışəm.

Qaraqaş vəzirin, vəkilin, padşahın arvadının başına da bu oyunu gətirdi. Padşah bir də baxıb gördü ki, vəzir, vəkil, padşahın öz arvadı da gəlib çıxdı. Başladılar aşbazdan şikayet eləməyə ki, bugünkü xörəyimiz az düşüb.

Padşah dedi:

– İndi ki, belədi, vurun aşbazın boynunu!

Cəllad gəldi. Aşbazın qolun bağladılar. Cəllad əl qaldırıb istədi aşbazın boynunu vura, Qaraqaş əlin atıb, tutdu cəlladın biləyindən. Cəllad ha istədi əlin endirə aşağı, baxıb gördü ki, əli qalib göydə. Padşah bir-i kərə qışqirdi:

– Vur, deyirəm sənə!

Cəllad dedi:

– Qibleyi-aləm, əlimi tutublar, qolum işləmir.

Padşahın acığı tutub, durub düşüb taxtdan, alıb qılincı cəlladın əlindən, istədi ki, aşbazın boynunu vura, Qaraqaş əl atıb tutdu padşahın biləyindən, elə sıxdı ki, qılinc əlindən düşdü. Padşah iki saat özünə gəlmədi. Vəzir, vəkil padşahı ayıldıb taxta çıxartdılar. Padşah dedi:

– Vəzir, burada bir sərr vardı. Aşbazlıq iş yoxdu.

Padşah aşbağı buraxdı. Qaraqaş yapışib padşahın tacından qoydu yerə. Çıxbıq getdi. Padşah bu işə lap məəttəl qaldı.

Al xəbəri Qaraqaşdan. Qaraqaş özün yetirdi padşahın xəzinəsinə. Bir böyük çəngə qızıl götürüb üz qoydu evlərinə. Gördü ki, qapıları bağlıdı. Bir təpik qapıya çəkdi, qapı laxbalax açıldı. Qaraqaş girdi içəri, qızılları anasının ətəyinə töküb çıxbıq getdi. Odunçunun arvadı qızılı görən kimi gözləri çıxdı kəlləsinə. Kişi dedi:

– Arvad, dur uşağı qaytar!

Arvad durub çıxdı bayıra, gördü ki, Qaraqaş burada neyləyir. Qayıtdı evə. Kişi xəbər aldı:

– Necə oldu?

Arvad dedi:

– Bayırda adam nə gəzir.

Kişi dedi:

– Arvad, ta qapıları bağlama! Qoy tez-tez gəlsin!

Ər-arvad bu pulla qapı-bacalarını qayıtdırıb, özlərinə ev azuqəsi, üst-baş alıb, şad gün keçirməyə başladılar.

Al xəbəri Qaraqaşdan. Qaraqaş bu səfər özün verdi padşahın qızının otağına. Birtəhərlə özün saldı içəriyə. Gördü ki, padşahın qızı xörək yeyir. Qaraqaş oturub qızla xörək yedi. Padşahın qızı baxıb gördü ki, bu gün xörəkdən heç doymadı. Sabahısı günün də xörəyi gəldi. Yenə də doymadı. Birdən başını qaldırıb yuxarı, gördü ki, başının üstə bir cüt çatma qaş var. Qız barmağını dişləyib dedi:

– Ey dili-qafil, bu filan cadukunun tüpürçeyindən əmələ gələn oğlandı.

Cünki padşah qızı hər bir tilsimi bilirdi, dinməyib gecəni rahat yatdı. Günorta araya xörək gəldi. Qız başlayıb yeyəndə Qaraqaş da oturub xörəkdən yedi. Padşah qızı Pəri əlin uzadıb tutdu Qaraqaşın biləyindən, bir ismi-əzəm oxuyub Qaraqaşın biləyini elə sıxıdı ki, Qaraqaş çıçırib oldu on beş yaşında gözəl bir oğlan. Pəri xanım bu gözəlliyi Qaraqaşda görən kimi könül verib dedi:

– Allah mənim istədiyimi yetirib.

Tez durub bir dəst mərdanə paltar çıxardıb geyindirdi Qaraqaşa. Hər ikisi sərilib sarmaşıq kimi bir-birinə, yatdırılar. Haçandan-haçana ayılıb Qaraqaş Pəri xanıma dedi:

– Ey qız, dərviş məni gözləyir. Mən çox da sənin yanındayam, amma səni gərək dərvişə yetirəm.

Pəri dedi:

– Ey cavan, o çox-çox sənin kimi oğlanlar dünyaya gətirib, mənim kimi qızları həmin oğlanların vasitəsilə apartdırıb, qızla oğlanı həlak edib. Gəl bu xam xəyalдан daşın! Bir aynaya bax!

Qaraqaş aynaya baxanda özünü aynada gördü.

Pəri qəfildən Qaraqaşa bir sillə çəkdi. Qaraqaş öyüüb ağızından bir qurd saldı. Pəri qurd maşaynan tutub, Qaraqaşa görsədib dedi:

– Bu qurd茹 Görürsən?

Dedi:

– Görürəm.

Dedi:

– Məni buradan aparıb dərvişə yetirincə bu qurd qarnında ilan olub, səni çalıb həlak edəcəkdi.

Pəri bu sözü deyəndən sonra, qurdı öldürüb atdı. Qaraqaş işləri bu halda görəndə Pəriyə ürəkdən inanıb dedi:

– Dərviş lap göyə çıxsı da səni əldən verməyəcəyəm.

İndi al xəbəri sənə verim dərvişdən. Dərviş Qaraqaşı çox gözlədi, baxıb gördü ki, Qaraqaş gəlib çıxmadı. Bir vürd oxuyub oldu göyərçin, qanad çalıb gəldi oturdu padşahın qızı Pərinin pəncərəsində. Baxıb gördü ki, Qaraqaş Pəri xanımla bir keyfdə damaqdadı ki, gəl görəsən. Dərviş bir başına, bir döşünə vurub dedi:

— Qız əlimdən çıxdı.

Pəri xanım bütün tilsimlərin açarını bilirdi. Bir tilsimdən başqa. Dərviş nə ki tilsim bilirdi oxudu ki, Qaraqaşı qara daş eləsin, Pəri xanımı daşa döndərsin, gücü çatmadı. Çatmayanda Pəri xanım bir qaqqanaq çəkdi. Qaqqanaq çəkəndə ağzından bir qurtum alov çıxıb düşdü dərvişin üstə, dərviş od tutub yanmağa başlayanda tez özün atdı padşahın çarhovuzuna. Baş vurub odun söndürdü, qalxıb göyə qışqırdı:

— Ey Pəri xanım, səninlə mənim aramda bir tilsim qalıb. O tilsimi öyrəndim vay halına!

Dərviş üz qoydu İsfahan şəhərinə. Gəzib, qoca bir cindar tapıb bir-bir tilsimləri öyrənməyə başladı.

Xəbər verim sənə kimdən, vəzirdən. Vəzir bir gün səhər namazından qabaq əl qabına çıxmışdı. Gördü ki, padşahın qızı Pəri xanımın otağından işiq gəlir. Tez özün yetirdi bağa. Gördü ki, hasar çox hündürdü. Bir təhərlə dırmaşıb hasara, həyətə atıldı. Amma vəzirin üz-gözü, əl-ayağı cırmaq-cırmaq oldu. Özün bir təhərlə yetirdi Pərinin otağının pəncərələrinə. Pəncərədən baxıb gördü ki, qız on beş yaşında cavan bir oğlanı oturdub dizinin üstə, bir keyfdədi ki, gəl görəsən. Vəzirin ürəyi gedib tappadan gəldi yerə. Vəzir axsaq qatır kimi ombasını çəkə-çəkə durub getdi, birtəhər özün salıb yorğan-döşəyə, arvadına da tapşırıdı ki, kim məni xəbər alsa, deyərsən ki, vəzir bərk naxoşdu. Vəzirin arvadı, bəli deyib öz işinə getdi. Sənə xəbər verim Firəng padşahından<sup>1</sup> Firəng padşahi elçi göndərdi bu padşahın üstünə ki, ya yeddi ilin bac-xəracın versin, ya da ki, qızı Pəri xanımı. Əgər verməsə, davamız davadı.

Firəng elçisi gəlib oturdu elçi daşının üstə. Padşaha xəbər getdi ki, Firəng padşahı elçi göndəribdi. Padşah əmr verdi ki, buraxınlardan gəlsin, görək nə üçün gəlibdi. Firəng elçisi durub, ədəb salamını yerinə yetirib oturdu. Padşah xəbər aldı:

— Nə üçün gəlmisən?

Firəng elçisi dedi:

– Firəng padşahı deyir ki, yeddi ilin bac-xəracını versin. Əgər xərac vermir, qızından əl çəksin. Yox, qızından da əl çəkmir, davamız davadı.

Padşah dedi:

– Firəng padşahına deyinən on gün mənə vaxt versin.

Elçi durub Firəng torpağına getdi.

Padşah vəzir üçün adam göndərdi ki, Firəng padşahı bizdən bac-xərac istəyir, durub tədbirə gəlsin.

Vəzir padşaha xəbər göndərdi ki, bərk naxoşam, gələ bilmirəm.

Axırda padşahın əlacı kəsilib durub geldi vəzirin yanına. İçəri girib nə gördü. Vəzir baş-gözün sariyib, əl-qolunda da sağ islahat yoxdu. Xəbər aldı:

– Vəzir, bu nə gündü düşübən?

Vəzir dedi:

– Pişik cirmaqlayıb.

– Aşna, bu pişik işi deyil. Səndə sirr var, gəl düzün de! Əgər düzün deməsən boynunu vurdurtduraram.

Vəzirin canına qorxu titrəməsi düşüb dedi:

– Padşah sağ olsun, and iç qəzəblənməyəcəksən, arada qan xatası olmayıacaq, deyim.

Padşah ələcsiz qalıb, öz ana südünə and içdi. Vəzir necə görmüşdü, əhvalatı padşaha nəql elədi.

Padşah yerindən qalxıb dedi:

– Vəzir, qızıma böhtan demə!

Vəzir and içib özünü öldürdü.

Padşah dedi:

– İndi ki, belədi, dur məni apar oraya, görüm bu necə olan işdi. O nə nakəsdi ki, mənim qızımla eyş-işrətdə ola. Dur məni oraya apar!

Vəzir durub ayağa, düşüb padşahın qabağına, gəldilər Pəri xanım olan imarətin qabağına. Qaş qaralan kimi vəzir padşaha dedi:

– Padşah sağ olsun, çıx pəncərədən bax, gör nə görərsən.

Padşah çıxıb pəncərədən baxıb gördü ki, həqiqətdə qızının yanında bir olan var, bəeyni Rüstəmzal. Padşah tez düşdü pəncərədən, dedi:

– Vəzir, cəlladı çağır gəlsin.

Vəzir dedi:

– Padşah, özünə toxtax ver! Burada cəllad iş görə bilməz. Gəl gedək gecəni rahat ol, səhər bu işə əncam çəkərik.

Vəzirlə padşah evlərinə gəldilər. Padşah gecəni səhərə kimi yata bilmədi. Çünkü xof almışdı onu. Səhərnən durub vəzirdən məsləhətsiz Bəlg pəhləvanı çağırtdırıb dedi:

– Qızımın yanında bir oğlan var. Hərayna o oğlanı öldürsən, qızımı sənə verərəm.

Bəlg pəhləvan çox güclü pəhləvandı. Belə ki, bütün pəhləvanlar Bəlgin əlindən zağ-zağ əsirdilər. Bəlg pəhləvan durub pəhləvanlibas oldu, özün yetirdi Pərinin imarətinin qabağına.

Padşah da çıxıb eyvanından tamaşa edirdi. Bəlg pəhləvan bir-iki meydan gəzib elə bir nərə çəkdi ki, dağ-daş titrədi. Pəri xanım özünü dik atıb pəncərədən boylanıb baxıb gördü ki, Bəlg pəhləvandı. İki duyub gözlərindən qanlı yaşı axıtdı. Qaraqaş Pərini ağlayan görüb xəbər aldı.

– Ey nazənin, nə üçün ağlayırsan?

Pəri dedi:

– Bir çıx pəncərədən bax, gör!

Qaraqaş pəncərədən boylanıb, Bəlg pəhləvanı görüb Pəriyə dedi:

– Ey nazənin, elə bunun üçün qorxub ağlayırsan? Bu saat düşüb onun atasına od vuraram.

Pəri dedi:

– Oğlan, ona Bəlg pəhləvan deyərlər, səni iki barmağında boğar. Hara gedirsən?

Qaraqaş dedi:

– Mən gərək öz gücümü sınayam.

Pəri çox dedi. Qaraqaş az eşidib özün tez atdı həyətə, dedi:

– Ey Bəlg pəhləvan, məndə qaydadır, yolu düşmənə verərəm.

Bəlg bu sözü Qaraqaşdan eşidən kimi əl atdı Qaraqaşın kəmərinə ki, götürüb vursun yerə. Gördü ki, xeyr, bu bir qarış boy elə ağır şeydi ki, bunu yerindən tərpətmək mümkün deyil.

Qaraqaş dedi:

– İndi ver növbəni mənə!

Bəlg növbəni Qaraqaşa verəndə, Qaraqaş əlini atıb Bəlgin kəmərindən yapışdırıb bir nərə çəkdi, Bəlg qaldırıb göyün üzünə, elə vurdurə ki, heç tikəsi ələ keçmədi.

Padşah Bəlg pəhləvanın öldürüləməsini görəndə iki əli ilə başına vuraraq, vay sancılardım deyib, düşdü yorğan-döşəyə. Vəzir durub gəldi padşahın yanına ki:

– Sənə demədim səbr elə.

Padşah dedi:

– Vəzir, buna tədbir!

Vəzir dedi:

– Tədbir odur ki, göndər Firəng qoşununun qabağına, canın qurtarsın.

Padşah razı olub Firəngə kağız yazdı ki, davamız davadı. Bu tərəf-dən də Qaraqaş üçün adam göndərdi ki, hüzuruna çağırılsınlar.

Pəri xanımla Qaraqaş bağda gəzinirdilər. Bir də gördülər ki, budu, yasavulların biri gəlib kəsdirdi bunların başının üstünü.

Pəri xanım dönüb yasavula acıqlandı:

– Ey çəpəldən əmələ gəlmış, sən nə hədlə bura gəldin?

Yasavul dedi:

– Xanım, bil və agah ol, padşah çox xahiş elədi ki, Qaraqaşı onun yanına göndərəsən.

Pəri xanım qorxuya düşdü. Qaraqaş dedi:

– Ey nazənin, izin ver gedim.

Pəri dedi:

– Qorxuram atam səni öldürtdürə.

Qaraqaş dedi:

– Nazənin, mən üç aylığam ki, mənim üçün qorxursan? Bədə-bəddə atanı da göndərərəm Bəlgə pəhləvanın yanına. Sən izin ver mən gedim görüm nə deyir. Bəlkə bir vacib sözü var.

Pəri izin verdi. Qaraqaş izin alıb düşdü yasavulun qabağına. Padşaha xəbər getdi ki, Qaraqaş gəlir. Padşah qorxa-qorxa Qaraqaşın qabağına çıxıb, yanında oturdub dedi:

– Ey oğlan, bizlərdə adətdi ki, şəhərimizə gələn qərib pəhləvanı birinci dəfə düşmən qabağına göndərərik. Əgər salamat qayıtsa özümüzə dost bilərik. İndi səni Firəng qoşununun qabağına göndərirəm.

Qaraqaş dedi:

– Nə deyirəm ki... Göndərsən gedərəm.

Padşah dedi:

– Bizzən nə umursan?

Qaraqaş dedi:

– Bir dəst dəmir paltar, poladdan qayrılmış Misri qılınc, otuz pud ağırlığında qalxan, bir yeyin at, dava günündə də beş pud düyünnün xörəyin.

Padşah razı olub, əmr verdi bu şeyləri hazırlamağa.

Qaraqaş durub gəldi qızın yanına.

Pəri xanım gördü ki, Qaraqaş sağ və salamat gəlir. Qulac qolun səridi Qaraqaşın boynuna, xəbər aldı ki:

– Sevgilim, necə oldu? Atam niyə çağırtdırmışdır?

Qaraqaş əhvalatı nəql elədi Pəriyə.

Pəri dedi:

– İndi ki, belə oldu, atam sənə nə cür at versə nəbadə minəsən.

Deyərsən ki, bu atlar mənim altımda davam gətirə bilməz. Onda atam sənə deyəcək, bəs hansı at xoşuna gəlir. Deyərsən ki, qulaqsız boz at. Alıb minərsən.

Pəri Qaraqaşın dərsini verib tamamladı. Vaxt başa gəldi. Firəng qoşunu gəlib yetişdi şəhərə. Qaraqaş üçün adam gəldi ki, padşah həzirlığın görübüdü. Qaraqaş Pəri xanımla halallaşüb özün yetirdi padşahın hüzuruna. Beş pud düyünün xörəyini sümüksüz ətlə yeyib tamam elədi. Dəmir paltarı geyib üstündən qılincını bağladı. Padşah əmr elədi ki, at gəlsin. Mehtərlər at gətirdilər. Qaraqaş bir barmağın qoyub atın belinə, elə basdı ki, atın beli sindi, dedi:

– Padşah, bu at çox davamsızdır.

Padşah əmr verdi ki, at gəlsin.

Mehtərlər yüzə kimi at gətirdilər Qaraqaşın qabağına. Qaraqaş baxıb atlara dedi:

– Padşah sağ olsun, bu atlar mənim altımda davam gətirə bilməz.

Padşah dedi:

– Bəs hansı atı istəyirsən?

Qaraqaş dedi:

– Qulağı kəsik boz atı.

Padşah ələcsiz qalıb əmr verdi ki, qulağı kəsik atı götürüb gəlsinlər.

Mehtər gedib qulağı kəsik boz atı götürüb gəldi. Qaraqaş minibata, üz qoydu meydana. Firəng qoşunu baxıb gördü ki, bu padşah qoşun-moşun göndərmədi. Amma haçandan-haçana bir nəfər pəhləvan gəldi. Firəng qoşunu hazırlıq gördü, Qaraqaş da bu tərəfdən qılincin sıyırib həmlə elədi qoşuna. Bir gün, bir günorta Firəng qoşunu ilə dava eləyib, Firəng qoşununu qırıb qaytardı dala.

Padşah bu gücü Qaraqaşa görüb adına təbil vurdurdu. Qaraqaş dava meydanından qayıdış əl-üzünü yuyub, özün yetirdi Pərinin yanına. Pəri Qaraqaşın sağ-salamat qayıtmasından çox şad olub, o günü bütün fəqir-füqaralara aş paylaşı.

Bunlar burada qalsın, xəbər verim sənə kimdən, dərvişdən.

Dərvış bir çox şəhərlər gəzib bütün dünyada nə ki, tilsim vardı öy-rənəndən sonra, bir neçə müddət özünü sınadı keçirib, üz qoydu Pəri olan şəhərə gəlməyə.

Sənə xəbər verim padşahdan.

Padşah bir gün oturub öz-özünə fikir elədi ki, bu nə işdi mən tutu-ram. Bir gədənin birini salmışam qızımın yanına. Sabah camaat mənə nə deyər? Yaxşısı budu ki, vəziri çağırtdırıım, bəlkə bir tədbir gördü.

Padşah vəziri çağırtdırıb dedi:

– Vəzir, Qaraqaş sağ çıxdı davadan. Bir tədbir gör!

Vəzir dedi:

– Necə ki, demisən elə də elə!

Padşah dedi:

– Vəzir, mən onun ata-anasını tanımiram, heç bilmirəm nə məka-nın adamıdı. Gül kimi qızı ona necə verim? Bir tədbir gör!

Vəzir dedi:

– Belə sənin gücün ona çatmaz. Yaxşısı budu ki, qonaqlıq elə, xö-rəyin içində zəhər tök, ölsün getsin.

Padşah razı oldu, tədarük görüb Qaraqaşı qonaq çağırıldı. Məclis rast olub, xörəklər çəkilib araya gələndə, Qaraqaşın xörəyinə zəhər tökdürdü. Qaraqaş xörəyi yeyib üstündən bir qab da şərbət içdi. Padşah baxıb gördü ki, heç bunun halına təfavüt eləmədi. Məclis dağıldı. Bu da durub getdi.

Padşah dedi:

– Vəzir, bəs niyə ölmədi? Zəhəri ki, mən öz əlimnən tökmüşdüm.

Padşahı fikir aparmaqda olsun, sən xəbər al Pəri xanımdan... Pəri gördü ki, Qaraqaş gəlir. Bildi ki, Qaraqaşa zəhər veriblər. Tez bir sillə Qaraqaşın üzünə çəkdi. Qaraqaş bütün yediyini sıfraq elədi. Bir qab turş qatıq içib, rəngə-rufa gəldi. Xəbər aldı ki:

– Bu nə olan əhvalatdır?

Pəri xanım dedi:

– Nə işinə? Soruşma!

Qaraqaş dinmədi. Hər ikisi qol-qola verib gül bağına seyrə çıxdılar. Bir xeylaq macal gəzib dolandılar. Pəri xanım dedi:

– Ey sevgilim, mən çox yorğunam. Gəlsənə bu çəmənlikdə bir qədər uzanaq.

Qaraqaş razı olub, otdan döşək düzəldib, güllərdən yastıq, dodaq-dodağa verib uzandılar. Bu uzanmaqla hər ikisini yuxarı apardı.

Al xəbəri dərvişdən. Dərviş şəhəri gəzə-gəzə gəlib çıxdı gül bağına. Girib bağa, bir xeyli gəzib dolandı, gördü ki, bağın bir guşəsində Qaraqaşla Pəri xanım yatıblar. Dərvış Qaraqaşı görən kimi nə ki, tilsimlər vardi oxudu ki, Qaraqaşı tilsimə salsın. Heç bir tilsim Qaraqaşa kar edə bilmədi. Çünkü məqsədi Qaraqaşı aparıb, sonra Pərini apartdırmaq idi, işi belə görəndə birdən Pəri xanım yadına düşdü. Bir vürd oxuyub Pərini daha da gözəl elədi. Belə ki, baxan Pərini tanıya bilməzdi. Bir vürd də oxuyub Pəri xanımı yuxulu-yuxulu atdı bir quyuya. Özü də çıxıb getdi.

Al xəbəri Qaraqaşdan

Qaraqaş ayılıb gördü ki, Pəri xanım yoxdu. Durub hər yanı gəzdi, Pəri xanımı tapa bilmədi. Tez pəhləvan palтарını geyib, minib atını, düşdü dəryayı-bidakadə. Gəzhagəz, gəlib çıxdı qaranlıq bir meşəyə. Gördü ki, qabaqda bir koma görünür. Qaraqaş atın sürüb çatdı komaya. Gördü ki, burada qoca pirani bir kişi oturub, qabağında manqal, əlində batman kitab. Kişi Qaraqaşı görən kimi başını qaldırıb dedi:

– Ey Qaraqaş, xoş gəlmisən! Buyur otur! Neçə vaxtdı ki, sənin yoluñunu gözləyirdim.

Qaraqaş düşüb atdan, atını yancıdar eləyib oturdu!

– Bilirəm Pərini axtarırsan, – deyib kişi kitabı açdı. – Ey Qaraqaş, sən iki zalim padşah, bir də dərviş öldürəcəksən.

Durubaya sandığı açıb, Qaraqaşa bir qılinc verib dedi:

– Bu qılinc səni bütün tilsimlərdən qurtaracaq. Amma eşit və agah ol! Dərviş Pərini günbatan tərəfdə iki dağın arasında bir quyu var, salıbdı haman quyuya. Qabağına dörd qız çıxacaq. Deyəcəklər ki, mən Pəriyəm. Onları vurub öldürərsən. Sonra üç qariya rast gələrsən, onlar da deyəcək mən ananam. Onları da vurub öldürərsən. Qabağına dərya, meşə, nə çıxdı bu qılıncla vurub qırarsan. Lap axırda qabağına bir qoca kişi çıxacaq. Deyəcək mən atanam. O haman dərvişdi, bacar onu öldür! Elə ki, öldürdün, Pəriyə oxşar bir qız görəcəksən. O sənin Pərində. Al, götür gəl!

Qoca abid sözün deyib vəfat elədi.

Qaraqaş qocanı dəfn eləyib getdi. Neçə gün, neçə gecə yol gedib özün yetirdi iki dağın arasına. Gördü ki, burada bir quyu var. dedi olsa-olsa bu quyu olacaq. Qaraqaş kəməndlə quyuya düşüb, bir o yana baxıb, bir bu yana baxıb, gördü ki, burada bir qapı var. Girib qapıdan içəri, gördü ki, eynən Pəriyə oxşar bir qız çıxdı, dedi:

– Ey Qaraqaş, amandı, məni qurtar!

Qaraqaş çəkib tilsimli qılinci, qızı iki böldü. Qız ölen kimi tilsim qırılıb qabağına bir qapı çıxdı. Qaraqaş gedib gördü ki, bu səfər də Pəriyə oxşar bir qız çıxdı. Amma bu qızın əlində məşəl vardı. Qaraqaş qızı bir qılinc vurdu, tilsimi qırıb irəlilədi. Hə yavaş-yavaş, dörd qızı öldürüb qurtarandan sonra, qabağına dərya çıxdı. Bu dəryanın içindən də əjdaha, şir, pələng, bəbir, gürzə, ilan çıxmağa başladı. Qaraqaş bunların hamisini qırıb qurtardı. Lap axırda bir qoca kişi çıxıb dedi:

– Ey oğul, neçə vaxtdı sən hardasan?

Qaraqaş istədi çəkib qılinci qocanı öldürə, qılinc qocanı tutmadı. Qoca qaçıb oldu bir əjdaha. Qaraqaş tilsimli qılincə əjdahanı quyrugündən yaraladı. Əjdaha dönüb sərildi Qaraqaşa. Qaraqaş əl atıb əjdahanın ağızına, salıb qılinci boğazının yoluna, burdu. Əjdaha qışqırdı:

– Vay, yandım!

Qaraqaş vay yandıma baxmayıb, əjdahanı öldürdü. Özün yetirib Pəriyə, can deyib qucaqlaşdılar. Qaraqaş minib atına, Pəri xanımı götürüb gəldi öz vilayətinə.

Al xəbəri padşahdan.

İndi padşaha xəbər getmişdi ki, qızın Pəri xanımla Qaraqaş yoxa çıxıblar. Padşah çox qəmli olub, qara geyib oturmuşdu. Elə ki, xəbər çatdı padşaha ki, Qaraqaş gəlir, padşah çox şad olub çıxdı qızının pişvazına. Gördü ki, yox, bu, qızı Pəri xanım deyil. Qaraqaşdan xəbər aldı:

– Hanı mənim qızım?

Qaraqaş dedi:

– Budu sənin qızın.

Padşah təəccüb elədi, dedi:

– Vəzir, bu nə olan işdi?

Vəzir dedi:

– Padşah sağ olsun, bu sənin qızın deyil.

Bunlar bir-birilə çəkişməkdə olsunlar, Pəri xanım Qaraqaşa dedi:

– Mən hələ tilsimdən qurtarmamışam. Gərək mənim üçün ilanlar padşahının qızının ətindən getirəsən ki, mən əti üzümə çəkəm sağlamam.

Qaraqaş dedi:

– O qızı necə ələ getirmək olar?

Pəri xanım dedi:

– Gedərsən sarı dağa. Həmin qız bir ilandı. Səni görən kimi çıxıb cildindən gələcək sənə tərəf. Sənə deyəcək: oğlan, al məni! Sən də razi olarsan. Gecə hər ikiniz bir yerdə yatan məqamda onun sağ əlinin

çeçələ barmağını kəsərsən. Kəsən kimi qız oləcək. Onda ətindən kəsib gətirərsən. Amma nəbadə başını kəsəsən. O qızın canı sağ əlinin çəçələ barmağındadı. Əger o qızın ətindən götürüb gəlməsən, mən bir aydan artıq qalmayıb oləcəyəm.

Pəri sözün tamam elədi. Qaraqaş ata minib üz qoydu getməyə. Al xəbəri padşahdan.

Padşah xəbər tutdu ki, Qaraqaş yoxdu, dedi: yaxşı oldu ki, Qaraqaş getdi. Qızı əlindən aldım.

Padşah bir də vəziri çağırtdırıb dedi:

– Vəzir, bir yaxşı-yaxşı bax, gör bu mənim qızımdı, ya yox?

Vəzir dedi:

– Padşah sağ olsun, sənin qızın deyil.

Padşah durub bu sözdən sonra gəldi Pəri xanımın yanına, dedi:

– Ey qız, gərək mənə gedəsən!

Pəri xanım dedi:

– Ata, mən sənin qızınam.

Padşah dedi:

– Yalan deyirsən, çəpəl! Sən mənim qızım haradan oldun?

Pəri xanım atasına çox yalvardı ki, mən sənin qızınam, padşah az eşiidib dedi:

– Yalan deyirsən.

Pəri xanım baxıb gördü ki, atası bundan əl çəkməyəcək, əlacı kəsilib atmasını itələyib atdı bayıra. Padşahın başı-gözü əzilib, bir neçə gün yorğan-döşəkdə yatdı, sağalandan sonra durub yenə gəldi qızının yanına, dedi:

– Ey qız, mənə gedirsən, ya yox?

Pəri xanım atasının teklifini rədd edəndən sonra, padşah durub gəldi, taxtına çıxıb, cəllad göndərdi ki, Pərini tutub salsınlar zindana. Pəri xanım zindanda qalmaqda olsun, al xəbər verim sənə kimdən, Qaraqaş.

Qaraqaş gedib həmin yerə çatdı. Bir də gördü ki, qabağına bir qız çıxdı.

Qız dedi:

– Oğlan, gəl al məni!

Qaraqaş razı oldu. Yatmaq məqamı gələndə Qaraqaş qızın çəçələ barmağını kəsib, ilanlar padşahının qızını cəhənnəmə vasil elədi. Qızın ətindən götürüb mindi atına, gəldi Pəri xanımın yanına. Gördü ki, Pəri xanım yoxdu, amma bağban qara geyib oturub. Xəbər aldı:

– Ey bağban, niyə qara geymisən?

Bağban dedi:

– Padşah öz qızı Pəri xanımı salıbdı zindana, bu gün boynunu vurduracaq.

Qaraqaş bu sözü eşidən kimi çəkib atını padşahın imarətinin qabağına, elə bir nərə çəkdi ki, gəl görəsən. Sonra üzün tutub padşaha dedi:

– Ey zalim padşah, Pəri xanımı səndən istəyirəm.

Çəkib qılınçı, padşaha danişmağa macal verməyib, özün vurdudəryayı-ləşkərə. Qırıb çatdı qosunu, yetirdi özünü padşahnan vəzirə. Hər ikisini cəhənnəmə vasil elədi. Çatıb zindana, qapıları sindirib Pəri xanımı azad elədi.

Pəri xanım dedi:

– Atam məni almaq istəyirdi.

Qaraqaş gülə-gülə dedi:


– Atanı çıxdan cəhənnəmə vasil elədim.


Pəri xanım qucaqlayıb Qaraqaşı öpəndən sonra, ilan qızının ətini alıb Qaraqaşdan çəkdi üzünə. Elə orda tilimdən çıxıb oldu əvvəlki Pəri xanım.

Qaraqaş Pəri xanımı götürüb gəldi, yeddi gün, yeddi gecə toy eləyib aldı. Sonra, camaat Qaraqaşı tikdi padşah. Bir müddət padşahlıq elə-yəndən sonra birdən anası yadına düşdü. Adam göndərib ata-anasını çağırtdırdı. Özün onlara tanış verəndən sonra, başına gələni anası üçün danişib dedi:

– Ata, bu taxt-tac sənin, mən də sənin pəhləvanın.

Qaraqaş tacı atasının başına qoyub, özü də oldu atasına pəhləvan. Təzədən toy edib başladılar şadlıqla gün keçirməyə.





## SİMANIN NAĞILI

Biri var imiş, biri yox imiş, günlərin bir gündündə, belə deyirlər, bir vilayətdə Dəşküvar adında bir padşah var imiş. Bu padşahın oğlu olmazmış. Amma çox zalım padşah imiş. Bir gün Dəşküvar öz rəmmalını<sup>2</sup> yanına çağırıb, deyir:

— Rəmmal, dünyanın bütün ləzzətini çəkmişəm. Amma qorxuram düşüb öləm, ürəyimdəki həsrət mənimlə qəbrə gedə. Bir rəm at, görüm.

Rəmmal rəm atıb gördü ki, rəm bəd gəlir. Bir də atıb gördü ki, həmindi ki, həmin.

Rəmmal dedi:

— Rəm bəd gəldi. İzn ver sabah gəlim.

Dəşküvar izn verdi rəmmala, rəmmal durub getdi. Sabahısı gün rəmmal padşahın yanına gəlib ədəb salamını yerinə yetirib oturdu. Rəmmal rəml atıb gördü ki, həmindi ki, həmin.

Dedi:

— Padşah sağ olsun, acığı tutmasın.

Padşah dedi:

— De görək!

Rəmmal dedi:

— Tez-gec sənin öz rəiyətinin bir oğlu olacaq, sən onun əlində oləcəksən.

Padşahı fikir apardı ki, o necə rəiyətdi ki, bir oğlu olacaq, mən də onun əlində oləcəyəm. Dəşküvar səhərə kimi yatmadı. Fikir fikir üstündən, səhər tezdən rəmmalı çağırıldıb dedi:

– Rəmmal, eşidəm biləm, bu sırrı bir adama demisən, vay halına.  
Rəmmaldan söz alıb sırrı saxladı. Tədbir istədi.

Rəmmal dedi:

– Tədbiri bu cărdü. Gərək şəhərdə təzə anadan olan uşaqların boyununu vurdurtdurasan.

Dəşküvar rəmmalın fikrinə şərik olub razı qaldı. Öz adamlarından dörd nəfər çağırıb onlar üçün maaş ayırib dedi:

– Gərək siz evləri gəzib, təzə anadan olan uşaqlarını oğurlayıb gizlin öldürəsiz. Amma nəbadə camaat bilə!

Bunların dilindən kağız alıb yola saldı.

Dəşküvarın adamları öz işlərinə getsinlər, eşidin Dəşküvardan.

Dəşküvar durub çıxmışdı bağ'a. Gördü ki, bir sərçə öz balasını dimdiyinə götürüb gəldi çarhovuzun üstə. Üç kərəm balasını suya basıb, alıb tazadan dimdiyinə apardı. Dəşküvarın ürəyinin başına od düşüb elə bil alışdı, dedi: mənim də oğlum olaydı!..

Bu dəmdə Dəşküvarın bağbanı bağlı gəzirdi, gördü ki, padşah oturub çarhovuzun üstə, çox fikirdədi. Bağban ağacdan bir alma dərib, götürüb gəldi Dəşküvar üçün. Baş əyib, ədəb salamını yerinə yetirdi. Almanın Dəşküvara uzatdı. Dəşküvar almanın bağbandan alıb iyilədi, dərdi bir idisə, oldu iki. Bir ah çəkib dedi:

– Yaxşı alma saxlayırsan, amma...

Bağban dedi:

– Necə ki, amma?

– Saqqalıma dən düşüb, sabah düşüb ölsəm, görəsən bu bağ'a kim sahib olacaq.

Bağban başını aşağı salıb dinmədi. Dəşküvar çox fikrə gedib, bağbana dedi:

– Gəl Allah əmrilə bir əhd-peyman edək!

Bağban dedi:

– Padşah sağ olsun nə əhd?

Dəşküvar padşah dedi:

– Qızın olsa qızlığa, oğlun olsa oğulluğa mənə ver!

Dəşküvar çox böyük padşahdı. Bağban Dəşküvarın sözündən çıxa bilmədi, razılıq verdi. Dəşküvar da bağbanın dilindən kağız alıb çıxıb getdi.

Eşit Dəşküvarın adamlarından. Pişik et üçün gəzən kimi, bunlar da evbəev gəzirdilər. Gündə bir, iki təzə doğulan oğlan uşaqlarını oğurlayıb

atırdılar çaya. Şəhər adamları da gəzirdilər ki, uşaq oğurlayanı tapsınlar, tapa bilmirdilər. Gəlib neçə kərə Dəşküvara şikayət elədilər. Dəşküvar qulaq asmayıb, gələnləri qovurdu.

Xəbər verim sənə kimdən, bağbanın arvadından. Nağıllarda vaxt çox tez başa gəlir. Doqquz ay, doqquz gün başa gəldi, bağbanın arvadı bir oğlan doğdu. Xəbər gedib çatdı bağbana ki, arvadının bir oğlu olub. Bağban sevinə-sevinə özünü yetirdi arvadının yanına, gəlib nə gördü, arvadının doğduğu oğlanın başında, qaşında, kirpiyində tük yoxdu, özü də ət kimidi. Başı, qolu, qıcı sağ-salamat, amma ki, elə bil ətdi. Bağban baxdı, gördü ki, bu uşaq araya çıxmış uşaq deyil. Getdi fikrə. Bilmədi padşaha nə cavab versin. İstədi uşağı tullaya, amma ürəyi gəlmədi.

Bu burda qalsın, eşit Dəşküvar padşahdan. Şah Dəşküvar eşitdi ki, bağbanın oğlu olub, sevindiyindən dayana bilmədi. Durub gəldi, özünü tez yetirdi bağbanın evinə. Bağban oturub ağlayırdı, bilirdi ki, padşahın yanında xəcalətli olub. Bir də başını yuxarı qaldırıb gördü ki, Şah Dəşküvar gəlir, gözlərin silib iki qat olub padşahın qabağında ədəb salamını yerinə yetirib dayandı. Şah Dəşküvar dedi:

- Oğlun olub, bəs nə üçün mənə bu vaxtacan xəbər verməmisən?
- Bağban bu sözdən başını aşağı salıb dedi:
- Padşah sağ olsun, üzüm yanında qaradı.
- Nə üçün qaradı? Olmaya oğlan ömrünü bağışlayıb?
- Kaş ömrünü bağışlayaydı sənə, amma dünyaya gəlməyəydi.

Şah Dəşküvar bu sözdən çox pərişan olub xəbər aldı ki:

- Nə olubdu?

Bağban əhvalatdan Şah Dəşküvari xəbərdar elədi.

Dəşküvar çox qəmgin oldu, amma inanmadı. Özü-özlüyündə dedi: Yəqin ki, bunlar uşağı məndən gizlədirirlər. Üzün bağbana tutub dedi:

- Gərək uşağı özüm görəm.

Bağban Şah Dəşküvari apardı evinə, uşağı göstərdi. Şah Dəşküvar uşağı görüb acığını tutdu, birbaş bağbanın evindən çıxıb gəldi, əyləşdi taxta, rəmmal çağırtdırıb dedi:

- Rəm at görək, o uşaq ki, deyirdin, dünyaya gəlib, ya yox?
- Rəmmal dəstəməz alıb, gəlib rəmin atdı. Baxıb Şəh Dəşküvara dedi:
- Bəli, dünyaya gəlib.

Şah Dəşküvar qapıları bağlatdırıb, rəmmalı otağından bayırı buraxmadı. Adam göndərdi, öz yaxın adamlarından bir neçəsini çağırtdırıb dedi:

- Rəmmal tədbir tök!

Rəmmal, dedi:

– Gərək şəhərdə nə ki təzə doğulan uşaq var, hamısının boynu vurula.

Şah Dəşküvar üzün tutub öz adamlarına dedi:

– Sizin üçün filan qədər maaş ayırıram, nə ki şəhərimdə oğlan uşağı var, hamısının boynunu vurasız, amma bu sırrı heç kim bilməməlidir.

Padşah öz adamlarının dilindən kağız alıb dedi:

– İndi gedərsiz, bağbanın beşikdəki uşağını götürüb atarsız çaya, arvadın da öldürərsiz.

Padşahın adamları gedib bağbanın arvadını və oğlunu götürüb, istədilər öldürələr, yazıqları gəlib arvadı buraxdilar çölə, uşağı da bir dağın döşündə böyük bir ağac vardi, qoydular ağaçın altına, çıxıb gəldilər. Bağbanın arvadı qaldı çöllü-bəri-biyabanda, uşağı da ağaçın altında. Ana baladan, bala anadan ayrılib, belə qalsınlar, eşit Simurqdan<sup>3</sup>.

Simurq göylə uşub gedirdi, gördü ki, yerdə bir şey ağarır. Tez göyün qatından enib yer qatına, gördü ki, ağac dibində bir uşaq var, amma yanında adam yoxdu. Simurq elə bir quşdu ki, yerin altın da, üstünü də bilirdi. Görən kimi bildi ki, bu bağbanın oğludu, özü də təzə gəlib dünyaya. Uşaq Şah Dəşküvarın qəzəbinə gəlibdi. Simurq uşağı götürüb caynağına, qalxdı havaya, qanad çalıb uşağı götürdü gəldi öz balalarının yanına. Simurq elə quşdu ki, fəqirləri çox sevərdi. Qalxıb göyə, başladı bağbanın arvadını axtarmağa. Bir müddət gəzib dolandı, bir soraq tapa bilmədi.

Simurq getməkdə olsun, eşit bağbanın arvadından. Bağbanın arvadı Şah Dəşküvarın şəhərindən çıxıb üz qoydu çöllü-bəri-biyabana.

Eşit Simurqdan. Simurq göylə gəzirdi. Gördü ki, çöllü-bəri-biyabanda bir arvad xeylağı gəzir. Simurq üç-dörd qat göydən yerə enib gördü ki, bağbanın arvadıdır. Simurq qanadını açıb, aldı bağbanın arvadını qanadının altına. Bağbanın arvadı ayılıb gördü ki, Simurq qanadını yorğan eləyib salıb üstünə. Bağbanın arvadı qorxub istədi qaça. Simurq tez dilə gəlib dedi:

– Qorxma, gəl min dalıma, səni öz balanın yanına aparıram.

Bağbanın arvadı gördü ki, bu Simurq quşudu. Tez qanadından öpüb, mindi Simurqun dalına. Simurq qanad çalıb qalxdı havaya, özün yetirdi yuvasına, düşüb yerə bağbanın arvadına dedi:

– Açı gözünü!

Bağbanın arvadı gözlərini açıb gördü ki, elə gözəl meşədi daha nə təhər. Bağbanın arvadı bir o yana baxıb, bir bu yana baxıb, gördü ki, Simurq yoxdu. Bir az keçib, Simurq caynağında bir uşaq göydən yerə endi. Bağbanın arvadı xəbər aldı Simurqdan:

– Bu uşaq kimindi?

Simurq dil açıb bağbanın arvadını başa saldı ki:

– Bu uşaq sənində.

Arvad baxıb gördü ki, həmin uşaqdı ki, ət parçası kimi idi. Əndamında tük yoxdu, indi bir oğlan olub ki, dünyada misli yoxdu. İstədi uşağı götürər qucağına, üz-gözündən öpə, baxıb gördü uşaq elə ağırdı ki, yerindən tərpədə bilmir. Xəbər aldı Simurqdan:

– Bu nə əhvalatdı?

Simurq dedi:

– Göylə gedirdim, gördüm bir çöllü-bəri-biyabanda qoca bir ağaç bir yanı üstə yixilib. Ağacın altında bir şey ağarır. Yerə enib gördüm ki, bu uşaqdı. Tez götürüb apardum, Nil dəryasında çımdirdim, Qaradağ daşından bir parça götürüb əzdim, tük gələn yerlərinə çəkdirdim. İndi bir ildi ki, bu uşağı balalarımla bir yerdə saxlayıram.

Bağbanın arvadı Simurqun qanadından öpüb, həmin saat öz oğluna Siman adını verdi. Simurq Simanın anası üçün ağac başında yuva tikdi. Ana-bala bir neçə müddət burda qalmaqdə olsunlar, eşit Simurqdan.

Simurq hər gün ovlardı, yarısını öz balalarına, yarısını da bağbanın arvadı ilə Simana verərdi. Bir müddət aradan keçdi. Bir gün bir əjdaha<sup>4</sup> gəlib Simurqun balalarını yemək istəyirdi. Siman onu görən kimi tez bu ağacdan atlandı o biri ağaca, uzun bir çınar ağacından yapışılıb, bir nərə çəkdi ki, meşə titrədi, çinari yerindən çəkib çıxartdı. Əjdaha Simanı görən kimi Simurqun balalarını buraxıb, gəldi Simanın üstə. Siman çınarın qalın tərəfini əjdahanın ağızına salıb həmlə elədi irəli, ucunu sancıb boğazının yoluna, dayadı torpağı. O qədər qazdı ki, əjdaha çapalayıb cəhənnəmə vasil oldu. Bir nərə də çəkdi. Bu dəmdə Simurq göylə gedirdi, eşitdi ki, meşədən nərə səsi gəlir. Enib meşəyə gördü ki, bağbanın arvadı qorxusundan çıxıb lap ağacın başına. Xəbər aldı ki: nə olub? Bağbanın arvadıyan Simurqun balaları Simurqu əhvalatdan xəbərdar elədirələr. Simurq tez özünü yetirdi Simana, gördü ki, Siman əjdahanı öldürüb dayanıb başının üstə. Simurq üç dimdik əjdahaya vurub, ətinin yaxşı yerindən balalarına, ürəyini də Simana verib qalanını tulladı. Simurq Simanla anasını mindirib dalına dedi:

– Yumun gözünüzü! Bunlar gözlərini yumdular. Simurq qanad  
çalıb göylə bir neçə mənzil yol getdi, gəlib bir yerdə düşüb dedi:

– Açıñ gözlərinizi!..

Bunlar gözlərini açıb gördülər ki, bir evin qabağındadılar. Simurq  
bunları qoyub qapını döydü. Bir az keçmədi ki, bir çoban çıxdı. Çoban  
gördü ki, gələn Simurqdu. Çoban Simurqun qanadından öpdü, Simurq  
dil açıb dedi:

– Simanla bu arvadı sənə tapşırıram.

Çoban baş əydi, Simanı götürdü oğulluğa.

Simurq getmişdi, amma arabir gəlib Simana baş çəkərdi.

Nağıllarda vaxt tez başa gəlir. Siman on beş yaşına çatmışdı. Amma  
elə cürətli pəhləvan olmuşdu ki, Qaf<sup>5</sup> dağına güc eləsəydi, yerindən  
tərpədərdi. Bir gün Siman çobana dedi:

– At istəyirəm, qılinc istəyirəm.

Çoban tez Simurqun tükün yandırdı, Simurq özünü yetirib çobana,  
xəbər aldı:

– Bəs nə var?

Çoban dedi:

– Siman at istəyir, pəhləvan paltarı istəyir.

Simurq gözüm üstə deyib, qalxdı göyə. Simurq göydə pər vurub,  
nər kimi nərildəyirdi. Qanad çalıb gah enirdi, gah qalxırdı göyə. Özün  
yetirdi Dəşküvar padşahın şəhərinə. Göydə gəzirdi, gördü ki, Şah  
Dəşküvar imarətindən çıxıb gəldi bağa. Çıxıb çarhovuz üstə canama-  
zin açdı, üzüyünü möhür elədi, başladı dəstəmaz almağa. Simurq göy-  
dən baxırdı, gördü ki, Şah Dəşküvarın bir üzüyü var ki, heç padşah  
xəzinəsində yoxdu. Dedi: bu üzük Simana bəsdi. Yerə enib, üzüyü  
vurdu caynağına, qalxdı göyə. Şah Dəşküvar Simurqun dalısınca ox atdı,  
amma ox Simurqa dəymədi. Şah Dəşküvar bu sirri saxlayıb özündə, baş-  
ladi namazını qılmağa. Simurq özün yetirdi çobana, üzüyü verib, dedi:

– Min dalıma!

Çoban mindi Simurqun dalına, özünü yetirdi başqa bir şəhərə. Şə-  
hərin yarı� ağaçlığında çobani düşürüb dedi:

– Gedərsən bu şəhərə. Bu üzüyü verərsən filan tacirə, deyərsən ki,  
bu üzüyü Xəyyam tacir verdi, dedi ki, pul eləyib versin.

Çoban şəhərə gedib taciri tapdı, üzüyü tacirə verib, necə ki, Si-  
murq demişdi, elə də tacirə dedi. Tacir üzüyü pul elədi, verdi çobana.

Çoban pulu götürüb, özün yetirdi Simurqa. Simurq pulun dörddə birini çobana verib dedi:

– Apar bu pulu, bu şəhərdə Yemən vəzirə deyinən Dəşküvar deyir ki, atımın xərcini verib, atımı istəyirəm. Xəbər alsa ki, at nə rəngdədi? Deyərsən ki, ağa atdı, yalınının altı qırmızı. Amma atı nəbadə minəsən. Tez götür gəl bura!

Çoban şəhərə gəlib, getdi Yemən vəzirin yanına. Simurq necə demişdi, eləcə də Yemənə dedi.

Çoban pulu verib atı aldı, özün tez yetirdi Simurqa, Simurq öz tükündən çəkib bağladı atın yalına, atın yalından çəkib verdi çobana, atı buraxdı. Çobanı mindirib dalına, qalxdı göyə. Gəlib çatdı bir qalaçaya, çobana dedi:

– Bu qapını sindir!

Çoban qapını sindirdi, içəri girdilər. Bir dəst pəhləvan paltarı, on arşın uzunluğunda bir qılınc, yeddi dəyirman daşı ağırlığında bir gürz seçdilər. Simurq bunları aldı caynağına, çobanı da mindirib dalına, götürüb gəldi. Gördü ki, Siman başını qoyub anasının dizi üstə, yatıbdi. Simurq Simanı durğuzdu. Siman pəhləvan paltarını başdan geyib, ayaqdan qifflandı, ayaqdan geyinib başdan qifflandı, qılıncın belinə bağlayıb, gürzü əlinə aldı, bir nərə çəkib gürzü əlində fırlatdı.

Simurq tez atın tükünü bir-birinə çəkdi. Bir də gördülər ki, ağa at, yalının altı qırmızı, budu gəlib dayandı Simanın qabağında. Siman ata minib, başladı at çapıb, qılınc vurmağa, gürz oynatmağa. Ta bir müddət pəhləvanlığın hər yolunu öyrəndi. Bir gün anasına dedi:

– Ana, mən gedirəm yeddi günün səfərinə.

Anası dedi:

– Gəl getmə!

Dedi:

– Yox, gərək gedəm.

Siman at minib, çıxdı çölə, düz iki gün yol getdi, gəlib çıxdı çöllü-bəri-biyabana. Bərk acmışdı. Bir quş vurub, kabab bişirib, oturdu yedi, uzandı bir ağaç sərinliyində rahat olsun, gördü ki, iki atlı gəlir. Atlılar Şah Dəşküvarın pəhləvanlarıydı. Siman bunları görən kimi durdu ayağa. Əl atıb xurcuna, atına bir ovuc kişmiş verib, özün söykədi qılıncına. Pəhləvanlar gəlib çatdı Simanın bərabərinə, xəbər aldılar kimsən? Buralarda neyləyirsən?

Siman dedi:

– Siz kimsiniz?

Pəhləvanlar dedilər:

– Biz Şah Dəşküvarın pəhləvanlarıyız.

Siman dedi:

– Mən də bu yerlərin pəhləvaniyam.

Bu söz onlara acıq gəldi, əl atdırular qılıncı. Siman da tez əlin atib gürzə, bir nərə çəkdi ki, Simanın nərəsindən göydə quş qanad saldı. Gürzü atıb yerə, əl elədi qılıncı. Qılıncı çəkib pəhləvanın birini cəhənnəmə vasil elədi. Əl atıb o biri pəhləvanın kəmərindən elə vurdu yerə ki, ombası çıxdı. Pəhləvan sürünen-sürünə üz qoydu qaçmağa, birbaş gedib Şah Dəşküvarın yanına, dedi:

– Taxtın dağılmamasın nə durmasın?! Bir nəfər çöllü-bəri-biyabanda pəhləvan peyda olub, kim gəlir qabağına, vurub öldürür. Özü də deyir ki, Şah Dəşküvar kimdi, mən onu tanımiram. İstədik tutub getirək hüzuruna, kiçik pəhləvanı vurub öldürdü, məni də elə vurdu yerə ki, ombam çıxdı.

Şah Dəşküvar bu sözdən çox qəzəblənib əmr elədi ki, vəziri çağırınlardır. Adam gedib vəziri çağrırdı. Vəzir gəldi Şah Dəşküvarın hüzuruna, dedi:

– Buyur, qibleyi-aləm!

Şah Dəşküvar dedi:

– Bəs filan yerdə bir pəhləvan peyda olub, mənim də pəhləvanlarımın birini öldürüb. Qoşun götür, gedək görək bu necə pəhləvandı.

Vəzir gedib qoşun hazırlığı gördü, gəlib Şah Dəşküvara xəbər verdi ki, qoşun hazırladı.

Şah Dəşküvar ata minib düşdü qoşunun qabağına. Başladılar yol getməyə. Şəhərdən çıxıb üz qoydular Simana tərəf. Eşit Siman pəhləvandan.

Siman pəhləvanı öldürəndən sonra ata minib gəlirdi şəhərə tərəf ki, ombası çıxan pəhləvanı tutub öldürüsün, bu dəmdə gördü qabaqda bir toz qopdu. Siman atın saxladı. Toz sakit olan kimi tozun içərisindən qoşun peyda oldu. Siman bir dağın döşünü özünə səngər eləyib, çəkib atını dayandı. Şah Dəşküvar özün yetirdi, durbinin qoyub gözünə bir o yana, bir bu yana baxıb gördü ki, burda bir pəhləvan var Şah Dəşküvar anadan olandan bu günə kimi istər şücaətdə, istər gözəllilikdə belə bir pəhləvan görməmişdi.

Şah Dəşküvar vəzirə dedi:

– Olsa, bu oğlan olar. Tez bir adam göndər, onu çağırınsınlar.

Vəzir bir nəfər pəhləvan göndərdi Simanın hüzuruna. Pəhləvan gedib, Simana çatıb dedi:

– Ey oğlan, Şah Dəşküvar səni çağırır.

Simanın bu sözdən acığı tutub, əl atıb pəhləvanın kəmərinə, elə tulladı ki, yaxıq pəhləvan gedib birbaş düdü Şah Dəşküvarın ayağına. Şah Dəşküvar baxırdı, gördü bu pəhləvan elə zırrı pəhləvandı ki, qabağında dağ dayanmaz. Özü minib atına, istədi gedə, öz-özünə dedi: qoy vəziri göndərim.

Vəzirə dedi. Vəzir boyun qaçırdı. Axırda Şah Dəşküvar atın sürüb birbaş özün yetirdi Simanın bərabərinə. Şah Dəşküvar çatıb salam verdi, amma gözaltı oğlana baxıb gördü ki, elə oğlandı Misiri, Şami, Rumu gəzəsən belə gözəl tapmazsan. Şah Dəşküvar ta bayaq ürəyi gedib, yixıldı yerə. Siman Şah Dəşküvarın saqqalından yapışib qalxızıb oturdu yero. Su vurub üzünə, Şah Dəşküvari ayıltdı.

Şah Dəşküvar dedi:

– Mən bu şəhərlərin padşahıyam. Sənin bu tərəflərə gəlməyini eşidib gəlmışəm. Mənim də oğlum yoxdu, gəl səni götürüm oğulluğa.

Siman dedi:

– Mən istəmirəm. Hələ mən özüm bu yerlərin pəhləvanıyam. Atam da çobandı. Mən hara, sən hara? Məndən əlini çək! Məndən sənə oğul olmaz.

Şah Dəşküvar çox yalvardı, Siman az eşitdi. Siman baxıb gördü ki, Şah Dəşküvar bundan əl çəkməyəcək, öz-özünə dedi: gedərəm, pənah Allaha. Razi oldu, qoşuldu Şah Dəşküvara. Şah Dəşküvar sevindiyindən heç bilmədi ki, nə eləsin. Tez çatdı qoşuna, əmr elədi ki, şadlıq eləsinlər. Qoşun əqli şadlıq eləyib sevindi. Şah Dəşküvar Simanı alıb yanına, birbaş goldilər şəhərə. Bir neçə müddət Siman burada qalıb, baxıb gördü ki, ürəyi çox darıxır. Çünkü Siman göz açıb özün meşə içində, çoban yanında görmüşdü. Şah Dəşküvarın yanında qalmaq ona bir cür gəlirdi. Odur ki, başladı darıxmağa. Bir gün aynaya baxıb gördü ki, çox geriyə gedib. Dedi ki, gərək çıxam gedəm.

Xəbər sənə verim kimdən, xəbəri sənə verim Şah Dəşküvardan. Şah Dəşküvar rəmmalın sözündən sonra, əmr vermişdi ki, təzə doğulan uşaqları tutub öldürsünlər. Padşahın bu əmrindən sonra hər gün üç-dörd uşaq yox olurdu. Odu ki, bir dəstə camaat yiğilib, Şah Dəşküvara

şikayətə gəldilər ki, bəs uşaqlarımız itir. Bize bir əlac elə. Şah Dəşküvar şikayətə baxmayıb onları qovdu. Siman pəhləvan da bir yanda durub baxırdı. Gördü ki, Şah Dəşküvar çox ədalətsiz iş görür. Özün verib Şah Dəşküvarın qabağına, baş əyib dedi:

– Padşah sağ olsun, gərək bu itən uşaqların oğrusunu tapasan, yoxsa mən şəhəri alt-üst elərəm.

Padşah qorxusundan bəli-bəli dedi, amma tədbirini dəyişmədi. Elə yenə də gündə bir-iki uşaq yox olurdu. Şəhərdə rəiyyət arasında nəzərlilik artırdı. Axırda şikayət elədilər Simana.

Siman durub gəldi Şah Dəşküvarın yanına, dedi:

– Mən daha səbr eləyə bilmirəm. Gərək gedəm uşaq oğrularını tapam.

Şah Dəşküvar gördü ki, iş şüluqdu. Əgər Siman işə başlasa, işin üstü açılacaq. Neynim, neynim, axırda Simana dedi:

– Oğlum, mən qocalmışam. Sabah, biri gün düşüb öləcəyəm. Gəl mənə vəliəhd ol. Mən ölündən sonra, padşahlıq sənində.

Siman razı olmayıb dedi:

– Mən gedirəm. Gərək bu oğruları tapam.

Siman səfərə hazırlıq görməkdə olsun, eşit vəzirdən. Vəzir gördü ki, Şah Dəşküvar Simandan o qədər qorxur ki, axırda padşahlığından ona verəcək. Tez özünü yetirdi oğlunun yanına. Vəzirin Qəvvəs adında bir oğlu var idi, oğluna dedi:

– Qəvvəs, çörəyimi sənə halal eləmərəm, əgər Siman pəhləvanı sağ buraxsan. Gərək onu öldürərsən.

Qəvvəs dedi:

– Nə yolla?

Vəzir dedi:

– Siman pəhləvan bu günləri şəhərdən çıxacaq. Mən də səni ona qoşaram. Hələ ki, qoşuldun ona, yolda bir məqam tapıb öldürərsən.

Qəvvəs razı oldu. Siman da bu tərəfdən elə atını minirdi, gördü ki, vəzirin oğlu Qəvvəs gəlir, xəbər aldı ki:

– Haraya gedirsən?

Vəzirin oğlu dedi:

– Çox darixıram, isteyirəm səninlə gedəm.

Siman özünə elə bir yoldaş axtarırdı. Razı olub, vəzirin oğlu Qəvvəsini da özü ilə götürdü. Hər ikisi at minib, şəhərdən çıxdılar. At başı saldılar, başladılar sürməyə. Qəvvəs atına bir neçə taziyana vurub, sürdü qabağa. Simanın atın keçib, bir qədər gedib, gözdən itdi. Amma

Siman atın asta-asta süründü. Qəvvəs qılınçın əlinə alıb, niqabın çekdi üzünə. Yetmiş yeddi yerdən özün sərrast edib, qayıtdı, at başı saldı Simanın üstünü. Sürüb atını az qalmışdı ki, gəlib çatsın Simana. Siman gördü ki, gələn Qəvvəsdi. Tez əlin uzadıb yapışdı Qəvvəsin kəmərindən. Qalxızıb göyə, istədi vura yerə, Qəvvəs səsləndi ki:

— Siman, and olsun cavan canına, mən sənilə hənək eləyirdim.

Siman Qəvvəsi yavaş-yavaş qoydu yerə. Başladılar yol getməyə. Dərə-təpə gedib, çatdilar bir düzə. Qəvvəs yenə də at başı salıb, atın başını qaytardı, çəkib niqabını üzünə, sürdürdü düz Simana tərəf.

Qəvvəsin atı gülə kimi gəlib yetişincə Qəvvəs çəkib qılınçını istədi ki, endirə Simanın təpəsin, Siman əlini qaldırıb, yapışdı Qəvvəsin biləyindən, qapıb qılınçını aldı, qalxızıb Qəvvəsi yuxarı, elə vurdu yerə ki, heç tikisi də ələ keçmədi. Siman Qəvvəsi vasil eləyib cəhənnəmə, minib atına, başladı getməyə. Az gedib, çox dayandı, çox gedib az dayandı, gəlib çatdı bir şəhərin qırığına. Gördü ki, bura bir qalaçıdı. Amma qalaçada adam-zad görünməyir. Düşüb atından, yumşaq bir otun üstündə atına bir az kişmiş töküb, özü də uzandı ki, dincliyini ala.

Siman burda yatmaqdə olsun; xəbər verim kimdən, xəbər verim sizə Dəzivar padşahdan. Dəzivar padşah əlində durbin qalaçadan baxırdı ki, görsün onun torpağına gələn kimlərdi. Çünkü Dəzivarın torpağına hələm-hələm adamlar sağ gəlsəydi, salamat qayıtmazdı. Dəzivar padşah gördü ki, onun otlağına bir at buraxıblar, pəhləvan da yatıbdı. Dəzivar öz divlərindən bir neçəsini göndərdi ki, gedib görsünlər o bəni-adəm kimdi, götürüb gəlsinlər hüzuruna. Divlər tez qalaçadan çıxıb, özlərini yetirdilər Simana.

Siman uzanmışdı, at gördü ki, div gəlir, başladı kişnəməyə. Siman səsə ayılıb gördü ki, div gəlir, tez minib atına dayandı. Divlər gəlib çatdilar. Siman çəkib qalxanı başına elə bir qılinc çaldı ki, divin biri yeddi parça oldu, başladı o biri divlərlə davaya.

Dəzivar qalaçadan baxırdı, gördü ki, heç bəni-adəm oxşamır. Tez qoşun göndərdi. Siman gələn-gələni qrib, cəhənnəmə vasil eləyib, özünü yetirdi Dəzivarın şəhərinə. Nə ki, divlər var idi, qrib çatdı. Axırda Dəzivar özün yetirdi meydana. Yeddi dəyirman daşından qayırlmış gürz əlində, gəlib durdu Simanın bərabərində. Siman bir nərə çəkib, gürzü aldı əlinə, üç dəfə göydə fırlatdı. İkinci nərədə elə bir gürz Dəzivarın təpəsinə endirdi ki, Dəzivar xamir kimi yerə yayıldı. Siman Dəzivarı doğradı. Girib şəhərə, qalan divləri də qırdı, gördü ki, bir kiçik div qalıb. İstədi vurub öldürə, div dedi:

– Məni öldürmə, özünə qulam götür!

Siman razı olub, balaca divi götürüb, adını qoydu Adamzad. Siman minib atına, Adamzadı da mindirib ayrıca ata, başladılar şəhərdən çıxmaga. Üz qoydular Şah Dəşküvarın vilayətinə. Bir neçə müddət yol gedib, axırda özlərini yetirdilər Şah Dəşküvarın vilayətinə. Şah Dəşküvara xəbər getdi ki, Siman gəlir, amma yanında da bir div gətirir. Vəzir bayırı çıxıb gördü ki, Siman gəlir, amma Qəvvəs yoxdu. Vəzirin kürkünə birə düşdü. Bildi ki, Qəvvəsi Siman öldürübdü. Qorxusundan bir söz demədi. Şah Dəşküvar xəbəri səhih bilib qorxusundan adam göndərdi pişvaz elədilər, Simanı götürüb gətirdilər. Şah Dəşküvar üzdən sevinirdi, amma ürəkdə Allah bilir ki, nələr çəkirdi. Siman bir neçə müddət burada qaldı. Bir gün xəbər gəldi ki, Firəng padşahı Şah Dəşküvardan yeddi ilin bac-xəracını istəyir. Ya gərək bac-xəracı verə, ya da gərək davaya hazır ola. Şah Dəşküvar vəziri çağırıb dedi:

– Vəzir, tədbir gör! Ya yeddi ilin bac-xəracını verməliyik, ya da dava eləməliyik.

Vəzir istəyirdi ki, Simanı aradan yox eləsin, dedi:

– Sənin Siman kimi pəhləvanın var. Göndər Firəng padşahının qabağına, yarım saatın içində qırıb çatsın.

Şah Dəşküvar bu işə razı olub xəbər verdi ki, Simanı çağırınlardan hüzuruna. Adam getdi, Simanı tapdılar, götürüb gəldilər padşahın hüzuruna. Siman ədəb-salamını yerinə yetirib durdu Şah Dəşküvarın əmrində. Siman müntəzirdi. Şah Dəşküvar dedi:

– Oğul, Firəng padşahı bizdən yeddi ilin bac-xəracını istəyir. Ya verməliyik, ya da dava eləməliyik. Gəl mən sənə on min qoşun verim, çıx Firəng padşahının qabağına.

Siman razı oldu. Şah Dəşküvar qoşun verdi. Səhər tezdən xəbər gəldi ki, Firəngin qoşunu gəlib, şəhərin bir ağacliğındadı. Siman tez durub libasını geyib, yetmiş yeddi yerdən özünü möhkəm bağladı, sonra niqabın çəkib üzünə, qılincın aldı əlinə, bir nərə çəkib vurdur özünü dəryayı-ləşkərə. Birinci nərədə başladı at oynatmağa, ikinci nərədə on arşın qılincını qılafindan çəkib, üçüncüdə elə bir nərə vurdur ki, göydə quş qorxusundan qanad saldı. Özün vurub ləşkərə sağdan vurub, soldan çıxdı, soldan vurub sağdan çıxdı, başladı qoşunu taxıl kimi biçməyə. Firəng qoşununu qırıb qurtardı. Göz gəzdirib o yana, bu yana gördü ki, qoşunun öleni ölüb, qaçanı qaçıbdı. Amma iki pəhləvan qalıb. Tez pəhləvanın birilə başladı cəngə. Qılinc çəkib pəhləvanı cə-

hənnəmə vasil elədi. Bundan sonra o biri pəhləvan durub gəldi Simanın bərabərinə. İki pəhləvan qılınc çəkdilər, endirdilər bir-birinin təpələrinə. Baxıb gördülər qılından bir şey çıxmır, qılıncları atıb yerə, əl atıdalar gürzə, başladılar bir-birinə gürz atmağa. Siman gördü ki, gürzdən də bir şey çıxmadı; atıb gürzü yerə, bir nərə çekdi ki, daha nə təhər. Şah Dəşküvar da bu dəmdə çıxıb yuxarıdan tamaşa edirdi. Simanın nərəsinin zərbəsindən Şah Dəşküvar özünü bir boy atdı, gördü ki, Simanın gözləri qızıb, özün-sözün bilmir. Siman əl atıb pəhləvanın bel kəmərinə, qalxızıb göye, bir də nərə vurub göydə firlatdı, bir qullacula elə atdı ki, Firəng padşahının pəhləvanı gedib düşdü Şah Dəşküvarın ayağının altına. Şah Dəşküvar gördü ki, Siman Firəngin qoşununu qırıb tamam elədi, sevindiyindən aşağı düşüb Simanın adına təbil vurdurdu. Vəzir eşitdi ki, Siman sağ-salamat davadan qayıdır, başladı yanıb tökülməyə. Siman gəlib əlini, üzünü yudu, təmizlənib, neçə gün, neçə gecə dincəlməyə başladı. Bir gün durub gəldi Şah Dəşküvarın yanına, dedi:

— Gəlmışəm sənin yanına bir xahişə.

Şah Dəşküvar dedi:

— Buyur!

Siman dedi:

— Gərək vəzirin qızını verəsən mənim div Adamzadəmə.

Padşah başını aşağı salıb getdi fikrə. Vəzir də bu yandan yanaya durub baxındı. Siman dedi:

— Nə deyirsən? Razi olmasan, yerlə göyü bir eləyərəm.

Şah Dəşküvar əlacı kəsilib, dedi:

— Razıyam.

Yeddi gün, yeddi gecə toy eləyib, Siman vəzirin qızını zor-güc alıb verdi Adamzada, özü də Şah Dəşküvara tapşırdı ki, əgər mənim bu div Adamzadəmin başından bir tük əskik olsa, yerlə göyü bir elə-yəcəyəm. Bundan sonra atını minib üz qoydu çölli-bəri-biyabana.

Bu getməkdə olsun, Şah Dəşküvarla vəzir oturub öz günlərinə ağlayırlar. Eşit Simandan.

Siman at başı salıb, dərələrdən yel kimi, təpələrdən sel kimi, badi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğada, özün yetirdi çəmənə. Gördü ki, bir ceyran kolun dibindən çıxıb üz qoydu qaçmağa. Siman at başı saldı ceyranın dalısınca. İstədi ha burda, ha orda ceyranı tuta. Gördü ki, ceyranı tuta bilməyəcək, kəmənd atdı. Üçüncü kəmənddə ceyranı

tutdu. Siman ceyrani tutub, istədi kəsə başını, ceyran tez cildindən çıxıb, oldu bir qarı. Siman gördü ki, bu tilsimmiş. Tez tutub qarının biləngindən, istədi öldürə, qarı başladı yalvarmağa ki, gəl məni öldürmə, mən sənə bir şey verim ki, dünyalara dəyər.

Qarı tez əlin atıb qoltuq cibindən bir qız şəkli çıxartdı, elə biləsən Allah taala bu qızı birinci dəfə xəlq eləyibdi. Qaşları qara, kirpikləri ox, yanaqları qaymaq, dodaqlarına elə bil ki, qan çılənibdi. Siman xeylağ qızın şəklinə baxıb qariya dedi:

– Qarı, de görüm bu kimin şəkli?

Qarı dedi:

– Bu Xan-xani-Çinin qızı Pəridux xanımın şəkli. Bunun kiçik bacısı da divlər<sup>6</sup> şəhərində əsirdi.

Bunu deyən kimi, qarı yel olub gödən itdi.

Siman gördü ki, qarı yox oldu. Peşman oldu ki, gərək qarını əldən buraxmayayıdı. Amma el deyər ki, “daldan atılan daş topuğa dəyər”. Siman at minib başladı div şəhərinə getməyə. Az gedib çox dayandı, çox gedib az dayandı, gəlib çatdı bir düzəngaha. Gördü ki, burda bir quyu var, ağızında da bir çöl xoruzu oturub. İstədi çöl xoruzunu tuta, bu dəmdə Simanın qulağına bir səs gəldi. Siman tez dala dönüb gördü ki, bir ağacdı, quyudan neçə addım uzaqda. Amma bu ağacın qollarına haça vurulub, qoca yaşılı bir kişi xeylağı oturubdu onun ortasında. Siman tez özünü yetirib xəbər aldı ki:

– Burda neynirsən?

Qoca dedi:

– Mənim qardaşım tilsimdədi.

Siman dedi:

– Hansı tilsimdədi? Sənin qardaşın kimdi?

Qoca dedi:

– Bu çöl xoruzunu görürsən? Bu bir qarıcı ki, hər bir heyvanat cildinə girir. Bir gün ceyran cildinə girib, çıxır qardaşımın qabağına. Qardaşım bu qarını ceyran bilib istəyir ki, tuta, amma qarı qardaşımı salır tilsimə. İndi neçə ildi ki qardaşım tilsimdədi, mən də avara-sərgərdən gəzirəm. Amma bir abiddən eşitmışəm ki, Siman adında bir pəhləvan olacaq, neçə zalim padşahları öldürüb, bu tilsimləri də qıracaq. Odu ki, gəlib oturmuşam burda, gözləyirəm Simanın yolunu.

Siman özünü tanış verib kişiyə, kişi durub ayağa, istədi Simanın ayağından öpə, Siman razı olmadı. Siman kişinin adını xəbər alıb bildi ki, Məlikdi.

Dedi:

– İndi ki mənə pənah gətiribsən, raziyam, gəl gedək! Mən gedirəm Xan-xani-Çinin vilayətinə.

Məlik razi olub, qoşuldı Simana, başladılar yol getməyə. Siman atın minib, Məliki aldı tərkinə, yol elədi günçixan tərəfə. Az gedib çox dayandılar, çox gedib az dayandılar, axırda gəlib çatdılar bir şəhərə. Siman atdan düşüb, atın çəkdi karvansaraya, özləri də gedib girdilər aşbazxanaya.

Siman bir qoyun alıb bışirdı. Məliklə yeyib gecəni qaldılar orda. Səhər Siman durub Məlikə bir at tapdı. Hər ikisi ata minib düsdülər yola. Bəli, belə deyirlər: dərələrdən yel kimi, təpələrdən sel kimi, badi-sərsər kimi, əlində taziyana, baxır o yan bu yana, belində qılınçı, əlində gürzü, ayaq üzəngidə, diz qabırğada, düz bir il ruzigar yol gedib axırda çatdılar bir dağın döşünə. Siman gördü ki, qabağına iki yol çıxdı. Yolun sağını qoyub, üz qoydu soluna. On gün, on gecə yol getdilər. Siman bərk yorulmuşdu, çatıb bir bulaq başına, düşüb atından, atların sulayıb, əl-üzlərin yudular, oturub çörək yedilər, günü batırıb, gecəni növbə ilə yatıb, səher tezdən durub, minib atlarına, üz qoydular getməyə. Az gedib çox dayandılar, çox gedib az dayandılar, gəlib çatılar bir şəhərə.

Siman xəbər aldı:

– Bu kimin şəhəridi?

Məlik dedi:

– Bu şəhər o gördüğün qarının ortancıl oğlunun şəhəridi. Adına da Şah Div Firuz deyirlər. Siman dedi:

– Gərək gedəm görəm Div Firuz necə padşahdı ki, bütün padşahlar ondan qorxur.

Məlik çox dil-ağız elədi ki, gəl getmə; Siman dedi: yox, gərək gedəm. Siman at salıb qabağa, Məlik də onun dalısınca gəlib çatdılar şəhərin darvazasına. Elə ki çatdı, Siman bir nərə çəkdi ki, yer-göy nə-rənin zərbindən zəlzələyə gəldi. Bu dəmdə Div Firuz keyfdə idi. Simanın nərəsini eşidən kimi Div Firuz bir boy atıb diksindi. Tez adam göndərdi ki, gedib görsünlər bayırda bu nə səsdi. Divlər gəlib şəhərdən qırğığa, gördülər ki, şəhərin darvazasının qabağında iki atlı dayanıb. Özü də atlıların biri qoca, biri cavандı. Gəlib irəli dedilər: kimsiz, nəçisiz?

Simanın bu sözdən acığı tutub, yapışış boyunlarının ardından iki divi elə vurdı kelle-kelləyə ki, canları elə orda çıxdı. Div Firuz göndərdiyi adamların gəlib çıxmadığını görəndə iki div də göndərdi ki,

xəbər gətirsinlər. Siman dayanmışdı, gördü ki, iki dənə də div gəlir. Divlər gəlib çatdılar Simana, Siman bu divləri də cəhənnəmə vasil elədi. Div Firuz bir qədər gözlədi, gördü ki, divlərdən də xəbər çıxmadı. Axırda özü çıxbıq qalaçaya, alıb durbini əlinə, qalaçadan durdu baxmağa. Gördü ki, göndərdiyi divlərin cəmdəyi yerdədi. Amma darvazanın qabağında bir pəhləvan dayanıb ki, şücaətdə tayı yoxdu. Div Firuz nə ki, divlər vardi, yiğib göndərdi Simanın qabağına. Siman gördü ki, qoşunun qabağı açıldı. Tez bir nərə çəkib, əl atdı on arşın qılincına, özün vurdu dəryayı-ləşkərə. Taxıl kimi başladı bu divləri qırmağa.

Div Firuza xəbər gətirdilər ki, nə qoşunu var Siman qırıb çatdı. Bu xəberi Div Firuz eşidən kimi özünü itirdi, uşaq kimi ağlamağa başladı. Bu tərəfdən də Siman Firuzun qoşunlarını qırıb, qurtarmışdı. Gördü ki, Div Firuz gəlmir, istədi giro şəhərə. Xəbər getdi Div Firuze ki, Siman girib şəhərin içində. Div Firuz dava paltarını geydi, başdan geyinib ayaqdan qifillandi, ayaqdan geyinib başdan qifillandi, gürzü alıb əline, çıxdı şəhərdən qırğa. Siman da Firuzu gözləyirdi. Gördü ki, Div Firuz özüdü. Əl atıb qılincına, başladılar davaya. İki gün, iki gecə dava eləyib, elə eləyib, elə ki, qılincdan, gürzən çıxdılar, başladılar kəmər yapışmağa. Siman yapışındı Div Firuzun kəmərindən, isteyirdi qaldırıb göyə çırpsın yerə, gücü çatmadı. Siman gücünü verirdi yerə, Div Firuz əl atırdı Simanın kəmərinə başlayırdı dartmağa.

Beləliklə, bunlar düz üç gün vuruşdular. Siman bərk yorulmuşdu. Canını boğazına yiğib, bir nərə çəkdi ki, göydə gedən quş qanad aldı. Bu nərədən dağ-das titrəməyə başladı. Siman verib özünü irəli, yapışdı Div Firuzun kəmərindən, sol dizini verdi yerə, sağ əli ilə Div Firuzu qalxızıb göyə, elə vurdu yerə ki, cəmdəyi yetmiş yeddi tikə olub, səpələndi çölün düzünə. Siman durub ayağa, əl-üzünü yuyub Məlikə götürüb, özü ilə bərabər girdi qalaçaya. Başladı qalaçadakı otaqları bir-bir gəzməyə. Gördü ki, iki otaq var. Açıb otaqların birini, o yana, bu yana baxıb, gördü ki, burda bir qız var, gəl görəsən... Qız Simanı görən kimi aşiq olub, dedi:

– Heyif cavan səndən, gəlib çıxıbsan buraya. Div Firuz xəbər tutsa səni öldürər. Tez ol qaç burdan!

Siman iki barmağın qatlayıb, üç barmağı ilə qızın ağızına iki sillə vurdu, qızın ağızı doldu qanla, dedi:

– Div Firuz çoxdan cəhənnəmə vasil olub, nə səfəh-səfəh danışır-san? De görüm sən kimsən, burda neyləyirsən?

**Qız dedi:**

– Mən Xan-xani-Çinin kiçik qızıyam. Bir ildi ki, divlər məni gətirib salıb bura. Atam bilsə ki, sən Div Firuzu öldürübən məni verər sənə.

Siman yapışib qızın qolundan çıxartdı şəhərdən bayırə, dedi:

– Azadsan, gedə bilərsən atanın yanına.

**Qız dedi:**

– Sən dayan burda, mən gedim atama xəbər verim ki, bir pəhləvan gəlib Div Firuz öldürüb, məni də azad etdi. Atam sənin qabağına qoşun çıxartsın.

Siman dedi:

– Lazım deyil. Get deyirəm sənə, get!

Qız qulaq asmayıb, tez özünü yetirdi atasının torpağına. Eşit Simandan! Siman üz qoydu Xan-xani-Çinin şəhərinə tərəf getməyə. Gəlib şəhərə çatmışdı, amma bu tərəfdən də şəhərdə bir qəza üz vermişdi. Xan-xani-Çinin darğasını<sup>7</sup> öldürmüdürlər. Xan-xani-Çin də darğanı öldürənləri tutdurub əmr vermişdi ki, dar ağacından assınlar. Darçı dəmbədəm idi ki, həmin adamları tutub çəkə dara, Siman tez özünü yetirib, gördü ki, dar ağacı qurulub. Xəbər aldı camaatdan ki:

– Burda ne olub?

Camaat Simani başa saldı. Siman düşdü atdan, adamları darçının əlindən alıb azad elədi. Darçı çox atlanıb düşdü. Simanın acığı tutub bunların yerinə darçını çəkdi dara.

Xan-xani-Çinə xəbər getdi ki, bir nəfər gəlib sənin qanun-qaydanı pozub, darçını da öldürdü. Xan-xani-Çin pəhləvan göndərdi Simanın qabağına. Siman gördü ki, Xan-xani-Çinin pəhləvanı gəlir. Əl atıb qılınca, bir nərədə pəhləvanı cəhənnəmə vasil elədi. Xan-xani-Çinə xəbər getdi ki, xeyir a, bu adam elə adamdı ki, nəinki bir pəhləvan, on pəhləvan da ona cavab verə bilməz.

Xan-xani-Çin istədi qoşun göndərə, Xan-xani-Çinin kiçik qızı özünü yetirdi. Xan-xani-Çin qızını görən kimi sevindi, xəbər aldı ki:

– Səni kim qurtardı?

**Qız dedi:**

– Odu, Siman adında bir pəhləvan gəlib, şəhərdədi. Div Firuzu öldürüb məni azad elədi.

Xan-xani-Çin gördü ki, əgər qoşun göndərsə Siman qırıb çatacaq. Həm də Div Firuz Xan-xani-Çinə çox korluq vermişdi. Odu ki, bəxatır danışmadı, qoşun göndərməyib, özü durub çıxdı Simanın qabağına.

Siman Məlikdən xəbər aldı ki:

– Bu kimdir?

Məlik dedi:

– Xan-xani-Çindi, gəlir.

Xan-xani-Çin gəlib yetişdi Simanın müqabilinə, dedi:

– İndi ki, qızımı Div Firuzun pəncəsindən qurtarmışan, qızım da sənin, gəl gedək bize!

Siman Məliki verdi qabağa, düşdülər Xan-xani-Çinin dalısınca getdilər.

Xan-xani-Çin onları qəbul elədi. İki gün, iki gecə böyük şadlıq elədilər. Eşit Xan-xani-Çinin kiçik qəzəndən. Xan-xani-Çinin kiçik qızı gedib böyük bacısı ilə görüşdü. Böyük bacı kiçik bacıdan xəbər aldı ki:

– Necə oldu divin əlindən qurtardın?

Kiçik bacı başına gələni danişib, axırda dedi:

– Məni Siman pəhləvan qurtardı.

Qız o qədər Simanı tərif elədi ki, Xan-xani-Çinin böyük qızı Pəridux xanım görməmiş bilməmiş Simana aşiq oldu. Siman bu qalmaqla bir neçə gün burda qaldı. Eşit Xan-xani-Çindən. Xan-xani-Çin Div Firuzun qorxusundan neçə illər olardı ki, şəhərdən bayırə çıxmırıldı. Bir gün vəziri çağırtdırıb dedi ki:

– Vəzir, neçə ildi mən Div Firuzun qorxusundan heç səyahətə çıxmamışam. İstəyirəm ki, Simanı da götürüb iyirmi günün səyahətinə gedəm, qoşun hazırla!

Vəzir baş əyib Xan-xani-Çindən ayrıldı. Qoşun hazırlandı. Tədarük görülüb, şeypur çalındı. Xan-xani-Çin Simanı çağırtdırıb, Siman gəldi hüzuruna. Simana dedi:

– At min, mənimlə şikara gedirik.

Siman dedi:

– Qoy səninlə mənim əmim getsin, mən qoşunla getməyə adət eləməmişəm.

Xan-xani-Çin razı olub, Məliki alıb yanına, at minib, düşdülər qoşunun qabağına. Təbil vurulub şəhərdən çıxdılar kənara. Siman da atı minib qoşundan bir az dalda gedirdi.

Qoşun dərə-təpələri keçib, çıxdı bir yola. Xan-xani-Çinin qabağında pəhləvanlar at oynadırdılar, qılınc oynadırdılar, ta gəlib çatdılar bir çayın kənarına. Başladılar çay başıyxarı getməkdə olsunlar, ta bir

müddət yol gedib, çatdılар bir meşənin kənarına. İstədilər ki, meşə ağızında çadır qursunlar. Bu dəmdə qəflətən bir əjdaha Xan-xani-Çinin qabağına çıxıb ağızını mağara kimi açdı; istədi Xan-xani-Çinlə Məliki uda. Xan-xani-Çin haray elədi, qoşunu köməyə çağırıldı. Amma qoşun qorxusundan yaxın durmayıb, başladılar qaçmağa. Siman gördü ki, qoşun qaçıb, Məliki də bu saat əjdaha yeyəcək. Tez özün yetirdi əjdahaya. Durub əjdahanın bərabərində, çəkib qılınçı ta bayaq əjdahanı iki bölüb, cəhənnəmə vasil elədi.

Bunu görən Xan-xani-Çin çox sevindi, amma yan-yörəsinə diqqət edib, on min qoşundan, bircə Simandan başqa, heç bir əsər görmədi. Əmr verdi ki, on min qoşunun gözünü çıxartsınlar. Siman bu sözü eşidən kimi, gəlib Xan-xani-Çinin bərabərinə, qoymadı ki, on min qoşun gözsüz qalsın. Bunu eşidən qoşun əhli Simandan çox razi oldu. Təbil vuruldu Simanın adına. Təbil saxlanılıb başladılar çadır qurmağa. Çadır qurulub qurtarandan sonra o günü səhərdən axşamacan keyf çəkib, gecəni yatdlar. Səhər açıldı, Xan-xani-Çin yuxudan oyanıb, Məliklə meşəni bir qədər gəzib dolandı. Qayıdır gəlib gördü ki, Siman yoxdu. Xəbər aldı ki:

— Siman hanı?

Simandan soraq verən olmadı.

Sənə xəbər verim kimdən, xəbər verim sənə Simandan, Siman atı minib üz qoydu şəhərə tərəf.

Siman yolla gəlirdi, az gedib çox dayandı, çox gedib az dayandı, gedib çatdı bir dərəyə. Bu dəmdə Simanın qabağına bir dovşan çıxdı.

Siman dovşanı görən kimi, atını sürdü dovşanı tuta. Dovşan başladı qaçmağa. Tez əlin atıb kəməndə bir neçə kəmənd atdı, kəməndi boşça çıxdı. Dovşan qabaqda, Siman dalda güllə kimi gedirdilər. Dovşan özünü tez saldı Xan-xani-Çinin nar bağına. Siman bağın içində başladı atın sürməyə. Nə ki, Xan-xani-Çinin gülləri, çiçəkləri vardı, atın ayağının altında qoyub tələf elədi. Amma dovşan toz olub gözdən itdi. Siman çox axtardı, dovşanı tapa bilmədi. Axırda yorulub əl əkdi dovşandan, gəlib bir böyük çarhovuzun yanında atın açıb, yancıdar elədi, qabağına qaysı, kişmiş töküb, çıxdı çarhovuz üstünə. Əl-üzünü yuyub bir qədər sərinləşib, qalxanını yastıq eləyiib qoydu başının altına, uzanıb yatmaqdə olsun, xəbər verim sənə kimdən, xəbər verim sənə Xan-xani-Çinin böyük qızı Pəridux xanımdan.

Pəridux xanımı çox padşahlar isteyirdi. Amma Xan-xani-Çin Pəridux xanımı verməyirdi. Pəridux xanım öz kiçik bacısından Simanın bir neçə nişanələrini öyrənmişdi. Görməmiş Simana aşiq olub, hər gün intizarla onun sorağını gəzirdi. Pəridux xanım evdən bayıra çıxıb, özünü yetirdi nar bağına. Gəzirdi, gördü ki, bağın içərisində at ləpiri var. Atın ləpirinin izini tutub, birbaş gəlib çıxdı çarhovuzun qıraqına, gördü ki, burda bir oğlan yatıb ki, şücaətdə, gözəllikdə, qəddi-qamətdə tayı heç yerdə yoxdur. Tez kiçik bacısının dediyi nişanələri gözünün qabağına gətirib, öz-özünə dedi: olsa-olsa Siman bu olacaq. Pəridux xanım təzədən aşiq olub, məhəbbəti ürəyində neçə qat artdı. Oturub Simanın başı üstündə, əl atdı qalxanını götürdü, dizini yastıq eləyib qoydu başının altına, başladı üzünü yelləməyə. Siman yatmışdı, gördü ki, başı çox yumşaq yerdədi, üzünə də elə sərin ətirli yel dəyir ki, elə bil behiştədi. Açıb gözlərini gördü ki, başı üstündə bir qız var ki, Misiri, Rumu axtarsan belə gözəl qız tapmazsan.

Siman qızdan xəbər aldı ki:

– Kimsən?

Pəridux xanım dedi:

– Xan-xani-Çinin qızı Pəridux xanımam. Sən kimsən?

Siman özünü tanış verdi, sonra əlini atıb qoltuq cibinə, şəkli götürüb bir şəklə baxdı, bir qızı, gördü ki, qarşı deyən qızdı. Oturub başladılar söhbətə. Pəriduxun ürəyində o qədər Simanın məhəbbətivardı ki, istədi iki busə verə Simana. Siman busələri almadı. Axırda Pəridux başladı ağlamağa. Siman gördü ki, Pəriduxun gözləri yaşı dolub, yaş daması al yanağının üstündə almaz kimi parlayır. Siman özünü saxlaya bilməyib, başladı Pəriduxa ürək verməyə, sonra da ondan iki busə aldı. Hər ikisi əl-ələ, qol-qola verib, çarhovuzun üstündən düşüb gəldilər ağacın altına. Uzanıb yatmaqdə olsunlar, eşit Xan-xani-Çindən.

Xan-xani-Çin Simandan çox nigarən qalıb, əmr verdi ki, çadırlar yiğilsin, qatırlar yükłənsin. Gedib qoşun əqli çadırları yüklədilər qatırlara, hərə minib öz atına, Xan-xani-Çinle Məlik düşdü qabağa, atlarının başını qaytarıb birbaş gəlib çıxdılar nar bağına. Xan-xani-Çin çox yorulmuşdu, öz-özlüyündə dedi ki, gedib bir az nar bağında meyvə yeyim. Qoşunları bayırda saxlayıb Xan-xani-Çin bir az meyvə yeyib, baxıb gördü ki, həyətdə at ləpiri var. Tutub at ləpirlərini çıxdı birbaş ağacın altına. Gördü ki, qızı Pəriduxla Siman qucaqlaşış yatiqlar. Xan-xani-Çinin ovqatı təlx olub, tez qayıtdı dala. Əmr verdi ki, qoşun getsin

şəhərə. Qoşun yola düşdü, özü də atı minib, gəlib çıxdı taxtına, vəziri çağırıldı. Vəzir gəldi, baş əyib Xan-xani-Çinə, dayandı əmrində. Xan-xani-Çin dedi:

– Vəzir, bundan qabaq qorxum Div Firuzdandı. Amma indi qorxum Siman pəhləvandandı.

Vəzir xəbər aldı:

– Nə olub? Niyə ovqatın belə təlxdi? Niyə belə qorxursan?

Xan-xani-Çin nar bağının hekayətini vəzirə danışdı. Amma vəzirin dilindən bir kağız aldı ki, bu sirri heç kəsə deməsin. Vəzirdən məsləhət istədi. Vəzir belə məsləhət gördü ki, qonaqlıq çağırıb, həmin qonaqlığa da Simanı çağırınlardı. Şərab məclisi qurub, şərəbin içində bihuşdarı verib Simanı bihuş edəndən sonra, öldürsünlər. Xan-xani-Çin vəzirin bu hiyləsindən razı olub dedi:

– Əgər bu iş baş tutsa qızım Pəriduxu sənin kiçik oğluna verəcəyəm.

Xan-xani-Çin ertəsi gün günortaya xörək bişirtdirib, Simanı da məclisə qonaq çağırırdı. Məclis başlamışdı keyfə, şərəbin içində bihuşdarı töküb içirtdilər Simana. Siman bihuş olub bir yana yıxıldı.

Vəzir Simanın əl-qolunu bağlayıb, atdı otağın birinə ki, səhər tezdən öldürüb meyidini atsınlar çaya. O biri tərəfdən Simanın əmiliyi Məlikin əl-qolunu bağlayıb atdılar çaya.

Siman da o biri otaqda qalmışdı. Bihuş idi, özündən xəbəri yox idi.

Eşit Simurqdan. Simurq Div Firuzun qorxusundan bu tərəflərə gələ bilməzdi. EşitmİŞdi ki, Div Firuzu Siman öldürübdü, özü də bərk dardadı. Qanad çalıb özünü yetirdi Xan-xani-Çinin torpağına. Gəzib Simanı tapdı, gördü ki, qabağında böyük bir pəncərə var. Vurub qanadı ilə şüşəni sindirib, saldı özünü içəri, gördü ki, Siman bihuş yixılıb evin bir küncünə. Tez Simurq dava-dərman eləyib, Simanı aylıtdı. Siman haçandan-haçana özünə gəlib, gördü ki, Simurq başının üstündə dayanıb. Durub öpdü Simurqun qanadından, xəbər aldı:

– Nə olub, niye gəlmisən?

Simurq dil açıb Simanı başa saldı, mindirib dalına aparıb qoydu nar bağına.

Dedi:

– Siman, al bu tükü, darlığa düşsən bu tükləri bir-birinə çəkərsən, mən harada olsam gəlib harayına çataram. Amma qorxma, sənə ölüm yoxdu.

Siman Pəriduxu tapıb haman saat başladılar keyfə. Xəbər getdi Xan-xani-Çinə ki, bəs Siman ayılıb qaçıbdi, özü də nar bağında qızın Pəridux xanımla eyş-işrətdədi. Xan-xani-Çin bu işdən çox qəzəblənib, bir tərəfdən də qorxuya düşüb vəziri çağırtdırdı. Vəzir Xan-xani-Çinin yanına gəldi, ədəb salamını yerinə yetirib dedi:

– Əmrin nədi?

Xan-xani-Çin dedi:

– Vəzir, tədbir! Yoxsa qız əldən çıxar, özüm də padşahlar yanında xəcil olaram.

Vəzir xəbər aldı ki:

– Nə olub?

Xan-xani-Çin dedi:

– Simana bihuşdarı əsər eləmeyib. Gecə vaxtı ayılıb, özün salıb nar bağına. Pəriduxu tapıb, onunla keyfdədi. Vəzir, tədbir tök!

Vəzir dedi:

– Ocibinix padşahı yer üzündə çox möhkəm padşahdı. Özü də sənin qızını istəyir. Gəl Simanı göndər davaya. Siman Ocibinix padşahının torpağından sağ-salamat gəlib çıxa bilməz. Yəqindi ki, Ocibinix padşah onu öldürəcək.

Xan-xani-Çin vəzirin bu məsləhətinə afərin deyib, adam göndərdi nar bağına ki, Simanı çağırtdırsınlar.

Adam gəlib nar bağında Simana xəbər verdi ki, Xan-xani-Çin səni çağırır.

Siman bunu eşidib, Pəridux xanımdan ayrılib, durub gəldi Xan-xani-Çinin hüzuruna. Baş əyib ədəb salamını yerinə yetirib, durdu Xan-xani-Çinin hüzurunda.

Xan-xani-Çin dedi:

– Siman, Ocibinix padşah mənim qızım Pəridux xanımı istəyir. Əgər qızı verməsəm, biznən dava edəcək. Bilmirəm qızı verim, ya dava edim.

Siman gördü ki, Pəridux xanım əldən çıxacaq, razı olub dedi:

– Qoşun ver mənə!

Qoşun alıb Xan-xani-Çindən, üz qoydu Ocibinix padşahının torpağına. Siman gedirdi, amma vəzir özün yetirdi Ocibinix padşahın yanına, dedi:

– Siman adlı bir pəhləvan peyda olub, Xan-xani-Çindən Pəridux xanımı istəyir. Xan-xani-Çin də verməyib belə cavab verdi ki, guya

qızı Ocıbinıx padşaha adaxlıdı. Odu ki, Siman səninlə davaya gəlir, hazır ol!

Ocıbinıx padşah şəhərin qırığına qoşun qoyub, özü də qalaçadan durbinlə baxırdı, bir gördü ki, Siman öz qoşunu ilə üz qoydu şəhərə. Ocıbinıx dava şeypurunu çalıb, Simana aman verməyib qoşun göndərdi qabağına. Siman gördü ki, qoşunun ardı kəsilməyir. Hər tərəfdən alıblar onu dövrəyə. Qılincını çəkib elə nərə vurdı ki, dağ-daş titrəməyə başladı. Ocıbinığın qoşunu qorxudan meydani qoyub qaçıdı. Siman qılinci çəkib başladı davaya. Vurub özünü dəryayı-ləşkərə, bu tərəfdən girib qıra-qıra o tərəfdən çıxdı.

Ocıbiniğa xəbər getdi: evini Allah yıxsın, diş qurdalamağa bir dənə adamın qalmayıb, belə pəhləvəndi ki, qabağında qoşun davam eləyə bilmir. Ocıbiniğin qoca bir pəhləvanı vardı, tez həmin pəhləvanı çağırtdırib, göndərdi Simanın qabağına. Siman pəhləvanla başladı qılinc davasına, hərə bir neçə qılinc çalıb, gördülər ki, qılincdan heç şey çıxmadi, əl atdlar gürzə, başladılar gürz davasına. Ocıbinıx da qalaçadan durbinlə baxırdı. Siman gürzü atıb yerə, əl atdı qoca pəhləvanın kəmərinə. Başladılar kəmər yapışmağa. Siman nərə çəkib dizin vurdı yerə, yapışdı pəhləvanın kəmərindən, başlayırdı xış kimi yerlə sürməyə. Pəhləvan yapışdı Simanın kəmərindən, istəyirdi yerindən tərpətsin, gücü çatmırıdı. Hər iki pəhləvan yorulub dayandılar.

Siman yorğunluğunu alandan sonra, başladılar əl-ələ verib meydan gəzməyə. Siman bir nərə çəkdi ki, qoca pəhləvanın tükləri biz-biz oldu. Siman əl atıb qoca pəhləvanın kəmərinə, elə vurdı yerə ki, qoca pəhləvan yetmiş yeddi parça olub, səpələndi yerə. Ocıbinıx bunu görüb kürkünə birə düşdü. Siman tez minib atına, üz qoydu Ocıbinığın yanına. Gördü ki, Ocıbinıx elə hündür adamdı ki, Siman onun heç yarısıycan yoxdu. Başladılar Ocıbinıxla qılinc davasına. Siman üç qılinc endirdi Ocıbinişa. Axırıncı qılincında var gücünü yığıb elə zərb ilə vurdı ki, Ocıbinıx cehennəmə vasil oldu. Siman Ocıbinığın başın kəsib qoydu xurcuna, girib şəhərə, Xan-xani-Çinin vəzirini burada gördü. Tutub vəziri, başını sərcə başı kimi üzüb qoydu xurcuna, düşdü yola.

Siman özünü yetirdi Xan-xani-Çinin yanına. Vəzirlə Ocıbinığın başın atdı Xan-xani-Çinin qabağına. Xan-xani-Çinin gözləri çıxdı kəlləsinə. Qorxudan danışmayıb, vəzirlə Ocıbinığın başın gizlicə tullatdırıb, Simana bir otaq verdi ki, orada rahat olsun. Xəbəri sənə kim-dən verim, xəbəri sənə verim Xan-xani-Çinin kızı Pəridux xanımdan.

Pəridux xanım çox gözlədi, gördü ki, Siman gəlib çıxmadı, tez öz paltarını dəyişib bir dəst pəhləvan paltarı geyib, çıxdı bayırka ki, Simanı tapıb gətirə. Eşit Simandan. Siman dincəlib çıxmışdı çölə, Xan-xani-Çin də xəbər vermişdi ki, kim Simanın başını kəsib gətirse, ona bir qatır qızıl verəcək. Siman atla gedirdi, gördü ki, qabaqda bir pəhləvan dayanıb. At sürüb tez gəlib çatdı pəhləvana. Pəridux xanım da Simanı görən kimi tanıyıb, qılıncın sıyırdı, uzaqdan bir nərə çəkib şığıdı Simanın üstünə. Hər iki pəhləvan əl atdlar qılıncı. Elə ki, qılıncılar göydə par-par parıldayırdı, atlaların nalından od çıxırdı. Qılınc davası kara gəlmədi, əl atdlar kəmərə. Üç gün, üç gecə qurşaq yapışıb, üç günü tamam elədilər. Səhər tezdən Siman yenə durub meydanı gəzdi. Qollarına əl bir qüvvət gəldi ki, əl atsaydı Qaf dağına, Qaf dağını yerrindən tərpədərdi. Əl atıb Pəridux xanımın kəmərinə, qaldırıb göye, istədi vura yerə, Pəridux xanım dedi:

– Siman, amanın günüdü, əl saxla!

Bu səs Simana tanış gəldi. Siman Pəridux xanımı yavaşca yerə qoydu. Pəridux xanım üzündən niqabı götürəndə, saçları töküldü topığuna.

Siman gördü ki, onunla üç gün, üç gecə dava edən Pəridux xanımı, dedi:

– Bu nə işdi?

Pəridux xanım əhvalatdan Simanı xəbərdar eləyib, təzədən hər ikisi qucaqlaşıb, öpüşdülər.

Pəridux xanimla Siman at minib, hər ikisi üz qoydular gəlməyə.

Az gəlib çox dayandılar, gəlib çatdlar qalaçaya. Siman çox yorulmuşdu. Qalaçaya girib gördülər ki, burada hər şey var, ipək yorğandan tutmuş ta düyüyə kimi.

Siman dedi:

– Pəridux xanım, gözləmək vaxtı deyil. Mən yorulmuşam, bir az yatım, sən dur xörək bişir!

Hər ikisi əl-üzlərini yudular. Siman uzandı ki, dincəlsin, Pəridux xanım da xörək bişirməyə başladı. Bunlar burada qalsınlar, xəbəri sənə kimdən verim, xəberi sənə verim Dəşküvar padşahdan. Şah Dəşküvar Simanı çox gözlədi, gördü ki, Siman gəlib çıxmadı. Vəzirin qızını da Adamzaddan alıb, şəhərdən qovdu. Adamzad şəhərdən çıxıb, başladı Simanı axtarmağa. Neçə gün, neçə gecə yol gedib, axırdı çatdı uca bir qalaçaya. Gördü ki, bu qalaçadan tüstü çıxır. Girdi içəri, gördü ki, Siman burdadi.

Siman gördü ki, gələn div Adamzaddı. Tez çağırıb içəri xəbər aldı ki:

– Niyə gəlmisən?

Div Adamzad dedi:

– Şah Dəşküvar məni qovub. Adaxlımı da əlimdən alıb.

Siman dedi:

– Qorxma, bir neçə gündən sonra adaxlını sən yetirərəm. Amma yaxşı oldu ki, sən gəlib özünü mənə yetirdin. İndi bir az qaroval çək, mən də neçə gecədi ki, yatmamışam, bir az yatım.

Qərəz, Pəridux xanım xörəyi hazır elədi, hər üçü oturub xörəklərini yedilər. Div Adamzad qaroval çəkdi. Simanla Pəridux xanım qolboyun olub yatdılar.

Eşit Xan-xani-Çindən. Xan-xani-Çin gördü ki, arxasız qalıb, çarəsi kəsilib istədi ki, Pəridux xanımı verə öz qardaşı oğluna. Bu tərəfdən də xəbər gəlib çatdı ki, Siman Pəridux xanımı götürüb qaçıb, gəl köməyə! Xan-xani-Çinin qardaşı öz oğluna güclü qoşun verib göndərdi. Xan-xani-Çin də öz qoşunun qatib qardaşının qoşununa, göndərdi Simanın dalışınca.

Bunlar qalaçaya tərəf gəlməkdə olsun, div Adamzad baxırdı, gördü ki, böyük bir qoşun dəstəsi peyda oldu. Div Adamzad tez gəlib Simana xəbər verdi ki, düşmən qoşunu gəlir. Siman durub gördü ki, Xan-xani-Çinin qoşunu. Pəriduxa xəbər elədi. Başlayıb geyinməyə, yetmiş yeddi yerdən üst-başın bərkidib geyindi, qılincın belinə bağladı, qalxanın əlinə alıb bir vaxt gördü ki, Pəridux xanım Simandan qabaq geyinib hazır oldu. Hər iki pəhləvan çıxıb qoşunun qabağına, nərə çəkib, özlərin vurdular dəryayı-ləşkərə. Qırhaqır... başladılar qırmağa.

Qoşun davam gətirə bilmədi. Qan su yerinə axmağa başladı. Cəmdək cəmdəyə söykəndi, dağ əmələ gəldi. Qoşunun qaçanı qaçı, qaçmayanı tələf oldu. Pəridux Simandan qabaq öz əmisi oğlunu öldürdü, üz qoydular Xan-xani-Çinin torpağına.

Siman gəlib çatdı Xan-xani-Çinə. Çəkib qılinci, Xan-xani-Çini öldürüb, cəhənnəmə vasil elədi. Alt-alt, üst-üst qoyub düzəldilər Şah Dəşküvarın torpağına. Az gedib çox dayandılar, çox gedib az dayandılar, gəlib çatdılar bir çölli-bəri-biyabana. Siman bərk yorulmuşdu. Div Adamzadı göndərdi suya. Amma eşit ceyran cildinə girən qarıdan. Qarı Simanın sorağında idi ki, tutub salsın tilsimə. Eşitdi ki, gəlir, hər tərəfdən suları qurudub, tilsimdən bir odan düzəltdi. Siman gördü ki, div Adamzad gedib gəlmədi. Bir o yana, bir bu yana baxıb gördü ki, lap yanlarında bir odan var. Pəridux xanıma dedi:

– Sən burada dayan, mən gedim odandan su götürüm.

Siman durub getdi odana ki, su götürə, düşüb qaldı tilsimdə. Pəridux xanım gözətdədi, Siman gəlib çıxmadı. Bu tərəfdən də Adamzad gəlib çıxdı, xəbər aldı:

– Niyə ağlayırsan?

Pəridux dedi:

– Siman girdi bu odana çıxmadı.

Div Adamzad baxıb odana, gördü ki, tilsimdi. Yaxın getmədi. Pəridux xanıma dedi:

– Siman düşüb tilsimə. Gel, mən səni götürüm aparım Şah Dəşküvarın torpağına. Sən orada qal, mən də Simurqu tapım.

Pəridux razı oldu. Div Adamzad Pəriduxu mindirdi dalına, qaldırıdı göyə, apardı Şah Dəşküvar torpağına. Şəhərin bir ağaclığında bir qalaça vardı, div Adamzad silib süpürüb, Pəridux xanımı qoydu orada, özü də getdi Şah Dəşküvarın imarətinə. Xalçadan, ipək yorğan-döşəkdən oğurlayıb, götürüb gəldi. Pəridux xanımın yerini düzəldib, yeməyin qoyub, qapıları bağlayıb, birbaş getdi Simurqun dalınca gəzib Simurqu tapıb, dedi:

– Siman tilsimdədi, nə durmusan?

Simurq dedi:

– Min dalıma!

Div Adamzadı Simurq mindirdi dalına, götürüb gəldi cinlər şəhərinə. Düşüb yera dedi:

– Gedərsən o qalaya. Cinlər padşahının taxtının altında bir sandıq var, o sandığı götürüb gələrsən bura.

Div Adamzad Simurqa baş əyib özünü yetirdi cinlər taxtına. Taxtı söküb, sandığı götürüb gəldi. Simurq sandığı açıb qılincı götürüb, gəldi birbaş odanın ağızına. İki ağız Siman çağırıb, üçüncü ağızda qalxdı göyə. Qılincı tutub, dedi:

– Siman, əgər qılincı göydə tuta bildin, tutubsan, elə ki tutdun, qabağına nə gəldi qır! Ta ki, tilsim qırılıb qurtardı susayacaqsan, nəbadə su içəsən.

Bunu deyib qılincı atdı. Siman qılincı göydə tutub, başladı tilsimləri qırmağa. Birinci qapıdan girib içəri gördü ki, bura elə meşədi ki, içəri girmək mümkün deyil. Çəkib qılincı qırıb, gördü ki, oldu bura çöllü-bəri-biyaban. Amma qabağına bir qapı çıxdı. Çəkib qılincını, qapının qifilinə elə bir qılinc vurdu ki, qapı iki bölünüb, laybalay açıldı. Siman içəri girib, gördü bir bağlı ki, Xan-xani-Çinin bağlı

bunun yanında heç nədi. Siman bir neçə qədəm irəli gedəndə, qabağına bir arvad çıxdı, oğlum – deyib istədi Simanı qucaqlaya. Siman tez qılinci istədi endirə arvadın təpəsindən, arvad toz olub gözdən itdi. Simurqun səsi gəldi:

– Siman, irəli get! Qabağına bir qapı çıxar. Qapiya iki qılinc çək! Elə ki, açıldı, qabağına on iki əncir ağacı çıxacaq. Əncir ağacının birini vurub o birilərinin altından elə keç ki, yarpaqlar sənə dəyməsin. Elə ki, çıxdın, axırıncı ağacı qılincla vur, tilsim qurtarsın.

Siman bu sözləri yadında saxladı. Gəlib qapının bərabərinə, çəkdi qılinci qapiya, qapı laybalay açıldı, gördü o qədər əncir ağacı var ki, saysız-hesabsız. Çəkib qılinci, ağacın birini vurub yıxdı. Ağac yixilan kimi, toz olub qalxdı havaya. Keçib əncir ağaclarının altından, axırıncı ağaca elə bir qılinc vurdı ki, ağac yerindən oynadı. Göy, yer titrədi. Ağac toz olub qalxdı havaya. Siman çıxdı tilsimdən. Amma eşit qarıdan, qarı çəkilmişdi göyün üzünə. Görüb Simanı dedi:

– Ey anası vayına oturan, gör sənə neyləyəcəyəm.

Siman qulaq asmadı, başladı yol getməkdə olsun, eşit qarıdan. Qarı bir uzun ilan olub, qaralıb uzandı yolda, Siman yola baxıb gördü yolda bir gürzə ilan var. Çəkib qılinci başladı ilanı doğramağə, çatıb başına, istədi əzə, qarı tez yuva tapıb girdi, gözdən itdi. Siman başladı getməyə, qarı bir siçan olub istədi dolaşa Simanın ayağına. Siman çəkdi qılinci atdı, qılinc dəydi siçanın quyrığuna, qaçıdı. Qarı bu dəfə bütün suları qurudub, əlinə bir cam alıb durdu yolin ağzında. Simana bərk susuzluq üz verib, ələtəş olmuşdu. Gəlib çatdı bir bulağa. Gördü ki, bulaqda su yoxdu. Qarı da bir tərəfdən gəlib dedi:

– Ey oğlan, görürəm bərk susuzsan, al iş!

Siman çəkib qılinci, qatdı qarını qabağına. Ha orda, ha burda qarını tuta bilmədi, axırda kəmənd atdı, kəmənd düşdü qarının boynuna. Siman kəməndi dartıb endirdi qılinci qarının təpəsindən, qarını cəhən-nəmə vasil eləyəndən sonra gördü ki, bulaqların gözü açıldı. Tez verib özünü bulaq başına, əlin-üzün yudu. Neçə vaxt idi ki, gözünə yuxu getmirdi, uzanıb dincini almaqda olsun, eşit Simurqdan. Simurq göylə gəzirdi, gördü ki, Siman bulaq başında yatıb. Tez endi aşağı, qanadın saldı Simanın üstünə, başladı qarovalunu çəkməyə.

Siman bu yatmaqla iki gün yatdı, ayılıb gördü ki, Simurq başının üstündə dayanıb. Tez durub Simurqun qanadından öpdü.

Simurq dedi:

– Siman, Pəridux xanım yolunu gözləyir. Min dalıma, aparım səni.

Siman mindi Simurqun dalına, Simurq qalxıb göyo, Simani götürüb çıxardı çobanın yanına. Siman anası ilə görüşdü. Simurq dedi:

– Siman, bu sənin doğma anandı. Sənin atan da Dəşküvarın bağbanıdı ki, rəhmətə getdi.

Simurq necə vardı, hamısını danışdı Simana. Siman Simurqun qanadından öpüb öz atın istədi. Simurq atın tükünü çəkdi bir-birinə, o saat Simanın atı gəlib hazır oldu.

Siman paltarını geyinməyə başladı, yetmiş yeddi qələm ziynət verib özünə, mindi ağ atın belinə, başladı sürməyə. Siman üz qoydu Şah Dəşküvarın şəhərinə tərəf.

Eşit Şah Dəşküvardan. Şah Dəşküvar rəm atıldı, rəmində çıxdı ki, Siman çox bərk darlıqdadı. Bu tərəfdən də şah Pəridux xanımı almaq isteyirdi. Div Adamzad da kəsib qalaçanın qapısını, gecə-gündüz qarovalda idi.

Siman da bu tərəfdən özünü yetirdi şəhərə. Div Adamzad Simanı görən kimi, tez gedib Pəridux xanıma muşduluğa, gözaydıllığı verdi, özü də çıxdı Simanın qabağına. Pəridux gördü ki, Siman gəlir, neçə vaxtdı qara geyib oturmuşdu, qaranı soyunub tez gəlin paltarını geyib, özünə ziynət verib, çıxdı Simanın qabağına. İki aşiq görüşüb, öpüsdülər. Pəridux istədi çəkə Simanı mənzilinə, Siman dedi:

– Şah Dəşküvarla işim var.


Div Adamzadı Pəridux xanımın yanında qoyub, girdi şəhərə.

Bir ucdn Şah Dəşküvarın adamların qırıb çatdı. Çatıb vəzirə, vəziri cəhənnəmə vasil elədi, özünü yetirdi Şah Dəşküvara.

Şah Dəşküvar gördü ki, Siman gəlir, deşik axtardı girə. Siman aman verməyib, Şah Dəşküvari öldürüb, malın camaata paylayıb, şəhərdən çıxdı. Gəlib özünü yetirdi Pəridux xanıma. Div Adamzadın adaxlşını özünə verib, yol elədilər anasının yanına.

Ev tikdirib imarət saldırdılar, yeddi gün, yeddi gecə toy vurub, murad hasil elədilər.





## TAXTA QILINC

Biri var idi, biri yox idi, bir padşahın bir oğlu, bir də arvadı var idi. Bir gün bu padşah oğlunu, vəzirini, vəkilini götürüb qoşun ilə şikara çıxır. Xeyli ov elədikdən sonra, bir gözəl çəməndə çadır qurub, oturaq edirlər.

Padşahın oğlu həya etdiyindən, öz çadırını bir kənarda qurur.

Padşah oğlunu çox istədiyindən, tez-tez onu yoxlar. Yenə də qalxıb oğlunu yoxlamağa gedir. Gəlib çadırı girdikdə, baxıb görür ki, çadırın dalından bir qızıl ilan girib oğlunu çalmaq üzrədi. Tez padşah başmağının bir tayını su ilə doldurub, ilanın qabağına qoyur. İlan su içir qayıdır. Padşah oğlunu oyadıb deyir:

– İstəkli oğlum! Bir çörəyim övsanata keçdi<sup>8</sup>, qalx, burada yatmaq məsləhət deyil.

Padşah əhvalatı ona söyləyərək, oğlu ilə bərabər öz çadırına qayıdır. Bir az sonra köçüb şəhərə gedirlər. Bu əhvalatdan bir neçə gün sonra, padşahın arvadı bərk naxoşluyur. Oğlunu yanına çağırıb, ona belə bir vəsiyyət edir:

– İstəkli oğlum! Bu xəstəlikdən mən qalxmayacağam, öləcəyəm. Mən ölündən sonra atan gedib başqa arvad alacaq. Təzə aldığı arvad səni yola aparmayacaq. Atan ilə sənin aranda zidlik düşəcək, get-gedə zidlik artacaq. Atan qeyzə gəlib səni öldürmək istəyəcək. Atanı o məqama qoyma! Baş götür bir müddət vilayətindən çıx, get! Yolda hər kəs ki, sənlə yoldaş oldu, çörəyi yeyəndə, sən öz çörəyini ortaya qoy!

Hərgah yoldaşın çörəyin çox hissəsini sənin qabağına qoysa, onunla yoldaş ol, yox, qabağına qoymasa, onda ondan ayrıl! Bir də yoldaşınla bir çayın kənarına yetişsən, sən ona təklif elə ki, gəl dalıma min, səni sudan keçirdim. Əgər o səni dalına alıb, sudan keçirtsə, onda onunla yoldaş ol, yox, sənin dalına minsə, onunla yoldaş olma, tez ondan ayrıl!

Bu sözləri söyləyib ana vəsiyyətlərini tamam eləyir. Oğlan ağla-yıb ayağa qalxır, anasının əlindən öpüb otaqdan çıxır.

Bir neçə gündən sonra, padşahın arvadı ölürlər və bir müddətdən sonra, padşah gedib bir arvad alır. Bu təzə arvad nanəcib olduğundan, oğlanı yola verməyib hər nə ilə mümkünkündüsə atası ilə onun arasına zidlik salmağa çalışır. Odur ki, şahzadə anasının vəsiyyətinə əməl edib, baş götürür, atasının vilayətindən çıxıb gedir.

Eşit sənə deyim şahzadədən.

Şahzadə yolda həmin çadır qurdıqları yerdə bir cavan oğlana rast gəlir. Oğlan ondan haraya getdiyini soruşur. Şahzadə:

– Başqa bir vilayətə, – deyib cavab verir.

– Mənim adım Taxta Qılıncı. Məni özünlə bərabər götür – deyib cavan oğlan şahzadədən rica eləyir. Xülasə, yoldaş olurlar. Bir qədər yol gedəndən sonra, bir yerdə oturub çörək yemək isteyirlər. Şahzadə bir çörək çıxardıb ortaya qoyur. Oğlan çörəyi kəsib çox hissəsini şahzadənin, az hissəsini öz qabağına qoyur. Oğlan görür ki, anasının vəsiyyət elədiyi kimi yoldaşlışa layiq bir oğlandı. Çörək yeyib yola düşürlər. Yolda bir çaya yetişirlər. Şahzadə ona təklif edir ki, gəl dalıma min, səni sudan keçirdim. Oğlan razı olmayıb, şahzadəni dalına alıb sudan keçirir. Bir müddət keçəndən sonra bir şəhərə yetişirlər, burda ev tutub mənzil eləyirlər. Ertəsi gün oğlan padşahın oğluna deyir ki:

– Qardaş, sən evdə otur, mən gedim qazanım, gətirim, bərabər yeyək!

Oğlan gedib, gündə qazanıb gətirirdi, bahəm yeyirdilər.

Bir gün belə, beş gün belə, axırdı padşahın oğlu fikir eləyir ki, nə vaxta kimi bu oğlan qazanıb gətirəcək, mən də yeyib bekar evdə oturacağam. Mənim də iş görməyim lazımdı. Bu fikir ilə başmağın geyib, evdən kənara çıxır, küçələri dolanır, bir vaxt baxıb görür ki, hündür bir imarətin pəncərəsindən gözəl bir qız baxır. Qızı görüb ona aşiq olur. Demə, bu imarət padşahını, qız da padşahın qızı imiş. Padşahın oğlu fikirli mənzilə qayıdır. Bir az keçir, yoldaşı gəlir. Oğlan baxıb görür ki,

şahzadə çox bikeyfdi. Bundan səbəbini xəbər alır. Şahzadə əhvalatı ona danışır. Oğlan gülüb deyir:

– Elə bundan ötəri bikeyf olmusan? Bu ki, asan işdi. Yaxın bir vaxta o qızı sənə alaram.

Sabahı gün oğlan gedib elçi daşının üstündə oturur. Padşaha xəbər gedir ki, elçi gəlib. Həmin saat adam göndərirlər ki, gedin görün, sözü nədi. Oğlan cavab verir ki:

– Padşahın qızın qardaşım üçün istəyirəm.

Padşah xəbər göndərir ki, mənim imarətim kimi bir imarət tikdir-sə, qızımı verərəm. Oğlan qəbul eləyir. ERTESİ gün xalq yuxudan oyananda baxıb görülürər ki, padşahın evinin qabağında bir ev tikilib ki, padşahın evindən min dəfə artıq. Oğlan padşaha xəbər göndərir ki, ev hazırlıdı. Padşahın deyəcək sözü olmayıb, qızı verir. Toy olur, şahzadə qızın yanına getmək istəyəndə oğlan deyir:

– Qardaş, hələ dayan, qoy qabaqca mən gedim gəlim, sonra sən get!

Şahzadə qəbul eləyir. Oğlan qızın yanına gəlib onun ağızından üfürür. Həmin saat qızın ağızından bir-birinin ardınca on bir ilan çıxır. Hər birisi çıxdıqca istəyir ki, oğlanı vursun. Amma oğlan zirəklik edib, bir-bir on birini də öldürür. Sonra qulağını qızın ağızına qoyub, görür ki, bir ilan da qalıb. Xülasə qayıdış oğlanı qızın yanına göndərir.

Demə ki, bundan qabaq qızı kimə verirlərmiş, əvvəlinci gecədə ilanın biri çıxbı oğlanı öldürürmüş. Bununla qızı bir neçə ərə veriblər, ilanlar öldürüb. Odu ki, padşah yəqin edibmiş ki, bu oğlan da sabah salamat çıxmayacaq.

ERTESİ gün sübh tezdən padşah bir adam göndərir ki, oğlandan bir xəbər gətirsin. Gəlib görülürər ki, oğlan sağ-salamat oturub qız ilə söhbat edir. Bu xəbəri padşaha aparanda padşah əmr eləyir ki, camaat üç gün şadlıq eləsin.

Xülasə, bir müddət burada qaldıqdan sonra, şahzadə öz vilayətinə qayıtmaq fikrinə düşür. Padşahdan rüsəxət istəyir, çox təkiddən sonra padşahdan izin alır. Padşah bunlara çoxlu mal, qızıl-gümüş, dövlət verib yola salır, əmr eləyir ki, üç mənzil bunları ötürsünlər.

Müxtəsər, şahzadə oğlanla əvvəl görüşdükleri yerə gəlirlər. Burada oğlan şahzadəyə deyir:

– Qardaş, tay ayrılmalyıq. Bu mal, dövləti də, qızı da bahəm qarşılıqda gərək yarı bölək!

Şahzadə razı olur. Hər şeyi bölürlər. Ancaq bölünməmiş bir dəvə, bir qatır, bir də padşahın qızı qalır.

Oğlan deyir:


– Bunları da yarı bölməliyik.

Qılınçın çəkib əvvəl dəvəni, sonra qatırı ortadan yarı bölür. Növbə qızı gəldikdə, şahzadə nə qədər yalvarırsa qızı bölməsin, oğlan razı olmur. Axırda şahzadə təklif eləyir ki, cəmi dövlət onun olsun, ancaq qız bunun olsun. Oğlan yenə razı olmur. Sonra şahzadə təklif eləyir ki, qızı bütöv götürsün. Yenə də oğlan razı olmur, götürüb bir ağaca sarıyb, qılınçı çəkib qaldırır, istəyir ki, qızın başın üzsün. Qız qorxusundan qusur, ağızından axırıncı ilan düşür. Bundan sonra oğlan qılınçı yerə qoyub şahzadəyə deyir:

– Mənə mal, dövlət, qız lazım deyil. Məqsədim həmin ilanı qızın ağızından çıxartmaq idi. Bu çıxmışaydı, bir gün çıxıb səni həlak edəyəkdi. İndi bu malı, dövləti, qızı götürüb atanın yanına get! Bir də məlumun olsun ki, mən insan deyiləm. Mən həmin ilanam ki, atan yaxşılıq edib başmaq tayında mənə su vermişdi. İndi mən yaxşılığın borcundan çıxdım. Xudahafız!

Bunu deyib oğlan bir ilan olub, bir deşiyə girib, gözdən itir. Bundan sonra şahzadə atasının vilayətinə gəlir. Atası oğlunun gəlmək xəbərini eşidib pişvaza çıxır, onları cəlalla şəhərə gətirir. Təzədən toy başlanır. Onlar yeyib, içib yerə keçir, biz də yeyib, içək dövrə keçək! Göydən üç alma düşdü, biri mənim, biri nağıl deyənin, biri də qulaq asanın.





## YEDDİ DAĞ ALMASI

Biri var idi, biri yox idi, günlərin bir gündündə Bir padşah var idi. Bu padşahın bir qızı var idi, adı da Pərinuş xanımdı. Pərinuş o qədər gözəldi ki, dünyada elə gözəl qız yoxdu. Ölkələrdən yiğin-yiğin padşah, vəzir, tacir oğulları Pərinuş xanıma elçi göndərildilər. Amma Pərinuş xanım heç kimə dil vermirdi.

Bir gün padşah, qızı Pərinuşu çağırtdırıb xəbər aldı ki:

– Qızım, gündə filan qədər elçi gəlir, nə deyirsən? Kimi bəyənir-sən de, o adama da nigah kəsdirək.

Pərinuş dedi:

– Mehriban ata, mən ərə getmək istəmirəm.

Padşah dedi:

– İndi ki, belə oldu, öz ixtiyarın özündədi. Kimi istəsən ona da gedə bilərsən.

Pərinuş durub atasının yanından, gəldi öz mənzilinə, çox fikir elədi, amma ürəyinə yapışan bir adam tapa bilmədi.

Aradan bir neçə müddət keçdi. Pərinuş çox darıxmışdı, atasına bir belə kağız yazdı ki: Atayı-mehriban, anam ölən gündən bəri sənin bağına gəzməyə getməmişəm. İzin ver, gedim bağa.

Yazılıb kağızı göndərdi atasına. Padşah kağızı alıb oxudu, gördü ki, qızı Pərinuş bağa getmək isteyir. Bağban üçün xəbər göndərdi ki, “Qızım bağa gələcək, bağlı sahmana sal! Bir nəfər kişi cinsindən bağlı olsa, vay sənin halına”. Bağban bu xəbəri eşidən kimi düşdü əl-ayağa. Bir günortaya bağlı sahmana salıb padşaha xəbər göndərdi ki, bağlı hazırıldı.

Pərinuş qırx qızları götürüb gəldi bağa. Pərinuş gördü ki, bağban bağlı çilçıraqban eləyib. Burda güllər, bülbüllər, hər nə meyvəcat istəsən vardi. Baxdıqca adam həsəd aparır. Ətirli bir çəmən üstə taxtın qurub, başladılar çalıb oynamaga. Yemək vaxtı çatdı, yemək yeyildi. Pərinuş yeməkdən sonra yixılıb yatdı. Pərinuş yumşaq yataqda yatmışdı, qırx qız da yanında onun qarovalunu çəkirdi. Sənə xəbər verim kimdən, bağbanın oğlu İbrahimdən. Bağban oğlu İbrahim işdən gəlirdi, çox bərk yorgunu. Girib bağa gördü ki, heç kəs yoxdu. Çıxbıç çarhovuz üstə əl-üzünü yuyub, yixılıb yatdı. Bir vaxtı Pərinuş yuxudan ayılıb qırx qızı dedi ki:

– Siz burada olun, mən gedim çarhovuz üstə, əl-üzümü yuyum gəlirəm.

Qırx qız orda qaldı. Pərinuş isə kölgəliyini əlinə alıb üz qoydu çarhovuza tərəf. İstədi çıxbıç əl-üzünü yuya, nəfəs eşitdi. Tez dönüb bir neçə qədəm getdi, istədi qırx qızı çağırara harayına, sonra da özlüyündə dedi: Qoy tək gedim, görüm kimdi atamın başında belə rahat yatıbdı.

Pərinuş özün yetirdi qaysı ağacının altına. Bir o yana, bir bu yana baxıb, gördü ki, yumşaq göy otun üstə bir oğlan yatıb, üzünə cib yaylığı salıb. Pərinuş sol əlin vurub belinə, sağ əlini uzadıb oğlanın üzündən yaylığı götürüb atdı. Görən kimi tanıdı ki, bu, bağbanın oğlu İbrahimdi. İbrahim çox gözəşirin oglandı. Pərinuşla da həmyaşdı. Pərinuş dizin vurub yerə, bir xeylaq İbrahimə baxdı. Məhəbbətin saldı üreyinə dedi, gərək İbrahimə gedəm.

Əlindəki ətirli yaylığı çəkib İbrahimin üzünə, oturdu başının üstə. İstədi oyada İbrahimini, bir az gülüb danışa, qiymadı. Bu tərəfdən də qızlar Pərinuşu çox gözlədilər, axır gördülər ki, Pərinuş gəlib çıxmadı, durdular çağırmağa. Pərinuş qızların səsin eşidən kimi, durub ayağa, qızları çağırıldı. Qorxdı ki, sırrı açıla. Qızlar gəlib çatdırılar. Pərinuş dedi:

– Ey çəpəllər, məğər bilmirsiz ki, mən bağdayam, bu kimdi yatıbdı. İndi atam bilsə hamınızın boynun vurdur.

Qızların hamısı yarpaq kimi Pərinuşun qabağında əsirdilər. Pərinuş əmr verdi ki, İbrahimini götürüb aparsınlar öz otağının altında bir otaq vardi, salsınlar ora, özü İbrahimin tənbəhin edəcək. Qızlar qaş qaralanı gözlədilər. Qaş qaralan kimi İbrahimini götürüb gəldilər, Pərinuşun otağının altında boş bir otaq vardi, salıb İbrahimini otağa çıxbıç getdilər.

Pərinuş tez özünü İbrahimə yetirdi. İbrahim ayılıb gördü ki, o, bağda yatmışdı, amma indi evdədi, özü də padşah qızı oturub başı üstə,

İbrahimi xof götürdü, istədi Pərinuş qoyub qaça, Pərinuş İbrahimin qabağını kəsib qoymadı qaça, dedi:

– İbrahim, qaçma, səni mən götürmüsəm bura.

İbrahim bir şey başa düşmədi, istədi gedə, Pərinuş İbrahimin qabağını tutub qoymadı.

İbrahim dedi:

– Xanım, mən bir bağban oğlu, sən bir şah qızı, mən hara, sən hara?

Pərinuş baxıb gördü ki, İbrahim onu sınaqdan keçirir, dedi:

– Gəl məni sınaqdan keçirmə! Göz görüb, könül sevib, atam min deyə, mən səninəm ki, sənin.

İbrahim Pərinuş xanımdan keçə bilmədi. Hər iki aşiq qol boyuna salıb, öpüsdülər. Pərinuş bütün gecəni səhərə kimi İbrahimlə bir otaqda qaldı. Səhər durub İbrahimə bir dəst paltar geydirib, pul verib göndərdi hamama, İbrahim geyinib-kecini, gəldi Pərinuşun yanına. Pərinuş İbrahimi bu paltarda görən kimi əlin salıb boynuna, dedi:

– İbrahim, ta səbir eləyə bilmirəm, gərək bu işi tez qurtaraq.

İbrahim dedi:

– Çifayda ki, bir şey çıxmayacaq.

Pərinuş dedi:

– Ey sevgilim, nədən bir şey çıxmaz?

İbrahim dedi:

– Doğrusu qorxuram ki, atan səni mənə verməsin. Bir də işdən xəbərdar olub boynumuzu vurdura.

Pərinuş dedi:

– Qorxma, mən özümü naxoşluğa vuraram. Ta o vaxta qədər ki, bütün həkimlərdən atamın əli üzüldü, sənə xəbər gönderərəm, sən gəlib atamlı şərt bağlayasan. O, şərtinin üstə duracaq. Ad olar ki, məni naxoşluqdan sən sağaldıbsan, sonra mən səninəm.

İbrahim razı oldu. Sabah olub Pərinuş özün vurdur naxoşluğa, atası üçün xəbər göndərdi. Padşah Pərinuşun naxoş olmasın bilib, durub gəldi qızının yanına. Pərinuş atasının gəlməyini bilibən, tez üzünə zəfəran çəkib, rəngini sarımtıl eləyib girdi yerinə. Padşah gəlib Pərinuşun yanına, qızın əhvalin xəbər alıb gördü ki, qızının dili, ağızı tutulub, heç danışmir. Sir-sifəti elə dönüb ki, elə bil meyiddir.

Padşah tez durub ayağa, gedib çıxdı taxtına, vəziri çağırtdırıb dedi:

– Vəzir, şəhərimdə nə ki, həkimlər var, çağır, qızımı əlac eləsin-lər. Qızımın əhvalin çox pis görürəm.

Vəzir baş əyib getdi. Ta şəhərlərdə həkim qalmadı çağırılmamış olalar, heç biri Pərinuşu sağalda bilmədi. Padşaha xəbər xəbər üstündən gedirdi ki, bəs qızın Pərinuşun əhvalı günü-gündən xarab olur. Padşahın axırda əlacı kəsilib əmr verdi ki, hər kim qızım Pərinuşu sağaltsa, qızımın kəbinini kəsdirib sağaldan adama verəcəyəm. Yazılıb divarlara vuruldu. Hər kim oxuyurdu, deyirdi ki, o qız sağalmaz, getməməyimiz yaxşıdı.

Eşit İbrahimdən. İbrahim Pərinuşdan alan kimi, özün yetirdi padşahın yanına. Baş əyib ədəb salamın yerinə yetirdi. Padşah İbrahimdən xəbər aldı ki, niyə gəlmisən?

İbrahim dedi:

– Gəlmışəm qızın Pərinuşu sağaldam.

Padşah dedi:

– Çox yaxşı. Neçə günə? Nə şərtlə?

İbrahim dedi:

– İki gün möhlət ver mənə, əgər qızını sağaltsam, qızın mənimdi, sağalda bilməsəm boynumu vurdur!

Padşah razı olub İbrahimlə kağız bağlaşdırılar, adam göndərdi qızının yanına. İbrahim girib Pərinuşun otağına, heç kimi özündən qeyri qoymadı otaqda qala. Qapıları bağlayıb Pərinuşla başladılar keyfə.

İki gün tamam olanda İbrahim gəldi padşahın yanına. Ədəb salamını yerinə yetirdi. Padşah İbrahimə yer göstərdi, İbrahim əyləşdi. Pərinuş İbrahimdən xəbər aldı. İbrahim dedi:

– Pərinuş sağalıbdi.

Padşah İbrahimə inanmadı. Əmr verdi ki, İbrahimini saxlasınlar, özü durub gəldi Pərinuşun yanına, gördü Pərinuş sağalıbdi. Oturub qızı ilə danişib, bir az da əhval tutub, lap inanıb durub gəldi vəzirin yanına, dedi:

– Vəzir, İbrahim Pərinuşu sağaldıbdi. Mənim də şərtimvardı, kim qızımı sağaltsa, qızımın kəbinini ona kəsdirib toyun edəcəyəm. Nə deyirsən, mənə bir tədbir, yoxsa qız əldən çıxar.

Vəzir gedib fikrə, dedi:

– Heç əlac yoxdu. Ya Pərinuşu verməlisən, ya oğlanın başını batırımlısan.

Padşah xəbər aldı ki:

– Nə yolla?

Vəzir dedi:

– Şəhr Qəzvində yeddi dağ var. O dağların adına “Yeddi dağ” deyirlər. Göndər İbrahimi oradan alma gətirə. Ora gedən dala gəlməz.

Padşah razı olub, durub gəldi İbrahimin yanına, dedi:

– İbrahim, gərək mən sənin mərifətini biləm. Əgər mənə Yeddi dağ almasından üç alma dərib gətirsən, qızım Pərinuşu sənə verdim, yox, götürüb gələ bilməsən, mənim səninlə qohumluğum tutmaz.

İbrahim razı olub durub mürəxxəs oldu padşah qulluğundan, özün yetirdi Pərinuşa. Pərinuş İbrahimi görüb xəbər aldı ki:

– Necə gəldin?

İbrahim dedi:

– Padşah məndən Yeddi dağ alması istəyir. Bilmirəm ki, yeri haradı.

Pərinuş çoxbilən idi. Bildi ki, bu vəzirin hiyləsidi, dedi:

– Gel getmə! Getsən qayitmazsan. Atam səni gedər-gəlməz yola göndərir.

İbrahim razı olmadı, çünkü padşaha söz vermişdi, dedi:

– Yeddi dağ almasını qırx günə gərək gedib gətirəm.

Pərinuş bu sözü eşidən kimi qara gözlərindən yaşı axıtmağa başladı. Bir neçə damcı töküldü yanaqlarının üstə. İbrahim alıb Pərinuşun basın qoydu dizi üstə, dedi:

– Gel sən qırx gün üçün darıxma, izin ver gedim.

Pərinuş razı olub İbrahimi yola saldı. İbrahim at minib üz qoydu şəhərdən çıxmaga. Az gedib, çox dayandı, neçə mənzil keçib gəlib çatdı çölli-bəri-biyabana. İbrahim bərk yorulmuşdu, çəkib atın bir sərin bulağın üstə yancıdar elədi, özü də uzanıb dincəlməkdə olsun, bir vədə gördü ki, bir dərədən tüstü çıxıb qalxdı havaya. Tüstünün içindən bir dərviş peyda olub, gəlib dayandı İbrahimin qabağında, dedi:

– Ey İbrahim, anan matəmində otursun! Neçə vaxtdı ki, sənin yoluñunu gözləyirəm. Yeddi dağ alması üçün getmə!

İbrahim dedi:

– Bir başa sal məni, görün ora necə yerdi, hardadı?

Dərvişlibas dedi:

– İbrahim, gəl şərt kəsək. Mən sənə tilsimini öyrədim, sən də o almalardan birini mənə ver!

İbrahim razı oldu. Dərvişlibas İbrahimi götürüb apardı evinə. Tilsim kitabların açıb tökdü qabağına. İbrahimi düz bir ay ruzigar yanında saxlayıb tilsim öyretdi. Bir ay tamam olanda Dərvişlibas İbrahimi götürüb gəldi həmin yerə, dedi:

– İbrahim, Yeddi dağ alması mənim qardaşımın bağındadı. Çox igitlər gedib tələf olubdu, o almadan götürüb gələ bilmeyiblər. Amma sən gedib götürüb gələcəksən. Burdan quş olub uçub getməlisən. Altı dağ aşarsan, yeddinci dağın döşündə o bağı tapıb düşərsən yerə. İki ağacdan maşa düzəldib, almalardan dərib, çıxıb gəl. Qorxma, ağacda almalar dil olub deyəcəklər ki: “məni dərdilər”, səs gələcək: “kim dərdi”. Deyəcək ki, “ağac”, “ağac ağacı dərməz”. Bu kimi sözlər eşidəcəksən, qulaq asma, çıx gəl!

İbrahim tilsimi oxuyub oldu bir quş, qanad çalıb qalxdı göyə, gəlib çatdı həmin yerə. Gördü ki, burası yeddi dağın döşüdü. Amma burada bir bağ var idi ki, gəl görəsən. Girib bağa, ağacdan tez maşa düzəldib üç alma dərdi. Almalar dil olub dedi:

- Dərdilər.
- Kim dərdi?
- Ağac.
- Ağac ağacı dərməz.

İbrahim bunların sözünə baxmadı. Quş olub qalxdı göyə. Birdən yadına düşdü ki, dərviş üçün alma götürəcəkdi, amma alma üç idi. İbrahim dedi: Allah vurmuşdu dərvishi. İbrahim göylə gedirdi, dərviş də oturub İbrahimin yolunu gözləyirdi. Bu tərəfdən İbrahim yolu kəsmə vurub, kəsme yolla özün yetirdi şəhərə. Şəhərin qırığında cildin dəyişib özün yetirdi padşaha. Padşah gördü İbrahim gəlib çıxdı, almaları da özü ilə getirdi. Boğazının yolu qurudu.

İbrahim almaları padşaha verib birbaş gəldi Pərinüşün yanına. İki aşiq qol-boyun olub burada qalmaqdalar, eşit padşahdan. Padşah vəziri çağırtdırıb dedi:

- Vəzir, tədbir! İbrahim gəlib çıxdı, almaları da özü ilə getirdi.
- Vəzir dedi:

– Gəl yolla İbrahimini Nil qoluna. Orada bir çay var, o çayın içində yananaq əskilər var ki, gecə-gündüz əjdahalar o əskinin qarovalunu çekir. İbrahim gedib salamat qayıtmaz.

Padşah razı olub, İbrahimini çağırtdırıb dedi:

– İbrahim, gərək Nil qoluna gedib yananaq əskilərdən mənim üçün götürəsən.

İbrahim razı olub bu səfər Pərinüş xanımın yanına getməyib, girib quş cildinə, qalxdı göyə. Yetirib özünü Nilə, həmin qolu tapdı. Gördü ki, neçə parça əskidi suyun altında yanır, amma burada iki əjdaha ya-

tibdi. İbrahim iki sərvəz enib yerə qanadın suya vurdu. Üçüncüdə olub durna, dimdiyini uzadıb əskinin birin götürüb gəldi. İbrahim göylə gəlirdi, az qalmışdı öz şəhərlərinə çata. Dərvişlibas yerlə gedirdi, görüb İbrahimi, quş olub qalxdı göyə İbrahimi tuta. İbrahim baxıb dala, gördü ki, dərviş gəlir. Tez özün yetirib göydən yero, olub bir siçan girdi deşıyə. Dərviş gördü ki, İbrahim oldu siçan, istədi enə yerə. İbrahim pis başlamışdı, bildi tutulacaq, oldu tüstü çıxdı deşikdən, bir şir olub dayandı. Dərviş pələng olub gəldi İbrahimin bərabərinə. Durdular vuruşmağa. İbrahim şir cildindən çıxıb oldu bir ceyran, başladı qaçmağa. Dərviş olub tazı İbrahimi tutmaq istədi. İbrahim gördü ki, tutulacaq, bir tilsim oxuyub oldu bostan tağlarında bitən qarız-qovun. Dərviş olub bir bağban əlinə aldı bıçaq, başladı qarız-qovunu kəsməyə. İbrahim baxıb gördü ki, qoca dərviş bütün qarızları kəsib qurtardı, tez olub quş, qalxdı göyə. Dərviş olub bir qırğı, başladı İbrahimi ovlamağa. İbrahim olub bir ovuc dari səpildi çölün düzünə, bir giləsin atıb kolun dibinə gizləndi.

Dərviş dedi:

– İbrahim, ölen gündündü.

Dərviş olub bir cüçəli toyuq, başladı darını dənləməyə. İbrahim bir tilsim oxuyub, oldu tülükü, çıxıb kolun dibindən, yapışdı dərvişin boğazından, boğub öldürdü. İbrahim dərvişi cəhənnəmə vasil eləyib, əskini götürüb birbaş gəldi padşahın yanına.

Padşah İbrahimi görən kimi dedi:

– İbrahim, əskini gətirdin?

İbrahim dedi:

– Bəli, gətirdim.

Padşah İbrahimin əlindən təngə gəlib dedi:


– Cəllad! Vurun İbrahimin boynunu!

İbrahim bu sözü eşidən kimi olub gürzə ilan, sərilib padşahın boyuna padşahi çaldı, vəziri də cəhənnəmə vasil eləyib, durub gəldi Pərinüşün yanına.

Pərinüş İbrahimi görən kimi qolun salıb boynuna dedi:

– Necə gəldin?

İbrahim bütün əhvalatı Pərinuşa danışdı. Pərinüş çox sevindi. Yeddi gün, yeddi gecə İbrahim toy eləyib Pərinüşü aldı. İbrahim öz atasını da yanına alıb xoş gün keçirməyə başladılar.



## GÜLNAR XANIM

Qəndahar padşahının Məlik Məmməd adında bir oğlu var idi. Gözəllikdə elə bir afəti-zaman idi ki, Yusif Kənan onun əlinə su tökə bilməzdi. Özü də Qəndahar padşahının aman-zaman bir dənə oğlu idi. Məlik Məmmədi hamıdan çox istəyən qoca bir lələsi vardı.

Bir gün lələ bütün münəccimləri cəmləyib, tas qurdurub, rəml atdırıb Məlik Məmmədin baxtına baxdırdı. Hamı münəccimlər dedi ki, Məlik Məmməd on dörd yaşına çatanda itəcək, özü də ki, tapılmağı çox çətin olacaq.

Bəli, bir-iki dəstə qoşun hazırlandı ki, Məlik Məmmədi qorusun. Yaziq uşağı tay heç yerə qoymadılar. Amma olacağa çarə yoxdu. Məlik Məmmədin düz on dörd yaşı tamam olan gecə o otaqda ki yatmışdı, elə o otaqda bir əppək oldu, uçdu göyə. Nə qədər axtardılar, nə qədər carçılar saldılar, qasidlər göndərdilərsə uşaq tapılmadı ki, tapılmadı. Bir il keçdi, iki il keçdi, hər yerdən ümid əli üzüldü, hamı qara geyib matəmə batdı.

Qoca lələ bu işə tab gətirməyib təgyir-libas elədi, çıxdı Məlik Məmmədi axtarmağa.

Lələ Məlik Məmmədi axtara-axtara gəlib çıxdı İstanbula. Şəhəri gəzdi, dolandı, dolana-dolana gəlib çıxdı İstanbul padşahının sarayının qabağına. Bərk qış idi. Çoxlu da qar yağmışdı. Qarın üstündə bir yerə qan tökülmüşdü. Lələ bunu görcək, yixılıb özündən getdi.

Sənə xəbər verim İstanbul padşahının bircə qızı olan Gülnar xanımdan. Bu qız elə gözəldi ki, vəsfî aləmi tutmuşdu. Gülnar xanım

oturmuşdu öz pəncərəsinin qabağında, gəlib gedənə tamaşa edirdi. Bir də lələnin qışqırıb özündən getməyin gördü. Tez o saat adamlarını göndərib onu içəri gətirtirdi.

Qoca lələ Məlik Məmmədin əhvalatın ona danışdı:

– Qarın üstündə qırmızı qan ləkəsini görəndə Məlik Məmmədin ağ üzündəki xalı yadına düşdü.

Gülnar xanım atasının yanına gedib bütün qoca lələnin danışdıqlarını ona danışdı. Dedi ki:

– Ata, izin ver, mən gedim Məlik Məmmədi axtarmağa.

Atası nə qədər dəlil-dəlayil dedisə mümkün olmadı. Qız nıx dediyin dedi. Axırda vəzir zəmin-i-ədəb öpüb dedi:

– Padşah sağ olsun, indi ki, belədi, qoy getsin. Biz də bu qoca kişini burada saxlarıq. Əger Gülnar xanım iki ilə gəldi, nə xub, gəldi, əgər yox, gəlmədi, onda bunu öldürərik.

Padşah çar-naçar razı oldu.

Gülnar xanım çekildi öz otağına, altdan geyindi, üstdən qıfıllandı, üstdən geyindi, altdan qıfıllandı. Bir at mindi, hamı ilə görüşüb yola düşdü.

Günə bir mənzil, təyyi-mənazil, gecəni günə qatdı, günü gecəyə, üç ay tamam at sürdü, üç ayın tamamında gəlib bir qalaçaya çatdı. O tərəfə boylandı, bu tərəfə boylandı, gördü ki, xeyr, heç bir yerdən bu qalaçaya daxil olmaq mümkün deyil. Elə belə atı yedəyində çəkib qalaçanın ətrafin dolanırdı, bir də gözü sataşdı, gördü qalaçanın həyətində bir su gilifi var. Yavaşça atı çəkib bir kola bağladı, özü gilifdən keçdi, qalaçanın həyətinə. Baxdı ki, həyətdə bir kimsənə yoxdu. Amma qabaqda bir piləkan var, çıxır qüləngərişə. Qədəm qoydu piləkana, yavaş-yavaş qüləngərişdən keçdi, elə otağa daxil olanda gördü ki, vallah, burada bir qız oturub ki, şoxu adamın gözlərini qamaşdırır. Qız bunu görcək dik qalxdı ayağı ki:

– Buyur, Gülnar xanım, xoş gəlmisən, səfa gətirmisən.

Gülnar qaldı möttəl ki, görəsən bu məni haradan tanırı. Qız Gülnar xanımın belə fikirdə olduğun başa düşüb, dedi:

– Gülhar xanım, sənə təəccüb gəlməsin. Mən səni yaxşı tanıyıram. Sən İstanbul padşahının qızısan. Sən məni tanımirsan, amma sən mənə çox yaxşılıqlar eləmisən. Mən ölündək onları yaddan çıxartmaram.

Gülnar xanım ha fikirləşdi, yadına düşmədi ki, düşmədi. Onda qız dedi:

– Gülnar xanım, biz üç bacıyıq. Özümüz də pərilər<sup>9</sup> padşahının qızlarıyıq. Biz hər cümə axşamı öz atamızın evinə qonaq gedəndə, sənin gözəlliyyinə tamaşa etmək üçün, gəlib sənin küləfrənginə qonurq. Sən də bizi göyərçin bilib, yedirdib-içirdib yola salırsan.

Gülnar gördü ki, qız doğru deyir. Amma indiyə kimi o, onları göyərçin bilirmiş.

Qərəz, Gülnar xanımı qız yer hazırladı. Gülnar xanım bir az rahatlıq edəndən sonra, öz gəlməyinin səbəbini dedi. Qız bir az fikirləşib dedi:

– Gülnar xanım, biz üç bacı, üç qardaş divə ərə getmişik. Mənim ərim lap kiçik qardaşdı. Bunu bilə bilməz. Bunu bilsə-bilsə o biri bacılarımın ərləri bilərlər.

Bunu deyib ortancıl bacısına namə yazdı, verdi Gülnar xanımı, yolu-zadı da ona gösterdi. Gülnar xanım atı minib yola düşdü. Üç gün, üç gecə at sürəndən sonra, Gülnar xanım gəlib çıxdı bu bacının qalaçasına. Düşüb bir tərəfdə atı yancıdar elədi, özü gilifdən keçib daxil oldu qalaçaya. Naməni verməmiş qız Gülnar xanımı tanıdı. Geldilər əyləşdilər. Gülnar xanım cibindən naməni çıxardıb verdi. Qız əhvalatdan xəbərdar olub onu zırzəmidə gizlətdi. Elə ki, əri gəldi evə, ondan soruşdu ki:

– Bəs ay filankəs, Qəndahar padşahının oğlu Məlik Məmməddən sənin xəbərin yoxdu?

Div qızı çox istəyirdi. Əvvəl demək istəmədi. Ancaq qız bir az üzgözünü turşutcaq ürəyi tab gətirməyib dedi ki:

– Onu mənim böyük qardaşım oğurlayıb bir dağda tilsimbənd eləyib.

Qız nə qədər elədi ki, hansı dağda, div deməyib and içdi ki, o bilmir. Qız əhvalatı sabahısı Gülnar xanımı xəbər verdi, bir namə də o biri bacısına yazıb Gülnarı yola saldı.

Bəli, Gülnar gəlib çıktı üçüncü bacının qalaçasına. Görüşdülər, danışdilar, bu bacı dedi ki:

– Allah mənim ərimin başın batırsın, ondan söz qoparmaq mahal işdi.

Amma yenə də onu zırzəmidə gizləyib ərinin yolun gözləməyə başladı. Gecə div gəldi, gördü ki, qız bikeyf oturub.

Soruşdu:

– Ay qız, nə var, yenə burnunu sallamışan?

Qız yalvara-yalvara ona dedi:

– Keçən uğur<sup>10</sup> atamın yanına gedəndə Qəndahardan keçdi. Bütün camaat qara geymişdi. Soruşduq nə var, dedilər ki, padşahın on dörd yaşında bir oğlu itib. İndi elə birdən yadıma düşdü. Sən bu barədə heç bir şey bilmirsən?

Div elə bunu eşitcək qızın ağızının üstündən bir sillə vurdu. Qərəz, nə başını ağırdım, div nə qədər söydü, döydüsə, qız əl çəkmədi ki, çəkmədi. Axır div boynuna aldı ki, Məlik Məmmədi o oğurlayıb, özün də yeddi təpə qalasında tilsimə salıb.

Qız səhər əhvalatı Gülnar xanıma xəbər verdi. Gülnar xanım ona tapşırı ki, indi də öyrənsin o tilsim necə sindirəmək olar. Bir də ki, öyrənsin görsün divin canı nədədi. Div qızı dedi ki:

– Bu qalanın qapısında qırx dildə yazılmış daşlar var. Gərək onu sindirəmək istəyən bu daşların hamısın oxuya.

Amma qız nə qədər elədisə div öz canının yerin demədi ki, demədi. Bir-iki gün belə qaldı. Axırda div gördü ki, qız əl çəkməyə-cek dedi, evdə bir əl ağacı var, mənim canım o əl ağacındadı.

Qız əhvalatı Gülnara xəbər verdi. Gülnar bildi ki, div yalan danışıb, onun canı əl ağacında olmaz. Odu ki, ona dedi:

– O əl ağacını təmizlə, yaxşı-yaxşı bəzə!

Qız gəlib əl ağacını qırmızı ipəyə tutdu, qoydu evdə lap yaxşı bir yerə. Div gəlib işi belə görəndə səbəbin qızdan soruşdu:

Qız dedi:

– Bəs sənin canın ordadı, onun üçün elə eləmişəm.

Div gördü ki, qız onun canına belə hörmət eləyib, açıb doğrusun dedi ki, onun canı həmin qalaçada bir çarhovuz var, onun içində üç dənə aq baliq var, o aq baliqların birindədi. Gülnar xanım əhvalatın hamısın öyrənib üz qoydu haman qalaçaya tərəf getməyə. Gethaget, gethaget, gəlib çatdı yeddi təpə qalaçasına. Gördü bir dar mağara var. Girdi mağaraya, bir qədər getmişdi, qabağına bir yekə pələt kimi bir qalaça qapısı çıxdı. Baxdı ki, burdan içəriyə girməyə heç bir yol yoxdu. Paltarının altına bağladığı qılincini çıxardı qapının qiflin sindirdi, girdi içəriyə. Baxdı ki, böyük bir məhlədi, düz ortada bir çarhovuz var. Gəldi gördü doğrudan da burada üç dənə yaxşı, gözəl aq baliq var. Hər nə qədər əlləşdisə, bunları tuta bilmədi. Axırda hovuzun ayağın açıb başladı suyu buraxmağa. Beləliklə, baliqların ikisini tutub öldürdü, elə üçüncü baliği tutmaq istəyirdi ki, bir də gördü göy titrədi, yer

titrədi, budu div anqıra-anqıra gəlir. Tez balığı atdı torpağa, qılınçı çəkib onu iki böldü. Div yarı yolda yixılıb cəhənnəmə vasil oldu. Gəldi bu yana, gördü dağın ətəyində barı kimi bir yerdə qırx dildə yazılmış daşlar asılıb. Gülnar xanım dünyanın bütün elmlərindən baxəber idi. Başladı bunları bir-bir oxumağa. Axırıncı daşı oxuyub qurtaranda elə bil ki, dağ hərəkətə gəldi. Barı yarıldı, girdi içəriyə, gördü Məlik Məmməd bir qızıl taxtın üstündə yatıb, amma yarımcandı. Cibindən Quranı çıxardıb oxumaq istədi. Amma baxdı ki, oxuyub tamamlaya bilməyəcək. Çünkü bilirdi ki, belə adamları tilsimdən oyatmaq üçün tamam qırx gün arasını kəsmədən Quran oxumaq lazımdı. Ona görə də qapını yenə də əvvəlki kimi bərkidib çıxdı çölə. Elə bir az getmişdi ki, qabağına bir karvan çıxdı. Karvanda bir qız var idi, Gülnar üstündəki qızılları verib o qızı aldı, getdi qalaçaya. Qızə əhvalatı başdan-ayağa danışdı. Məlik Məmmədin taxtının yanında başladı Quran oxumağa. O, özü yorulanda qız onun ağızından alıb dalısın oxuyurdu ki, arası kəsilməsin, çünkü onda batıl olardı. Bu minvalla düz otuz doqquz gün, otuz doqquz gecə oxudular. Lap qurtarhaqurtarda Gülnar xanım baxdı ki, yox, ta heç saxlaya bilmir özün, elə gözləri yumulur ki, yumulur. Axırda qorxdu ki, birdən yuxu tutar batıl olar, qalıb naçar qızı oyatdı, Quranı ona verib, özü başın yerə qoydu ki, bir çimir yatsın ki, bəlkə bir gözünün acısın ala. Bu yatmağında olsun qırx günün tamamında Məlik Məmməd asqırıb durdu. Gözün açıb gördü yanında bir qız oturub Quran oxuyur. Soruşdu:

– Sən kimsən?

Namərd qız cavabında dedi:

– Mən burada düz qırx gündü ki, səni ayıltmaq üçün gecə-gündüz Quran oxuyub xətm tuturam.

Məlik Məmməd ətrafına baxıb yerdə yatan bir adam gördü. Bu, Gülnar xanimdı, başın örtüb yatmışdı. Məlik Məmməd soruşdu:

– Bəs bu kimdi, burda yatıb?

Qız dedi:

– O səni bu günə salan adamdı. Düz qırx gündü ki, mən onunla çarpışram. Axırda mən ismi-əzəm oxuyub onu yatırıtmışam.

Qız dil ilə Məlik Məmmədi aldadı götürüb qaçıdı. Bunlar qaçmaqda olsunlar, sənə kimdən xəbər verim Gülnar xanimdan.

Gülnar xanım bir vaxt ayıldı, baxıb gördü ki, ay dadi bidad, heç kə yoxdu. Elə o saat bildi ki, qız namərd çıxb. Durub tez çıxdı ki, çatıb

Əhvalatı Məlik Məmmədə danışın, gördü ki, xeyr, onlar bir səs mənzilində gedirlər. Daldan çağırıldı, onlar dönüb baxdılar. Məlik Məmməd qızdan soruşdu:

— O kimdi?

Qız dedi:

— Amanın bir günüdü ki, gəl qaqaq! O, həmin səni oğurlayıb gəti-rən divdi. İndi də bu qiyafətə özün salıb.

Yazlıq Məlik Məmməd də buna inanıb başladı qaçmağa.

Gülnar qovdu, bunlar qaçıdı, axırda Gülnar o vaxt çatdı ki, bunlar miniblər Qəndahar tərəfə gedən bir gəmiyə, gəmi də elə handa-handadı ki, yola düşsün. Gülnar nə qədər yalvardı, gəmiçi bunu gəmiyə götürmədi ki, götürmədi. Namərd qız Gülnarı bu çöllü-biyabanda qoyub, onun yarı ilə qol-boyun çıxıb getdilər.

Gülnar xanım qaldı burda. Bura gəmi ayağı idi. Bir neçə vaxt burda qalandan sonra bir təhər bir gəmiçiyə yalvar-yapış eləyib gəmiyə mindi ki, ta Qəndahara kimi gəminin nökərciliyin eləsin. Bu minvalla gəlib çıxdı Qəndahara. Girdi şəhərə, yolla gedirdi, gördü ki, bir dəyirmançı at yerinə özün qoşub daşa fırladır. Gəldi bu dəyirmançının yanına, dedi:

— Dəyirmançı qardaş, məni qızlığa götürərsən?

Dəyirmançı dedi:

— Ay bala, bir arvadım var, yeddi qızım, heç onların çörəyin çıxarıda bilmirəm. Səni neynəyəcəyəm?

Gülnar dedi:

— Dəyirmançı qardaş, sən gəl məni götür qızlığa. Mən sənə yaxşı xeyir verərəm. Mən çox yaxşı xəli, xəlcə toxuyanam. Mənim xəlcə-lərim çox baha gedir.

Çox danışıqdan sonra dəyirmançı Gülnarı götürüb apardı evlərinə. Bunlar burda qalmaqdə olsunlar, sənə kimdən xəbor deyim, Məlik Məmmədlə qızı gətirdilər şəhərə.

Bəlli, xəbor çıxdı ki, Məlik Məmməd gəlir. Ta padşahın gözü dünyanı görmədi. Şəhər bəzəndi, qoşun atlandı, çıxdılar pişvaza. Məlik Məmmədlə qızı gətirdilər şəhərə.

Məlik Məmməd əhvalatı atasına danışdı. Atası gördü ki, oğlunu qurtaran bu qızdı. Üzün qızə tutub dedi:

— Ay qız, mənim balamın tapılmağına sən səbəb olmusan, istə görüm məndən nə istəyirsən.

**Qız dedi:**

– Mənə dünya malı lazım deyil. Mən yuxuda Məlik Məmmədin şərbətin içmişəm. Məni bir nurani şəxs ona ürcəh eləyib. Mən gərək ona gedəm.

Hərçənd qız Məlik Məmmədə layiq deyildi, amma qalib məöttəl qırx gün, qırx gecə toy eləyib bunları evləndirdilər.

Gülnar xanım dəyirmançının evində bu əhvalatın hamısını öyrəndi. Bir gün ona dedi ki:

– Ay ata, dəyirman işlətməkdən bir şey çıxmaz. Sən mənə bir az yun al, mən bir xəli toxuyum, apar sat!

Dəyirmançı gedib bir az yun aldı, bir də həcət-məcət aldı götirdi, verdi Gülnar xanımı. Gülnar xanım başladı bir xəli toxumağa. Özü də ta lələ İstanbulla gələn gündən belə başına gələn qəza-qədəri başladı naxış ilə yazmağa bu xəlcənin üstünə.

Bu burada toxumağında olsun, bir tərəfdən Məlik Məmməd tapılib, bir də ki, toy eləyib deyə, şəhərin böyüyü, kiçiyi, hərə özünə görə xələt alıb gündə gedirdilər mübarəkbad eləməye. Bu şəhərdə lotu Abbas adında bir dəllək var idi. Bunun lotuluğunu hamı bilirdi. Özü də həmişə böyük-böyük adamlarla oturub durardı. Məlik Məmmədlə də get-gəli var idi.

Bir gün günorta çığı birdən bunun beyninə düşdü ki, gəl bir get Məlik Məmmədin keyfin xəbər al. Çıxdı meydana ki, bir xələt alsın. Gördü ki, bir qoca kişi bazarda yaxşı bir xəli satır. Amma xəli də doğrudan qəşəng şeydi. Elə iki göz isteyir ki, oturub ona tamaşa eləsin. Amma kişi xəlini çox baha deyirdi. Odur ki, heç kəs almırkı. Lotu Abbas fikirləşdi ki, sən ölüsən, elə bu Məlik Məmmədə layiq şeydi, salar öz arvadının otağına. Ta nə bilsin ki, arvadı qotur xorrdanın biridi. Qərəz, pulun verib bu xəlini aldı, düzəldi yola. Birbaş padşahın qonaq daşının üstünə. Gəlib xəbər verdilər Məlik Məmmədə ki, bəs lotu Abbas oturub qonaq daşının üstündə.

Bəli, pələt qapısın açdılar, lotu Abbas da buyurdu içəri. Gəldi Məlik Məmmədlə görüşdü, xəlini elə orada qoyub bir az söhbət edəndən sonra çıxb getdi. Sabahısı dükanda, müştərilərin yanında basıb bağlayırdı ki, ay belə getdim Məlik Məmmədin yanına, ay belə əlli türmənə bir xəli alıb apardım, nə bilim belə Məlik Məmməd mənə dedi ki, sənin ənamın hamisinkindən yaxşıdı.

Elə bu sözdə iki yasavul girdi dükana ki:

– Lotu Abbas sənsən?

– Bəli, mənəm.

– Dünən o xəlini şahzadəyə sən gətirmisən?

Lotu Abbasın dili tutuldu:

– Bəli, mən gətirmişdim.

– Şahzadə bu saat səni istəyir.

Abbas lap əl-ayağın itirdi, dedi:

– Yəqin xəli oğurluqmuş, üstü açılıb. İndi mən o qocanı haradan tapacağam.

Yasavullar onu götürüb gəldilər Məlik Məmmədin hüzuruna. Məlik Məmməd dedi:

– Abbas, bu xəlinin bir tayı da var, yerdə də olsa, göydə də olsa gərək onu tapasan mənə.

Lotu Abbas bunu eşitcək toxdadı; baş üstə, – deyib çıxdı. Birbaş özün saldı meydana. Gördü həmin qoca buradadı, yun alır. Tutdu yaxasından ki:

– Gərək bu saat xəlinin tayı tapasan.

Qoca dedi:

– Xəlinin tayı var, amma uzaq yerdədi, gərək bir neçə gün gözləyəsən.

Qoca gedib əhvalatı Gülnara dedi. Gülnar da elə o gün ikinci xəlini kəsmişdi. Ancaq hekayəti qəsdən qurtarmamışdı. O yerində saxlamışdı ki, qırxıcı gün, yuxu ona əsər eləyir, o yatır, qız başlayır Quranı oxumağa. Qız dedi:

– Bu xəlini beş yüz tüməndən əskiyə verməzsən.

Qoca da eləcə elədi. Lotu Abbas bir az həndə-məndə eləmək istədi ki, ucuzlaşdırı, qoca dedi:

– Çox o yan bu yan eləyirsən, heç satmırám.

Lotu Abbas məəttəl qalıb xəlini beş yüz tümənə aldı, apardı verdi Məlik Məmmədə. Məlik Məmməd oxuyub dedi:

– Abbas, biri də var, gərək onu da tapasan.

Gülnar xanım gecəni-gündüzə, gündüzü-gecəyə salmışdı. Bu üçüncü xəlidə hekayət qurtarırdı. Özü də orada yazmışdı ki, bu saat qoca dəyirmançının evində qalır.

Məlik Məmməd bu xəlini də oxuyandan sonra əhvalatı atasına ərz elədi. Qoşun atlandı, getdilər qızı gətirməyə. Lotu Abbas da qabaqda gedirdi. Amma ki, nə qədər elədilər, dəyirmançı dedi:

– Vermərəm ki, vermərəm.

Axırda dəyirmançını da götirdilər qəsrə.

Namərd qızı bağladılar bir dəli qatırın quyruğuna. Bəli, tədarük başlandı toya. Gülnar xanım dedi:

– Yox, sənin lələn orda mənim atamın girovundadı. Gərək qabaqca oraya gedək.

Bəli, qoşun atlandı, böyük cəlal-dəsgahla bunlar düşdülər yola, İstanbul tərəf getməyə.

Bunlar getməkdə olsunlar, sənə kimdən deyim, İstanbul padşahından. Onlar axı iki ilə şərt kəsmişdilər ki, Gülnar gəlməsə lələni öldürsün-lər. İki il tamam oldu, padşah gördü yox, Gülnar gəlmədi. Əmr elədi ki, lələni assınlar.

Vəzir bir dünyagörmüş qoca, ağılli kişi idi. Zəmin-ədəb öpüb xahiş elədi, bir az da gözləsinlər. Bu gözləməklə düz iki il də gözlədilər.

Dörd ilin tamamında padşah dedi:

– Yox, ta asdıracağam.

Vəzir hər nə qədər xahiş elədi, padşah qulaq vermedi. Meydan quruldu, padşah qəzəb paltarın geyib çıxdı meydana. Lələni götirdilər. Elə ipi boğazına keçirirdilər ki, məşriq tərəfdən başdan dirnağacan toza bulanmış bir qasid gəldi. Bu, Məlik Məmmədlə Gülnar xanımın göndərdiyi qasid idi. Gülnar xanımdan namə getirmişdi. Qoşun atlandı, çıxdılar pişvaza. Ta ata ilə qızın, lələ ilə Məlik Məmmədin görüşmələrini özünüz hesablayın. Padşah başladı ki, mən gərək qızımın toyun burada eləyəm. Lələ də başladı ki:


– Yox, gərək öz vilayətimdə ola.


Axır vəzir zəmin-ədəb öpüb dedi:

– İndi ki, belədi, qırx gün burada eləyək, qırx gün orada.

Eləcə də oldu.

Onlar yedilər, içdilər, qarıdlar. Siz də yeyin, içün, qarıyun. Siz də sağ olun, mən də. Siz yüz yaşayın, mən iki əlli. Hansı çoxdu siz götürün, hansı azdı mənə qalsın.





## CANTIQ

Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şillaq atdı, dəvənin qıcı sindi. Hamamçının taşı yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Ömrümdə çox şılaşı yemişəm, heç belə yalan deməmişəm. Günlərin bir gündündə, Məmməd Nəsir tinində, biri var idi, biri yox idi, Allahdan başqa heç kim yox idi. Var-yox bir padşah var idi. Bu padşahın heç uşağı olmazdı. Padşah çox-çox nəzirlər verdi, dualar yazdırıldı, uşağı olmadı ki, olmadı. Bir gün padşahın qapısına bir dərviş gəlib, bir qəsidə dedi. Padşah ona xələt verdi. Dərviş gördü ki, padşah çox fikirlidi, dedi:

– Ey padşah, niyə belə fikirlisən?

Padşah dedi:

– Baba dərviş, mənim hələ bu yaşımı qədər heç uşağım olmayıb. Bilmirəm mən ölündən sonra bu dövlət kimə qalacaq. Mənim yerimdə kim oturacaq.

Dərviş bir alma çıxardıb padşaha verdi, dedi:

– Padşah sağ olsun, gecə hərəmxanaya gedəndə bu almanın yarısın sən yeyərsən, yarısın da arvadına verərsən. Bundan sonra yəqin uşağın olar.

Bəli, dərviş getdi. Gecə padşah hərəmxanaya gedib, almanın yarısını özü yedi, yarısın da arvadına verdi. Bəli, aradan doqquz ay, doqquz gün keçdi, padşahın arvadı yükün yerə qoydu. Arvadın bir ölü oğlu oldu. Padşaha xəbər getdi ki, qibleyi-aləm sağ olsun, bir oğlun olub,

ancaq öldü. Padşah qüssələndi, öz-özünə dedi: gör mənim necə bəxtim yoxdu ki, axırda uşağım ölü oldu. Yenə xəbər getirənlərə müştuluq verdi. Padşah burada öz fikrində olsun, sənə kimdən deyim, padşahın arvadından. Elə ki, uşaq anadan oldu, aradan bir az keçəndən sonra arvad bir damar da doğdu. Mama gördü ki, ölü uşağın döşü yarıqdı. Tez damarı götürüb onun döşündə olan yarığa qoydu, uşaq asqırıb di-rildi. O saat padşaha xəbər getdi ki:

— Qibleyi-aləm sağ olsun, mama uşağı diriltdi.

Padşah çox şad oldu. Xəbər getirənlərə həddindən artıq müştuluq verdi. Bəli, uşağın adın Cantiq qoydular.

Günlər keçdi, aylar keçdi, Cantiq böyüməyə başladı. Cantiq böyü-məkdə olsun, sənə kimdən deyim, bizim padşahdan. Bir vaxt bu padşah Hindistan padşahının qızı Pəri xanımı aşiq olmuşdu. Pəri xanım tilsim içində olduğundan getirə bilməmişdi. Çox canlar qırdırmışdı, pul xərcləmişdi, əlqərəz, qız ələ gəlməmişdi. Odu ki, öz qəsrindəki qırxinci otağın içində həmin Pəri xanımın yaşadığı otağın içində nə vardısa, burada da düzəltmişdi, Pəri xanımın şəklin də qoymuşdu ora.

Bəli, Cantiq böyüb beş yaşına gəldi. Padşah həmişə arvadına deyirdi ki, nəbədə açarları Cantiqə verəsən, yoxsa gedər Pəri xanımın şəklini görər, ona aşiq olar.

Bir gün padşahın arvadı yatmışdı, otaqların açarları da başının üstə idi. Cantiq evə gəldi, gördü ki, anası yatıb, açarlar da başının üstündədi. Açırları götürüb otaqları bir-bir açmağa başladı. Axırda gəlib qırxinci otağa çıxdı. Elə ki, qırxinci otağa gəldi, nə gördü. Mərmər hovuz içində süd, hər tərəf gül, çiçək, gül gülü çağırır, bülbül bülbüllü, bir gözəl qızın heykəli də güllərin içində. Elə bil ki, doğrudan da diri qızdı, adam deyir, yeməyim, içməyim, bu qızın xətti-xalına, gül-ca-malına tamaşa eləyim. Aya, günə deyir ki, sən çıxma, mən çıxacağam. Elə ki, Cantiq bunları gördü, bihuş oldu. Özündən gedib yere yixıldı.

Cantiq burada qalmaqda olsun, sənə kimdən deyim, Cantiqin ana-sından. Cantiqin anası yuxudan durdu, gördü ki, açarlar yoxdu, otaqlar da açıqdı. Tez yüyürdü, gördü ki, qırxinci otaqda Cantiq özündən gedib, yixilib. Anası Cantiqin qolundan yapışib sürüyə-sürüyə öz ota-ğına gətirdi, qapıları da bağladı. Cantiq özündə geləndə gördü ki, öz otağındadı. Ta heç bir söz demədi. Həmişə qəmli-qüssəli dolanırdı. Cantiqin anası çox qorxurdu ki, dədəsi bu işdən xəbər tutacaq, arvadı incidəcək. Çünkü bunların var-yox bircə oğulları vardı, onu da çox

isteyirdilər. Heç onun bir sözün iki eləmirdilər. Cantiq gündən-günə saralırdı, ariqlayırdı. Padşah oğlunu belə gördü, arvadından Cantiqin dərdini soruşdu:

– Arvad, Cantiqin dərdi nədi ki, gündən-günə saralırdı.

Arvad qorxa-qorxa dedi:

– A kişi, doğrusun desəm, Cantiq aşarları götürüb otaqları açmışdı.

Qırxinci otaqda özündən gedib yixılmışdı.

Padşah bildi ki, Cantiq Pəri xanımın dərdindən saralıb. Ta oğluna bir söz deyə bilmədi. Bəli, az keçdi, çox keçdi, Cantiq dədəsinə dedi:

– Mən gedirəm Pəri xanımın dalınca.

Atası qorxdu ki, oğlu tələf olsun, çünkü Pəri xanım tilsimin içində idi. Başladı oğluna yalvarmağa ki:

– Ay oğul, o qızın üstündə mən çox qanlar tökmüşəm, pullar xərc-ləmişəm. Gəl sən bu daşı ətəyindən tök! Kimin qızın isteyirsən mən sənə alım.

Cantiq dedi:

– Mən ölsəm də, qalsam da o qızın dalınca gedəcəyəm.

Padşah, arvadı nə qədər yalvardılsa, mümkün olmadı. Axırda Cantiq qış-qırvaq geyindi, ox-yarağını götürdü, qılinci belinə bağladı, Pəri xanımın dalınca getməyə hazırlaşdı.

Bəli, Cantiq yola düşdü, günə bir mənzil, təyyi-mənazil, dərələr-dən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi, diz qabırğada, ayaq üzəngidə getməyə başladı. Az getdi, üz getdi, dərə, təpə düz getdi, on-on beş gün yol getdi, gəlib axşam çəği bir çeşmənin başında dörd yoluñ ayricında düşdü. İstədi bir az rahatlansın, toqqanın altın bir az bərkitsin. Onda gördü günçixan tərəfdən bir nərilti, bir gurultu gəlir ki, yer, göy titrəyir, az qalır qulaq tutulsun. Cantiq tez atı mindi, səs gələn tərəfə gedib gördü ki, bir qaraltı gəlir. Tez qışkırdı:

– Gələn, dostsan, düşmənsən?

Səs gəldi:

– Dostam.

Bəli, bu adam gəldi çıxdı, Cantiqlə görüşdülər. Bu da Cantiq kimi qüvvətli, canlı bir cavan idi. Elə isteyirdilər əppəkdən-zaddan yesinlər, onda gördülər günbatan tərəfdən bir nərilti, bir gurultu gəlir ki, yer, göy zağ-zağ titrəyir, qulaqlar tutulur. Tez bunların ikisi də atları minib, qılıncların çəkdilər, yola çıxıb gələnə dedilər:

– Gələn, dostsan, düşmənsən?

Dedi:

– Dostam.

Bəli, bir oğlan da gəldi. Bu da bunlar kimi cavan, qüvvətli bir oğlandı. Bunların üçü də çəsmənin başında oturdular, qarınlarını bərkitməyə başladılar. Demə bunlar da Pəri xanımın dalınca gedirlər. Bunlar belə məsləhət gördülər ki, üçü də getsin. Bəlkə üçü köməkləşib Pəri xanımı gətirə bilsinlər. Belə şərt də kəsdirər ki, nə qədər dövlət, mal, ya canlı şey götürsələr bu çəsmənin başında dədə mali kimi üç yerə bölsünlər. Sonra başladılar bir-birinə adların deməyə. Həmi də adlarının mənasını deməyə. Günçixan tərəfdən gələn dedi:

– Mənim adım Göydə Ulduz Tanıyandı. Hamını mən ulduzlarından tanıyorum.

Günbatan tərəfdən gələn dedi:

– Mənim adım Dəryayı-Cahangirdi, yəni dəryanın içi mənə quru yer kimidi. Bütün dəryaları gəzərəm.

Cantiq də dedi:

– Mənim adım da Cantiqdi, yəni döşümdəki damarı götürsələr ölürməm, qoysalar dirilərəm.

Damarı da göstərdi. Bəli, bunlar hər üçü atların mindi, yola düşüb, dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi, diz qabırğıda, ayaq üzəngidə, yol getməyə başladılar. Bir neçə gün yol gedəndən sonra gəlib bir şəhərə çatdılar. Gördülər ki, bir qoca qarı küllükde toyuq kimi eşələnir. Cantiq dedi:

– Qarı nənə, bizə yer, biz qonağıq, yerimiz yoxdu.

Qarı nənə dedi:

– Bıy, qadan-balən alım, mənim yerim olsa bu küllükdə niyə eşələnirəm.

Bunlar bildilər ki, qarı qismi pulagir olar. Tez qarı nənəyə bir az pul verdilər. Qarı nənə pulu görəndə dedi:

– Bıy, sizə canım qurban, yerim də var, yurdum da var. Bir gecə olmasın, on gecə olsun, yerə nə gəlib. Allah sizin kimi qonaqlardan gündə bir otuzun mənə yetirsin.

Tez bunları evinə apardı. Bəli, bunlar qarı nənənin evində yeyib-icməyə başladılar. Birdən qarı nənədən su istədilər.

Qarı nənə dedi:

– Bala, bu şəhərdə suyun qabağında bir əjdaha yatıb, hər gecə bir qız, başında da bir nimçə plov göndərirlər əjdahaya. Əjdaha qızı yeyib

qurtarana kimi şəhərə su gəlir. Odu ki, bu şəhərdə su tapılmır. Əzqəza, bu gecə də padşahın qızının novbatıdı. Bu gecə padşahın qızı gedəcək.

Elə ki, axşam oldu, hamı yatdı, Cantiq yavaşca özünü qarı nənənin yanına verdi. Bir az da pul verib dedi:

– Qarı nənə, gedək, əjdahanı mənən göstər.

Qarı nənə pulu gördü, gəlib uzaqdan əjdahanı Cantiqə göstərdi, özü də tez burnun çəkib, tumanın dartib qaçıdı.

Cantiq əjdahadan bir az aralı bir daşın üstündə oturmuşdu. Gördü budu bir gözəl qız, başında bir nimçə plov, əjdahaya tərəf gəlir. Bu qız elə gözəldi ki, misli bərabəri yoxdu. Qaşlar qara, gözlər qara, yanaqlar dağ laləsinə oxşayır. Sifəti ayın on dördü kimi yumru, qəddi-qaməti misli-çinar, uzun-uzun saçları, nar kimi məmələri, on səkkiz yaşında. Ağlaya-aglaya budu gəlir. Cantiq qızı dedi:

– Qız, bura gəl!

Qız Cantiqi görüdü, dedi:

– Mən ölümə gedirəm, məndən əl çək, mənlə nə işin var?

Cantiq qızı zorla yanına çəkdi, plovu qızın başından götürdü, qoydu qabağına. Tər-təmiz yedi, sonra qızı dedi:

– Bax, gör analar necə oğlanlar doğub.

Qılincın çəkdi, ya mədəd deyib əjdahaya hücum elədi. Bir az əllə-şəndən sonra qılinci əjdahanın boğazına nə təhər vurdusa, əjdaha o saat yerə yixildi. Qanlı su şəhəri basdı. Qız tez əlini qana vurub Cantiqin kürəyinə basdı. Cantiq qızı evlərinə yolladı, özü də tez evə gəldi. Qanlı qılinci Göydə Ulduz Tanıyanın başının üstünə qoydu, yatdı. Bəli, səhər camaat durdu, gördülər ki, şəhəri su basıb. Hamı sevindi. Heç bilmirdilər nə eləsinlər. Padşah əmr verdi ki, “hər kim əjdahanı öldürüb, gəlsin qızımı ona verəcəyəm”. Bu xəbəri eşidən şəhər cavaları gəlib dedilər: “biz öldürmüştük”. Kim gəldi, qız dedi bu deyil. Qız dedi:

– Dədə, mən əjdahanı öldürən oğlanın kürəyinə qanlı əlimi basmışam.

Bütün şəhər adamı gəldi, gördülər ki, bunlar heç biri deyil. Bəli, kim qaldı, kim qaldı, qarı nənənin evində üç dənə qonaq qaldı. Padşah adam göndərdi, qonaqlar geldi. Qız Cantiqi görən kimi dedi:

– Bax, bu oğlandı.

Belində qanı da göstərdi.

Padşah dedi:

– Ey oğlan, mən əhd-peyman eləmişəm ki, hər kim əjdahanı öldürsə, qızımı ona verəcəyəm. Odu ki, biriniz mənim qızımı almalısız, çünkü əjdahanı siz öldürmüsüz.

Cantiq dedi:

– Padşah sağ olsun, biz yol adamı'yıq. Bir günlüyə sənin şəhərinə qonaq gəldik. Sən nə bilirsən biz kimik, nəçiyik, qızınızı bizə verirsən.

Padşah dedi:

– Siz qonaq da olsanız əjdahanı öldürmüsünüz. Görürəm qeyrətli, güclü cavansınız. Odu ki, qızı sizə verəcəyəm. Siz bu qədər məxluqu əjdahanın əlindən qurtarmışınız. Bu camaatı susuzluqdan xilas eləmisiniz.

Cantiq gördü ki, heç mümkün deyil, padşah əl çəkməyəcək, dedi:

– Padşah sağ olsun, izin verin biz özümüz bir az fikirləşək, sonra sənə cavab verərik.

Padşah razı oldu. Bunlar gedib fikirləşdilər, axırı belə qərara gəldilər ki, qızı Göydə Ulduz Tanıyanı alsınlar. Bəli, padşahın qızını Göydə Ulduz Tanıyanı ad elədilər. Qırx gün, qırx gecə toy eləyib, ədəb-ərkanla, Allahın əmrilə, peyğəmbərin şəriətilə padşahın qızını Göydə Ulduz Tanıyanın qoynuna saldılar.

Bir neçə gün burada qonaq qalandan sonra Cantiqlə Dəryayı-Cahangir atların minib yola düşdülər. Gündə bir mənzil, təyyi-mənazıl, dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğada bir neçə gün yol getdilər, gəlib padşahın şəhərinə çatdırılar. Gördülər ki, bir qarı nənə toyuq kimi küllükdə eşələnir.

Dedilər:

– Qarı nənə, bizə bir yer ver, qərib adamıq, yerimiz yoxdu.

Qarı dedi:

– Bıy, qadan-balan alım, mənim yerim olsa bu küllükdə niyə eşələnirəm?

Bunlar o saat bildilər ki, qarı qismi pulagir olar. Odu ki, tez qariya bir az pul verdilər. Qarı nənə pulu görən kimi dedi:

– Bıy, sizə canım qurban, yerim də var, yurdum da var, bir gecə olmasın, on gecə olsun, yerə nə gəlib. Allah sizin kimi qonaqlardan gündə otuzun mənə yetirsin.

Qarı nənə bunları evinə apardı. Bəli, bunlar qarı nənənin evində yedilər, qarınların bərkitdilər. Birdən qarı nənədən su istədilər.

Qarı dedi:

– Bala, şəhərdə suyun qabağında bir əjdaha yatıb, hər gecə bir qızın başında bir nimçə plov göndərirlər əjdahaya, əjdaha qızı yeyib qurtarana kimi şəhərə su gəlir. Odu ki, bu şəhərdə su tapılmır, əzqəza, bu gecə də padşahın qızının novbatıdı. Bu gecə də padşahın qızı gedəcək.

Elə ki axşam oldu, hamı yatdı, Cantiq yavaşça özünü qarının yanına verib dedi:

– Qarı nənə, gedək, əjdahanı mənən göstər!

Qarı çəm-xəm elədi, Cantiq bir az pul verdi. Qarı nənə apardı əjdahanı Cantiqə göstərdi. Cantiq bir daşın üstə oturdu, gördü ki, budu bir qız gəlir, başında plov, yemə, içmə, bu qızın xətti-xalına, gül camalına tamaşa elə. Aya, günə deyir sən çıxma, mən çıxacağam. Qərəz, Cantiq bu əjdahanı da öldürdü. Qanlı su şəhərə axdı. Qız tez əlini qana basıb Cantiqin kürəyinə basdı. Cantiq qızı evlərinə yolladı, özü də tez evə gəldi, qanlı qılıncı Dəryayı-Cahangirin başının üstünə qoydu, özü də yatdı. Bəli, çox başağrısı olmasın, bu qızı da aldılar Dəryayı-Cahangirə. Qırx gün, qırx gecə toy elədilər, ədəb-ərkanla, Allahın əmrilə, peyğəmbərin şəriətilə padşahın qızını aldılar Dəryayı-Cahangirə.

Bir neçə gün burda qonaq qaldılar, sonra Cantiq tək-tənha atına mindi, yola düşdü. Günə bir mənzil, təyyi-mənənazil, dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğada bir neçə gün yol getdi, gəlib bir yolun kənarında doxsan yaşında bir qoca kişiye rast gəldi. Kişi Cantiqi görəndə dedi:

– Oğul, hara gedirsən?

Cantiq dedi:

– Gedirəm Pəri xanımın dalınca.

Qoca kişi dedi:

– Oğul, sən gəl bu yolu getmə! Bu yollarda çox adamlar puça çıxıb.

Cantiq dedi:

– Əmi, neçə aylardı ki, yol gəlirəm. Ata-anamı atmışam. Ölüm də olsa gedəcəyəm.

Kişi gördü ki, Cantiq gedəcək, dedi:

– Ey oğul, indi ki gedirssən, get, Pəri xanımın mənzilinə az qalıb. Ora çatanda görərsən ki, damın üstündə bir quş uçur. Quşun boynunda bir dəstə açar var. Əgər quşu üç oxa vurdun heç, yox, vura bilməsən daş olarsan.

Cantiq qocadan ayrıldı. Bir də gördü ki, qoca yoxdu, qoca qeyb olub. O saat barmağın dişlədi, bildi ki, bu qoca kişi nuranılərdəndi.

Cantiq bir az da yol getdi, gördü ki, doğrudan da bir damın üstündə bir quş uçur, quşun da boynunda bir dəstə açar var. Baxıb gördü ki, damın yan-yörəsində bir çox adam var, daş olub qalıb. “Ya mədəd”, – deyib oxu quşa tərəf düzəltdi. Bir ox atdı dəymədi. Cantiq dizinə kimi daş oldu. İkinci oxu atdı, bu da dəymədi, Cantiq qurşağa kimi daş oldu. Var qüvvəsin yiğdi, oxu düzəltdi, üçüncü oxu atdı. Ox düz quşun döşünə dəydi. Quş damın üstünə düşdü. Cantiq silkələnib daşdan çıxdı. Tez dama çıxıb açarları götürdü. Qapıları açdı, qırxinci otağa gəldi. Qırxinci otağı açanda nə gördü...

Həmin dədəsinin evində görüyü şəklin özü burdadı. Mərmər hovuz içində süd, hər tərəf gül-çiçək. Pəri xanım da bir tərəfdə bu güllərin arasında. Cantiq az qaldı özündən getsin.

Pəri xanım Cantiqi tutdu. Bəli, Pəri xanımla Cantiq öpüşdülər, görüşdülər. Cantiq qızın gözəlliyyinə heyran qalmışdı. Pəri xanım dedi:

– İndi Cantiq, məni at dalına, qaç! Yüz addım dala baxma, yoxsa dala baxsan, daş olarsan.

Cantiq Pəri xanımı dalına atdı. Elə ki, qapıdan çıxdı, gördü ki, bütün yer, göy, dağ, daş, ağaclar, meşələr, evlər hamısı çağırırlar “tut qoyma”. Səs-küydən az qalır qulaq tutulsun.

Cantiq dala baxmayıb qaçıdı. Yüz addım gedəndən sonra Pəri xanımı yerə qoyub, yola düşüb getməyə başladı. Az getdilər, üz getdilər, dərə, təpə düz getdilər, gelib bir şəhərə çatdilar.

Bir ev tutdular, burda qaldılar. Bunların evinin dalı dərə idi. Evlərinin də qırx pilləsi vardı. Həyətlərindən qəşəng su axırdı. Bunlar burda bir neçə vaxt yaşadılar.

Bir gün Pəri xanım həyətdəki suda basın yuyurdu. Cantiqi çağırıb dedi:

– Cantiq, sən suyun qabağında dur, qoyma mənim başımın tükünü su aparsın. Çünkü hansı bağa mənim başımın tükündən getsə, o bağ yayda da, qışda da meyvə verəcək.

Bəli, Cantiq suyun qabağını tutub əlinə bir çubuq aldı. Suda axan tükləri çubuqla bir-bir tuturdu. Demə Cantiqin gözündən bir tük yayınib keçir, xəbəri olmur. İşin natarazlığından demə bu su da padşahın bağına axırmış. Elə ki, tük gedir bağa, qışda da bağ üzüm gətirir.

Padşahın bağbanı bir gün qışda bağa gedir, görür ki, bağ elə üzüm gətirib ki, meynələr basın yerə qoyub. Bağban lap məəttəl qaldı, qup-

quru qurudu. Öz-özünə dedi: cəhənnəmə nə olur-olsun, padşaha üzüm aparacağam.

Bağban eşşeyi yükledi, padşaha üzüm apardı. Padşah gördü ki, budu, bağban eşşeyin hoşluya-hoşluya gelir. Elə ki, bağban üzümləri padşahın yanına gətirdi, padşah gördü ki, təzə üzümdü. Padşah çox təəccübləndi ki, qışın bu vaxtında bağban təzə üzüm gətirib. Bağbana dedi:

– Bu nədi? Bu üzümü haradan gətirmisən?

Bağban qorxa-qorxa dedi:

– Qibleyi-aləm sağ olsun, bu il qışda da bağ üzüm gətirib. Mən də sənə sovqat gətirdim.

Elə ki, padşah bunu eşitdi, qəzəblənib dedi:

– Ey məlun, yəqin ki, bağ hər qış üzüm gətirirmiş, sən gizlədirmiş-sən. Yəqin bu il çox gətirib gizlədə bilməmisən, mənə də gətirmisən.

O saat əmr elədi, bağbanı zindana saldılar. Özü də bu sırrı bilmək üçün ki, nə təhər olub qışda bircə bunun bağlı üzüm gətirib, vəziri, vəkili, küpəgirən, küpəminən qarıları başına yiğdi. Aradan bir neçə gün keçəndən sonra qarılar bu sırrı agah elədilər ki, şəhərdə bir qız var, onun başının tükündən sizin bağga gəlib, odu ki, bağ qışda da üzüm verir.

Qarılar Cantiqlə Pəri xanımın bu şəhərə təzə gəldiyini və Pəri xanımın gözəlliyini padşaha danışdilar. Elə ki padşah bu qızın gözəlliyini qarılardan eşitdi, dedi:

– Hər nə təhər olur-olsun, göy göbəyin yerə də qoysa, qızı mənə gətirməlisiz.

Vəzir, vəkil çox tədbir gördülər, axırda işi bu qərara qoyular ki, bu işdə qarılardan başqa heç kim işləyə bilməz. Bir küpəgirən qarı dedi:

– Mən gedib qızı gətirərəm.

Bir gün Cantiq ova getmişdi. Küpəgirən qarı gəlib Cantiqgilin qapısında bir təsbeh qırıb yerə tökdü, başladı onu yiğmağa. Elə bu vaxt Cantiq ovdan gəlirdi, gördü ki, qarı nənə təsbeh yiğir, dedi:

– Qarı nənə, nə var? Nə yiğirsan?

Qarı dedi:

– A bala, qadan-balan alım, elə Kərbəladan gəlirdim, uşaqlar möhür-canamazımı qıldılar. İndi onu yiğiram.

Bəli, Cantiq qarı ilə təsbeh yiğdi, sonra qarı nənəni evinə gətirdi. Elə qarı da Allahdan bunu istəyirdi. Pəri xanım gördü ki, budu, Cantiq gəlir, yanında da bir qarı. Elə ki, bunlar qırxinci pilləyə çıxdı, Pəri xanım qarı nənənin döşündən bir təpik vurdu. Təpik elə bərk dəydi ki,

qarı nənə qırx pillədən aşağı getdi. Elə ki, Pəri xanım qarı nənəni vurdu, Cantiq dedi:

– Pəri xanım, qarı nənəni niyə döyürsən?

Pəri xanım dedi:

– Qarı qismindən adama xeyir gəlməz. Odu ki, mən vurdum.

Elə ki, qarı yaxşı oldu, indi də başqa bir cildə girib Cantiqgilin qapısında təsbeh qırıb möhür-canamaz dağıtdı. Yenə Cantiq gəldi, başladi qarı nənəyə kömək eləməyə, dedi:

– Qarı nənə, bu nə işdi? Möhür-canamaz niyə bura dağılıb?

Qarı nənə yenə dedi:

– A bala, qadan-balan alım! Elə Xorasandan gəlirdim, bu uşaqlar, mərdimazarlar mənim canamazımı dağıtdılar, indi də mən oturmuşam yiğiram.

Cantiq yenə qarı ilə təsbehi yiğdi, sonra qarını evə gətirdi. Pəri xanıma dedi ki:

– Sən mənim canım, qarıya dəymə!

Bəli, qarı nənə evə gəldi, yedilər, içdilər, bunlar otaqda, qarı nənə də qəfxanada yatdılar. Elə ki, səhər oldu, Cantiq getdi öz işinin dalınca. Qarı nənə Pəri xanıma yaxınlaşdı, başladı yavaş-yavaş Pəri xanımı yerindən eləməyə, dedi:

– A qızım, sənin ərinin adı nədi?

Pəri xanım dedi:

– Cantiqdi.

Qarı dedi:

– Yaxşı, a qızım, Cantiq nə deməkdi? Cantiqin mənası nədi?

Pəri xanım dedi:

– Qarı nənə, mən bunun mənasını bilmirəm.

Qarı dedi:

– A qızım, qadan-balan alım, görünür ki, Cantiq səni istəmir. O səni istəsəydi öz adının mənasını sənə deyərdi.

Pəri xanımı fikir aparıb dedi:

– Elə doğrudan da Cantiq məni istəmir. Yoxsa o məni istəsəydi indiyə kimi öz adının mənasını mənə deyərdi. Başladı qaşqabağın tökməyə.

Elə ki, axşam oldu. Cantiq gəldi gördü ki, Pəri xanımın qaşqabağı yernən gedir. Cantiq bu işə təəccüb elədi. Həmişə Cantiq evə gələndə Pəri xanım Cantiqin qabağına çıxardı. Qolların boynuna salardı.

Amma bu gün Pəri xanım qaşqabağını elə töküb ki, heç olmayan kimi.  
Cantiq Pəri xanımın yanına gəlib dedi:

– Pəri xanım, nə olub sənə, olmasın azar, naxoşlamışan?

Pəri xanım dedi:

– Sən deyirsən mən səni çox istəyirəm, amma deməyinən sən məni heç istəmirsən.

Cantiq and-aman elədi ki, mən səni dünyada hər şeydən çox istəyirəm.

Pəri xanım dedi:

– İndi ki, sən məni istəyirsən, bəs niyə indiyə kimi adının mənasını mənə deməmisən?

Cantiq dedi:

– Yaxşı, gecə deyərəm.

Elə ki, gecə oldu, qarı nənə qəfxanada, Cantiqlə Pəri xanım da otaqda yatdırılar. Pəri xanım başladı.

– İndi adının mənasını de!

Cantiq durdu, baxdı ki, görsün qarı yatıb, yox. Elə ki, qarı gördü Cantiq durdu, tez özün yuxuluğa vurdu, xor-xor xoruldadı. Elə ki, Cantiq qayıtdı, qarı nənə qapının arasından qulaq asmağa başladı.

Cantiq Pəri xanımı dedi:

– Bu döşümdəki damarı görürsən? Bu damarı götürsələr, mən ölürləm. Yox, damarı yenə qoysalar dirilərəm.

Elə qarı bunu eşitdi, dedi mənə də bu lazımdı.

Bəli, nə başını ağrıdım, gecənin bir yarısı Cantiq də, Pəri xanım da şirin yuxuda yatmışdır. Qarı yavaş-yavaş Cantiqgilə tərəf gəldi. Yavaşça onun döşündən damarı götürüb dəryaya atdı. Cantiq öldü. Pəri xanım qara-qışqırıq saldı. Qarı dedi:

– Heç çığır-bağır salma! Qara-qışqırıq eləmə! Bu saat sən mənim əlimdəsən.

Qarı Pəri xanımı dalına atıb düz padşahın qəsrinə gətirdi.

Pəri xanımı bir otağa qoydular. Pəri xanım əlinə bir kasa zəhər alıb dedi:

– Kim yaxın gəlsə, bu zəhəri içəcəyəm.

Odu ki, qorxdular Pəri xanım özün öldürsün, belə gözəl qız əldən çıxısın, heç kim yaxın gölmirdi, gözləyirdilər ki, bəlkə Pəri xanım özü yumşala. Pəri xanım burada qalmaqda olsun, Cantiq də orada, sənə kimdən deyim, Göydə Ulduz Tanrıyanandan. Bir gün Göydə Ulduz Tanrıyan öz-özünə dedi: baxım bir görünüm mənim qardaşlarım nə təhərdilər.

Gecə çıxdı ulduzlara baxdı, gördü ki, Cantiqin ulduzu sapsarı sarılıb, dedi: eyvay, yeqin Cantiqin başında bir iş var.

Tez ordan qıs-qıvrıq geyinib, yola düşüb, dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğada, ağamı Allah saxlaşın, qoyma geldi, düz birbaş Dəryayı-Cahangirin yanına gəldi. Elə ki, Dəryayı-Cahangiri gördü, dedi:

– Qardaş, Cantiqin başında bir iş var. Özümüzü ona yetirməliyik.

Budu, Göydə Ulduz Taniyanla Dəryayı-Cahangir qıs-qıvrıq geyindilər, yola düşüb soraqbəsəraq gəlib Cantiqin evin tapdilar. İçəri girdilər, gördülər ki, Cantiq ölüdü. Damar döşündə yoxdu. O saat Dəryayı-Cahangir özün dəryaya vurdu. Çox gəzdi, az gəzdi, axırda bir balaca balıq tapdı. Sudan çıxdı, Göydə Ulduz Taniyanı dedi:

– Bu balıqdan başqa əlimə bir şey keçəmdı.

Göydə Ulduz Taniyan balığın qarnın yırtdı. Gördü ki, damar balığın qarnındadı. Tez Dəryayı-Cahangiri çağırıldı. Bəli, sözün qisası damarı götürdülər, gətirib Cantiqin döşünə qoydular. Elə ki damarı Cantiqin döşünə qoydular, Cantiq asqırıb ayıldı, dedi:

– Pah qardaş, bağışla, yuxuya qalmışam.

Qardaşlar dedi:

– Ay özün ölüsən, Pəri xanım hani?

Cantiq o yana, bu yana baxdı, gördü doğrudan da Pəri xanım yoxdu, təəccübləndi. Nə başını ağrıldım, qardaşları əhvalatı Cantiqə dedilər. Cantiq məsələni bildi. Bunlar gedib bir sürü mal-heyvan aldılar. Gətirib padşahın qəsrinin qabağında olan bağa buraxdilar. Elə ki, padşah gördü, tez iki pəhləvan göndərdi ki, get, o mal buraxanları öldür.

Elə ki, pəhləvanlar yaxına gəldi, başına döndüklərim bu üç qardaş, pəhləvanları iki şaqqa elədilər. Padşahın var-yox bir oğlu var idi. Bu oğlan da pəhləvan idi. Padşah oğlun göndərdi. Oğlan uzaqdan durub dedi:

– Çıxardin bu malları buradan. Bura mal buraxmaq olmaz.

Cantiqgil dedilər:

– Hə? Eşitmirkən yaxın gəl!

Elə ki, padşahın oğlu yaxına gəldi, basın bədənindən ayırdılar. Debelə-bələ padşahın üstünə hücum elədilər. Padşahı öldürdülər. Gördülər ki, Pəri xanımın əlində bir kasa zəhər, deyir: “hər kəs yaxın gəlsə zəhəri içəcəyəm”. Elə ki, birdən Cantiqi gördü, zəhəri atdı yerə, Cantiqin boynuna sarıldı.

Bunlar padşahın bütün dövlətini qatırlara çatdilar, yola düşüb Dəryayı-Cahangirin arvadı olan şəhərə gəldilər. Orada da Dəryayı-

Cahangirin qayınatası bunlara çoxlu dövlət verdi. Dəryayı-Cahangirin arvadın da götürüb yola düşdülər. Günə bir mənzil, təyyi-mənəzil gəlib Göydə Ulduz Tanıyanın arvadının yanına çıxdılar. Burada da Göydə Ulduz Tanıyanın qayınatası qızına çoxlu cehiz verdi. Bunları da yiğışdırıldılar, qatırlar, dəvələr yükəndi, bir karvan, üç qız, üç oğlan, hərəsi bir atda yola düşüb, günə bir mənzil, təyyi-mənəzil, dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğada, az getdilər, üz getdilər, dərə, təpə düz getdilər, axırda gəlib həmin görünüşlürləri çeşmənin başına çatdılar. Burada yorğunluqlarını aldılar, qarınların bərkitdilər, sonra dedilər, indi gəlin bölüşək. Bəli nə qədər ki, mal-dövlət vardı, dədə malı kimi üç yerə böldülər. Sonra dedilər:

– İndi də qızları bölək.

Pəri xanım dedi:

– Göydə Ulduz Tanıyan, sən öz arvadının halına-əhvalına bələd-sən, Dəryayı-Cahangir də öz arvadının halına-əhvalına bələddi, mən də Cantiqin halına-əhvalına bələdəm. Elə belə bölüşək!

Bu işdən xoşlanıb elə belə də bölüşdülər.

Göydə Ulduz Tanıyan öz arvadını, malını götürüb günbatan tərəfə, öz vətəninə tərəf getdi. Dəryayı-Cahangir də öz malını, arvadını götürüb güncelən tərəfə getdi, Cantiq də öz mallarını, Pəri xanımı götürüb dədəsinin şəhərinə tərəf getdi. Elə ki, şəhəre yaxınlaşdı, gördü ki, bir çobanın qabağında nə qədər qoyun var, hamısı qaradı, özü də qara geyinib.

Cantiq çobandan soruşdu:

– Çoban qardaş, niyə belə hər şey qaradı?

Çoban dedi:

– Əshi, bizim bu dəli padşahın bir gic, axmaq oğlu vardi. Üç-dörd il bundan qabaq, nə bilim hara baş alıb çıxıb gedib. Nə bilim deyirlər ki, guya bir qızın dalınca gedib. Qız da tilsimdə imiş. Ancaq hələ də ondan bir xəbər yoxdu. İndi nə bilim, a qardaş oğlu, bu it oğlu padşah bizi də, heyvanları da həmişə qara içində saxlayır. Kim nə bilir indi o harada öldü, qaldı.

Cantiq məsələni bildi, dedi:

– Yaxşı, çoban qardaş, indi padşahın oğlu gəlsə, onda padşah neynəyəcək?

Çoban dedi:

– Nə bilim, deyir ki, kim müştuluq gətirssə ki, oğlun gəlir, onu dünya malından qəni eləyəcəyəm.

Cantiq dedi:

– Çoban qardaş, onun oğlu mənəm. Get padşaha xəbər ver, müş-tuluq al! Mən burada sənin qoyunlarını gözlərəm.

Çoban bunun sözünə inanmadı, gülüb dedi:

– Əşİ, məni ələ salma! Allah bilir indi o harada ölüb qalıb.

Cantiq Pəri xanımı da göstərdi, dedi:

– Bu da qız, gətirmişəm.


And içdi çobanı inandırdı. Çoban dabanına tüpürüb yıxıla-yıxıla padşahın qəsrinə qaçıdı. Çobanı padşahın yanına buraxdırılar. Çoban təngənəfəs dedi:


– Padşah sağ olsun, müştuluğumu ver, oğlun gəlir.

Padşah elə bildi ki, çoban yalan deyir, əmr elədi çobanı zindana saldılar. Dedi:

– Gedin baxın, əgər oğlum gəlsə, çobana xələt xələt üstündən, yox, gəlməsə, çobanı qiymə kimi doğradacağam.

Bəli, çoban zindana salındı. Bir neçə atlı gedib gördülər ki, Cantiq Pəri xanımı götürüb gəlib. Tez padşaha xəbər verdilər ki, doğrudan da Cantiq gəlib. Tez padşaha xəbər verdilər ki, doğrudan da Cantiq gəlib. Padşah çobanı buraxdı, çoxlu mal-dövlət verdi. Qəsrən ta Cantiq olan yerə kimi xəlçələr döşəndi, hamı pişvaza çıxdı. Cantiqi evə gətirdilər. Padşah oğlunda belə cüreti gördü, təzədən qırx gün, qırx gecə Cantiqə toy elədi. Tacı da öz başından götürüb Cantiqin başına qoydu. Yedilər, içdilər, mətləblərinə yetişdilər. Göydən üç alma düşdü. Biri mənim, biri nağıl deyənin, biri də özümün. Sən sağ, mən salamat. Sən yüz yaşa, mən iki əlli. Hansı çoxdu, sən götür!





## GÜL SƏNAVƏRƏ NEYLƏDİ, SƏNAVƏR GÜLƏ NEYLƏDİ<sup>11</sup>

Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın malının, dövlətinin həddi-hesabı yox idi. Amma özündən sonra gorunda çıraq yandırıan heç bir uşağı yox idi. Bu fikir padşahı salmışdı dərdə-qəmə. Bir gün bir dərviş gəldi qapıya. Baxdı ki, padşah çox fikirdədi. Dedi:

– Padşah sağ olsun, nə olub sənə, de, bəlkə dərdinə çarə elədim.

Padşah dedi:

– Eh, bütün həkimlər, təbiblər, yiğildi bir çarə eləyə bilmədilər, sən neyləyəcəksən.

– Sən de, padşah, mən çarə edərəm.

Padşah açıb dərdin dedi. Dərviş ona üç alma verib dedi:

– Hərəsinin bir üzün özün ye, bir üzün də hər arvadının birinə ver!

Doqquz aydan sonra hər arvaddan bir oğlun olar. Ancaq bu şərtlə ki, oğlanlarının biri mənimdi.

Padşah razı oldu. Dərviş ona üç alma verib getdi. Padşah dərvişin tapşırığı kimi hər almanın bir üzünü özü yedi, bir üzünü də arvadlarına verdi. Doqquz ay, doqquz gündən sonra padşahın hər arvaddan bir oğlu oldu. Birinin adın qoydular Məlik Məmməd, birinin adın Məlik Əhməd, üçüncüsünün də adın qoydular Məlik Cümşüd.

Bəli, bu uşaqlar böyüdülər. Xoruzlar banladı, səhərlər açıldı, çaq-qallar uladı, axşamlar oldu, günlər dolandı, illər keçdi, bu oğlanlar on beş-on altı yaşlarında oldular. Padşah hərdən oğlanlarının boyuna baxıb fəxr eləyirdi. Bunlar belə yaşamaqdə olsunlar, günlərin bir gü-

nündə dərviş qapını döyüd. Bunu ötürdülər padşahın yanına. Padşah bunu görçək vədəsi yadına düşdü. Əhvalı qarışdı. Dərviş oturdu, bir az o yandan, bu yandan söhbət edəndən sonra, gəldi çıxdı mətləbin üstünə ki:

– Padşah sağ olsun, əhdidi minəlbəfa!

Padşah nə qədər buna qızıl, gümüş, mal-mənal təklif elədisə, dərviş iki ayağın taxdı bir başmağa, dedi:

– Olmaz ki, olmaz. Şərtimiz bu idi ki, oğlanlarının birini verəsən mənə. Kişi gərək sözündən qaçmaya.

Padşah çox fikirdən sonra dedi:

– Dərviş, sən gəl belə eləmə! Axı bu uşaqlar hərəsi bir ananın gözünün ağı-qarasıdı. Hansı ana buna razı olar?

Dərviş heç bir söz deməyib qalxdı.

Padşah dedi:

– Hara?

Dərviş dedi:

– Şah sağ olsun, sənin heç bir şeyin mənə lazımlı deyil. Əhdinə vəfa eləmədin, məni mürəxxəs elə!

Dərviş çıxbı getdi. Küçədə baxdı ki, budu Məlik Cümşüd məktəbdən gəlir. Onu aldadıb, götürüb apardı. Az getdilər, çox getdilər, uzaqdan böyük bir qalaça göründü. Dərviş Məlik Cümşüdə dedi:

– Bax, ora bizim evimizdi. Gedib gecəni orada yatarıq, sabah Allah qoysa padşahın istədiyini də götürüb sənlə bərabər qayıdırıq evinizə.

Dərviş Məlik Cümşüdü aldadırdı. O, uşağı yalandan aldatmışdı ki, atan məndən bir at alıb, gedək, verim getir. Məlik Cümşüd də uşaqlığından yaman atbaz olduğundan şirnikib getmişdi. Dərviş qabaqda, Məlik Cümşüd də dalda gedirdilər. Məlik Cümşüd birdən bir səs eşitdi. Döndü gördü bir kəllədi, bunun yanınca atla-atıla gəlir, özü də deyir:

– Gözəl oğlan, qəşəng oğlan, mən də sənin kimi bir oğlandım, həmin bu dərviş məni də sənin kimi aldadıb gətirdi, yandırıb ətimdən, sümüyüməndən qızıl qayırdı.

Bu sözləri eşidən kimi Məlik Cümşüdün başında tükləri biz-biz durdu. Kəllə deyirdi:

– Ancaq qorxma! Evə yetişən kimi o xamir eləyəcək, sənə də təndir yandırtdıracaq. Sonra özü əppəyi açacaq, sənə də əmr eləyəcək ki, təndirə yapasan. Nəbadə-nəbadə onun sözünə qulaq asasan. Yoxsa əyiləcək səni basacaq təndirə.

Məlik Cümşüd dedi:

– Bə mən neynim?

– Sən onu aldat. Qoy birinci əppəyi özü yapsın. Onda sən onu tez təndirə salib, duvağını qoy ağızına, otur üstündə. Qorxma, hər tərəfdən səs-küy qalxacaq. Amma sən təndirin üstündən durma. Elə ki, səs yatdı, demək, dərviş öldü, onda dura bilərsən.

Bunu deyib kəllə atıldı girdi daşın altına, dərvişlə oğlan göldilər qalaçaya. Dərviş yetişcək qollarını çırmalayıb başladı xamır eləməyə.

– Bala, mən deyirəm bir az əppək bişirib yeyək. Yaman acmışam. Mən xamır eləyince sən dur, təndiri yandır!

Oğlan təndiri yandırdı. Elə ki, xamır hazır oldu, dərviş bir kündə açıb verdi oğlana ki, bala, al bunu vur təndirə. Oğlan bir təndirə baxdı, təndir cəhənnəm kimi zəbanə çəkib yanındı, bir də gözlerin döndərib dərvişin üzünə baxdı. Dərvişin üzü elə bil ki, dəyişilmişdi. Əvvəlki mehribançılıqdan onun üzündə heç bir şey qalmamışdı. Gözləri kabab şışı kimi qızarmışdı. Məlik Cümşüdün ondan lap zəhləsi getməyə başladı, dedi:

– Ağa dərviş, özün bilirsən ki, mən padşah oğluyam, indiyə kimi nə təndir görmüşəm, nə də ki, çörək yapmışam. Sən qabaqca birini yap, mən baxım, öyrənim, sonra qalanını mən yaparam.

Dərviş durdu ayağa, əppəyi götürdü əlinə ki, təndirə yapsın, Məlik Cümşüd vaxt itirməyib tez onu təndirə basdı, duvağı ağızına qoyub oturdu üstündə. Bir qışqırıq qopdu, bir qışqırıq qopdu ki, nə deyim... Elə bil ki, yerin göbəyi çatlayır.

Məlik Cümşüd kəllənin dediklərini yanında saxlamışdı. Hər nə qıymət qopdusa kəndirqayış kimi yerindən tərpənmədi ki, tərpənmədi. Yavaş-yavaş səs yatdı. El ki, hər şey qurtardı, Məlik Cümşüd durdu ayağa. Gördü bir qapı var. Açıb girdi içəriyə, burada o qədər qızıl, gümüş vardı ki, çınlı kimi. Ondan keçdi o biri otağa. Orada qızıldan adam bədənləri gördü. Otaq başdan ayağa belə qızıl adam bədənləri ilə dolu idi. Belə-belə bütün otaqları gəzib axırda gəlib bir otağa çıxdı. Burada bir at var idi, yanında iki balası, bir zümrüt quşu var idi, yanında iki balası, bir də bir aslan var idi, yenə yanında iki balası. Ancaq atın qabağına ot tökülmüşdü, quşun qabağına bir az ot qoyulmuşdu, aslanın qabağına da bir az arpa. Məlik Cümşüd baxdı ki, bu yazıqlar heç birisi bir şey yeyə bilmir. Götürüb dəyişdirdi. Əti qoydu quşla aslanın qabağına, otla arpanı da tökdü atın qabağına. At işi belə görəndə dedi:

– Məlik Cümşüd, neçə vaxtdı ki, bu dərviş beləcə saxlayır, indi ki sən bunları dəyişdirib hərəyə öz xörəyini verdin, al mən də öz balamın birini verirəm sənə.

Bunu görəndə aslan da dedi:

– Məlik Cümşüd, mən də bir balamı sənə verirəm.

Zümrüd də bir balasını Məlik Cümşüdə verdi. Məlik Cümşüd atın bir balasını, zümrüdün bir balasını, aslanın da bir balasını götürüb dərvişin qalaçasından çıxdı. Elə bir az getməmişdi ki, həmin kəllə yenə atıldı onun qabağına:

– Sağ ol, Məlik Cümşüd! Ananın südü sənə halal olsun! İndi ki, sən mənim dediklərimə qulaq asıb dərvişi öldürdün, gəl mən də sənə bir yaxşı şey öyrədim. Gedərsən, bir azdan sonra qabağına bir ağ su çıxacaq, həmin suda cimərsən, sonra qabağına bir qara su çıxacaq, ondan gözlərinə, kirpiklərinə çəkərsən, sonra bir qırmızı su çıxacaq ondan yanaqlarına sürtərsən. Lap axırda bir gümüşü su çıxacaq ki, onunla da başını yuyarsan.

Məlik Cümşüd kəllənin dediklərinə əməl eləyəndən sonra axırınçı suda başını yudu. Oldu on dörd gecəlik bir ay. Başının bir tərəfi qızıl, bir tərəfi gümüş. Gəldi yetişdi bir şəhərə. Şəhərin kənarında atdan düşdü. Atın, quşun, aslanın hərəsinin tükündən bir az çəkib qoydu cibinə. Üçün də buraxdı gəldi şəhərin qıraqına bir çobanın yanına. Ondan bir qoyun alıb öldürdü. Ətin verdi çobana, qarnını tersə çevirib keçirtdi başına, girdi şəhərə. Bir az o yana bu yana dolanandan sonra, gəldi padşahın bağbanının yanına, dedi:

– Bağban qardaş, mən sahibsiz bir adamam, mənə bir iş ver, işləyim.

Bağban baxdı ki, bir keçəl oğlandı. O da elə bir adam axtarırdı ki, bağın quşlarını qovsun. Alışdilar, verişdilər, oğlan bağbana quşqovan oldu. Bu burada quş qovmağında olsun, bu padşahın üç dənə mamlımatan qızı var idi. Hər gün bağdan bunlara gül gələrdi. Kiçik qız bir gün baxdı ki, onun üçün bağlanmış gül dəstəsi o biri bacılarinkindən yaxşısı, həm də onunkunu qızıl tüklə bağlayıblar. Qız bu işdən maraqlandı. Di başladı məsələyə fikir verməyə. Sabahı gün baxdı ki, bu gün də dəstə gümüş tükündən bağlanıb. Ondan sonra onun dəstələri bir gün qızıl tüklə, bir gün də gümüş tüklə bağlanırdı. Qız duydu ki, burada bir hikmət var.

Bir gün qız səhər tezdən yuxudan durub əyləşdi pəncərənin içində. Bu pəncərə də həmin bağa baxırdı. Baxdı ki, bir keçəl oğlan gül yığır.

Amma hərçənd ki, keçəldi, özü çox gözəl oğlandı. Gözlər qara, qaşlar qara, yanaqlar qıpqırmızı lalə kimi, sıfət ağappaq, elə bil ki, qaymaqdı. Bir az keçəndən sonra oğlan güləri yiğdi hazırladı, böyük bacıların gülünü sapla bağladı. Sonra bir o yana, bir bu yana baxdı, başından qarını çıxardı. Qız baxdı ki, nə... oğlanın başının bir tərəfi qızıldı, bir tərəfi gümüş. Qız min ürəkdən bir ürəyə vuruldu oğlana.

Məlik Cümşüd başladı hər gün xırda qızın dəstəsini başından çəkdiyi qızıl, gümüş tüklər ilə bağlayıb getirdi. Amma qarovulçu-zad çox idi deyən, fürsət tapıb görüşə bilmirdilər. Kiçik kız ağıllı-başlı Məlik Cümşüdə eşq yetirmişdi. Ta o hala gəlmışdı ki, nə gecə, nə gündüz gözlerinə yuxu-zad getmirdi. Yatırıdı oğlan, dururdu oğlan, gəzirdi oğlan. Qərəz, nə deyim... Oğlan elə bil ki, bir tilsimli əjdaha olub keçmişdi onun boğazına, el çəkmirdi ki, çəkmirdi.

Qız düşündü, daşındı, axırdı başladı bacılarının beynin yeyib, qu-laqların dəng eləməyə ki: “niyə dədəm bizi ərə vermir”. Elə demə qızlar da belə bir şeyə bənd imişlər, dərdləri açıldı. Üç bacı baş-başa verdilər. Neynəsinlər? Elə beləcə gedib atalarına bu barədə bir söz demək olmazdı. Axırdı kiçik kız onlara dedi:

– Siz dayanın, mən bu işi elə düzəldərəm ki, lap sizin ürəyinizcə. Burada heç bir çətinlik-zad yoxdu, lap su kimi düzəldərik.

Böyük bacıları bu kiçik bacının mazaratlığına bələd idilər, odu ki, razı oldular. Kiçik kız getdi şahlıq bostanına, oradan üç dənə qovun seçdi. Getirdi evə. Qovunların biri o qədər yetişmişdi ki, lap suyu axırdı, ikincisi miyana təhər idi, üçüncüsi lap vaxtı idi, vaxt eləyirdi ki, çatlaşın. Bunları qoydu bir xonçaya, üstünə də bir örtük örtüb gəndərdi padşaha.

Bəli, padşaha xəbər gəldi ki, qızlarından sənə bəxşayış gəlib. Padşah örtüyü açıb, gördü üç dənə qovun, qaldı məəttəl. Çağırdı vəziri, dedi:

– Vəzir, bu nə olsun? Bu necə bəxşayışdı?

Vəzir bir az fikirləşib dedi:

– Padşah sağ olsun, qızların bu qovunlarla sənə söz demək istəyirlər. Bax bu lap yetişmiş qovun böyük qızındı, deyir ki, “axı mənim vaxtim keçdi, məni nə vaxt ərə verəcəksən”. Bu ortancıl qızındı, demək istəyir: “axı mənim də vaxtim keçdi”. Bu da üçüncü qızındı. Bu da demək istəyir ki, “ata, lap yetişmişəm, eləyəm ki, şax-şax şaqqlıdayıram, çırtmaq vurma, dağıllam”.

Padşah gördü ki, elə vəzir deyəndi, fikrə gedib dedi:

– Vəzir nə təhər eləyim? Haradan bilək ki, bunların meyli kimədi?

Vəzir dedi:

– Padşah sağ olsun, onu həvalə elə mənə. Sabah əmr elərəm, bütün camaat yiğilar sarayın qabağına. Qızlar da çıxarlar balaxanaya. Adamlar gəlib bir-bir oradan keçərlər. Qızların meyli kimə olsa onun dalınca alma atar, biz də işi bilərik.

Padşahın bu tədbirdən çox xoşu gəldi. Bəli, əmr olundu, bütün camaat yiğışdı, qızlar da üç dənə tərlən kimi pəncərədə qərar tutdular. Təbillər calındı, adamlar başladı pəncərənin qabağından birbəbir keçməyə. Böyük qız almanı atdı vəzirin oğluna, ortancıl qız atdı vəkilin oğluna. Kiçik qız heç kəsin dalınca atmadı. Hamı keçdi, qurtardı, qız atmadı ki, atmadı. Padşah vəziri çağırıldı.

– Vəzir, şəhərdə ta kim qaldı?

– Padşah sağ olsun, hamı burdadı. Bircə sənin başında bir keçəl quşqovan qalıb.

Padşah qaldı məöttəl ki, görəsən bu qız kimə getmək istəyir. Çar-naçar əmr elədi, gedib quşqovanı, yəni Məlik Cümşüdü çağırıldılar. Məlik Cümşüd elə gəlib, əynində yırtıq paltar, pəncərənin qabağından keçəndə, qız almanı, yallah, küpədi onun dalınca. Padşah bunu görçək dəli kimi qalxdı ayağa. Ancaq iş-işdən keçmişdi. Qız bunu görüb düşdü padşahın ayaqlarına. Padşah böyük qızı ilə ortancıl qızına qırx gün, qırx gecə toy elədi, hərəsinə bir imarət ayırib verdi, amma xirdə qızına heç toy-zad da eləmədi. Məlik Cümşüdə qoşub qəsrən çıxardıb, köçürdü təndirəssərə.

Bunlar burada yaşamaqda olsunlar, bir gün padşah naxoşladı. Di təbib, məsləhət, axırdı dedilər ki, “sən gərək ov eti yeyəsən”. Bunu eşitcək padşahın kürəkənləri atlanıb, çıxdılar ov axtarmağa. Bu tərəfdən də Məlik Cümşüd durub çıxdı şəhərin qırağına. Dərədə cibindən tükü çıxardıb tutuzdurdu oda. At, zümrüd, aslan gəldi. Oğlan üçünə də əmr elədi ki, düşün çöllərə! Bu saat nə qədər ov varsa yiğarsınız bu dağın başına. Bir tərəfdən at, bir tərəfdən zümrüd, bir tərəfdən də aslan ətrafda nə qədər ov vardısa, yiğdılara bu dağın başına. Məlik Cümşüd özü də paltarını dəyişib bir sövdəgər paltarı geydi, oturdu ov-ların arasında. Az keçdi, çox keçdi, kürəkənlər hər yanı axtardılarsa ov əsəri tapılmadı, kor-peşiman evə qayıtməq istəyirdilər ki, bir də baxdılar dağın üstü dolub ovla. Tez atdan düşüb, elə hərəsi birin nişanlanmışdı ki, Məlik Cümşüd qalxdı ayağa.

– Hey, nə eləyirsiniz?.. Sahibsiz mal-zad deyil ki, əlbəhəl nişanlayırsız.

Dedilər:

– Kimdi bunların sahibi?

Məlik Cümşüd dedi:

– Görmürsüz?

Kürəkənlər baxdılardı ki, bu bir əntiqə oğlandı, özü də deyəsən sövdəgərdi. Dedilər:

– Ay qardaş, bunlardan bir dənə bizə satarsan?

– Cox bahadı, ala bilməzsiz.

– Hər neçəyə olsa biz alarıq, qaynatamız naxoşdu, həkimlər ona ovəti buyurublar, hər yeri axtarmışıq, tapmamışıq.

Məlik Cümşüd dedi:

– Hə... Cox yaxşı... Mən siz bir ov verərəm, ancaq iki şərtlə. Əvvəla, hərənizin buduna bir damğa basaram, ikinci də ki, ovun başın özüm kəsərəm.

İkinci şərt asan şey idi. Nə olar, qoy özü kəssin. Ancaq birinci şərt bir az ağır idi. Damğa, özü də buddan... Kürəkənlər bir az fikirləşdi-lər. Əgər əlibəş qayıdır qaynatalarının yanına getsələr, bu başdan-ayağa biabırçılıqdı. Hami da deyəcək ki, iki-iki öküz boyda adam gedib bir dənə ov vura bilmədilər, hələ adların da igid qoyublar. Ovu da ki, bu zalim oğlu damgasız vermir. Axırda böyük kürəkən dedi:

– Ay balam, bizim budumuzu kim görəcək ki, damğanı da görə, gəl razı olaq!

Qərəz, razı oldular. Məlik Cümşüd bunların hərəsinin buduna bir damğa vurub, əsgər atı kimi nişanladı. Bir ov tutdu, yıldız yerə, “dadı başına, dadı başına” deyə-deyə başın kəsdi, verdi bunlara. Bunlar gedəndən sonra ovları ötürdü, atı, quşu, aslanı da azad eləyib, ovun başayağını götürüb, gəldi evə. Qız bunu görcək dedi:

– Haradan belə? Bunlar nədi?

– Çölə getmişdim. Padşahın kürəkənləri bir ov vurdular, kəsib cəmdəyin apardılar, baş-ayağın da atdlar yerə. Mən də götürüb gətirdim ki, bişirəsən yeyək.

Qız durdu ayağı, ocağı yandırdı, kəlləpaçanı saldı çölməyə. Təndirəsərin divarındakı qurumlardan da içində töküle-tökülə çölmək baş-ladı qaynamağa.

Kürəkənlər ovu gətirdilər. Tez bişirdilər, gətirdilər padşahın qabağına. Padşah qarnı tutunca yedi, amma heç bir şey çıxmadı. Heç bir

mənfəət vermədi. Ətin heç dadi da yox idi. Padşahın ağızında lap kül dadi verirdi. Bu tərəfdən elə ki, bizim balaca qızın bişirdiyi qurumlu kəlləpaşa hazır oldu, bir nəlbəkiyə bir az ətindən, suyundan çəkib apardı anasının yanına ki: “atama pay gətirmişəm”. Padşahın qızdan o qədər zəhləsi getmişdi ki, yemək də istəmədi, ancaq anası ağlaya-ağlaya yalvardı ki:

– Axı bu sənin doğma qızındı, indi bir qələtdi eləyib, ürəyi sıniq-dı, heç olmasa bir barmağını batır!

Qərəz, padşah bir barmağını batırıb yaladı. Baxdı ki, ədə, deyəsən gözləri işiqlanır. De bir tikə də bundan vurdu. Elə bil ki, dirildi. Bir “hə” eləyib elə nəlbəkini yerli-dibli ötürdü içəriyə. Azar dünən getmisən, bu gün, elə bil ki, elə padşahın dərdinin dərmanı bu qurumlu kəlləpaşa imiş. Tamam sağaldı. Sabahısı əmr elədi onları təndirəsər-dən çıxarıb, ondan bir az yaxşı, divarları çatlamış köhnə bir saman damına köçürtdülər.

Məlik Cümşüd gündə gedib bağda quş qovur, axşamlar gəlib qız ilə bir yerdə kasıbçılıq ilə ömrünü keçirirdi. Belə-belə bir neçə vaxt keçdi. Padşaha bir gün xəbər gəldi ki, ayrı bir padşah gəlir, bu padşahla davaya. De hazırlıq başlandı. Qoşun dəstələri bölündü, meymənə verildi böyük kürəkənə, meysərə verildi ortancıl kürəkənə, dava başlan-

dı. Axşama qədər vuruşdular. Düşmən padşah qoşununun lap əhədini kəsdi. O biri günkü davada padşah basıldı, yaman qırğın oldu. Əgər xoşbəxtlikdən axşam olub qaranlıq düşməsəydi şəhəri-zadı düşmən veli-veran eləyəcəkdi.

Padşahın gecə səhərə kimi gözünə yuxu getmədi. Yuxuda cürbə-cür qorxulu vaqıələr göründü. Bəli, səhər oldu, meydan quruldu, hamı girişdi davaya. Bizim Məlik Cümşüd də arvadına dedi ki:

– Get atanın mehtərinə denən, mənə də bir qatırdan-zaddan versin, mən də gedim davaya.

Qız dedi:

– Sən gedib davada neyləyəcəksən? Gedib yixilb ayaq altda qalıb ölürsən.

Oğlan dedi:

– Heç olmasa yenə qaraltı olaram ki.

Qərəz, qız gedib mehtərə dedi. Mehtər buna bir dənə qotur, axsaq qatır verdi. Məlik Cümşüd mindi qatıra, tayıtiya-tayıtiya üz qoydu çöle. Gəldi, dərədə qatırdan düşdü, ayaqların bağlayıb yıxdı yerə, cibindən

tükü çıxarıb tutuzdurdu oda. Bəli, at, quş, aslan üçü də gəldilər. Atın yəhərinə əvvəldən bağlamış olduğu qırmızı paltarı geyindi, yeddi yerdən özünü qiflibəndə eləyib, quş kimi qalxdı atın belinə. Ayaq üzəngidə, diz qabırğada, üz qoydu dava meydanına.

Düşmən padşahın qoşununun lap nəfəsini təng eləmişdi. Qoşun az qalırdı ki, sıniq qaçsın. Padşah da vəzir-vəkil ilə durub davaya tamaşa edirdi. Bir də gördülər ki, günbatan tərəfdən bir toz qalxdı. Tozun içindən bir athı çıxdı yanında aslan, başının üstündə zümrüt quşu, düz birbaş özün vurdu düşmən qoşununun içində. Bir sağa hücum elədi, bir sola hücum elədi, düşmənin içində bir vəlvələ saldı ki, qələm lazımdı yaza. Bir tərəfdən özü, bir tərəfdən at, bir tərəfdən aslan, bir tərəfdən quş, daha özün hesabını apar, gör nə olar... Padşahın qoşunu bunu görçək qeyrətə gəlib başladı hücum'a. Axşama yaxın düşməni xeyli dalı oturtdular. Elə ki, qaranlıq başladı düşməyə, oğlan tez aradan çıxdı.

Padşah ha istədi ki, gəlib ona kömək edən bu oğlanı bir görüb tənəsir ki, kimdi, ancaq oğlan çoxdan aradan çıxbıq getmişdi. De axşam hamı şad qayıtdı evə. Məlik Cümşüd də yenə axsaq qatırı minib tayıtya-tayıtya gəldi evinə.

Sabahısı, səhər tezdən yenə durub qatırını minib düzəldi yola. Elə ki, dərəyə çatdı, tükü tutuzdurdu oda. Yenə mindi atına, yanında aslan, başının üstündə zümrüt quşu, hücum elədi düşmənə. Gün əyilənə yaxın düşmən tab gətirməyib qaçmağa başladı. Nə təhər oldusa davada Məlik Cümşüd əlindən yaralandı. Elə özü də padşahın həndəvərindəydi. Padşah əlüstü cibindən dəsmalını çıxarıb onun əlini bağladı. Düşmən qaçıb, dava qurtardı, hamı qayıtdı evə. Məlik Cümşüd yenə aradan çıxdı, heç kəs onu tanımadı. Gedib qatırını mindi, gəldi evinə. Arvadı onu bu halda görcək, soruşdu:

– Əlinə nə olub?

Dedi:

– Heç zad. Elə durmuşdum, yaylim ox gəlib dəydi əlimə.

Gecə yara Məlik Cümşüdü çox narahat elədi. Heç özün-sözün bilmirdi. Qız onun yarasını açıb təzədən dəva qoyub bağladı. Dəsmal da çox qanlı olduğuna görə dəyişdirib yuyub sərdi həyətdə şəritə. Səhər padşah çıxmışdı həyətə, bir də baxdı ki, dünənki atlının yarasına bağlılığı dəsmal sərilib həyətdəki şəritə. Tez qızı çağırtdırıb soruşdu:

– Bu nə dəsmaldi?

Qız dedi:

– Hal-hekayə belə... Dünən oğlanın əlinə yaylım ox dəyib, bu dəsmal onun yarasının dəsmalıdı.

Padşah dedi:

– Hey gidi, namərd, burada iş var deyəsən.

Çağırıldı vəziri, əhvalatı ona danışdı. Vəzir durdu ayağa, getdi Məlik Cümşüdün yanına, gördü həmin oğlandı ki, var. Məlik Cümşüd yatmışdı deyən qarını da başından çıxartmışdı, qızıl-gümüş tükləri görünürdü. Dedi:

– Oğlan, sən niyə özünü bizdən gizlədirsin? Padşah səni görmək isteyir. Açı görək sən kimsən?

Məlik Cümşüd dedi:

– Gedin axşamüstü balaxananın eyvanında olun, gəlib oradan keçəcəyəm. Görüb, onda kim olduğumu bilərsiz.

Vəzir gəlib əhvalatı padşaha danışdı. Bəli, xəbər verildi, bütün əyan-əşraf yiğildı balaxananın eyvanına. Bir də gördülər ki, budu əvvəldən keçəl bildikləri Məlik Cümşüd həmin qırmızı dava paltarı əynində, həmin at altında, yanında aslan, başının üstündə zümrüd quşu ona kölgəlik eləyə-eləyə ley kimi gəlir. Padşah bunu görcək utandığından qıpqrımızı qızardı. Ona indiyə kimi pislik elədiyinə peşman oldu. De oğlan gəldi, atdan düşüb ehtiramla padşahın əlindən öpdü. Padşah göz gəzdirib gördü ki, o biri kürəkənləri yoxdu. Məlik Cümşüd bunu görüb dedi:

– Padşah sağ olsun, əmr eləyin sizin kürəkənləriniz gəlsin. Onlar mənim həlqəbəğuşumdurlar<sup>12</sup>.

Padşah məəttəl qalib soruşdu:

– Bu nə sırrdi?

Məlik Cümşüd ov məsələsini, necə ov satıb hərəsinin buduna bir damğa basmışdı, bizim dediyimiz kimi, açıb padşaha dedi. Padşah adam göndərdi kürəkənlərinin dalınca. Gəlib xəbər götirdilər ki, kürəkənlər naxoşlayıb yatıblar. Padşah bildi ki, onlar yəqin məsələni başa düşüb oğlanı tanıyıblar, ona görə utandıqlarından gizləniblər. Əmr elədi ki, bu saat hər nə təhər olsa görək gələlər bura. Gedib oğlanları götirdilər. Əmr elədi onların budların açıb baxdılar, gördülər ki, doğrudan da Məlik Cümşüdün dediyi kimi, hərəsinə bir damğa vurulub. Padşah əmr elədi indi də o biri kürəkənlərinin birini saman damına, o birisini də təndirəsərə köçürüb Məlik Cümşüdə kiçik qızı köçürdü öz yanına. Özünü də bütün qoşuna böyük elədi.

Ay keçdi, gün dolandı, günlərin bir gündündə oğlan evdən çıxıb baza gedirdi, bir də gördü ki, yoluñ üstündə bir qoca qarı durub ağlayır. Qarı oğlanı görcək, dedi:

— Ay bala, başına dönüm, belə o gözlərinin qadasın mən alım. Qürbətdə bir oğlum var, ondan kağız gəlib bir adam tapmırıam ki, oxusun.

Oğlanın yazıçı gəlib ondan kağızı aldı ki, oxuya, arvad dedi:

— Ay bala, zamana dönüb, camaat xarab olub, belə durmuşuq küçədə, sonra qonum-qonşudan biri bizi görər, biabır olarıq, sabah bir sicirrəmə söz qoşub, bir zurna-qaval çıxardarlar ki, sənin də adın bədnəm olar, mənim də. Yaxşısı budu, gəl zəhmət çək, gir həyətdə oxu!

Oğlan girdi həyətə. Elə qarı qapını örtcək dəyişilib oldu bir küpə-girən<sup>13</sup> ifritə. Oğlan baxdı ki, bura tilsimmiş. Qarı əlindəki ağaç havada silkələyib dedi:

— De görüm, Gül Sənavərə neynədi, Sənavər Gülə neynədi?

Oğlan məəttəl qalıb dedi:

— Mən nə bilim?

Qarı bu cavabı eşitcəyin əlindəki ağacla onu vurub dedi:

— Onda ol daş!

Oğlan oldu daş, qaldı yerində.

Bu burda, bu dəmdə qalsın, biz qayıdaq dala. Elə ki, dərviş padşah oğlu Məlik Cümşüdü aldadıb apardı, padşah ha gözlədi oğlan qayıtmadı, de ətraf-əknaf, ora-bura adamlar saldı, car çəkdirdi, bütün hər yeri ələk-fələk elədi, oğlan tapılmadı ki, tapılmadı. Bəli, bildilər ki, oğlan dərvişin hiyləsinə düşər olub. Yas tutdular, qara geydilər, bütün şəhər yasa batdı.

Bu dərd oğlanın qardaşlarına yaman əsər eləmişdi. Uşaqlıqda bir-birinə bab olmuşdular, müsayib olmuşdular. Qardaşların ikisi də gündən-günə əyirdilər. Neçə dəfə ortancıl qardaş Məlik Əhməd qardaşının dalınca getmək istədisə, padşah qoymadı ki, gedər dərviş onun da başına əngəl getirər. Axırda gördü ki, yox, əger belə getsə onsuz da Məlik Əhməd qardaşının dərdindən əriyib-əriyib axırda bir gün öləcək, çar-naçar axırda rüsxət verdi. Elə Məlik Əhməd bir belə şeyə bənd idi. O saat atı minib yola düzəldi. Gəldi, gəldi, bir neçə gün yol gedəndən sonra, gördü uzaqda bir qalaça görünür. Üz qoydu qalaçaya tərəf. Elə bir az getmişdi ki, bir də gördü deyəsən yanından bir səs gəlir. Dönüb baxanda gördü bir kəllədi, atla-atla yanınca gəlir. Burasın deyim ki, bu qardaşların üçü də yaman bir-birinə oxşayırlar.

Kəllə buna dedi:

– Məlik Cümşüd, bə niyə belə? Bəs bu sıfətə niyə düşmüsən?

Oğlan elə qardaşının adın eşitcək ürəyi tappıldı, öz-özünə dedi: “aha, yaxşı oldu ki, o məni Məlik Cümşüd bildi. İndi mən bütün işləri bilərəm”. Kəllə doğrudan da onu elə Məlik Cümşüd bilmışdı.

Məlik Əhməd dedi:

– Başına çox qəzalar gəldi, kəllə!..

Kəllə dedi:

– Eybi yoxdu, ondan ötrü niyə özünü sixırsan? Bax o ki, dərvişin qalaçasını görürsən, get atı, şiri, zümrüdü gör, sonra gələrsən yanına.

Məlik Əhməd keyfindən başladı oynamaya. Özün birbaş verdi qalaçaya. Bir-bir otaqları gəzirdi ki, bəlkə qardaşından bir əsər tapa bilə. Ta ki, gəzə-gəzə gəlib qırxinci otağa çatdı. Baxdı ki, bir at yanında bir balası, bir aslan yanında bir balası, bir də bir zümrüd quşu yanında bir balası, burda bağlınlılar.

– Ey Məlik Cümşüd, bu nə işdi, bə bizim balalarımızı neynədin?

Məlik Əhməd tez cavab verdi:

– Deməyə də utanıram. Başına çox qəzalar gəldi. Sizin yanınızda lap üzüqarayam.

Atunun sözün kəsdi:

– Ondan ötrü niyə ürəyini sixırsan? Ala, bu biri balamı min!

Zümrüd dedi:

– Ala, mən də bu biri balamı verim sənə.

Aslan dedi:

– Al, bu da mənimki, götür, qurban olsun sənə!

Məlik Əhməd atı mindi, quş başının üstündə, aslanın balası yanında, üz qoydu yola. Elə bir az getmişdi ki, kəllə atılıb çıxdı bunun qabağına.

– Dayan, Məlik Cümşüd, görürəm başına gələn qəza-qədər sənin fəhmini qaraldıb. Bax mən sənə dediyim sular buradadı. Yenə birinci ağ suda çım, sonrakı qırmızı sudan yanaqlarına sürt, qara sudan qaşla-rına, kirpiklarına çəkib sonra gedərsən.

Məlik Əhməd başa düşdü ki, qardaşı həmin bu yollardan keçib, bu şeyləri də eləyib. Atı vurdu, yola düşdü. Kəllənin dediklərinin hamısını eləyib qardaşı Məlik Cümşüdə lap oxşadı. Məlik Cümşüdü tanıyan adamlardan hankısı onu görsəydi, hökmən deyərdi ki, elə bu odu, lap elə bil ki, bir almayıdılар yarı bölünmüştülər.

Bəli, Məlik Əhməd kəllənin dediklərini eləyəndən sonra düzəldi yola. De az getdi, çox getdi, gedib yetişdi bir şəhərə. İçəri girəndə baxdı ki, bütün şəhər qara baydaqlarla bəzənib. Yol uzunu nə qədər adama rast gəldisə arvadlı-kişili hamısı qara geyinmişdi. Məlik Əhməd lap mat qaldı. Bazara çıxdı, baxdı ki, camaat bunu görcək qara baydaqları çıxardıb qırmızı baydaq asdı. Öz üstündəki qara paltarları tez çıxardıb hara isə üz tutub qaçırlar. Hamı qışqırır, bağırır. Məlik Əhməd səs-küyün içində ancaq bunu anlaya bildi ki, hamı deyir “vəliəhd gəldi”.

Məlik Əhməd məsələni anladı. Bildi ki, onu qardaşı Məlik Cümşüdə oxşadırlar. Batdı fikrə ki, yaxşı, indi mən necə eləyim? Görəsən qardaşım burada nəçi imiş? Mən özümü burada necə qələmə verim? Elə bu fikirlə yavaş-yavaş atını sürürdü ki, bir də gördü, qabaqda qoşunun ucu açıldı. Demə padşaha müştuluq veriblər ki, kürəkənin gəldi, o da qoşunu, vəzir-vekili yiğib kürəkəninin pişvazına çıxıb. Elə padşah Məlik Əhmədə çatcaq heç fürsət vermədi ki, o ağızin açsın, boy-nun qucaqlayıb üzündən-gözündən öpməyə başladı. Məlik Əhməd baxdı ki, qiymət başqa qiymətdi.

Məlik Əhməd fikirləşdi ki, əgər mən işi açsam bəlkə qardaşımı tapmaq mümkün olmadı, elə yaxşısı budu, qoy elə bilsinlər. Odu ki, dedi:

— Heç zad canım, çıxmışdım ova, bir ceyrana rast gəldim, qovha-qov-qovhaqov belə yubandım.

De şəhər təzədən bəzəndi. Gəldilər barigaha. Axşamüstü idi. Bir az orda-burda söhbət-zad elədilər, tainki qaranlıq düşdü. Hərə öz mənzilinə çəkildi. Məlik Əhməd də öz dəyirəsinə gəldi. İçəri girdi, bir də gördü nə... dünya gözəli kimi bir qız durub evdə. Fikirləşdi ki, görəsən bu kim ola... Elə o bu fikirdəydi ki, qız özün atdı onun üstünə. Qollarını boynuna salıb başladı danışmağa ki, ay nə bilim indiyə kimi haradaydın? Niyə gedəndə mənə deməmişdin? Ay nə bilim az qalmışdım səndən sonra özümü öldürüəm... Məlik Əhməd anladı ki, bu qardaşı Məlik Cümşüdün arvadıdır. Qaldı avara ki, indi bu nə eləsin? Arvad da ki, zalimin qızı elə hey deməzdən öpürdü. Öpüşün cütü bir qəpik, nisyə xərmən vaxtına. Qərəz, Məlik Əhməd bir təhər bunu sakitləşdirib bəhanə elədi ki, mənim yuxum gelir, yatmaq istəyirəm. Tez soyunub girdi yerinə. Ancaq əvvəlkindən də böyük bir əngələ keçdi. Qız dinməz-söyləməz soyunub yixıldı onun yanına. Bəli, işlər lap düzəldi.

Məlik Əhməd qılincın qoydu ortalığa ki:

– Bax, bu qılincdan bu yana keçməyəsən.

Qız dedi:

– Niyə?

Məlik Əhməd dedi:

– Onun səbəbini sonra deyərəm.

Qız Məlik Əhmədin bu hərəkətindən küsüb üzün döndərdi o yana, yatdı. Məlik Əhməd canı qurtardı.

Səhər yuxudan durdular. Məlik Əhməd dedi, çıxım küçə-bacanı bir dolanım, bəlkə qardaşından bir iz tapım. Elə bir az küçə ilə getmişdi, gördü ki, bir qarı əlində bir kağız durub ağlayır. Qarı bunu görəcək başladı yalvarmağa ki:

– Ay bala, qürbətdə bir oğlum var, ondan kağız gəlib, bir adam tapmırıam ki, bunu mənim üçün oxuya.

Məlik Əhməd kağızı aldı ki, oxuya, qarı o yana, bu yana baxıb dedi:

– Ay bala, bizi burada görüb səhər bir sicirrəmə söz qoşarlar, gəl həyətdə oxu!

Elə Məlik Əhməd həyətə girmişdi ki, qapı bağlandı. Gördü ki, bəlli, düşüb tilsimə. Qarı əlində bir çubuq zahir oldu.

– De görüm, Gül Sənavərə neynədi, Sənavər Gülə neynədi?

Məlik Əhməd məəttəl qalıb dedi:

– Mən nə bilim?

Qarı onun başına bir çubuq vurdu.

– Onda sən də ol daş!..

Bu da qalsın burda, sənə kimdən xəbər verim, üçüncü qardaş Məlik Məhəmməddən. Məlik Məhəmməd gördü ki, qardaşı Məlik Əhməd də getdi, gəlib çıxmadı. Bir çox xahişdən, iltimasdan sonra atasından izin alıb düzəldi yola. Həmin yoldan gəlib keçəndə kəllə bunu da Məlik Cümşüdə oxşadıb dedi:

– Məlik Cümşüd, bu nədi? Yenə niyə bu hala düşdün?

Məlik Məhəmməd anladı ki, qardaşları bu yol ilə gediblər. De özün nişan verməyib fənd ilə kəllədən bütün əhvalatı öyrənib gəldi dərvişin qalaçasına. At bunu görçək soruşdu:

– Məlik Cümşüd, yenə balamı itirdin?

– İtirdim.

– Ürəyini sıxma, gəl min öz üstümə!

Bəli, Məlik Məhəmməd atın özünü mindi, aslanın özü də düşdü bunun yanına, zümrüd də oğlanın başının üstündə yola düşdü. Bu da kəllənin dediyi kimi sularda çımdi, gözünə, qaşına çəkdi, yanaqlarına sürtdü, başını yudu, gəlib axırda padşahın şəhərinə yetdi. Bunu da padşah gəlib pişvaz elədi. Bu da qılincin ortaya qoyub gecəni yatdı. Səhər bazara gedəndə qariya rast gəldi. Qarı nənə əlində kağız ağılayırdı. Elə Məlik Məhəmmədi görçək aldadıb içəri saldı:

– De görüm, Gül Sənavərə neynədi, Sənavər Gülə neynədi?

Məlik Məhəmməd bir balaca fikirləşəndən sonra dedi:

– Mənə qırx gün möhlət ver! Qırx gündən sonra sənə deyərəm.

Qarı bunu daş eləməyib ötürdü. Məlik Məhəmməd çıxıb tükü tutzdurdu, at, quş və aslan üçü də hazır oldular. Ata dedi:

– Götür məni Sənavər padşahın vilayətinə!

At dedi:

– Bu yol çox əziyyətli, qorxulu, tilsimli yoldu. Mən səni qırx günə aparıb gətirə bilmərəm. Yaxşısı budu, qoy səni zümrüd quşu aparsın.

Məlik Məhəmməd yol üçün lazım olan şeyləri alıb özü də zümrüd quşuna minib qalxdılar göyə. Bir neçə gün sonra zümrüd quşu bir qalaçanın yanında düşüb, Məlik Məhəmmədi yerə qoyub dedi:

– Bax, Məlik Məhəmməd, Sənavər padşah indi bu qalaçada olur.

Al tükümü, qorxma, get, lazım olcaq yandırarsan, mən gelərəm.

Məlik Məhəmməd quşu buraxıb qalaçanın qapısını döydü. Soruşdular:

– Kimsən, kimi istəyirsən?

Dedi:

– Qəribəm, bu gecə Sənavər padşaha qonaq olmaq isteyirəm.

Qapını açıb Məlik Məhəmmədi Sənavər padşahın yanına gətirdilər. Baxdı ki, Sənavər qoca bir kişidi. Bəli, görüşdülər, xoş-beş, on beş Sənavər ondan soruşdu:

– Nə işin var, bala?!

– Qibleyi-aləm sağ olsun, mən Gül ilə sənin əhvalatını bilməkdən ötrü sənin yanına gəlmişəm.

Sənavər padşah gülüb dedi:

– Bala, məndən hər nə istəsəydin çox razılıqla sən verərdim.

Amma bunu deyə bilmərəm. Bu bir sırrdi ki, bunu gərək bir Allah bilə, bir də mən.

Məlik Məhəmməd çox təvəqqə elədi, heç bir şey çıxmadı. Sənəvər padşah razı olmurdu ki, olmurdu. Bir az söhbətdən sonra xörək gəldi.

Məlik Məhəmməd baxdı ki, qabaqca ipək yorğan-döşəkdə bir it gətirdilər. Sonra qızıl qəfəsdə bir göyərçin gətirdilər. Xörəyi qabaqca qoydular itin qabağına. İt yeyib doyandan sonra, artığını qoydular göyərçinin qabağına. Göyərçin yemədi. Ondan sonra bir adam kəlləsi gətirdilər, bir ağaclla onu döydülər. Göyərçin bunu görəndə yanılıqlı bir ah çəkib başladı yeməyə. Məlik Məhəmməd lap qaldı məəttəl. Özünü saxlaya bilməyib Sənəvər padşahdan soruşdu:

– Qibleyi-aləm, mən bu işə lap mat qaldım. Bu nə kəllədi? O nə itdi? O nə göyərçindi? Bu nə məsələdi?

Sənəvər padşah gülüb dedi:

– Elə bunu sənə desəm, onda sən Gülə mənim əhvalatımı bilmış olarsan. Bu it də, bu göyərçin də, bu kəllə də hamısı bu məsələdə olublar.

Məlik Məhəmməd dedi:

– Qibleyi-aləm, mənim marağım birə-beş artdı. Ölsəm də bu əhvalatı bilməmiş buradan gedəsi deyiləm.

Sənəvər padşah dedi:

– İndi ki, belədi, mən bu əhvalatı sənə danışaram, ancaq bir şərtlə. O da budu ki, əhvalatı danışib qurtarandan sonra səni ölürrəm.

Məlik Məhəmməd razı oldu. Sənəvər padşah başladı:

– Mən qırx ölkədən bac-xərac alan bir padşah ogluyam. Bu Gül də mənim baş hərəmim idi. Mənim bir yaxşı atım var idi ki, həmişə ona kişimiş yedirdərdim. Amma nə qədər xərc qoyurdumsa bu günü-gündən dala gedib arıqlayırırdı. Axır bir gün mehtəri çağırıb soruşdum ki, balam, bu ata mən bu qədər xərc qoyuram, bu niyə kökəlmir!

Mehtər cavabında mənə dedi:

– Qibleyi-aləm sağ olsun, at haradan kökəlsin ki, gündüzlər yedirdib, gecələr səhərə qədər minirsən.

Mən fikrə getdim, necə yəni gecələr səhərə kimi minirsən. Mən gecələr atı minmirdim. Bunu minən kimdi? Ancaq bu barədə mehtərə bir söz deməyib onu mürəxxəs elədim. Fikrim bu idi ki, gecə mənim adımla mənim atımı minəni tutam. Ona görə də gecə özümü yuxuluğa vurub gözləyirdim ki, görün mehtəri kim səsləyəcək. Gecənin bir vaxtı gördüm ki, arvadım Gül yavaşça yanımdan durdu. Mənə diqqətlə baxdı ki, görsün yatmışam, ya yox. Mən də bunu görüb özümü lap

yuxuluğa vurdum. Elə bil ki, bir ildi yatmışam. Elə ki, Gül arxayın oldu mən yatmışam, mənim paltarımı geydi, qılincımı çəkib üç dəfə başımın üstə silkələdi, sonra yavaşça qapıdan çıxdı. Baxdım ki, həyət-də mehtəri çağırır.

– Mehtər, atı ver!..

Mehtər atı gətirdi. Özü də yaziq deyirdi:

– Görürsənmi qibleyi-aləm, gecələr belə minirsən, səhər də məni danlayırsan ki, at niyə ariqlayır? Ta mən başıma nə kül töküm?

Arvadım Gül bunun sözlərinə qulaq asmayıb, heç bir cavab da verməyib atı minib yola düzəldi. Mən də yallah, bunun dalınca... Gethaget, gedib bir dağa çıxdıq. Dağın dibində Gül atdan düşüb bağladı, özü girdi bir mağaraya. Mən də onun dalınca özümü mağaraya soxub qaranlıq bir bucaqda gizləndim. Haman ipək yorğan-döşəkdə gördüyüün bu it mənim yanımca evdən gəlmışdı. Baxdım ki, mağarada yekə bə-dənli bir lotu əyləşib, özü də bir kifirin biri. Gül özün verdi lotunun yanına. Lotu heç ona fikir də vermədi. Gül qarabaş kimi bir az qapıda durdu, durdu, axırdı qabağa gedib qolun lotunun boynuna saldı. Lotu onu itələyib yıxdı yerə, qışqırı üstünə ki:

– İndiyə kimi hansı cəhənnəmdəydin?

Gül ağlaya-ağlaya onun qabağında diz çökdü ki:

– Vallah, indicə yuxuya verib gəlmışəm.

Lotu ona bir sillə vurdu. Gül ona yalvarmağa başladı. Düzü bu mənə çox ağır gəldi. Mən Sənavər padşah olum, mənim baş hərəmimi bir itin birisi sillə ilə vursun. Lotu ilə əlbəyaxa olduq. Az qalmışdı ki, lotunu yıxam, bir də baxdım ki, öz arvadım Gül lotuya kömək eləyir ki, məni öldürsün. Bu hində həmin it mənim harayıma çatdı. Daldan lotunu yırtıb mənə kömək elədi. Lotunu öldürdük, Gülü də götürüb evə gəldim. Elə qapiya yetişəndə Gül xapdan mənim başıma ağac vurub dedi:

– İndi ki, sən mənim sevgilimi öldürdün, ol it!

Mən oldum qotur bir it, düşdüm küçələrin canına. İki gün ac küçə-bacarı gəzdim. Axırı sümsünə-sümsünə gəlib bir qəssab dükəninin qabağına çıxdım. Deyəsən qəssabın mənə yazıçı gəlirdi. Ancaq mənə nə qədər sümük atdisa itlər boğub əlimdən aldı. İtlikdə heç əlim yox idi, açıq gördüm ki, belə getsə mən iki-üç günə acıdan ölərəm. Gözlədim, qəssab axşam dükəni bağlayıb evinə gedəndə mən də düşdüm onun dalına. Gedib yetişdik, qəssab girdi həyətə, mən də onun

dalınca. Qəssabın qızı oturmuşdu həyətdə. Elə mən həyətə gircək saçlarını üzünə töküb qışqırdı.

– Dədə, bu naməhrəm kişini niyə həyətə gətiribsən?

Qəssab o yana, bu yana baxıb məəttəl qalmışdı ki, naməhrəm kişi kimdi?

Qız dedi:

– Dədə, bu it Sənavər padşahdı.

– Ay qız, kəs səsini! O nə sözdü? Sənavər padşah eşidər, dərimizə saman təpər.

– Vallah, bu Sənavər padşahdı. Bunu yəqin arvadı Gül bu hala salıb. Mən bu saat bunu sağaldaram.

Bunu deyib qız bir kasa su gətirdi, bir əfsun oxuyub pilədi suya, tökdü mənim başıma. Sonra çubuqla məni vurub dedi: “ol Sənavər padşah”.

Mən oldum Sənavər padşah, qayıtdım evə, gəldim qapıya, evə girəcək Gül məni gördü, əlindəki çubuqla məni vurub dedi:

– Ol eşşək.

Mən oldum eşşək. Elə küçəyə çıxcaq bir rəncbər kişi, məni sahibsiz görüb tutdu. Axşama qədər mənə küləş daştı. Belim ta lap yağır olmuşdu. Axşam bir təhər əkilib yenə özümü qəssabın dükanına yetirib düşdüm onun dalına. Bəli, qəssab da məni sahibsiz görüb kəmal-ehtiramla qızların aşırı üstümə, evinəcən məni mindi. Həyətə girəndə qız yenə məni tanıdı. Yenə əfsun oxuyub, məni əvvəlki halıma qaytardı. Özü də dedi:

– Əgər bu dəfə də Gül fürsət tapıb səni heyvandan-zaddan eləsə, ta sənin dərmanın yoxdu, ala bu çubuğu, bu dəfə də sən çalış onu bir şey elə!

Çubuğu alıb evə gəldim. Qapını döydüm. Elə Gül çıxcaq fürsət verməyib çubuqla onun başından vurdum. Ancaq ürəyimdən gəlmədi ki, onu başqa heyvan eləyim, dedim, “ol göyərçin!” sonra padşahlıqdan əl çəkib bunları da götürüb çəkildim bu qalaçaya. İndi qabaqcə xörəyi verirəm itə, it doyandan sonra artığını verirəm ona. Yemək istəmir, onda mən də o lotunun kəlləsini döydürürəm. O kəllənin döyülməyinə tab eləyə bilməyib xörəyi yeyir. İndi bala, bil, gör, Gül Sənavərə ney-nəyib, Sənavər Gülə neynəyib?..

Oğlan dedi:


– Sağ ol, indi ixtiyarın var məni öldürəsən. Ancaq izin ver çıxım dəstəməz alım, gəlim iki rükət namaz qılım, sonra.


Sənəvər padşah razı oldu. Bilirdi ki, qalaçanın divarları uca, qapısı da bağlı, oğlan heç bir yerə qaça bilməyəcək. Məlik Məhəmməd çıxdı qalaçanın həyətinə, quşun tükün tutuzdurdu. Quş gəldi, minib qalxdı göyə.

Qırxinci gün qarı bir də gördü ki, bir şey gurultu ilə düşdü həyətə. Çıxbı gördü Məlik Məhəmməddi. Məlik Məhəmməd bütün Sənəvər padşahdan öyrəndiklərini bizim bildiyimiz kimi ona danışdı. Qarı dedi:

– Mən bunu öyrənmək üçün minlərcə adamları daş eləmişəm. İndi ki, sən öyrənib mənə dedin, ala hamısını dirildim verim sənə. Ancaq Sənəvər Gülü elə elədisə, gör indi Gülin bacısı Sənəvərin başına nə işlər gətirəcək...

Qarı bir əfsun oxudu, daşlar hamısı oldu adam. Məlik Məhəmməd qardaşların tapdı. Gəlib Məlik Cümşüdün arvadın da götürüb öz vila-yətlərinə getdilər.





## AĞ QUŞ

Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın arvadının boyнuna nə qədər uşaq düşürdüсə, hamısı ana bətnindən gələndə ölürdü. Nə qədər təbib, tilsim, cadu elətdirirdilərsə, heç bir fayda vermirdi.

Günlərin bir gündündə yenə də padşahın zənəni həmlı olur. Doğmağına bir qədər qalmış, padşah zənənini öz qaynatasının yanına göndərir ki, bəlkə orda yaxşı baxalar. Gün keçir, ay dolanır, padşahın bir oğlu olur. Bəli, müjdə-müjdə üstündən gəlir. Padşah zənəninə sifariş göndərir ki, hələ bir neçə vaxt qalsın orda, uşağın bir az sümüyü bərkisin, gələr, yenə bir qəza-qədər üz verər.

Bunlar burda qalmaqda olsunlar, sənə kimdən xəbər verim, padşahın vəzirindən.

Padşahın bir xəbis vəziri var idi. Coxdan fürsət axtarındı ki, onu öldürüb özü padşahlığa keçsin. Bu tərəfdən gördü ki, yox, padşahın oğlu da oldu, ta padşah ölsə də buna bir şey çatmayacaq, qət elədi ki, gərek padşahı öldürüb onun nəslini yer üzündən kəsə. Bəli, bir gecə öz adamların götürüb hücum elədi padşahın sarayına. Padşahı öldürüb özü keçdi onun yerinə, əyləşdi taxtda.

Sabahısı gün öz adamlarından bir dəstə göndərdi padşahın zənəninin yanına. Bir namə də yalandan padşahın dilindən yazdı ki, bəs naxoşam, gərek durmayıb gələsən. Padşahın külfəti kəcavəyə minib bu qasıdlırlə yola düşdü. Gəlib bunlar bir dağın ətəyində düşərgə elədilər. Elə ki, gecə yarıya gəldi, bu qasıdların başçısı durub gəldi padşahın arvadının çadırına. Vəzir ona tapşırılmışdı ki, arvadı da, uşağı da orda

öldürsün. Gəlib girdi içəriyə, tutdu arvadın qolundan. Arvad gördü ki, bu mələnun fikri pisdi, üzün ona tutub dedi:

– Sən nə kimsənəsən ki, öz padşahının arvadına sataşmaq istəyirsən.

Qasidbaşı gülüb dedi:

– Nə padşah, nə padşah arvadı? Sənin ərin çoxdan o dünyaya təşrif aparıb. İndi padşah sənin ərinin vəziridir. Biz də onun əmrilə gəlmışki, səni də, uşağını da göndərək atasının yanına.

Arvad bunu eşitcək uşağı qarmalayıb özün atdı bayıra. Qasidbaşı bir səs vurdu, keşikçilər oyandılar, düşdülər arvadın dalına. Arvad gördü yox, az qalib ki, çatsınlar, bir yerə, bir göyə baxıb uşağı atdı dərəyə. Keşikçilər çatıb arvadı öldürdülər, tay uşağın dalınca dərəyə enmədilər, bildilər ki, o da hökmən orda daşlara dəyib ölüb.

Bunlar padşahın yanına getməkdə olsunlar, sənə kimdən xəbər verim, köhnə padşahın qardaşından.

Köhnə padşahın bir qardaşı var idi. Bu vaxtlarda səyahətə getmişdi. Səyahətdən qayıdır işi belə görəndə baxdı ki, onu da öldürəcəklər, başına bir az adam yiğib çəkildi dağa. Padşah bu əhvalatı eşidib onun dalınca qoşun göndərdi. Ancaq qoşun onu tuta bilmədi. Padşahla onun arası nə düzəldi, nə də onu yox eləyə bildi. Vəzir hər nə tədbir gör-düsə vecə gəlmədi ki, gəlmədi.

Köhnə padşahın qardaşı getdikcə qüvvətləndi. Bunlar bir gün gəlib həmin dağa çıxdılar. Əsgərlərin biri burda dərədə, şir yuvasının qabağında oynayan bir uşaq tapdı; gətirdi padşahın qardaşının yanına. Padşahın qardaşı baxdı ki, bu uşağın qolunda bir bazubənd var. Bazubəndi oxuyub gördü ki, öz qardaşının uşağıdı. Demə bu həmin uşaqmış ki, arvad bunu dərəyə atmışdı. Uşaq şir südü ilə bəsləndiyinə görə adın qoydular Şirzad. Amma Şirzad elə doğrudan da şir kimi gümrah bir uşaqdı. Qırız, bu uşaq elə xirdalığından at belində gəzdi, ox atdı, qılınc-qəmə oynatdı. On dörd-on beş yaşına çatanda əməlli-başlı bir pəhləvan oldu.

Bu xəbər ki, yayıldı ətrafa, padşahın oğlu tapılıb, öz əmisinin yanındadı, bunların gücü bir az da artdı. Vəzir gördü yox, iş xarabdı. Tədbir, tədbir, axırdı günlərin birində böyük bir yaylaq tikdirdi, gözəl, həm də hiyləgərlikdə şeytana papaq tikən qızını da aparıb qoydu ora.

Şirzad bir gün təkbaşına gəzməyə çıxmışdı. Gəzə-gəzə gəlib həmin bu yerə çıxdı. Yaman acımışdı. Bir ox qoydu çilləyə, atıb bir

quş vurdu. Quş gedib düşdü həmin bu qızın qalaçasına. Şirzad bir kəmənd atıb qalxdı bura. Baxdı ki, küləfərəngidə bir qız oturub, bir qız oturub ki, suya deyir axma, aya deyir baxma.

Qız Şirzadı görcək gəlib pələti açıb onu dəvət elədi evə. Özü də tez atasına qasid göndərdi ki, durmasın gəlsin, Şirzadı salmışam cəngə. Şirzad eyş-işrətə məşğul idi, bir də pəncərəyə baxdı gördü nə, dər-yayı-ləşkərdi ki, gəlir. İki başa düşdü. Qalxdı ayağa. Elə birinci dəfə qızın başın kəsib onu cəhənnəmə vasil elədi. Sonra tez özün məhləyə salıb mindi ata. Dalın bariya tərəf verib başladı cəngə. Sən olasan bir, düşmən ola dəryayi-ümman. Şirzadın hər tərəfin aldılar. Şirzad baxdı ki, daha lap gücdən düşür. Elə az qalmışdı ki, onun işini bitirələr, bir də bir səs gəldi ki:

— Qardaş oğlu, qorxma gəldim.

Şirzad əmisinin səsin tanındı, elə bildi ki, gözləri işıqlandı, qollarına qüvvət gəldi. Özünü vurdu dəryayi-ləşkərə. Bir cəngi-məğlubə oldu ki, ruzigarın gözü belə şey görməmişdi. Qoşundan qırılan qırıldı, təslim olan oldu, padşahı öldürüb şəhəri aldılar. Şirzad padşahlığı əmisinə verib, özü başladı keyf eləyib, gün keçirməyə.

Padşahın, yəni Şirzadın əmisinin iki oğlu var idi. Ancaq padşah Şirzadı onlardan çox istəyirdi. Bu oğlanların ürəyinə vəsvəsə düşdü. Gözləri bunu götürmədi. Padşah bunu sezib, bir gün onların üçünü də çağırtdı hüzuruna, dedi:

— Balalarım, siz üçünüz də mənim balamsız. Mən o adamı çox is-tərəm ki, igid olsun. Sizin hansınız igidsiniz?

Hərə üzün bir tərəfə çevirdi. Padşah bunu görüb dedi:

— Demək, hamınız özünüüzü igid hesab eləyirsiz. Onda mən bir şərt qoyuram. Kim mənim atımın ayağının dəymədiyi yerdən mənə görmədiyim bir şey götürsə, o igiddi. Büyük oğlan qabağa yerdi, zəmini-ədəb öpdü, padşah da ona yol xərci verib mürəxxəs buyurdu.

Oğlan atı minib yola düşdü. Gecəni gündüzə saldı, gündüzü ge-cəyə saldı, düz iki ay yol getdi. İki ayın tamamında bir yerdən keçirdi, birdən onun atı xorradı. Atı dayandırıb gördü ki, bir ağacın dibində böyük bir ləl var. Atdan düşdü, fikirləşdi ki, əgər atam bu yerlərə gelmiş olsaydı, yəqin ki, bunu burda qoymazdı. Ləli götürüb atın başın qaytardı. Şəhərdə xəbər çıxdı ki, padşahın böyük oğlu gəlir. Bəli, padşah əmr elədi, onu pişvaz elədilər. Sabahı hamı geyindi, kecindi, hərə öz yerin tutdu, divan quruldu, oğlan gətirdiyi ləli bir xonçaya qoyub

götirdi padşahın hüzuruna. Padşah oğlunun alnından öpdü, bir açar verib dedi:

– Şəhərin qırğındakı dağın altında bir kaha var. Kahada mənim qırx otağım var. Apar bu ləli qoy on birinci otağa!

Oğlan gedib on birinci otağı açıb gördü bura o cür ləllərlə doludu.

Növbə gəldi ortancıl oğula. Bu da üç ay yol gedəndən sonra çatdı bir meşəyə, gördü ki, burda yaxşı meyvələr var. Dedi bir-ikisinin dərim yeyim, yaxınlaşdı, gördü bunlar hamısı qızıldı. Bir heybə bunlardan doldurub yola düşdü. Bəli, gəlib çatdı. Padşah bunun da alnından öpüb dedi:

– Get apar qoy iyirmi birinci otağa!

Oğlan gedib gördü ki, o otaq da doludu elə qızıl meyvələrlə.

Növbə gəldi Şirzada.

Şirzad zəmini-ədəb öpüb dedi:

– Əmi, mən sənin atınla gedəcəyəm.

Padşah əmr verdi, öz atını verdilər Şirzada. Şirzad atı minib düşdü yola, atın başın buraxdı. At birbaş yola düşdü, ətrafına heç fikir verməyib gedirdi. Beləliklə, düz altı ay yol getdi, yeddinci aya dönəndə bir-dən at dayandı, bir finxirib ayağın yerə döyüd, bir də ki, dönüb dala baxıb kişnədi, özün cəmləşdirdi. Bəli, Şirzad bildi ki, at bundan o yana getməyib. Atın dəhnə yüyenindən dərtib başladı yavaş-yavaş sürməyə. Bir qədər getmişdi, bir də gördü yerdə bir şey yanır. Atı saxladı, düşüb baxdı, gördü bu, özü-özündən yanan bir çiraqdı. Çirağın oraburasına baxanda gördü bunun bir yerində yazılıb ki, “ay bunu tapan adam, bu çiraqdan dünyada iki dənədi”. Şirzad fikirləşdi. Ola bilər ki, bunun birini də əmim tapmış ola, ürəyində qət elədi ki, ikincisini də tapmamış evə dənəsi deyil. Atın qarinaltısın bərkidib yola başladı.

Çox gəzdi, az gəzdi, orda deyildim, hesablayaydım, axır gəlib çıxdı bir şəhərə. Karvansarada düşüb bir mənzil kirəldi ki, bir gün qalıb bir az istirahətçilik eləsin. Gecə bunun mənzilinə bir dənə də adam gəldi. Şirzad bir də baxdı ki, bu qonaq xurcundan bir dənə çiraq çıxarıb yandırdı. Baxdı ki, adə, elə həmin çirağın tayı.

Şirzad qonaq ilə tanış oldu. Öz əhvalatın ona danışıb həmin çirağı ondan istədi. Qonaq dedi:

– Mən çirağı sənə verrəm, ancaq sən də əvəzində mənə bir şey verərsən.

Şirzad dedi ki:

– Hər nə istəsən, hazırlam verməyə.

Onda qonaq dedi ki:

– Burdan bir aylıq yolda divlər olurlar. Onların yaxşı göyərçinləri var. Əgər o göyərçinlərdən bir cüt erkək, dişi mənə gətirə bilsən, mən bu çırayı sənə verərəm.

Şirzad razı oldu. Yolu ondan soruşub sabah tezdən “ağamı Allah saxlasın” – deyib yola düşdü. Az getdi, üz getdi, dərə, təpə düz getdi, gəlib həmin yerə çatdı. Bir dağın ətəyindən keçəndə bir də bir səs eşitdi. Dönüb gördü ki, dağın üstündə bir ağ quş oturub onu çağırır. Şirzad dayandı. Quş dedi:

– Şirzad, o adam səni ölümə göndərir. Bu divlər o göyərçinləri atalarından çox istəyirlər. Sən gərək gecəni yarıya verib, onları yuxuladıb sonra gedəsən.

Şirzad atdan düşdü, gözlədi, gecə özün verdi bariya tərəf. Barının yanına çatmışdı ki, bir də gördü quş deyir:

– Şirzad, tamah sənə güc eləməsin! Bir cütdən artıq tutmayasan ha...

Şirzad barıdan aşıb girdi məhləyə. İməkləyə-iməkləyə gəlib çatdı göyərçinlərin yanına. Baxdı, vallah, bunlar elə göyərçindirlər ki, elə bir cüt göz lazımdı ki, bunlara tamaşa eləsin. Bunlardan bir cüt tutdu. İstədi qayıtsın, hər nə qədər elədi, ayaqları getmədi, gözü qalmışdı göyərçinlərdə. Axırda özün saxlaya bilməyib, bir cüt də tutdu. Elə bil ki, elə göyərçinlər buna bəndmişlər. Bir səs-küy qaldırdılar ki, tay nə bilim necə. Divlər oyanıb Şirzadı tutdular.

Şirzad əhvalatın düzünü onlara danışdı. Onlar dedilər ki:

– Biz bunlardan bir cüt verərik sənə, amma bu şərtlə ki, bu yaxınlarda divlər var, onlarda yaxşı üzüm var, o üzümdən bir səbət bizə gətirəsən.

Şirzad atını minib üz qoydu o tərəfə. Az getdi, çox getdi, gəlib çıxdı həmin divlərin vilayətinə. Elə atdan düşüb təzəcə çəkilmişdi bir kolun dibinə ki, həmin səsi yenə də eşidib başın qaldıranda ağ quşu başının üstündə gördü.

– Şirzad, mənim məsləhətimə qulaq asmadın. Ona görə də müsbətə düşdün. Açı qulaqlarını, yaxşı eşit! Bax sənə deyirəm, tamah eləyib, ikinci səbəti götürməyəsən ha...

Şirzad gözlədi, gecəni yarıya verib kəməndi atdı bariya, kəməndən sallana-sallana dırmaşıb düşdü o tərəfə. Sürünə-sürünə gəldi anbara. Gördü budu ha üzüm səbətləri düzülüb burdan ora. Fikirləşdi

ki, qoy bir az qabaqca özüm yeyim, sonra da bir səbət aparım. Əyləşdi səbətin başında. Şirzad kimi bir pəhləvana bir səbət üzüm nə edəcək? Onun harasında qalacaq? Bir, iki, üç, beş səbət qurtardı. Elə səbətdəki axırıncı salxımı götürmüdü ki, bir də gördü səbət yenə doldu üzümlə. Şirzad gözlərinə inanmadı. Bir səbət də çəkdi qabağına, yenə yedi. Elə ki, üzüm qurtardı, səbət yenə qeybdən doldu. Şirzad qaldı məəttəl. Səbətin birin götürdü, fikirləşdi ki, ay dili-qafil, heç insaf deyil ki, mən bu səbətlərin birin də əmimə aparmayam. Tamah ona güc elədi, ikinci səbəti də götürdü. Elə əlin ikinci səbətə vurmuşdu ki, bütün səbətlər qışqırıldılar. Divlər tökülüb onu tutdular. Şirzad bütün qəziyyəsini bunlara danışdı. Divlərin böyüyü bir bədheybət şeydi, üzün tutdu Şirzada dedi:

— Bu yaxınlarda ağ divin məskənidir. Onun bir qızı var ki, mən ona aşiqəm. Əgər onu mənə gətirsən sənə bir səbət üzüm verərəm.

Şirzad atı mindi. Kor-peşiman, özün söyə-söyə üz qoydu indi də ağ divin vilayətinə. Bəli gəlib çata-çatdaydı ki, yenə ağ quş kəsdi onun başının üstünü, dedi:

— Ey tamahkar insan, sən bu dəfə hökmən ölümə gedirsən. Qulaq ver mənə. Ağ divin qızı bu saat yeddi günlük yuxudadı. O, ayda bir dəfə belə yatır. Yeddi günlük yuxu yatanda o qırx saçı ilə çarmixa çəkili olur. Onu açmaq sənə mümkün olmaz. Məğərinki ağ divin sərtövlədə qırx çarmıxlı bir atı var. Onun yanına quş quşluğunu ilə düşə bilməz. Sən gərək o atı minəsən, sonra qızı yerdən qaldırasan. Birinci dəfə qaldırdın qaldırmışan, qaldırmadın dizəcən daş olacaqsan, ikinci dəfə qaldırmasan qurşağa kimi, üçüncü dəfə qaldırmasan bütün daş olub qalacaqsan orda.

Şirzad yetişdi məhəlli-məxsuda. Özün verdi sərtövləyə. Gördü bəli, ağ quşun dediyi kimi burada bir at var ki, elə bil əjdahadı. Özün cəmləşdirdi, bir qoşa təpik vurub atıldı, tərlan turaca qonan kimi qondu atın belinə. Özün atın belində rahatlayandan sonra, elə ki, dəhnə-yüyəni əlində möhkəmlətdi, ondan sonra qılincin çəkib bir-bir ipləri üst-dən yuxarı kəsməyə başladı. At çarmixdan azad olandan sonra istədi bir güc eləsin, gördü yox, üstündəki can o candan deyil. Şirzad onun basın döndərdi qızın yanına. Gəldi çatdı qızın bərabərinə. Gördü qız, nə qız. Doğrudan elə bil Muğan durnasıdı. Əyildi, əlin saldı qızın belinin altından, bir dəfə güc verdi, heç bir şey çıxmadı. Baxdı ki, bəli, dizə qədər oldu daş. Bir də əlin saldı, yenə güc verdi, qız yerindən

tərpəndi, amma qaldıra bilmədi. Qurşağa kimi oldu daş. Şirzad atın yüyənini bərk tutub dedi:

— Vallah, bu dəfə ya səni qaldıracağam, ya atın belin sindiracağam.

Əlin yenə də saldı qızın belinə. Bir “ya mədəd” deyib qızı dik qaldırdı. Baxdı ki, daşdan silkindi. Birbaş atı vurdu. Daldan dala baxmayıb atı çapdı. Bir qədər keçəndən sonra səs-səmir kəsildi. Şirzad atı möhkəm vururdu, bir də yenə ağ quş zahir oldu.

— Şirzad, mənə qulaq as! Bu qızın yuxudan oyanmağına bir saat qalıb. Bu yuxudan duranda elə qışqıracaq ki, bütün dağ, daş zəlzələyə gələcək. Sənin qulaqların o səsə tab gətirməyib partlar. Atdan düş, bu saat bir arşın eni, üç arşın dərini bir xəndək qaz, gir içində gizlən! Bax sənə deyirom, o vaxta qədər çıxmazsan ki, o anasının südünə and içməyə.

Şirzad attan düşdü. Ağ quşun dediyi kimi bir xəndək qazıb girdi içində. Doğrudan da yarıma saatdan sonra qız elə qışqırkı ki, üç arşın dərinlikdə Şirzadın tükləri dik-dik durdu.

Şirzad öz-özünə dedi:

— Əcəb almali zənəndi. Hər yuxudan duranda belə qışqırsa, şəhərdə qulaqlı adam qalmaz.

Qız bir o yana baxdı, bir bu yana baxdı, özündən başqa heç kəsi görmədi. Orasın da deyim ki, Şirzad onu möhkəm-möhkəm bir ağaca sərimişdi.

Qız başladı yalvarmağa ki:

— Kimsən, hər nəyə deyirsən and içim, çıx məni aç, mən tay oldum sənin.

Şirzad o vaxta qədər çıxmadı ki, qız anasının südünə and içdi. Şirzad çıxdı, qızı açdı, aldı yəhər qaşına, düşdü yola. Az getmişdilər, çox getmişdilər, bir külək qopdu, bir səm əsdi, bir səm əsdi ki, dedi atdan düşüb bir yerde daldalanmasaz, əhdinizi kəsəcəyəm.

Şirzad gördü daha əlac yoxdu. Gördü bir qalaça var, atı vurdu qalaçanın pələtinə tərəf ki, atdan düşə. Ağ quş caynağında bir qırmancı, alıcı quş kimi şığırdı Şirzadın üstünə. Hər tərəfdən düşmək istədisə qoymadı. At qaçıր, ağ quş vurur, at qaçıր, ağ quş vurur. Yaziq Şirzad belə bir halda bəlkə yalan olmasın iki saat bu küləkdə, qiyamətdə at çapdı. Bir saatdan sonra külək kəsildi, ağ quş da qalxdı göye.

Elə bir az getmişdilər bir də gördülər bir gözəl at, belində bir qızıl yəhər otlayır. At elədi ki, elədi ki, elə bil belinin üstü bir yumurtadı.

Qız dedi:

– Şirzad, bu atı tuta bilsəydik mən minərdim, həm sən rahat olardın, həm də mən.

Elə bu sözdəydi at kişnəyib başladı bunlara yaxınlaşmağa. At lap yaxınlaşanda Şirzad əlin uzatdı ki, onu tuta, aq quş ildirim kimi şığıyb Şirzadın əlinin üstündən vurdu, atı da vurub qaçırtdı. Şirzad aq quşun bu hərəkətlərindən çox pərt oldusa da ancaq bağırsağın dışınə tutub bir söz demədi. Bu minvalla gəldilər. Bəli, birinci divlərin qalaçası göründü, aq quş dedi:

– Dayan, Şirzad, mən görürem ki, sən bu qızı istəyirsin, bu qız da səni. Bunu aparıb divlərə vermək kışılıkdən deyil.

Nə elədi, nə eləmədi, düşdü həmin qızın surətinə, dedi:

– Qız qoy burda gözləsin, apar məni divlərə təhvıl ver.

Şirzad qızı çöldə qoydu, aq quşu qız əvəzinə aparıb divlərə təhvıl verib, bir səbət üzüm aldı. Qayıtdı qızı da götürüb yola düzəldi. Gəlib çatdılardı üzüm istəyən divlərin vilayətinə. Elə qalaçaya çatmışdılar ki, aq quş özün yetirdi.

– Dayan, Şirzad, məni apar üzüm əvəzinə təhvıl ver!

Şirzad qaldı mat məəttəl ki, bu necə işdi. Qərəz, aparıb bu dəfə də onu üzüm əvəzinə təhvıl verib bir cüt göyərçin aldı. Gedib bu minval ilə çatdılardı haman çıraq olan şəxsin yanına. Qərəz, burda da göyərçin adına aq quşu təhvıl verib çıraqı alıb düzəldi yola, öz əmisinin vilayətinə getməyə. Gedib şəhərə çatanda, gördü bir qoca kişi dayanıb. Kişi bunları görçək dedi:

– Hardasız? Di gəlin çıxın da!

Şirzad baxdı ki, bu aq quşdu.

Bəli, əmisi əhvalatı bildi, bunları pişvaz elədilər. Əmisi şeylərə baxıb Şirzadın alnından öpüb dedi:

– Bala, sən gətirdin.

Qırx gün, qırx gecə toy eləyib qızı aldılar Şirzada.

Gəlinlə bəy gərdəyə girən gecə Şirzad gəlinin yanına girəndə, aq quş da onunla bərabər girdi. Şirzad nə qədər elədisə, aq quş dedi:

– Olmaz ki, olmaz. Mən də bu gecə burda yatacağam.

Şirzad çox dedi, aq quş az eşitdi. Üzünə salib gecəni onlarda bir otaqda yatdı. Səhər tezdən Şirzad əmisi yanına gedib aq quşun gecəki işini ona dedi, özü də xahiş elədi ki, aq quşu məmləkətdən çıxarsın. Əmisi bilirdi ki, aq quş ona çox kömək eləyib. Nə qədər dəlil-dəlayil elədi, olmadı ki, olmadı. Axırda aq quşu çağırıldıb əhvalatı ona bildirdi.

Ağ quş dedi:

– Ondan soruşun görək, mən ona nə pislik eləmişəm?

Şirzad qaşqabaqlı dedi:

– Məni çovğunda, qiyamətdə qoymadı atdan düşüb, özümü qoruyam, qızıl yəhərli atı qoymadı tutam, bu gecə də ki, belə.

Ağ quş bir ah çəkib dedi:

– Çovğunda ondan ötrü qoymadım sən düşəsən ki, o çovğun qızın atasıydı. Sən ki, nə qədər o atın üstündəydi, o sənə bata bilmirdi. İstəyirdi səni atdan yerə salıb öldürsün. Belədi, ya belə deyil, qız? – deyib üzün tutdu qızı.

Qız dedi:

– Bəli, belədi.

– O qızıl yəhərli atı qoymadım tutasan, ona görə ki, o, qızın əmisi idi. Sənin əlin ona dəycək o səni çəkib atdan vuracaqdı yerə. Belədi, ya belə deyil, qız?

Qız dedi:

– Bəli, belədi.

– Bu gecə sənin yanında ona görə yatdım ki, qızın qardaşı qara ilan olub gəlmışdı səni həlak eləsin. Gecə sən yuxuda ikən mən onu öldürmüsəm, bu da cəmdəyi. Belədi, ya belə deyil, qız?

Bunu deyib bir yekə ilan cəmdəyi atdı ortalığa.


Qız dedi:


– Bəli, düzdü.

Sonra ağ quş bir ah çəkib dedi:

– Mənim alnimda yazılmışdı ki, mən gərək bir adama kömək eləyəm. Əgər o adam mərd çıxsa, ona gedəm, əgər nankor çıxsa ölüm. İndi mənim vaxtim tamamdı, mən ölürem.

Bunu deyib ağ quş daş oldu. Hamı ağladı. Amma ki, ağlamaqdan nə çıxacaq?.. Şirzadın namərdliyi onu daşa döndərdi.





## ÜC BACININ NAĞILI

Biri var idi, biri yox idi, Allahdan başqa heç kəs yox idi. Bir kişi var idi, bunun üç dənə qızı var idi. Gündərin bir gündündə bu kişi hazırlaşırıdı getsin bazara, çağırıb qızlarını soruşdu ki, balam, mən gedirəm bazara, deyin görüm, sizə nə alım götirim.

Böyük qız dedi:

– Mənə bir dənə soğan qabığından köynək al!

Ortancıl qız dedi:

– Mənə bir dənə zər-qumaşdan çarğat al!

Kiçik Mazarat dedi:

– Mənə bir dənə pişik al!

Kişi getdi bazara. Satmalısın satdı, almalısın aldı, qayıdan baş kiçik qızına bir pişik, ortancıl qızına zər-qumaşdan çarğat aldı, ancaq nə qədər vurnuxdu, soğan qabığından köynək tapmadı ki, tapmadı. Kişi axşamacan axtardı, qaş qaralanda çar-naçar bazardan çıxdı, düzəldi yoluna. Az getdi, çox getdi, yorulub bir daşın dibində oturdu. Böyük qızın istədiyini tapmamışdı deyin çox bikef idi. Bu vaxt yoldan bir dərviş keçirdi, diqqət ilə kişiyə baxdı, batıb gördü ki, kişi çox bikefdi. Yاخınlaşış onun dərdini soruşdu. Kişi dedi, hal-qəziyyə belə... Qızım mənə soğan qabağından köynək tapşırmışdı, cəmi şəhəri ayaqdan saldım, tapmadım, indi əlibos qayıtdığımı görə belə bikeyfəm.

Dərviş dedi:

– Kişi, sən gəl o qızı ver mənə, mən ona soğan qabığından köynək alım.

Alışdilar, verişdilər, üç gün, üç gecə toy eləyib qızı dərvishə verdi-lər. Qız köçüb gəldi dərvishin evinə. Dərvish sabahısı günü evə gəlib dedi:

– Canım qurban, gözüm qurban, bir dur ayağa, firlana-firlana küpədən bir az qovurma çıxar, gətir yeyək!

Qız getdi küpənin ağızını açdı ki, qovurma çıxartsın, bir də nə gördü? Qovurma adam ətindəndi. Demə dərvish div cinsindən imiş. Əlqərəz, gətirdi qovurmanı qoydu ortalığa. Dərvish başladı yeməyə. Baxdı ki, qız yemir.

Dedi:

– Canım qurban, gözüm qurban, niyə yemirsən?

Qız dedi:

– Yox, yeyirəm.

Amma qız yemirdi. Tikələri dərvishin qorxusundan götürüb, yemək bəhanəsinə aparıb yaxasından salırdı can köynəyinin içine. Dəviş bunu duydı. Bir az keçəndən sonra birdən qızı qayıtdı ki:

– Canım qurban, gözüm qurban, dur bir ayağa, firlana-firlana bir az su gətir içək!

Qız durdu ayağa ki, su gətirsin, ətlər köynəyinin içindən töküldü yerə. Dərvish onu aparıb o biri otaqda saçlarından mixladı divara.

Toydan bir neçə gün sonra ortancıl bacı fikirləşdi ki, durum gedim, görüm bacım necədi. Gəldi, gördü dərvish oturub, amma bacısı yoxdu. Dedi:

– Bəs bacım hanı?

Dərvish cavabında dedi:

– Bağ'a gəzməyə gedib. Otur, indi gələr.

Qız oturdu. Bir balaca keçəndən sonra dərvish ona dedi:

– Canım qurban, gözüm qurban, dur ayağa firlana-firlana küpədən bir az qovurma çıxart, gətir yeyək! Mən acmışam, bacın gələnəcən gözləyə bilmərəm.

Qız durdu ayağa, getdi küpənin sələyin açdı, bir də nə gördü? Qovurma adam ətindəndi. Ta heç bir söz deməyib gətirdi qovurmanı qoydu yeznəsinin qabağına. Dərvish başladı yeməyə. Amma qız o biri bacısı kimi tikələri yaxasından can köynəyinin içində salırdı. Dərvish birdən dedi:

– Canım qurban, gözüm qurban, dur bir ayağa, firlana-firlana bir az su gətir içək!

Qız ayağa duranda ətlər köynəyinin içindən töküldü yerə. Dərviş bunu da aparıb, bacısının yanında saçlarından asdı divara.

Xırda Mazarat gözlədi, gördü bacısı gəlmir. Fikirləşdi ki, yəqin böyük bacım naxoşlayıb, odu ki, ortancıl bacım da gelib çıxmadi, gedim görüm nə olub. Durdu ayağa, gəldi gördü ki, yeznəsi oturub, amma təkdi, bacıları evdə yoxdu. Soruşdu:

– Bu bacılarım hanı?

Dərviş cavab verdi ki:

– Getdilər bağa gəzməyə. Bir az otur, indi harada olsalar gəlib çıxarlar.

Qız oturdu. Bir azdan sonra dərviş bu qızı da üzün tutub dedi:

– Canım qurban, gözüm qurban, dur firlana-firlana bir lana küpə-dən bir az qovurma çıxart, gətir yeyək!

Qız durdu ayağa, gedib elə küpənin ağızını açanda adam ətinin qoxusu onu vurdur. Qız işi anladı, amma heç bir söz deməyiib gətirib qoydu ortalığa. Başladılar yeməyə. Qız tikələri bir-bir götürüb salırdı yanına. O saldıqcan da pişiyi də yeyirdi. Dərviş bir azdan qayıtdı ona ki:

– Canım qurban, gözüm qurban, dur firlana-firlana bir az su gətir içək!

Qız ayağa duranda dərviş baxdı ki, bu qızdan ət düşmədi. Ətlərin hamısını pişik yemişdi axı. Bunu görəndə dərviş öz ürəyində dedi: hey gidi namərd! Elə mənə layiq arvad budu ki, budu.

Ta onu evə qayıtmaga qoymadı. Gecəni qaldılar, səhər tezdən dərviş dedi:

– Canım qurban, gözüm qurban, mən qırx günün səfərinə gedirəm. Bacıların gələnəcən heç yana getmə! Ala, bu da otaqların açarları. Otuz doqquz dənədi. Qırxinci otağın açarı məndədi. Onu açmazsan!

Qız dedi:

– Yaxşı.

Dərviş gedəndən sonra qız başladı otaqları gəzməyə. Otaqlarda o qədər qızıl, gümüş, ləl, cəvahirat var idi ki, ta hədsiz, hesabsız. Otuz doqquz otağın otuz doqquzunu da gəzdi, çatıb qırxincinin qabağına, gördü ki, qapısı bağlıdı. Mazaratın mazaratlığı tutdu. Öz-özünə dedi: yəqin bu otaqda o birilərdəkindən də qiymətli, tamaşalı şeylər var ki, dərviş açarını mənə vermədi.

Qızı maraq çulğadı. Fikirləşdi ki, bunu necə olsa gərək mən hökmən açam. Əlləşdi, vuruşdu, axırı ki, qapını güc-bəla ilə açdı, girdi

içəriyə. Gözləri dara sataşanda qızın huşu başından dağıldı. Baxdı ki, bacılarının ikisi də burda saçlarından asılıblar dara. Lap handa handadı ki, nəfəsləri getsin, gəlməsin. Tez yüyürüb ikisini də açdı, yorğan-döşəyi salıb yerlərini rahatladı. De bir gün, de iki gün, qızlar yavaş-yavaş rəngə-rufa gəlməyə başladılar. Soruşdu ki:

– Bu çonənbər görmüş sizi niyə bu günə salıb?

Qızlar əhvalatı bizim bildiyimiz kimi bacılarına nağıl elədilər. Balaca Mazarat durdu ayağa, bir təlis götürüb qızıldan, gümüşdən doldurdu içində, özün verdi bir zərgərin yanına.

– Zərgər qardaş, ala bu qızılları, mənə elə bir qutu qayır ki, onun içi üç adam, bir-iki aylıq azuqəsi ilə tutsun. Qutu öz-özünə yerisin. Elə ağır olsun ki, yerdən qaldırmaq mümkün olmasın. Özü də içindən bağlanıb, içindən açılsın.

Zərgər qızılları alıb, qızın dediyi kimi bir qutu qayırdı. Qız bir az yeməli, bir az vəzndə yüngül, qiymətdə ağır şeylərdən götürüb, bacıları da yanına alıb düşdü yola. Qutunun bir xırda pəncərə kimi deşiyi var idi. Bir neçə gün getmişdilər, qız bir də deşikdən baxdı ki, budu dərviş qabaqdan gəlir. Tez qutunun deşiyini örtdü. Doğrudan da dərvış gəlirdi. Baxdı ki, yolda bir qəşəng qutu öz-özünə gedir. Fikirləşdi ki, elə yaxşı oldu. Bunu tutub apararam canım qurban, gözüm qurbanıma. Yaxınlaşdı, ha əlləşdi, ha əlləşdi, qutunu yerdən qalxıza bilmədi ki, bilmədi.

– Eh, gedib ona bundan da yaxşısını qayırtdıraram – deyib, düzəldi yoluna.

Qızlar yollarına davam etdilər. Az getdilər, çox getdilər, gəlib bir padşahın vilayətinə çıxdılar. Rastrah qutunu sürdülər padşahın həyətinə. Camaat bir də baxdı ki, budu bir dənə qutu gəldi, girdi həyətə. Yığışdılar bu qutunun başına. Ha baxdılardır, ha baxdılardır, heç şey anlamadılar. Padşah əmr elədi qutunu sindirsinlar. Kiçik Mazarat gördü ki, iş xarabdı, içəridən dedi:

– Biz qaçıb sənə pənah götirmişik. Əgər qonaq qəbul eləyirsən, qoy burda qalaq, əger eləmirsən çıxıb gedərik, ta bizim qutunu niyə sindirirsən?

Padşahın oğlu gördü ki, səs qız səsidi. Bildi ki, burda bir iş var. Odu ki, atasından təvəqqə elədi ki, qutunu sindirməsin. Padşahın da gözünün ağrı-qarası bir oğlu var idi. Odu ki, onun xətrindən keçmədi. Qutu qaldı.

Qutu hər gün səhər həyətdən çıxıb gedir, gəzir, dolanır, axşam qayıdış gəlirdi. Padşahın oğlu da həmişə onların dalınca gəzirdi ki, bir təhər eləyib onları bir görsün. Amma qızlar qutudan heç çıxmırlılar deyin padşahın oğlu onları görə bilmirdi.

Bir gün səhər tezdən qutunun içindən belə bir səs gəldi:

– Ay burda olan adamlar, bu qutunun üstünə bir qazan, bir qov, bir daraq, bir az da sabun qoyun!

Padşahın oğlu bunu eşidən kimi əmr elədi hamısını qoydular. Qutu yola düşdü. Padşahın oğlu da vəzirin oğluynan bərabər qarabaqara bunların dalınca gəlib, axırdı çatdılar bir meşəyə. Elə ki, qızlar arxayı oldular ki, ta şəhərdən uzaqlaşıblar, burda onları gören olmaz, qutudan çıxdılar ki, su qoyub başlarını yusunlar. Padşahın oğluynan vəzirin oğlu elə bunları görçək huşları başlarından dağıldı. Bir vaxt aylıb gördülər ki, qızlar yuyunub da, gedib də, bunlar elə qalıqlar meşədə. Oğlanlar ikisi də durub döndülər şəhərə. Səhər tezdən padşahın oğlu gəldi qutunun bərabərinə, dedi:

– Ta bəsdi! Çıxın qutunun içindən! Dünən başınızı yuyanda üçünüzü də görmüşük.

Qızlar gördülər ki, iş açılıb, ta gizlənməkdə bir fayda yoxdu, qutudan çıxdılar. De padşaha, vəzirə xəbər göndərildi, məsləhət, məşvərət, axırdı böyük qızı vəzirin oğluna, ortancıq qızı vəkilin oğluna, kiçik Mazarati da padşahın oğluna aldılar, qırx gün, qırx gecə toy elədilər.

Amma kiçik Mazarat elə qorxudadı ki, dərviş axırdı gəlib çıxacaq. Ona görə də padşahın oğlu iki qatlı bir ev tikdirib, qızı yuxarıdakı qatda saxlayırdı. Birinci qatdan ikinci qata çıxan pilləkanın hər pilləsinə o tərəf bu tərəflə iki dənə zinqirov qayırtdırıb qoymuşdu ki, pillələyə ayaq basaq zinqıldayıb səs salırdı. Pilləkanın bir tərəfinə bir aslan, o biri tərəfinə də bir qaplan bağlatdırılmışdı. Eyyanda da həmişə bir böyük əsgər qaravul çəkirdi. Onlar beləcə şad, xürrəm yaşamaqla-rında olsunlar, biz görək dərviş necə oldu...

Necə ki, demişdik, dərviş səfərdən qayıdanda yolda qutuya rast gəldi. İstədi götürsün, ancaq gücü çatmadı. Bu fikir ilə getdi ki, birini də özü qayırtırsın. Gəldi, girdi evə, gördü nə qız, nə filan... Tez qaçdı qırxinci otağa, gördü qapı sındırılıb. Girdi içəriyə nə gördü?.. Bir həsir qalıb, bir də Məmməd Nəsir<sup>14</sup>, oba köçüb yurdu boş. Qızlardan bir əsər yoxdu. Qızillara baxdı, gördü ki, onlardan da götürülüb. Bildi ki, yolda qabağına çıxan elə onlar özü imiş. De bir az puldan-muldan

götürdü, düsdü şəhərbəşəhər axtarmağa. Axtara-axtara gəlib çıxdı həmin bu şəhərə. Axtara-axtara gəlib çıxdı həmin bu şəhərə. Ordan, burdan soraqlaşış öyrəndi ki, bəli, bir belə qutu bura gəlib, içindən də üç qız çıxıb. Bəli, bunu da öyrəndi ki, kiçik qızı padşahın oğlu alıb. Bir neçə vaxt qaldı burda, amma heç bir yol ilə qızın yanına gedə bilmədi. Axırı, günlərin bir gündə gedib bazarдан bir az pambıq aldı, iki şaqqa ət aldı, bir az da bi-huşdarı alıb gəldi mənzilə. Bu bihuşdarından bir az noğul qayırıb tökdü cibinə. Gecə özün saldı bir qaravul sifətinə, girdi qızın keşikçilərinin arasına. O biri cibindəki doğurçux noğuldan bir-ikisini atdı ağızına. Qaravulçuların biri gördü ki, bu noğul yeyir. Dedi:

– Nə yeyirsən? Mənə də ver!

– Noğuldu, ala, – deyib hərəsinə bir-iki dənə verdi. Qaravulçular noğulları yedilər. Bir az kecməmişdi ki, hamısı bihuş olub yixıldılardır yerə. Dərviş tez qalxdı ayağa. Ətdən bir şaqqa atdı aslana, bir şaqqa atdı qaplanla, pambığı bir-bir zinqirovlara basa-basa çıxdı yuxarıya ki, səs olmasın. Padşahın oğlu da çəpindən bu gecə qonaqlıqdaydı. Qız tək oturmuşdu, onun yolunu gözləyirdi. Bir də qapı açıldı, dərviş girdi içəriyə. Qız sapsarı saraldo. Dərviş qızın bir üzünə baxdı, acıqlı-acıqlı dedi:

– Dur, düş qabağıma!

Qızda cavab verməyə taqət olmadı. Durub dərvişin qabağına düsdü. Pilləkanın başına çatdılardı. Səhərə az qalırdı, dərviş qızı dedi:

– Düş!..

Qız dedi:

– Vallah, məni gecəynən bura çıxardıblar. Odu ki, heç bilmirəm necə düşüm. Sən yenə bir dəfə çıxmışan, bacararsan. Sən qabaqda get, mən də dalınca gəlim.

Dərviş ayağın qoydu pilləyə. Qız bir o yana baxdı, bir bu yana baxdı, bir ah çəkib dedi:

– Mənə kömək ol, ey sübhi-sadiq! Qarnımdakı sənə nəzir!..

Bir təpik dərvişə vurdu, dərviş yumbalındı. Qız tez qışkırdı:

– Aslan, tut! Qaplan, yırt!..

Aslan tutdu, qaplan yırtdı. Dərvişdən bir tük qaldı, bir sümük...

Aradan bir neçə vaxt keçdi. Qızın padşahın oğlundan bir qızı oldu. Qız nə qız... Demə görməmişəm, bir dənə mələk... Qız böyüyüb dörd-beş yaşına çatmışdı. Bir gün qapıya üç nəfər adam gəldi. Bunlara hər nə verdilərsə qəbul eləməyi dedilər:

– Gedin, xanıma deyin, nəzirin versin.

Gedib xanıma dedilər ki, hal-qəziyyə belə; üç nəfər adam gəlib, hər nə veririk almırlar. Deyirlər gedin xanıma deyin, nəzirini versin.

Xanım qızını geyindirib verdi, götürüb getdilər. Aparıb şəhərdən çıxartdılara kənara. Qızı qoydular yerə, dedilər: gəlin hərəmiz bu qızı bir qarğış eləyək! Birincisi dedi:

– Ay qız, ay qız, səni görüm, ağlayanda yel əssin, tufan qopsun!..

İkincisi dedi:

– Ay qız, ay qız, səni görüm, səni görüm, güləndə ağızından dəstə-dəstə güllər tökülsün!

Üçüncüsü dedi:

– Ay qız, ay qız, səni görüm, səni görüm, yeriyəndə bir ayağın qızıl kəssin, bir ayağın gümüş!

Qız güldürdülər, ağızından dəstə-dəstə güllər töküldü. Vurub ağılatdılara, yel əsdi, tufan qopdu, yeritdilər, bir ayağı qızıl kəsdi, bir ayağı gümüş. Qaytarıb apardılar verdilər anasına.

Qız yekəldikcə şöhrəti dünyani tuturdu. Axırda yeddi iqlimə, yeddi suya hökmü keçən bir padşahın oğlu bu qızı elçi göndərdi. Alişdılara, verişdilər, qızı padşahın ogluna verdilər. Bəli, toy qurtardı, kəcavələr bəzəndi, qızı gəlin apardılar.

Bu qızın bir dənə mürdəşir görmüş bibisi var idi. Bunun özünə oxşayan bir də bir qızı var idi. O qədər kifir idi ki, üzünə baxan gərək kəffarə verəydi. Ona görə də heç kəs almırı, qalmışdı evin bucağında. Həmin bu bibisi də öz qızı ilə bərabər bizim qız ilə bir kəcavəyə minib yengə<sup>15</sup> gedirdi. Bir neçə gün yol gedəndən sonra gəlib padşahın şəhərinin yaxınlığına çatdılara. Gecə idi. Qızın bibisi qızı qəsdən evdə bişirdiyi duzlu çörəkdən verirdi. Qız duzlu çörəyi yeyib, susadı, su istədi, bibisi dedi:

– Gözünün birini ver, sənə bir içim su verim.

Qız nə qədər yalvardı, olmadı. Baxdı ki, lap yanır handa-handadı ki, ürəyi çatlaşın. Dili ağızında yanıb part-part olub. Çar-naçar razı oldu. Bibisi onun bir gözünü çıxardıb ona bir qurtum su verdi. Bir az keçdi, qız yenə susadı. Bu dəfə də bibisi o biri gözünü çıxardıb bir az da su verdi. Gözlədi, gecənin bir yarısı, qız yuxulayandan sonra, onu soyundurub səssiz, səmirsiz itələyib kəcavədən saldı yerə. Heç kəs də bilmədi. Tez o palatarları geyindirdi öz qızına, ağızına da bir dəstə gül soxdu. Bəli, gəlib çatdılara padşahın imarətinə. Bunları pişvaz elədilər,

qurban kəsdilər, atəşbazlıq elədilər. Gecə qızı qatdılар gərdəyə. Padşahın oğlu gördü, ədə, qız damdabacanın biridi. Gəlib bunu güldürdü, ağızından bir dəstə ölüşgəmiş gül düşdü yerə. Ağlatdı heç nə yel əsdi, nə də tufan qopdu. Tutdu əlindən yeritdi. Qızıl, gümüş hayandaydı, heç dəmir də kəsmədi.

Padşahın oğlu iki əlin vurub dizinə dedi:

– Bəli, yaman aldatdılara məni. Görüm hələ dali nə olacaq.

Bunlar burda belə yaşamaqdə olsunlar, bu şəhərdə bir kolçu var idi, gündə çöldən kol çıxardıb aparıb bazzarda satardı, gətirib bir təhər külfətin dolandırırdı. Bir gün yenə getmişdi kol çıxarmağa, bir də baxdı ki, bir kolun dibindən səs gəlir:

– Ay burası gələn adam, kimsən, məni də apar! Yazılıq, kor bir qızam. Acıdan ölürem.

Kolçu baxdı ki, gözəl bir qızdı, amma gözləri kordu.

Dedi:

– Bala, səni mən hara aparıbm? Yeddi qızım var, gücnən dolandırıram.

Qız dedi:

– Kişi, apar məni! Xeyir görərsən.

Kişi dedi:

– Mən səndən nə xeyir görəcəyəm? Özün qız, özün də kor.

Qız gördü yox, kişi o qədər kasıbdı ki, qorxudan onu aparmayacaq.

Odu ki, dedi:

– Ay kişi, gəl yapış mənim əlimdən, bir az gəzdir, gör nə görərsən.

Kişi yapışdı onun əlindən, bir-iki addım yeritdi, bir də baxdı ki, nə... Qızın bir ayağı qızıl kəsir, bir ayağı gümüş. Tez qızıl-gümüşü ətəyinə yiğib, qızı da qucağına götürüb qaçıb evinə. Bir neçə gün keçəndən sonra qız güldü, ağızından bir neçə dəstə gül töküldü, verdi kişiyyə dedi:

– Kişi, apar bunu padşahın həyətinə. Desələr neçə, deyərsən qiyaməti bir gözdü.

Qızın bibisi oturmuşdu evdə. Bir də gördü ki, həyətdə gül satılır. Tez düşdü ki, gedib, alıb gətirsən qızın ağızına qoysun.

– Ay kişi, neçə deyərsən?

Kişi cavab verdi ki:

– Bir göz.

Arvad nə qədər elədi, kişi pul ilə vermədi. Arvad axırda məəttələ qalıb, gözlərin birin verib gulleri aldı. Arvad qızın gözlərin çıxardanda

atmamışdı, saxlayırdı. Bir neçə gündən sonra qız bir də gülüb, ağızın-  
dan tökülen gülləri yenə verdi kişiyə. Kişi gətirib satıb bibisindən o  
biri gözü də aldı. Qız gözlərinin ikincisini də qoydu, gözləri sağaldı,  
oldu anadangəlmə. Bir gün qəsdən yeridi, bir-iki dənə qızıldan, bir-iki  
dənə gümüşdən, bir-iki dənə də güldən bir məcməyiyyə qoyub verdi  
kişiyə, dedi ki:

– Apar, bunu ver padşahin oğluna!

Kişi necə ki, qız demişdi, aparıb verdi padşahın oğluna. Padşahın  
oğlu dedi, aha, deyəsən burda əngəl var. Dedi:

– Kişi, bunlar sənə hardan?

Kişi dedi:

– Kurbanın olum, bir qızım var. Belə yeriyəndə ayaqları qızıl-  
gümüş kəsir, güləndə ağızından dəstə-dəstə gül tökülür.


Padşahın oğlu tez əmr elədi atlandılar, getdilər kolçunun evinə.  
Gördü qız... nə qız... Suya deyir axma, mən axacağam, aya deyir  
baxma, mən baxacağam. Soruşdu:


– Qız, sən kimsən?

Qız əhvalatı bütün-bütünə danışdı. Padşahın oğlu onu güldürdü,  
doğrudan da ağızından gül töküldü. Ağlatdı, yel əsdi, tufan qopdu. Ye-  
ritdi, bir ayağı gümüş kəsdi, bir ayağı qızıl kəsdi. Əmr elədi bibisini  
də, qızını da bağladılar bir dəli qatırın quyuğuna, saldılar dağa. Qatır  
onları dağa-daşa çapıb öldürdü.

Toy quruldu, büsat başlandı, padşahın oğlu qızı aldı. Kolçuya da  
otaq verib qız öz yanına köçürüdü.

Yedilər, içdilər, yerə keçdilər. Siz də yeyin, için, mətləbinizə ye-  
tişin! Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl  
deyənin. Siz sağ, mən də salamat.





## ŞAHZADƏ MÜTALİB

Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın uşağı olmurdu. Özündən sonra dünyada bir vəliəhd qoyub getmək üçün tay məmləkətdə arvad qoymadı, hamısını aldı. Bu minvalınan düz qırx arvad aldı. Ancaq yenə də uşağı olmadı.

Bir gün qapiya bir dərviş gəldi, padşahın dərdini bilib dedi ki:

– Sən gərək bu arvadların hamısını boşayasan. Səni bu arvadların ciləsi basıb, ona görə uşağıın olmur. Sən gərək bircə cavan arvad alasan. Özü də hər gün üç dəfə soyuq suda çıməsən ki, o arvadların ciləsi təmizlənə. Yeddi ilin tamamında uşağıın olar.

Padşah bütün arvadları boşadı. Gəzdi, dolandı, axırda hələ çiçəyi çırtlamaşı cavan bir qız aldı. Dərvişin dediyi kimi düz yeddi il gündə üç dəfə suda çımdı. Qış keçdi, yay dolandı, yeddi il tamam oldu. Ancaq padşahın iqbalı gülmədi.

Bir gün padşah küləfirəngidə oturub öz bədbaxtlığını fikirləşirdi. Birdən göy guruldadı, şümsürük oynadı, hava qaranlıqlaşdı, bir parça qara bulud heybətnən endi. Elə bir qiyamət oldu ki, elə bil ərəsət-məhşər başladı. Bulud düz endi padşahın qabağında parçalandı, ortasından qırmızı bir alma tullanıb düz padşahın qucağına düşdü.

Padşah çoxdan özündən getmişdi. Bir də ayıldı ki, heç zad yoxdu. Tez qucağına baxdı, gördü alma ordadı. Almanı götürdü, əmr verdi bütün məmləkətin qocaları yiğildi, bu sırrın mənasını tapa bilmədilər. Axırda onlardan biri məslehət gördü ki, padşah bu almanın yarısını özü yesin, yarısını da arvadına yedirtsin. Bu almada zürrüyyət var.

Bəli, padşah qocanın dediyi kimi almanın ortadan böldü, yarısını özü yedi, yarısını da arvadına verdi. Nağılda vaxt tez gələr çatar. Bunnaların vaxtı gəldi çatdı. Düz doqquz ay, doqquz gün, doqquz saatdan sonra padşahın arvadının ağrısı başladı, həkimləri yığıdı, baxıb dedilər ki, uşaq çox canlıdı, ona görə çətin olur. Nə qədər çalışdlar, vuruşdular, heç bir kömək olmadı ki, olmadı. Hami dedi ki, padşahın arvadı ölü.

Padşah yenə küləfirəngidə əyləşib, dizlərini qucaqlayıb, qəm dər-yasına batmışdı ki, bir də gördü həmin minval qiyamət başladı, qara bulud endi, parçalandı, içindən qoca bir qarı çıxdı. Qarının əlində bir qızıl aftaba, bir də bir qızıl ləyən var idi. Qarı dinməz-söyləməz gəldi zahının yanına. Gətirdiyi aftaba-ləyəndə onun əl-üzünü yudu, əlini onun qarnına çəkdi, elə bil ki, arvadın dərmanı onun əlində imiş, o saat uşaq oldu. Qarı padşaha yaxınlaşışb dedi:

— Mənsiz ona ad qoymayın!

Bunu deyib gözdən itdi.

Bəli, dayalar çağırıldı. Uşağıın tərbiyəsinə başladılar. Ancaq padşahın arvadı özünü düzəldə bilmədi ki, bilmədi. Bir neçə vaxtdan sonra arvad öldü.

Amma oğlan nə oğlan... Bir yaşa çatanda on yaşında oğlana oxşayırdı.

Amma sənə hardan deyim, uşaq qalmışdı adsız. Hərə onu bir cür çağırırdı. Bəli, məclis quruldu. Yedilər, içdilər, vaxt çatdı, oğlanı gətirdilər molların yanına ki, ad qoysun. Bu heyndə göy guruldadi, yer titrədi, qara bulud çökdü həyətə. Həmin qarı buludun içindən çıxdı, gəldi, oğlanı aldı qucağına, üzündən öpdü, ağzını qulağına yapışdırıb üç dəfə ucadan dedi: Şahzadə Mütalib!..

Bunu deyib yox oldu.

Oğlanın adı oldu Şahzadə Mütalib.

Şahzadə böyüməkdə olsun, sənə kimdən xəbər verim padşahdan.

Padşah başladı ki, mən evlənəcəyəm. Vəzir-vüzəra nə qədər yığılıb məsləhət gördülər, dəlil-dəlayil elədilər ki, ay balam, sənin böpböyük oğlun var, Mütalib kimi oğulun anasından sonra evlənmək insaf deyil. Padşahın qulağına girmədi ki, girmədi. Bəli, o necə deyərlər, bir ayağı o dünyada, təzədən başladı zurna-qaval, toy balaban, yeddi gün, yeddi gecə toy eləyib, aləmi üstünə güldürüb, evləndi, cavan bir qız aldı.

Özün olasan növrəstə cavan, ərin ola qoca kaftar, evdə də Şahzadə Mütalib kimi bir cavan. Əlbəttə ki, şeytan səni rahat qoymaz. Elə ki,

özün də oldun arvad, yəni ki, oldun hiylədə şeytana papaq tikən, vay oldu Şahzadə Mütalib kimilərin halına.

Bəli, arvad başladı şahzadəyə yaxınlaşmağa. Ancaq baxdı ki, heç bir şey çıxmır.

Arvad özünü nə qədər yedi tökdüsə, Şahzadə Mütalib ona məhəl qoymadı. Axırda bir gün girələdi, Şahzadə Mütalib evə gələndə, ya-vaşça qapının dalını vurdur, dedi:

– Gərək başbir olaq!

Şahzadə Mütalib razı olmadı. İş belə olanda arvad üstün cırıb, özünü yetirdi padşahın hüzuruna ki:

– Ey dadi-biday, bəs məni bundan ötrü almışdin ki, oğlun mənə sataşsin, məni hörmətsiz eləsin?

Padşah dedi:

– Arvad, məni bir hali elə görüm nə olub?

Arvad başladı ki:

– Bəs sənin oğlun mənə əl atdı. Mən razı olmadım deyin üst-başımı cırıd.

Padşah əmr elədi ki, vəzir gəlsin. Vəzir gəlib işdən hali oldu. Padşah dedi:

– Gərək aparıb onu öz əlin ilə öldürüb qanlı köynəyini mənə gəti-rəsən.

Vəzir işi başa düşmüşdü. Nə qədər elədi, gördü yox, padşahın bəsi-rəti bağlanıb. Axır Şahzadə Mütalibin qollarını bağlatdırıb saldı qabağına, birbaş meşəyə. Meşənin bir yerində dayandılar. Vəzir bir üsgürək çaldı. Kolların dalından bir atlı çıxıb gəldi, yetişib atdan düşdü, atı və-zirə verib, özü getdi. Vəzir Şahzadə Mütalibə üzün tutub dedi:

– Bala, analığın sənə şər atdı. Atanın da bəsireti bağlanıb, işin əslini görmür. Mənə əmr eləyib ki, səni öldürəm. Ancaq mən bilirəm ki, sən günahsızsan. Ala bu at, bu da pul, get özünə gün axtar!

Bunu deyib vəzir o adamın gətirdiyi atı Şahzadə Mütalibə verib, atın tərkinə də balaca bir heybə saldı. O gözdən itəndən sonra bir quş vurub qanını Şahzadə Mütalibin köynəyinə sürtdü, gətirib padşaha verdi. Padşah köynəyi alıb döşünə basıb dedi:

– Oxqay, indi ürəyim soyudu.

Bunlar burda qalmaqdə olsun, sənə kimdən xəbər verim, şahza-dədən.

Bir az uzaqlaşandan sonra şahzadə heybəyə baxıb gördü ki, vəzir burası çoxlu pul qoyub, bir qədər arxayınladı. Gəlib bu minval ilə me-

şənin axırına çıxdı. Baxdı ki, qabaqda bir böyük şəhər var. Amma hava da qaranlıqlaşır. Fikirləşdi ki, yaxşısı budu gecəni burda yatım, səhər tezdən şəhərə girib özümə bir iş taparam. Heybəni başının altına qoyub yatdı. Bir vaxt oyanıb gördü səhərdi. Ətrafına göz gəzdirib gördü nə at var, nə heybə.

Sən demə oğrular gecə gəlib hamısını aparıblar.

Şahzadə Mütalib durdu ayağa, qarın ac, cibdə bir qəpik yox, özü-nün də ki, əlində bir sənəti yox. Fikirləşdi, fikirləşdi, axırda əynindəki qiymətli paltarı çıxardıb atdı. Özünü saldı bir kasib sıfətinə, şəhərə girdi. Axşamacan şəhəri gəzdi, axırda gəlib bir meydana çıxdı. Demə bura bazar imiş. Baxdı ki, gözləri göy, dişləri seyrək kosa bir kişi durub bir daşın üstündə ucadan deyir:

– Ay mənə nökər olan! Ay mənə nökər olan!..

Amma heç kəs buna baxmir. Şahzadə Mütalib fikirləşdi ki, elə gedim buna nökər olum, bir təhər başımı girleyim. Amma bir də fikirləşdi ki, yaxşı, əgər bu yaxşı adam olsa, elə burda min dənə mənim kimi adam var, biri gedib olar da.

Bir az da gəzdi. Aclıq ona lap əssər elədi. Hərçi fikirləşdi, gördü ayrı əlac yoxdu. Çar-naçar getdi kişinin yanına ki:

– Mən sənə nökər.

Kişi onu diqqətlə sözüb soruşdu:

– Adın nədi, bacı oğlu?!

– Mütalib.

Qoca cibindən bir uzun kağız çıxartdı, baxdı, sonra dedi:

– Gedək!

Şahzadə Mütalib soruşdu:

– Yaxşı, mənim nökərciliyim necə olacaq?

Kişi dedi:

– Bala, sən otuz doqquz gün mənim evimdə işsiz oturacaqsan.

Bircə qırxicı gün bizim bir günlüyü işimiz olacaq. Sonra yenə otuz doqquz günü rahat qalacaqsan evdə.

Şahzadə Mütalib qoca ilə düdü yola. Gəlib şəhərin kənarında bir evə çatdırılar, girdilər həyatə. Şahzadə Mütalib baxdı ki, bu kişinin dəsgahı heç onun atasının dəsgahından qalmaz. Çıxdılar ikinci mərtəbəyə.

Qoca bir otağın qapısını açıb dedi:

– Bacı oğlu, bu otaq sənin! Gir, yat, rahatlan!

Mütalib girdi otağa. Aradan bir az keçmişdi, bir də qapı açıldı. Baxıb gördü ki, bir gözəl qızdı, başında da bir xonça. Qız gəlib əyləşdi,

xonçanı qoydu ortalığa. Şahzadə gördü ki, yaxşı toyuq-plov, yanında bütün ədviyyəsiyinən, əmənsalahiyyanın, yüz tümən də pul.

Qız dedi:

– Bu pul da sənindi, mən də səninəm.

Mütləlib xörəyi yedi, pulu götürdü, gecəni də qız ilə sabah elədi.

Sabah axşam yenə də qapı açıldı, indi də dünənkindən gözəl bir qız başında bir xonça girdi bunun yanına. Qərəz, nə başını ağırdı, otuz doqquz gün ruzigar belə keçdi, hər gecə yüz tümən pul, bir nazən... Şahzadə Mütləlib öz-özünü deyirdi:

– Yaxşı nökərçilikdi. Allah adama belə nökərçilikdən çox qismət eləsin.

Qırxinci gün səhər tezdən Şahzadə Mütləlib yuxudan oyanıb gördü həyətdən səs-küy gəlir. Başını pəncərədən çıxardıb gördü ki, həyət dəvəynən doludu. Bir də ağasının səsi gəldi:

– Bala, Mütləlib, dur, iş vaxtı gəlib.

Mütləlib bu otuz doqquz gündə qazandığı pulların hamısını palazın altında gizlədib, durub aşağı düşdü. Ağası nərin ovsarını onun əlinə verdi. Özü də atı minib dedi:

– Çək dalimca!..

Az getdilər, çox getdilər, gəlib bir dağın dibinə çatdilar. Bu dağ da çox ucaydı. Eləydi ki, adam baxanda lap böركü başından düşürdü. Dağın dibi də dərya idi. Qoca attan düşdü, dəvələrin birinin üstündəki yüksək açıda, içindən bir şaqqa ət, bir də bir arxa səbəti çıxartdı, sonra Mütləlibə üzünü tutub dedi:

– Bala, düz otuz doqquz gün yeyib, içib keyf elədin. İndi bu keyf-lərin əvəzində bircə saat sənnənən mən burda işləyəcəyik. O da bu ola-caq ki, sən gərək indi girəsən bu səbətin içine, onun üstünə mən ət bağlayıb bura qoyaciyam. Bu bıçağı əlində hazır tut! Quşlar gəlib səni qalxızacaq bu dağın başına. Orda nə iş görmək lazımdı, mən sənə de-yəcəyəm, sonra da ki, yol var, sənə görsədəcəyəm, düşüb gələcəksən, gedəcəyik evə, yenə keyfə başlayacayıq.

Mütləlib arxa səbətinin içine girdi, qoca əti onun üstünə bağlayıb özü gizləndi. Şahzadə bir də gördü ki, onu elə bil aparırlar. Bir azdan sonra onu deyəsən, qoydular yerə. Şahzadə Mütləlib bildi ki, quşlar onu dağın başına çıxardıblar. Tez bıçaqnan səbətin üstünü kəsib çıxdı. Quş qorxub qaçıdı. Baxıb gördü ki, quş elə bil dəvədi. Durdu ayağa, eşitdi ki, ağası onu çağırır. Qulaq verdi, gördü deyir ki, orda olanlardan tök aşağı. İndi başa düşdü ki, bu nə nökərçilik imiş. Başladı yiğib aşağı

tökməyə. O qədər ki, dəvələrin yükü düzəldi. Bir də baxdı ki, ağası atı minib yola düzəlir, səsləndi:

– Mən hardan düşüm?

Qoca bir qaqqanaq çəkib dedi:

– Axmaq oğlu axmaq, heç ordan düşmək olar?

– Bəs mən burda necə olacağım?

– Necə ki, səndən qabaqkilər olublar. Bir ətrafına bax gör!.. – bunu deyib qoca yola düşdü.

Şahzadə baxıb gördü ki, burası insan sümüyü ilə doludur. Qoca çıxıb getdi. Demə bu qoca həmişə beləcə nökər tutub, otuz doqquz gün yedirdib, içirdib, axırda başına belə kələk açılmış.

Şahzadə Mütləib gördü ki, aldanıb. Ancaq iş-işdən keçmişdi. İndi bu neyəsin? Hər tərəfə baxıb gördü yox, düşməli yer yoxdu, öz-özünə dedi: bəli, görünür mənim əcəlim burda tamam imiş.

Yazılı Mütləib bir daşa təkyələnib öz gününə ağlayırdı. Bir də sıqqıltı eşitdi. Qulaq verdi, gördü bu sıqqıltı, yaxında bir dar, qaranlıq mağara var, ordan gelir. Fikirləşdi ki, yəqin məni qara basır. Elə bu fikirdəydi ki, yenə sıqqıltı gəldi. Durdu gəldi mağaranın yanına. Qulaq asıb gördü yox, elə doğrudan sıqqıltı var, deyəsən hənerti də var. Hərçi badabab deyib, girdi mağaraya ki, bəlkə burdan ona bir işıq yolu açıla. Bir az başı-gözü ora-bura dəyə-dəyə getmişdi ki, gördü qabaqda bir heyvan var. Əvvəl yaman qorxdu. Elə oldu ki, laplarındakı tükləri nizə kimi dik durdu. Bir qədər diqqətinən baxıb gördü ki, bir tülküdü, sümük gəmirir. Gədənin rəngi bir az açıldı. Ağlı başına gəldi. Başladı fikirləşməyə ki, bu heyvan burası yəqin ki, bir yerdən gəlib. Demək, burdan qurtarmaq olar.

Yavaş-yavaş sürünbər birdən tutdu tülkünün dal ayaqlarından. Tülkü ha çırındı, Şahzadə Mütləib ötürmədi ki, ötürmədi. Hara ötürür, bütün ümidi ona idi. Qərəz, tülkünü bir balaca boşladı. Tülkü başladı yeriməyə, bu da dalınca. Belə-belə handan-gecdən bir də gördü ki, mağaranın dibindən bir işıq gəlir. Bunu görcək toxdadı. Tülkünü ötdürdü, özü də sürünbər-sürünbər, axırı ki, gəldi çıxdı mağaranın dibinə. Baxdı ki, həmin deşikdən böyük bir çöllü-biyaban görünür. Amma deşik çox balaca idi. Axşamacan əlləşib vuruşdu, axır ki, deşiyi bir az böyüdüb ordan çıxdı.

Bura, doğrudan da, ucsuz-bucaqsız bir səhra idi. Qaranlıq da düşündü. Ürəyində bir az atasına lənət oxudu, bir az ordan qurtarmağına

sevinib dua elədi, başının altına bir daş qoyub yatdı. Bir vaxt ayılıb gördü ki, səhərdi, gün çıxıb, düşüb üstünə. Başladı işləq gözü ətrafa baxmağa. Hər nə qədər baxdısa göz işləyincə heç bir dingələn gör-mədi. Lap uzaqda deyəsən bir tüstü görünürdü. Durub, aclığını çox bilməsin deyin toqqasın bərkidib yola düşdü. Nə qədər yol getdi deyə bilmərəm, ancaq axşam qaranlıq düşə-düşdə tüstüyü yetişdi. Gördü ki, bu tüstü bir qalaçadan çıxır. Yaxınlaşış qapını döyüd. Qoca bir qarı qapını açdı. Şahzadə Mütalib qarını tanımadı. Amma qarı onu görcək bir ah çəkib dedi:

– Bala, Şahzadə Mütalib, anan ölüb?

Şahzadə dedi:

– Bəli, öldü.

– Atan təzə arvad aldı?

– Bəli, aldı.

– Analığın sənə şər atdı?

– Bəli, elədi ki, var.

– Gəl içəri, bala, nənən sənə qurban! Sənin anan mənim nəvəm idi.

Bu qarı buludun içindən çıxıb Şahzadə Mütalibin anadan olmasına kömək eləyən, sonra da gəlib ona ad qoyan qarıydı. Demə bu, Şahzadə Mütalibin anasının nənəsiyimmiş.

Qərəz, qarı Şahzadə Mütalibi apardı evə, yedirtdi, içirdi.

Şahzadə Mütalib başını yerə qoyub yatdı. Bir də qarı onu oyatdı ki:

– Bala, dur, indi mənim oğlanlarımın gələsi vaxtı. Lap dəmha-dəmdi ki, gəlsinlər. Mən səni gizlədəcəyəm, ancaq onlar mənim sü-dümə and içməsələr çıxmazsan.

Elə bu sözdəyilər ki, hava guruldadi, elə bil ki, göydən bir şey endi həyətə, pəncərənin qabağına. Qarı tez Mütalibi götürüb sandıqda gizlətdi. Qarının üç oğlu var idi. Üçü də girdi içəriyə. Elə içəri gircək başladılar ki:

– Adam-adam iysi gəlir, şaqqulı badam iysi gəlir.

Qarı dedi:

– Cəhənnəm olun oyana! Özləri görəsən gedib harda qarınlarını bərkidiblər, gəliblər mənim üstümə ki, adam-adam iysi gəlir. Adam-zad hayandadı? Acıdan burda qarnımı ovuşdururam.

Oğlanlar ora-burani qoxulayıb dedilər:

– Ana, bizə firildaq gəlmə! Burda bəni-adəm var.

Qarı dedi:

– Balalarım, indi ki, belə oldu, qoyun doğrusunu deyim. Bu evdə bəni-adəm var, ancaq sizin öz doğmaca bacınız oğludu. And içün ki, bir şey eləməzsınız çıxardım.

Oğlanlar dedilər:

– Tay biz öz doğma bacımız oğlunu da yeməyəcəyik ki?

Qərəz, oğlanlar analarının südünə and içdilər, qarı Şahzadə Mütalibi çıxarıb görsətdi. Dayıları Mütalibi duz kimi yaladılar. Əhvalatdan xəbərdar olub dedilər: indi ki, o sənə belə zülm eləyib, sən də qal burda, bizim yanımızda, ye, iç, keyfini çək! Dünya belə deyil ki, belə qalsın. Bir gün olar ki, sənin heyfini ondan çıxarıq.

Əlqərəz, Şahzadə Mütalib başladı burda keyfə. Doğrudan da öz dədəsinin evində heç belə bir keyf görməmişdi. Dayıları da, nənəsi də onu çox istəyirdilər. Bir sözü iki olmurdu.

Bir gün qarı Şahzadə Mütalibə üzün tutub dedi:

– Bala, biz qış azuqəsin yığmaqdan ötrü qırx günlük səfərə getməliyik. Sən bizinən gedə bilməzsən. Qırx gün burda qalıb bizi gözləməlisən. Al, bu sənə qırx açar. Burda qırx bağça var. Hər gün birini gəzərsən ki, ürəyin darıxmasın. Ancaq qırxinci bağçaya girmə.

Açarları Şahzadə Mütalibə verib getdilər. Şahzadə Mütalib gündə bağçaların birini gəzirdi. O necə deyərlər, adam öz-özünü elədiyini el yiğila ona eləyə bilməz. Gün keçdi, vaxt dolandı, qırxinci gün gəlib çatdı. Mütalib fikirləşdi ki, çoxu gedib, azı qalıb, bu gün də hər bağda bir az gəzərəm, gün tamam olar, dayılarım, nənəm gələr. Girdi birinci bağña. Hara baxdışa xoşuna gəlmədi. Girdi ikinci bağña, yenə də elə. Otuz doqquz bağın hamısını bircə saatda gəzib qurtardı. Elə bil ki, onun ürəyinə bir qurd girmişdi, ona ha deyirdi: gəl, sən qırxinci bağı aç!

Axırda özünü saxlaya bilməyib bağın qapısını açdı, girdi içəri. Əvvəl-əvvəl qabağına bir uca ağaç çıxdı. Bir də qulağına bir səs gəldi. Başını qalxızıb gördü ağaçın başında yekə bir qəfəs var, içində bir adam. Qulaq verib gördü bu adam deyir:

– Ey bəni-adəm, Allah mənə rəhm eləyib, səni bura göndərib. Mən neçə vaxtdı ki, bəni-adəm üzünə həsrətəm. Çıx bura, səni bir yaxından görüm.

Şahzadə Mütalib dırmaşdı ağaca. Baxdı ki, bu çox bədheybət bir adamdı. O adam Şahzadəyə dedi:

– Qardaş, sən olasan allah, bu qəfəsin qapısını bircə dəfə aç, mən bir nəfəs alıñ.

Şahzadə Mütalib əvvəl bir ehtiyat elədi ki, birdən çıxıb qaçar. Sonra fikrine gəldi ki, yaxşı, bağların hamisini qapıları bağlı, açarları da ki, mənim cibimdə, bu hara qaçacaq? Yaziqdı, qoy bir açım. Bu fikir ilə qəfəsin qapısını açdı. Elə onu gördü ki, qapı açılcaq bir şey pırr elədi. Başını qalxızıb gördü, adə, bu adam oldu bir quş, qondu ağaca. Ay dadi-biday, indi mən necə eləyim, bunu tutum?

Quş dedi:

– Şahzadə Mütalib, nahaq özünə zəhmət vermə! Keçdi ta sənin məni tutmağın. Sənin dayıların düz yeddi ildi ki, məni burda dustaqlı eləyiblər. Amma sən ki, bu yaxşılığı mənə elədin, vaxt gələr sənin bu yaxşılığından mən çıxaram.

Bunu deyib bir qanad çalıb uçdu getdi.

Şahzadə Mütalibin iki əli oldu bir başı ki, indi mən dayılarımı nə cavab verəcəyəm?

Bu fikirnən gəlib çarhovuzun qırığına, otların içində uzandı. Elə təzəcə yuxuya getmişdi ki, bir də gördü səs gəlir. Gözlərin açıb gördü ağacın başında üç dənə göyərçin oturub. Goyərçinlərdən biri dedi:

– Hava yaman istidi, soyunun çıxmək!

Biri ora-bura bir nəzər salıb dedi:

– Bacılı, bacılı, mən qorxuram. Deyəsən bu gün burdan bəni-adəm nəfəsi, hənirtisi gəlir.

O biri göyərçinlər başlıdılara bunu danlamağa ki: ay axmaq, bura üç qardaşlar bağçasıdır, bura heç quş quşluğuynan qanad sala bilmir, burda bəni-adəm nə qayırır?

Qərəz, onlar dedilər, o dedi, axırdı onu da razı eləyib soyundurdular. Şahzadə Mütalib baxdı nə... Bunlar üç dənə elə qızdırılar ki, getmə gözümdən, gedərəm özümdən... Bunların yanında huri, mələk bir qəpiyə dəyməz. İllah o soyunmaq istəməyən balaca qız. Şahzadə Mütalibin huşu başından uçdu. Bir vaxt gözün açıb gördü lələ köçüb, yurdub boş. Qızlardan əsər yoxdu, gün az qalır batsın. Durdu ayağa, gördü, aşna, bu xına o xinalardan deyil, başı gicəllənir. Qərəz, bir təhər ki özün saldı evə. Bu yatmağınan, indi ölmüsən bayaq, düz bir ay yatdı.

Qarı baxdı ki, əvvəlki Şahzadə Mütalibdən bir ad qalıb. Elə əriyib ki, lap elə bircə quru nəfəsdi, gedir, gəlir. Nə qədər eləyirlər dərdin demir ki, demir. Qarı bir gün tutdu onun yaxasından ki, ya dərdini de, ya da məndən sənə nənə olmaz. Şahzadə Mütalib əhvalatı açıb ona dedi ki: qırxinci bağda bir qız görüb, bir ürəkdən min ürəyə vurulub ona...

Qarı bir dizinə vurdu, bir başına ki, evin yixılsın, öz evini də yıxdın, mənim evimi də.

Bir neçə gün də keçdi. Qarı gördü yox, Şahzadə Mütalib əldən gedir. İki belə görüb ona dedi:

— Yaxşı, sən özünə bir az fikir ver, yaxşı ol, mən sənə kömək elərəm.

Elə bil ki, Şahzadə Mütalibin naxoşluğu bu sözə bənd imiş. Gədənin rəngi-rufu özünə gəldi. De bir gün, de iki gün, yavaş-yavaş gədə dirilib qalxdı ayağa. Elə ki, tamam yaxşı oldu, tutdu qarının yaxasından ki: di əl-əhdi minəl-bəfa!

Qarı dedi:

— Bala, Mütalib, o qızlar huriłər padşahının qızlarıdırıllar. Bu işin axırı heç yaxşı olmayıacaq. Sən gəl bu daşı ətəyindən tök! Hansı padşahın qızını deyirsən, bir gecənin içində gətirim sənə.

Şahzadə Mütalib bunu eşitcək yavaşça soyunub girdi yerinə.

Qarı soruşdu:

— Nə qayırırsan?

Mütalib dedi:

— Qızdırımmam qalxdı.

Qarı gördü yox, olmayıacaq, çar-naçar başladı:

— Onlar cümə günləri gəlib orda çıimirlər. Gedib yenə orada yatar-san. Elə ki, gəlib soyundular, girləyib həmin o qızın donunu götürüb qaçarsan. O sənə çox deyəcək ki, Mütalib, donumu ver, mən səninəm, sən mənim, ancaq nəbadə, nəbadə inanıb verəsən. Dalına baxmadan düz gətirib verərsən donu mənə.

Cümə gününə cəmi iki gün qalmışdı. Amma bu iki gün Şahzadə Mütalib üçün bir il kimi keçdi. Axırda ki, cümə oldu. Şahzadə Mütalib səhər açılmamışdan gedib kəsdi çarhovuzun başını.

Bəli, günorta olmuşdu, bir də gördü ki, budu qızlar göldilər.

Qızlar nə qədər elədilərsə, kiçik qız soyunmaq istəmədi ki, buradan bəni-adəm hənirtisi gəlir.

Şahzadə Mütalibin ürəyi qırta-qırtdayıdı ki, ay aman qız düşməsə mən neyləyəcəyəm?

Ancaq böyük qızlar başladılar onu məzəmmət eləməyə ki, sən keçən dəfə də elə deyirdin, burda bəni-adəm nə qayırır?

Qərəz, xahi nə xahi qızı razi elədilər. Çarhovuzun başına düşüb soyundular, özlərini vurdular suya. Şahzadə Mütalib özünü gücnən

saxladı, gizlətdi, girəldi, qızlar suya cumanda, “ya mədəd” – deyib xırda qızın donunu qapıb basdı köynəyinin altına, tüpürdü dabanına. Qızlar işi belə görəndə tez çıxdılar. İki böyük kız geyinib uçdular, xırda qız qaldı çilpaq. Bildi ki, gedən don bununkudu. Üzünü tutdu Şahzadə Mütalibə ki:

– Şahzadə Mütalib, qaçma! Bizim qanunumuz belədi ki, hansı qızın bədənini bir naməhrəm kişi görsə, o qız olar onunku. Tay sən mənim oldun, mən sənin.

Şahzadə Mütalib sevincək dedi:

– Di gəl, gedək evə!

Qız dedi:

– Yox, belə getmək olmaz. Çılpağam, ayıbdı, donumu ver, geyim gedək!

Şahzadə Mütalib dedi:

– Yox aşna, kələk gələ bilməzsən. Hər nə deyirsən de, amma donu verə bilməyəcəyəm, nənəm savaşar.

Qız çox yalvardı, Şahzadə Mütalib az eşitdi. Axırda qız dedi:

– Qoy and içim.

Şahzadə Mütalib dedi:

– And içmə, lap göyə də çıxsan, donu verəsi deyiləm. Ondan gözünü çək! Nənəm savaşar.

Bunu deyib götürüldü, özünü nənəsinin yanına salıb donu verdi ona. Qarı donu tez bir sandığa qoyub ağızını yeddi yerdən qıffıladı, sonra bir dəst arvad paltarı götürüb gəldi qızın yanına. Gördülər ki, o biri bacılar uçub gedib, bu yazıq öz saçının bədənini örtüb oturub otun içində.

Qız qarını görcək dedi:

– Qarı nənə, sən ki, bizim qanunumuzu bilirsən. Tay mən oldum onun halal arvadı. Donumu verin, geyim.

Qarı bir diqqətlə ona baxıb dedi:

– Mən ki sizin kələklərinizi yaxşı bilirəm. Mən bilirəm ki, sizin bir diliniz var, qırx açarı. Mənə o fırıldaqları gəlmə! Ala, sənə paltar gətirmişəm, gey, gedək evə!

Qərəz, qızı geyindirdilər, gətirdilər evə. Sabahısı toy eləyib onları saldılar gərdəyə.

Bu minval ilə bunlar düz dörd il bir yastiğa baş qoyub burda doilandılar. Bunların iki oğlanları oldu. Bir gün qız şahzadəyə dedi:

– Ay şahzadə, balam, sən bir padşah oğlusan, mən də bir padşah qızı. Bizim atalarımızın vilayətində onlar, bunlar keyf eləsin, biz qalaq burda bu çölün, səhranın düzündə, heç insafa yerləşən iş deyil, gəl sən bu daşı əteyindən tök, gedək biz də bir gəzək, dolanaq. Sənin atana qonaq olaq, mənim atama qonaq olaq! Nə vaxta kimi biz bu çölləmədə qalacayıq?

Şahzadə Mütalib bir az götür-qoy elədi, gördü qız heç pis söz demir. Bir gün öz fikrini nənəsinə açdı. Nənəsi dedi:

– Bala, bu çəpəl səni aldadır, getmə!

Gecə yazan yaman olar, qız başladı gecə yazdı, gündüz düzdü, axırı ki, Şahzadə Mütalibin beynini doldurdu. Qarı gördü yox, bunun beyni dolub, gedir. Başladı tədarük görməyə. Bəli, hər şeyi hazırladı. Qarı Şahzadə Mütalibin paltarının kürəyində bir cib tikib qızın donunu orda gizlətdi. Özü də dedi:

– Bala, huri qızından bəni-adəmə arvad olmaz. Axırı o bir gün fürsət axtarıb qaçacaq. Ancaq nə qədər ki, don səndədi, o heç bir yerə gedə bilməz. Nəbadə, nəbadə donu verəsən.

Şahzadə Mütalibin dayıları gəldilər, onları boyunlarına götürüb qalxdılar göyə. Az getdilər, çox getdilər, bir yerdə yerə düşüb dedilər:

– Bizim sərhədimiz buracandı. Burdan o yana gərək özünüz gedəsiniz.

Hesablayıb gördülər ki, burdan Şahzadə Mütalibin atasının vilayətinə qırx günlük yol qalır. Bəli, dayıları ilə görüşüb onları yola saldılar, özləri də yaxında görsənən şəhərə tərəf üz qoydular getməyə.

Gəlib çatdılar bu şəhərə. Şəhərin kənarında gördülər bir qarı oturub yarpız yiğir. Şahzadə Mütalib qariya dedi ki, onlara bir ev versin, yorğunluqlarını alınca bir neçə günlüyü onun evində qalsınlar. Qarı bunlara bir ev verdi.

Şahzadə Mütalib gündə bazara çıxırdı görsün heç atasının vilayətinə tərəf karvan zad yoxdu ki. Amma orasını da deyim ki, Şahzadə Mütalib qorxurdu ki, ay namərd, birdən gecə yatandan sonra qız mənim paltarımı qurdalayıb donu tapar. Ona görə də donu vermişdi qariya. Özü də tapşırılmışdı ki, nəbadə qıza versin.

Bir gün Şahzadə Mütalib yenə də bazara çıxdı ki, bir gedib gələndən hal-əhval öyrənsin. Qonşuda da toy var idi. Qarı gəldi qızın yanına ki:

– Ay bala, sən niyə toya getmirsən?

Qız da gecə Şahzadə Mütalibi yuxuya verib hər yeri axtarmışdı, donu tapa bilməmişdi. Bəlkə bu qarı bir şey bilir deyin şübhələnib özünü vurdub iciliyə ki:

– Qarı nənə, mən Şahzadə Mütalib gəlməmiş toya gedə bilmərəm.

– Niyə ay bala, qorxursan?

– Yox, mənim bir qiymətli paltarım var, çox bahalı şeydi. Həmişə Şahzadə Mütalib özündə saxlayır ki, mən geyib dağıtmayım. Onu da geyməmiş getsəm, gələr mənnən savaşar.

Qarı bir dumuxub dedi:

– Ay qızım, Şahzadə Mütalib mənə bir şey verdi ki, ala bunu saxla, amma qız istəsə vermə! Bəlkə elə odu.

Qız gördü ki, aha, deyəsən don tapılır. Tez dedi:

– Hə, elə odu.

Qarı sevincək dedi:

– Bu saat götirim, verim, gey gedək!

Bunu deyib qarı gedib dəsmala bağlı donu götirdi, verdi qızı. Qız donu görcək gözlərinin çayırı açıldı, tez alıb geydi. Bir əlini bir oğlunun, o biri əlini də o biri oğlunun başına çəkdi, üçü də oldular göyərçin, qalxb qondular pəncərənin qabağına. Qız dedi:

– Qarı nənə, Şahzadə Mütalibə deyərsən ki, məni ancaq həzrət Süleymanın<sup>16</sup> İrəm<sup>17</sup> bağında tapa bilər.

Bunu deyib üçü də uçub getdilər.

Qarı bayaq ha tappilti ilə qorxudan yixılıb özündən getdi.

Günorta vaxtı Şahzadə Mütalib döndü evə. Gördü ədə, deyəsən heç uşaqları bunun qabağına çıxmadılar. Dedi görəsən nə olub, gəldi çıxdı eyvana, gördü yox, heç səs-səmir yoxdu. Girdi evə, gördü heç kəs yoxdu. Lap qaldı mat-məəttəl ki, bunlar nə olublar. Heç fikrinə gəlmədi ki, belə bir şey ola bilər. Çıxıb qarını səslədi. Handan-gecədən qarı yanını basa-basa buyurdu. Şahzadə Mütalib ondan soruşdu ki:

– Bəs bu camaat hanı?

Qarı dedi:

– Əşı, get işinin, gücün dalınca! O toyuq-cüçə nədi elə götirib doldurmusan evə, adın da qoymus anvard-uşaq.

Şahzadə Mütalib dedi:

– Arvad, nə danışırsan? Toyuq-cüçə nədi? Camaat hardadı?

– Mən nə bilim hardadı? Öz yuvalarında. Toyuq-cüçəni götirib doldurub bura ki...

Şahzadə Mütalib bir gücü-pisliknən əhvalatın nə yerdə olduğunu  
qarışdan öqrəndi. İki əlli vurdub dizinə ki:

– Onları mən indi haradan tapaciyam?

Qarı bir fikirləşib dedi ki:

– Deyirdi ki, məni həzrət Süleymanın İrəm bağında tapa bilər.

Şahzadə Mütalib kimdən soruştusa, belə bir bağın olub-olmadığını bilən olmadı.

Mütalib avara-sərgərdan gəzə-gəzə gəlib çıxdı bir şəhərə. Fikirləşdi ki, gedim bazara, görüm bu şəhərdə lap qoca adam kimdi. Bəlkə ondan mənim dərdimə bir çarə oldu. Gəzə-gəzə gəldi meydana. Bir də baxdı ki, ədə, haman bunu nökər götürən kişi burdadı. Görcək tanındı. Baxdı ki, bu həmin şəhərdi. Öz-özünə dedi: “sən ölüsən, elə budu ki, tapmışam. Gedib buna nökər olaciyam. Həm gərək bundan intiqamımı alam, həm də mənənə əlac olsa, yenə nənəmdən olacaq. O dağa çıxıb özümü onun yanına verim”.

Qərəz, özünü bir xəlvət yerə çəkib təhər-töhürünü bir az dəyişdirdi ki, kişi tanımamasın. Sonra kişiye yaxınlaşdı. Kişi yenə bir daşın üstündə durmuşdu, çağırırdı ki:

– Ay mənə nökər olan!

Şahzadə Mütalib kişinin qabağına gəlib, dedi:

– Mən sənə nökər.

Kişi bir diqqətinən Şahzadə Mütalibə baxdı, soruşdu ki:

– Adın nədi, bacı oğlu?!

Şahzadə Mütalib dedi:

– Adım Həsəndi.

Kişi bir əlindəki siyahıya baxdı, bir də diqqətinən Mütalibə baxıb dedi:

– Səndən nökər olmaz, bala!

Şahzadə Mütalib gördü ki, kişi deyəsən şübhələnib. Əl çəkmədi ki, əl çəkmədi. Axırda kişi onnan əvvəlki şərti kəsib, götürüb onu evə apardı.

Bəli, yenə əvvəlki dəsgah başladı. Düz otuz doqquz gün Şahzadə Mütalib yeyib, içib, yatdı. Yaxşı keyf çəkdi. Özünü də xam qələmə verirdi. Qırxinci gün düzəldilər yola. Mafi-qayda qoca Mütalibi qoydu arxa səbətinə, üstünə də bir şaqqa ət bağlayıb atdı dərəyə. Bəli, quş yenə uçub onu qaldırdı, qoydu dağın başına. Qoca səsləndi:

– Di ordakları yiğ, tök aşağı!..

Şahzadə Mütalib dedi:

– Yaxşı, bəs sonra mən özüm necə düşəcəyəm?

Qoca dedi:

– Ayri yol var, görsədəcəyəm oradan düşərsən.

– Ay sən ölüsən, – deyib Şahzadə Mütalib yerdən bir daş götürüb saldı onun kəlləsinə. O qədər daş tökdü ki, qocanı cəhənnəmə vasil elədi. Sonra üz qoydu mağaraya. Qərəz, min ənvayı-əziyyətdən sonra çıxdı həmin düzəngaha. Oturub bir az yorğunluğunu aldı, sonra yol başladı nənəsinin qalaçasına. Gəlib qapını döydü, qarı gəlib qapını açdı, onu görçək bir iki əlli dizinə vurub dedi:

– Qız getdi?

Şahzadə Mütalib dedi:

– Bəli, getdi.

Gəldilər evə, qarı nə qədər Şahzadə Mütalibə öyünd-nəsihət elədi ki, əl çəksin o qızdan, bir şey çıxmadı. Axırda ona bir kağız verib dedi:

– Bala, mən İrəm bağını tanımiram. Yeddi günlük yolda mənim bir böyük bacım var, get onun yanına, bəlkə o bilə.

Şahzadə Mütalib kağızı alıb yola düşdü. Günə bir mənzil, təyyi-mənəzil gəlib çatdı həmin xalasının vilayətinə. Yetişcək bunu tutdular. Şahzadə Mütalib gördü ki, bunlar bunu səssiz, sədasız yeyəcəklər. Cibindən kağızı çıxardıb görsətdi. Onu apardılar xalasının yanına. Xalası hal-əhval tutub dedi:

– Bala, mən də bilmirəm. Ancaq yeddi günlük yolda mənim bir böyük bacım var, bəlkə o bilə.

Bunu deyib Şahzadə Mütalibə bir kağız verdi, bacısının üstünə. Özü də bələdçi qoşdu ki, onu aparsınlar ora.

Qərəz, Şahzadə Mütalib gelib çıxdı lap böyük xalasının yanına. Böyük xalası əmr elədi, bütün məmləkətdə olan qocaları yiğdilar, ancaq heç kəs bir xəbər verə bilmədi. Axırda lap qoca bir kişi dedi ki:

– Bala, burada iki ilan padşahı var. Biri ağ ilan, biri qara ilan. Hər il onlar gəlib bu yaxında bir düzəngah var, orada dava edərlər. Sən əgər bacarıb ağ ilana kömək eləyə bilsən ki, o qara ilanı bassın, o sənə bəlkə bir yol göstərə bilə.

Mütalib soruşdu:

– Mən ona necə kömək eləyəcəyəm?

Qoca dedi:

– Onların davası belə olur. Hər iki tərəfdən bir ilan gəlib savaşırlar. Hansı ilan bassa o tərəf basmış hesab olunur. Sən gərək bu davada bacarıb qara ilanın sağ gözündən oxunan vurasan.

Şahzadə Mütalib razı oldu. Bəli, yaxşı ox atanlar çağırıldı. Şahzadə Mütalib məşq eləməyə başladı.

Nağılda vaxt tez gəlib çatır.

Dava vaxtı gəldi. Şahzadə oxunu, yayını götürüb getdi, həmin düzəngahın bir tərəfində gizləndi.

Bir də baxdı ki, toz qalxdı, belə baxanda gördü ki, bir tərəfdən ağ, o biri tərəfdən qara ilanlar budu qarışqa kimi gəlirlər. Göydə ulduzun sayı var, amma ilanın sayı yoxdu. Bəli hər iki tərəf düzəldi, səflər çəkildi. Bir tərəfdən bir kifir qara ilan, o biri tərəfdən bir gözəl ağ ilan üz qoydular meydana. Bunlar gəlib çatdlar bir-birinə, tutaqlaşdırırlar. Bir cəngi-məğlubə başladı ki, ruzigarın gözü belə dava görməmişdi. Şahzadə Mütalib dizin qoydu yerə, bir ox qoydu kamana, ha tuşladı, ha tuşladı, gördü yox, vura bilməyəcək. Çünkü ilanlar bir-birinə dırmaş-dolaş olub elə süpürləşirdilər ki, vurmaq çətindi, həm də ki, gözündən. Qərəz, Şahzadə Mütalib “ya mədəd” – deyib bir ox atdı. Ox gedib dəydi ağ ilanın peysərinə. Şahzadə Mütalib dizə kimi oldu daş. İkinci oxu tuşladı, atdı. Bu da nataraz kimi gedib dəydi ağ ilanın quyuğuna. Mütalib qurşağan oldu daş. Baxdı ki, bir tərəfdən oxun yaraları, bir tərəfdən də qara ilanın dışdəmələri ağ ilanı lap candan salıb, elə handa-handadı ki, basılsın. “Hərçi bada-bad” – deyib üçüncü oxu atdı. Ox kamandan çıxıb birbaş süzdü ilanlara tərəf. Süzdü... hara dəysə yaxşıdı, düz qara ilanın sağ gözündən. O saat qara ilan canını təslim elədi. Şahzadə Mütalib daşdan silkindi. Ayağa qalxanda gördü ki, ağ ilan kəsib bunun başının üstünü.

– Ey bəni-adəm, de görüm, sən məni niyə vururdun?

Şahzadə Mütalib əhvalatı dedi:

Ağ ilan dedi:

– Sən olmasaydın mən basılacaydım. İstə görüm məndən nə istəyirsən.

Şahzadə Mütalib dedi ki:

– Mən sizin padşahı görmək istəyirəm. Ondan bir təmənnam var.

İlan dedi:

– Biz heç kəsi öz padşahımızın yanına aparmırıq. Ancaq sən ki, mənə bu yaxşılığı elədin, min belimə.

Ordugahın içindən keçib düz gəldilər padşahın yanına. Girdilər içəri. Şahzadə Mütalib gördü ki, ortada bir qızıl test var. Bunun içində xəyəti nazikliyində yaşıł bir ilan var. Mütalibi götürən ağ ilan əhvalatı ona dedi. O, Şahzadə Mütalibə tərəf çevrilib soruşdu:

– İstə, görüm məndən nə təmənnan var?

Şahzadə Mütalib əhvalatın hamısını danışıb xahiş elədi ki, Süleymanın İrəm bağını ona göstərsin.

İlan dedi:

– Mən Süleymanın İrəm bağını sənə göstərə bilmərəm. Ancaq günçixan tərəfə getsən, həzrət Süleymanın özünü orada tapa bilərsən.

Şahzadə Mütalib gecəni orda qalıb, səhər üz qoydu günçixan tərəfə getməyə. Gethaget, sabahısı sübh vaxtı gəlib çıxdı bir dağın ətəyinə. Gördü ki, bir qoca nurani kişi burda namaz qılır. Gəlib həzrət Süleymanın yerini soruşdu.

Nurani kişi gülüb dedi:

– Həzrət Süleyman mənəm, Şahzadə Mütalib!

Mütalib tez ədəb ilə təzim eləyib onun əlindən öpdü.

Həzrət Süleyman dedi:

– Mən sənin mətləbini bilişəm. Ancaq mən hürilər padşahının qızını alıb sənə verə bilmərəm. Bu günlərdə o qızın toyu olacaq. Onu verirlər öz əmisi oğluna. Tay mənim yanımı gəlmisən, al, mən öz papağımı verim sənə. Onu başına qoyanda səni heç kəs görməyəcək, amma sən hamını görəcəksən. Get, özün nə bacarırsan elə!

Bunu deyib papağını verdi ona.

Deyirlər ki, o gündən həmin papaq keçdi bəni-adəmlərin əlinə.

Şahzadə Mütalib papağı aldı. Həzrət Süleyman əlindən öpüb getdi o tərəfə ki, o göstərmışdı. Gəlib çatdı hürilər padşahının paytaxtına. Uzaqdan baxdı ki, şəhərin qapısında çoxlu qarovul var. Papağı qoydu başına, gəlib qapıdan keçdi. Gördü ki, balam, doğrudan da heç kəs onu görmədi. Başladı şəhəri gəzməyə. Gəzə-gəzə gəlib çıxdı bir böyük dam-daşın qabağına. Demə bura məktəb imiş. Baxdı ki, oğlanlarının ikisi də oturub içəridə, çörək yeyirlər. Yavaşça gəlib oturdu onların yanında. Bir böyük oğlunu öpdü. Böyük oğlan xırdaya bir sillə vurdı ki:

– Məni niyə öpürsən?

Xırda durdu ağlaya-ağlaya düşdü yola. Şahzadə Mütalib də düşdü bunun dalına. Bu minval ilə qızın olduğu evi tapdı. Uşaqlar girdi içəriyə, bu da onların dalınca.

Qız uşaqları ovudub, gətirdi ortalığa çörək qoydu. Şahzadə Mütalib də bir tərəfdən ilişdi çörəyə. Qız gördü ki, ədə, çörək yeyilir. Bildi ki, burda bir firildaq var.

Axırda üzünü tutub dedi:

– İnssən, cinsən, nəsən, səni and verirəm istədiyinin canına, zahir ol!  
Şahzadə Mütalib papağı yerə çırpıb zahir oldu.

Qız dedi:

– Şahzadə Mütalib, sən ki, gəlib məni tapdın, demək ki, vəfalısan, ancaq özünü gözlə, atam sənin qanına yerikləyir, məni də əmim oğluna verib. İndi toya kimi gərək bir təhər eləyib buradan qaçaq.

Şahzadə Mütalib qaldı burda. Bir gün, iki gün bunlar buradan qaçmaq üçün yol axtarmaqdə olsunlar, sənə kimdən xəbər verim, bir küpəgi-rən qaridian. Küpəgiren qarı bir gün Mütalibi çölə çıxanda görüb, “durma gəldim” qaçıb padşaha xəbər verdi.

Padşah xapa-xap adam göndərib Şahzadə Mütalibi tutdurdur. Bəli, meydan quruldu, dar ağacı hazırlandı. Şahzadə Mütalibin başına bir telis keçirdib gətirdilər asmağa. Elə cəllad hazırlaşırkı ki, ipi onun boğazına keçirtsin, bir nərə səsi gəldi ki:


– Padşah, dayan!.. mənim nişanlımı oğurlayanı mən özüm gərək öldürəm.


Bu qızın əmisi oğluydu. Gəlib atdan düşdü. Xəncərini çəkdi, təlisi Şahzadə Mütalibin başından götürdü ki, boynunu vursun, birdən titrəyib xəncər əlindən düşdü. Şahzadə Mütalib onu tanıdı. O haman qırxıncı bağçada qəfəsdən azad elədiyi oğlan idi. O da tanıyıb dedi:

– Şahzadə Mütalib, sən məni azad eləmisən. Mən səni öldürmərəm. Götür, əmim qızını da verdim sənə, halal olsun!

Şahzadə Mütalib arvadını da, uşaqlarını da, götürüb öz atasının vilayətinə döndü.

Atasını öldürüb özü padşah oldu. Həmin vəziri də özünə baş vəzir elədi. Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl deyənin. Siz də yeyin, mən də.





## İLYASIN NAĞILI

Badi-badi giriftar, hamam-hamam içinde, xəlbir saman içinde, dəvə dəlləklik elər, köhnə hamam içinde. Qarışqa şıllaq atdı, dəvənin qıcı sindi. Hamamçının taşı yox, baltaçının baltası yox, orda bir tazi gördüm, onun da xaltası yox. Günlərin bir günündə, Məmməd Nəsir tinində. Biri var idi, biri yox idi, Allahdan başqa heç kim yox idi. Çoxlu şılaşı yemişəm, heç belə yalan deməmişəm. Bir tacir var idi. Bu tacir İlyas adlı bir qulu var idi. Tacir İlyası öz oğlu kimi istəyirdi. İlyas da taciri öz dədəsi kimi.

Bir gün tacir əlində olan var-yox mayasını batırdı. Tacir çox fikirli-fikirli oturmuşdu. İlyas bunu qüssəli görüb yanına gəldi, dedi:

– Ağa, nə fikir eləyirsən? Dərdini de, bəlkə çarə elədim.

Tacir gülüb dedi:

– Ay İlyas, sən bir qul adamsan, mənim dərdimə nə çarə eləyə bilərsən?

İlyas dedi:

– Ay ağa, sən özün bilirsən ki, mən səni nə qədər istəyirəm. Bəlkə ikimiz bir yerdə dərdüvə dərman elədik.

Tacirin çarəsi kəsildi, dedi:

– İlyas, mən var-yox mayamı batırmışam. İndi əlimdə bir qəpik mayam yoxdu. Onun fikrini eləyirəm ki, indi mən nə eləyəcəyəm.

İlyas dedi:

– Ağa, bunnan hasan şey yoxdu, apar məni sat, həmin pulu əlində maya elə!

Tacir gülübü dedi:

– İlyas, əvvəl, mən səni çox istəyirəm. Necə səni aparım satırm? Bir də ki, sənə nə pul verəcəklər ki, mən onu əlimdə maya eləyim?

İlyas dedi:

– Ağa, mən qiymətli qulam. Mən dünyada üç şeyi yaxşı tanıyıram. Atı, daş-qası, adamı. Odu ki, apar məni bazara, beş yüz tüməndən aşağı satma. Həmin pulu götür, əlində maya elə!

Tacir bir az fikir elədi, gördü başqa çarə yoxdu. İlyası qul meydانا apardı. Kim gəlib qiymət soruşdur, tacir beş yüz tümən deyib, özü də üç şey bildiyini xəbər verirdi.

Bu vaxt padşahın veziri buradan keçirdi. Bu səsi eşidib tacirin yanına gəldi, dedi:

– Qulu neçə deyirsən?

– Beş yüz tümən deyirəm. Özü də üç şeyi yaxşı tanır: adamı, atı, daş-qası.

Vəzir dedi:

– Sən dəli olmusan nədi? Heç padşahın bütün qulları beş yüz tümənə dəyməz. Sən bu qulu beş yüz tümənə deyirsən?

Tacir dedi:

– Bu qulun qiyməti hələ beş yüzdən də yuxarıdır. Keyfin çekir al, keyfin çekmir alma.

Vəzir gedib padşaha əhvalatı danışdı. Padşah dedi:

– Get, həmin qulu al!

Vəzir beş yüz tümən götürüb tacirə verdi, İlyası aldı, götürüb padşahın qullarının içində ötürdü.

Tacir də həmin pulu əlində maya eləyib alış-verişinə başladı.

Tacir alış-verişində olsun, İlyas da qulların içində olsun, sənə kimdən deyim, bizim bu şəhərin cavan padşahından. Bir gün padşaha bir gözəl at götürdilər. Hamı ata baxıb bəh-bəh dedi, heç kim atda bir eyib tapmadı. Birdən padşahın yadına düşdü ki, axı mənim bir qulum var, atı çox yaxşı tanır. Tez əmr elədi İlyası götürdilər.

İlyas baş əyib dedi:

– Qibleyi-aləm sağ olsun, bu ata heç söz yoxdu. At birinci atdı. Amma bunun bir eybi var ki, suya girsə yatar.

Hamı dedi:

– Heç elə şey olmaz.

İlyas dedi:

– Padşah sağ olsun, mənim dövlətim yoxdu, ancaq başımı girov qoyaram. Atı salaq suya, əgər yatmasa mənim boynumu vurun!

Bəli, atı mindilər, suya vurdular. At suya girən kimi yatdı. Hami məəttəl qaldı.

Padşah İlyasdan soruşdu:

– İlyas, bu at niyə suya girən kimi yatdı?

İlyas dedi:

– Padşah sağ olsun, bu ata camış südü veriblər, odu ki, camış kimi suya girən kimi yatdı.

Padşah İlyasın bu sözünü yoxlamaq üçün atı satandan soruşdu:

– Sən bu ata camış vermisən?

At satan baş əyib dedi:

– Padşah sağ olsun, bu at anadan olandan sonra anası öldü, mən də onu camışımızla əmizdirdim.

Padşahın İlyasdan çox-çox xoşu gəldi, dedi:

– Bu atı alın, ilxiya qatın! Çapışmada lazım olar.

Özü də əmr elədi ki, bundan sonra mən yeyən xörəkdən İlyasa da verin!

Bəli, İlyas hər gün padşah yeyən xörəkdən yeyirdi. Bunlar burada yeməkdə olsunlar, sənə kimdən deyim, bizim padşahın qonaqlarından.

Bir neçə şəhərlərin padşahları bizim padşaha qonaq gəlmİŞdilər. Bir nəfər də padşaha yumurta boyda bir almaz gətirmişdi. Hami almaza baxıb bəh-bəh eləyib deyirdi: bu almazın heç qiyməti yoxdu. Bu qiymətdə şey ola bilməz.

Birdən padşahın yadına düşdü ki, axı mənim İlyas adında qulum var, daş-qaşı tanıır. Tez əmr elədi İlyasi çağırtdırdı. İlyas gəldi, baş əydi, dayandı.

Padşah dedi:

– İlyas, oğul, bu almaza qiymət qoy!

İlyas almazı aldı əlinə, bir o tərəfinə baxdı, bir bu tərəfinə baxdı, dedi:

– Padşah sağ olsun, almaz otuz tüməndən yuxarı dəyməz, çünkü bunun üzü almazdı, içi torpaqdı.

Hamı dedi:

– Heç elə şey ola bilməz.

İlyas dedi:

– Padşah sağ olsun, əmr eləyin almazı sindirsinlar, içindən torpaq çıxmasa boynumu vurdurdun.

Bəli, padşah əmr elədi, almazı sindirdilər. Almaz sınan kimi içindən torpaq töküldü. Həmin almaza qiyət qoyanlar ki, deyirdilər bu almazın qiyəti yoxdu, hamı utandı, başını aşağı saldı. Padşah fərəh-ləndi ki, belə bir qulu var. Qonaqların yanında qoltuğu şışdi. Bəli, padşah əmr elədi ki, bundan sonra İlyas mənim özümlə çörək yeyəcək. Bəli, bu gündən İlyasnan padşah həmişə bir yerdə çörək yeyirdilər.

Bunlar burda yeməkdə olsun, içməkdə olsun, sənə kimdən deyim, bu şəhərdə gözəllikdə misli-bərabəri olmayan bir qız var idi. Bu qızın gözəlliyi bütün şəhərdə məşhurdu. Amma bu qızı heç kim görməmişdi, ancaq adını eşitmışdı. Bir gün padşah fikirləşdi ki, bir özünü bu qızın yanına versin. Çox fikirləşdi, axırda belə tapdı ki, əmr eləsin heç kim şəhərə çıxmasın, özü xəlvətcə qızın yanına getsin. Bəli, bir gün padşah əmr elədi ki, axşam saat səkkizdən sonra bir adam eşikdə qalmasın, bir adamın pəncərəsi açıq olmasın. Əmrinə tabe olmayanların başını bədənindən ayıracagam.

Bəli, elə ki axşam saat səkkiz oldu, məmə yeyəndən pəpə yeyənə kimi hamı qorxudan gizləndi. Elə ki, bir az da keçdi, padşah yavaş-yavaş evdən çıxıb həmin gözəl qızgilə tərəf getməyə başladı. Bəli, padşah gelib qızın qapısını döydü, qulluqçu qapiya gəldi.

Padşah dedi:

– Get, xanıma de ki, padşah gəlib.

Qulluqçu gəlib xanıma dedi.

Xanım dedi:

– Get, padşaha de ki, bir inəyim var, nə arıqdı, nə kök, öldürsəm nə qədər piyi çıxar?

Qulluqçu gəlib xanımın dediyini padşaha dedi.

Padşah bir az fikirləşdi, axırda dedi:

– Get, xanıma de ki, dörd pud.

Qulluqçu gedib xanıma dedi.

Xanım dedi:

– Get, denən xoş gəldi, gedə bilər.

Elə padşah istəyirdi qayıtsın, gördü ki, bir qaraltı gəlir. Özü-özünə dedi: bu kimdi mənim əmrindən çıxıb şəhərdə gəzir. Yaxşı, mən sabah onun atasını yandıraram, qoy yaxınlaşın görüm kimdi.

Qaraltı yaxınlaşdı. Padşah gördü ki, öz vəziridi. Tez gizləndi orada olan ağacların dalında. Dedi qoy görüm vəzir nə qayıracaq. Vəzir padşahi görmürdü, amma padşah onu göründü. Vəzir qızın qapısına yetişdi, qapını döydü, qulluqçu gəldi, vəzir dedi:

- Get, xanıma de ki, vəzir gəlib.  
Qulluqçu getdi xanıma dedi... Qayıdib gəldi ki:  
– Xanım deyir ki, bi inəyim var, nə arıqdi, nə kök; öldürsəm nə qədər piyi çıxar?  
Vəzir fikirləşdi nə desin. Neçə pud desin. Axırda dedi:  
– Yeddi pud.  
Qulluqçu gedib xanıma xəbər verdi, gəlib dedi:  
– Xanım deyir ki, gedə bilər, xoş gəldi.  
Vəzir istəyirdi qayıtsın, bir də gördü ki, aha budu, bir qaraltı gəlir.  
Öz-özünə dedi: ədə, bu kimdi eşiyyə çıxıb. Səhər padşaha deyəcəyəm bunun başını bədənindən ayırsın. Tez ağacların dalına girdi ki, gizlənsin, gördü padşah da burada misib. Vəzir istədi səs eləsin, padşah dedi:  
– Dinmə, görək bu gələn kimdi. Görək bu nə deyəcək.  
Bunlar burada misdilər. Qaraltı yaxınlaşdı, gördülər ki, bu gələn İlyasdı. İlyas qızın qapısını döydü, qulluqçu gəldi, İlyas dedi:  
– Get, xanıma de ki, padşahın qulu İlyas gəlib.  
Qulluqçu gedib xanıma xəbər verdi, gəlib İlyasa dedi:  
– Xanım deyir ki, bir inəyim var, nə arıqdi, nə kök; öldürsəm nə qədər piyi çıxar?  
Padşahın vəzir dedilər dayan görək indi bu nə deyəcək.  
İlyas dedi:  
– Get, xanıma de ki, qəbuldu.  
Padşahnan vəzir lap məəttəl qaldılar, dedilər nə olsun ki, bunu biz də deyərdik də.  
Bəli, qulluqçu gəlib qapını açdı. İlyas içəri girdi. Padşahnan vəzir işi belə görüb tez bir təhər özlərini qızın bağçasına saldılar, ağacların altında gizləndilər. Gördülər ki, İlyas gəlib eyvanda əyləşib.  
Bəli, qulluqçu əlində bir məcməyi, üstündə ağ örtük, gətirib İlyasın qabağına qoydu. İlyas məcməyidən örtüyü götürdü, gördü ki, məcməyidə bir qayçı, bir varaq kağız, bir Quran, bir top iynə, bir də bir nar var. Padşahnan vəzir dedilər, hələ qoyaq ki, biz də demişik “qəbuldu”, yaxşı, bəs bu nə olsun. Nar, Quran, iynə, qayçı, indi ki, bu sirri bilməyəcəkdik. Qoy görək İlyas neyləyəcək.  
İlyas iynələri götürüb hamisini bir-bir narın üstünə taxdı. Sonra kağızı götürüb cıqqılı-cıqqılı doğradı. Sonra Quranı öpüb yerə qoydu. Padşahla vəzir bir-birinə dedilər:  
– Yaxşı, bu nə olsun?

Bu halda qulluqçu gəldi, məcməyini apardı. Bəli, elə ki, qulluqçu məcməyini apardı, xanım eyvana gəldi. Qolunu İlyasın qoluna saldı. Xanım nə xanım... Aya, günə deyir sən çıxma, mən çıxacağam. Adam deyir yeməyim, içməyim, bu xanımın xətti xalına, gül camalına tamaşa eləyim. Padşahla vəzirin ağızının suyu axırdı. Xanımla İlyas öpüsdülər, görüşdülər, sonra girdilər evə. Vəzirlə padşahın az qalırdı paxılıqlarından bağırları çatlaşın.

Bəli, padşahgil gördülər ki, az qalıb sübh açılsın, tez durub evlərinə getdilər.

İlyas səhər çox bivaxt gəldi. Padşah dedi:

– İlyas, gecə haradaydın?

İlyas dedi:

– Padşah sağ olsun, məni sənə satan tacırın anasını mən özümə ana kimi bilərdim. O da məni çox istəyərdi. O ölübüdü, getmişdim onun qəbrinin üstünə. Qəbrin üstündə ağladım, ağladım, yuxu tutdu, qaldım qəbrin üstündə. Bir də gördüm ki, səhərdi.

Padşah bilirdi ki, gecə İlyas haradaydı, çünkü özü öz gözü ilə görmüşdü. Odu ki, bildi ki, İlyas yalan deyir, yenə dedi:

– İlyas, düzün de, gecə haradaydın?

İlyas dedi:

– Padşah sağ olsun, yuxu tutmuşdu, qalmışdım qəbrin üstündə.

Padşah hirsəndi, dedi:

– İlyas, düzünü de, gecə haradaydın? Yoxsa başuvu bədənindən ayıram.

İlyas yenə dedi:

– Padşah sağ olsun, yuxu tutmuşdu, qalmışdım qəbrin üstündə.

Padşah əmr elədi ki:

– Aparın, bu məlunu oxlayın.

Amma ox atanları öyrətdi ki, oxu elə atın ki, İlyasa dəyməsin. Çünkü bu sirləri öyrənmək istəyirdi.

Bəli, İlyası oxa basdırılar. Amma ox İlyasa dəymirdi, boynunun, qolluğunun altından keçirdi. Padşah gəldi, dedi:

– İlyas, düzün de görüm, gecə haradaydın? Yoxsa bu saat səni asdıraram.

İlyas yenə dedi:

– Padşah sağ olsun, yuxu tutmuşdu, qalmışdım qəbrin üstündə.

Padşahın qəzəbi artdı. Hirs beyninə vurdu, gördü ki, bu dediyin deyir, əmr elədi:

– Bu saat bunu asın!

Bəli, İlyası dar ağacının altına gətirdilər. Kəndiri boğazına saldılar. Elə ki, istədilər kəndiri çəksinlər, bir də gördülər ki, bir atlı çapa-çapa gəlir. Atlı elə yeyin gəlirdi ki, atın üstündəkini görmək mümkün deyildi.

Elə ki, dar ağacının altına yetişdi, çapa-çapa yerə bir nar vurub getdi. Nar dağıldı.

İlyas dedi:

– Dayanın, deyim.

Bəli, İlyasın boynundan kəndiri açıldılar.

İlyas dedi:

– Padşah sağ olsun, gedək otağa, bu sırrı tək sənə deyəcəyəm.

Padşahla İlyas getdilər otağa. İlyas dedi:

– Padşah sağ olsun, gecə mən filan gözəl qızın yanında idim.

Padşah dedi:

– Yaxşı, o piy məsələsi nə idi ki, sən dedin qəbuldu.

İlyas dedi:

– Padşah sağ olsun, xanım o sualnan demək istəyirdi ki, sən məni görməmisən, bilmirsən arıqam, kökəm, gözələm, çirkinəm. Onda mən dedim ki, qəbuldu. Yəni hər necə olsan, gözəl də, çirkin də, arıq da, kök də mənə qəbulsan, onda qapını açıldılar, məni içəri buraxdırılar.

Padşah dedi:

– Yaxşı, o məcməyi məsələsi nə idi?

İlyas dedi:

– Padşah sağ olsun o atlı ki, keçdi, narı vurdu yerə, nar dağıldı, həmin qızdı. Narı yerə vurdu, dedi ki, bu sərr mənim deyil qoy dağılsın, sən ölmə. Odu ki, mən də dedim.

Padşah İlyasa pəh-pəh deyib öz yanında oturdu, dedi:

– İlyas, axı sən adamı da tanıyırsan. İndi de, görüm mən necə adamam?

İlyas dedi:

– Padşah sağ olsun, sən çörəkçi oğlusan.

Padşah dedi:

– Sən nə danışırsan, mən padşah oğluyam. Mənim atam da bu şəhərin padşahı olub, babam da.

İlyas dedi:

– Padşah sağ olsun, əmr elə anan gəlsin, soruş, elə olmasa boy-numu vurdur!

Padşah anasını çağırıldı, dedi:

– Ana, düzünü de, mən kimin oğluyam? Mənim atam kim olub?

Anası dedi:

– Bala, mən sənə həmlə olanda atan dedi ki, əgər qız doğsan, səni öldürəcəyəm, oğlan doğsan, nə desən gözüm üstə. Mən doğan gecə qonşuda çörəkçinin arvadı da doğdu. Mənim qızım, onun oğlu oldu. İki belə görəndə mamaya pul verdik, çörəkçiye də pul verdik, uşaqları dəyişirdik. İndi sən doğrudan da çörəkçi oğlusan.

Padşah İlyasa afərin deyib soruşdu:

– İlyas, sən nə bildin ki, mən çörəkçi oğluyam?

İlyas dedi:

– Padşah sağ olsun, mən ondan bildim ki, sən əvvəl dəfə əmr elə-din ki, mənə sənin çörəyindən versinlər. Sonra da bir yerdə çörək yedik. Ta sən mənə nə pul, nə başqa şey bağışlamadın. Odu ki, mən bildim sən çörəkçi oğlusan.

Padşah dedi:

– Yaxşı, İlyas, bəs o qız kimdi?

İlyas dedi:

– Padşah sağ olsun, o qız padşah qızıdır.

Padşah anasından soruşdu, gördü doğrudan da həmin qız bunun yerinə dəyişilən qızdı. Padşah soruşdu:

– İlyas, bəs sən kimsən?

İlyas dedi:


– Padşah sağ olsun, mən bir bağban oğluyam. Mən uşaq olanda bizim şəhərə hücum eləyib basırlar, məni əsir eləyirlər, sonra da gəti-rib qul yerinə satırlar.

Padşah İlyasin bütün xasiyyətlərinə fərəhləndi. Həmin qızı İlyasa aldı, qırx gün, qırx gecə toy elədi, öz tacını başından götürüb İlyasin başına qoydu, dedi:

– Padşahlığa sən yararsan. Sənin biliyin mənimkindən çoxdu.

Bundan sonra bu şəhərin padşahı İlyas oldu.

Yedilər, içdilər, mətləbə yetişdilər. Göydən üç alma düşdü. Biri mənim, biri nağıl deyənin, biri də özümün. Sən yüz yaşa, mən iki əlli. Hansı çoxdu sən götür! Sən sağ, mən salamat.



## NARDAN QIZIN NAĞILI

Keçmiş qədimlərdə Qoquz adında bir padşah varmış. Belə deyirlər ki, günbatandan günçixana kimi nə ki, padşah var, hamısı ondan qorxarlamış. Quş quşluğu ilə Qoquzun adını eşidəndə göydə qanad salarmış. Qoquz çox zülmkar imiş.

Qoquz padşah bir gün yatıb yuxuda görür ki, göydən bir məlakə endi, padşahın ağızına bir sillə vurub, çıxıb getdi.

Qoquz qorxudan yorğan-döşəkdən atılıb, başladı haray çekib tir tir əsməyə. Qoquzun yanına vəzir, vəkil yiğışış xəbər aldılar ki, nə olub? Qoquz yuxusunu danışıb əmr verdi ki, bu yuxunu yorsunlar. Vəzir, vəkil yiğilib münəccim çağırıldılar, hər nə illah elədilər, yuxunu yorub bir yana çıxarda bilmədilər. Axırda münəccimbaşı dedi:

– Bu yuxunu yoran bir adam var.

Qoquz dedi:

– Kimdi o adam, de, bu saat çağırıldırırm?

Münəccim dedi:

– Urum vilayətində bir qoca münəccim var, düz üç yüz ildir ki, ömür sürür. Bu yuxunun mənasını tapsa, o tapar, çünkü belə yuxuların mənasını tapmaq bizim işimiz deyil.

Qoquz dedi:

– Vəzir, bu işi sənə həvalə eləyirəm. Gərək qoca münəccimi götürüb gələsən hüzuruma.

Vəzirin boğazının yolu quruyub öz-özünə dedi:

– Urum hara, bura hara? Urum burda nə gəzir?

Çarəsi kəsilib durub ayağa, arvadıyan halallaşıb bina qoydu yol getməyə. Az gedib çox dayandı, çox gedib az dayandı, nağıllarda mənzil olmaz, neçə müddət yol gedib, neçə mənzil gedib, axırda gəlib çatdı Urum torpağına.

Gəzib Urum şəhərini dolandı. Gördü ki, bir dərviş bir sandıq qoyub qabağına satır:

– Ay sandıq alan! Ay sandıq alan!.. Alan alıb xeyrin görər, açıb baxan ziyan çəkər.

Vəzir dedi:

– Ey dərviş, sandığı neçəyə deyirsən?

Dərviş dedi:

– Yüz tümənə. Başıbağlı satıram.

Vəzir dedi:

– Qoy alım baxım.

Dərviş dedi:

– Mən sandığı başıbağlı satıram, alırsan al, almırsan çıx get.

Vəzir çıxardıb yüz tümən dərvişə verdi. Sandığı alıb çıxdı bayırə, soraqlaşıb qoca münəccimin evini tapdı. Döyüb qapını içəri girdi. Gördü ki, pirani bir kişi oturub pambıq içində. Saç-çaqqal ağappaq, əlində kitab, qabağında manqal.

Münəccim vəziri görən kimi dedi:

– Ey İbrahim, xoş gəlmisən. Buyur, otur!

Vəziri xof götürdü. Amma ki, dinib danişmadı. Əyləşib münəccimin yanında, istədi münəccimə deyə ki, gəlmışəm səni aparam.

Münəccim dedi:

– Səhər inşallah gedərik.

Vəzir mat qaldı. Elə ki, çay-çörək yeyib toqqalarının altını möhkəmləndirdilər, münəccim dedi:

– Sən dur get, mən özüm gələrəm.

Vəzir durub ayağa, gəldi öz mənzilinə. Götürüb sandığı bina qoydu yol getməyə. Neçə gün yol gelib axır çatdı evinə. Arvad çıxıb qabağına dedi:

– Ay kişi, evimizə qonaq gəlib.

Vəzir girdi içəri, gördü ki, qoca münəccim gəlib. Vəzirin lap boğazının yolu qurudu. Ədəb salamını verib oturdu.

Qoca münəccim dedi:

– Dur, məni apar padşahın yanına.

Vəzir durub ayağa, qoca münəccimi götürüb gəldi Qoquzun yanına. Qoquz münəccimə yer görsədib oturdu yanında.

Dedi:

– Ey pirani münəccimbaşı, yuxuda gördüm ki, oturmuşam çəməndə. Bir də gördüm göy guruldadı, göydən bir məlakə enib oturdu dizimin üstə. Ağzıma bir sillə vurub çıxıb getdi.

Münəccim dedi:

– Ey Qoquz şah, bil və agah ol! Cox çəkməyəcək dünyaya bir qız uşağı gələcək. O, böyüküb on dörd yaşına çatan kimi səni öldürəcək.

Qoquz şah cox bikeyf olub münəccimbaşıya dedi:

– Tədbir gör! Sənə nə istəsən verərəm.

Münəccim dedi:

– Olacağa çarə yoxdu.

Münəccimbaşı belə deyəndə Qoquz şah qəzəblənib əmr verdi ki, pirani münəccimbaşının boynunu vursunlar.

Pirani münəccimbaşı bərkdən gülüb qalxdı göyə, gözdən itib getdi.

Qoquz şah əmr verdi ki, qoca münəccimbaşını tutsunlar. Heç kim münəccimi tuta bilmədi. Qoca münəccim bu getməknən gəlib çıxdı öz evinə. Qoquz vəzirə əmr verdi ki:

– Tədbir gör!

Vəzir dedi:

– Bu bələdan canuvu qurtarmaq üçün bir yol var, o da budu ki, təzə anadan olan qız uşaqlarının boynunu vurdurasan. Bu işi elə görəsən ki, camaat səndən görməyə.

Qoquz vəzirin bu tədbirinə razı olub, bu iş üçün məvacibnən dörd nəfər cəllad tutdurdu. Bu cəlladlar başladılar doğan arvadların qız uşaqlarını beşikdən oğurlayıb öldürməyə.

Sənə xəbər verim vəzirdən.

Vəzir ki, Urum şəhərindən bir sandıq almışdı, götürüb qoymuşdu evinə. Amma açıb sandığın içində bu günə kimi baxmamışdı ki, görsün bu sandığın içində nə var.

Bir gün evdə oturmuşdu. Birdən yadına düşdü ki, Urum şəhərində dərvişdən bir sandıq almışdı. Durub ayağa arvadına dedi:

– Arvad, Urumdan alıb gətirdiyim sandığı bəri ver, açaq, görək içində nə var.

Vəzirin arvadı durub sandığı götürüb gəldi. Vəzir durub sandığı açdı. Açılan kimi sandığın içində bir nar gördü. Alıb narı əlinə, istədi

uzada arvadına, nar sıçrayıb vəzirin əlindən düşdü yerə. Düşən kimi partlayıb, narın içindən on yaşında gözəl bir qız çıxıb oturdu evin künkündə. Vəzirin ürəyi gedib bir tərəfə yixıldı, arvadın ürəyi gedib o biri tərəfə yixıldı. Haçannan-haçana vəzir özünə gəlib arvadını da ayıltdı, qızı yaxın gəlib xəbər aldı:

— Ay qız, sən kimsən? Bu sandığın içində neyləyirsən?

Qız dedi:

— Mən Firəng vilayəti padşahının naxırçısının qızıyam. Firəng padşahının qızı olmazdı. Mən anadan olan günü Firəng padşahi atama xəbər göndərir ki, qızını versin mənə qızlığa. Atam da padşahın sözündən keçə bilməyib götürüb məni verdi padşaha. Padşah məni bəsləyib düz on yaşına yetirəndən sonra mənim gözəlliyimə heyran olub, istədi məni özünə arvad eləyə. Atamın da bu işdən acığı tutub məni elədi nar, qoydu bir sandığa, götürüb bazarda satdı, sən də almışan.

Vəzir dedi:

— Arvad, bizim nə qızımız, nə də oğlumuz var. Elə yaxşı oldu, götürək bunu qızlığa.

Vəzirin arvadı razı olub bu qızın adını qoydular Nardan xanım, götürüb saxladılar.

Sənə xəbər verim şəhər əhlindən.

Şəhərdə yaşayan camaat baxıb gördü ki, şəhərdə uşaq oğrusu tövərib. Yığılıb, yiğisib padşaha şikayət etdilər. Padşah çıxıb camaatin qabağına dedi:

— Nə üçün gəlmisiniz?

Şəhər əhli dedi:

— Bu şəhərdə uşaq oğrusu peyda olub. Arvadlarımız qız doğan kimi gecə ilə gəlib uğurlayıb aparırlar.

Padşah şəhər əhlini rahat eləyib dedi:

— Siz gedin, mən uşaq oğrusunu taparam.

Şəhər əhli dağılıb getdi. Sənə xəbər verim Nardan xanımdan.

Nardan xanım böyüyüb on iki yaşa çatmışdı. Bir gün vəzirin arvadıynan hamama gedirdi. Padşah da çıxıb eyvandan baxırdı. Gördü ki, vəzirin arvadıynan bir nazənin sənəm hamama gedir.

Qoquz padşah tez vəzirdən soruşdu:

— Vəzir, sənin arvadınlı hamama gedən qız kimdi?

Vəzir dedi:

— Mənim qızımdı.

Padşah dedi:

– Ey vəzir, sənin qızın haçan olubdu ki, mənim xəbərim olmayıb.  
– On iki il bundan qabaq.

Qoquz padşah başını salıb aşağı dinmədi.

Aradan bir neçə müddət keçəndən sonra Qoquz padşah Nardan xanımı məhəbbətini salıb ürəyində dedi: – necə olsa gərək qızı görəm.

Durub vəziri çağırıldıb dedi:

– Vəzir, bu axşam sizə gələcəyəm.

Vəzir baş əyib durub gəldi evinə, arvadına dedi:

– Arvad, Qoquz padşah bizə qonaq gələcək, axşama qonaqlığa həzirlıq gör!

Vəzirin arvadı axşama tədarük görüb, aş bişirib qazan qaynatdı. Axşam Qoquz padşah durub vəzirin evinə qonaq gəldi. Bir az şirin-şirin gülüb danişandan sonra Qoquz padşah göz gəzdirdi ki, Nardan xanımı görə. Nə illah elədi Nardan xanımı görə bilmədi. Axırda əlqabı mahnasılı durub çıxdı bayırə. Nardan xanım da vəzirin arvadıyla mətbaxda aş bişirildilər. Qoquz padşah mətbax qapısında Nardan xanımı görən kimi tez əlqabını yerə qoyub qayıtdı dala. Özünü saxlaya bilməyib gəlib vəzirə dedi:

– Vəzir, mən bərk sancılanmışam, gedirəm.

Vəzir nə illah elədi ki:

– Qal, xörək ye!

Qoquz padşah qalmayıb, durub gəldi evinə. Neçə gün, neçə gecə divan işinə baxmayıb, bir yanı üstə yatıb Nardan xanımın eşqindən dəli-divanə oldu.

Bir gün vəzir durub gəldi Qoquz padşahın yanına, dedi:

– Padşah sağ olsun, neçə gündü ki, divana baxmırısan, səbəb nədi?

Qoquz padşah dedi:

– Dərdim çoxdu.

Vəzir dedi:

– Gəl dərdini mənə de, bəlkə mən dərdüvə əlac eləyəm.

Padşah dedi:

– Allahdan gizli deyil, səndən nə gizlədim? Gərək qızını verəsən mənə.

Vəzir bu sözdən başını salıb aşağı dinmədi. Ürəyindən keçirdi ki, ay aman, bizə Nardan xanımı görmək üçün gəlibmiş. Vəzir getdi fikrə.

Qoquz padşah dedi:

– Vəzir, daha səbr eləyə bilmirəm. Gərək Nardan xanımı verəsən mənə.

Vəzir dedi:

– Padşah sağ olsun, izin ver gedim qıznan məsləhətləşim, bəlkə qız razı olmadı.

Qoquz padşah izin verdi. Vəzir durub gəldi evinə, gördü ki, Nardan xanım evdə təkdi. Nardanı çağırıb dedi:

– Qızım, bizim padşaha ərə gedərsən?

Nardan xanım dedi:

– Mən ərə gedən deyiləm.

Vəzir suyu süzülə-süzülə durub gəldi Qoquz padşahın yanına. Nardan xanım necə demişdi, elə də dedi Qoquz padşaha.

Padşah od götürüb lap dəli-divanə oldu. Gün keçdi, həftə dolandı, bir gün padşah bağda gəzib dolanırdı, gördü ki, küçədə iki uşaq aşiq-aşiq oynayır. Uşaqların biri başladı cığallılığa. Keçəl aşığı götürüb qaçıdı. Uşaq dedi:

– Aşığımı ver!

Keçəl dedi:

– Allah vurmuşdu səni. Mən də sənin üçün Qoquz padşah deyiləm ki, Nardan xanımın dərdindən saralıb solam, aciz qalam.

Keçəl belə deyən kimi Qoquz padşah yapışib keçəlin biləngindən çəkdi bağa, dedi:

– Ey vələdizna, sən nə bilirsən ki, mən Nardan xanımın eşqindən bu kökə düşmüşəm?

Keçəl dedi:

– Nə üçün bilmirəm?

Qoquz padşah dedi:

– İndi ki, bilirsən, de mənə görüm mən necə eləyim ki, onu alım?

Keçəl dedi:

– Əvvəl qarnımı doydur, sonra deyim.

Qoquz padşah durub keçəli apardı aşbazın yanına, qarnını doydurub, götürüb gəldi otağına, dedi:

– Keçəl, əgər mənim dərdimə əlac eləsən, sənə qızıl verərəm, yox, hətərən-pətərən danişsan boynunu vurduraram.

Keçəl dedi:

– Padşah sağ olsun, bir yandan Nardan xanım sənə getmək istəmir, o biri yandan da vəzir qızı sənə vermək istəmir. Sən ta ki, vəziri ölüdməsən qızı ala bilməzsən.

Qoquz padşah dedi:

– Bəs necə eləyim ki, vəziri öldürüm?

Keçəl dedi:

– Mənim nənəm yaxşı xalça toxuya bilir. Sən vəziri göndər bizim evə ki, bizdən sənin üçün xalça alsın. O xalçaya gələndə mən də çıxaram dama, evimizə girəndə başına daş salıb öldürərəm.

Padşah razi oldu. Keçələ bir qızıl verib yola saldı. Bu tərəfdən də vəziri çağırıb dedi:

– Vəzir, filan keçəlin evində bir əntiq xalça var. Gəlsənə gedib bir xalçaya baxasan. Əgər xoşuna gəlsə, elə orda pulunu ver, xalçanı al getir.

Vəzir durub keçəlgilə gəlməkdə olsun, eşit keçəldən.

Keçəl çıxıb damda oturmuşdu, gördü ki, vəzir gəlir. Tez böyük bir daş tapıb içəri girən kimi saldı vəzirin başına. Vəzir elə oradaca öldü. Götürüb vəzirin meyidini gecəynən atdı bazarın ortasına, çıxıb gəldi.

Səhərdən Qoquz padşaha xəbər getdi ki, vəzir ölüb. Padşah vəzi-rini dəfn-kəfən eləyiib durub gəldi vəzirin arvadının yanına. Başsağlığı verib bir də Nardan xanımı məhəbbətnən baxıb, çıxıb getdi.

Aradan bir müddət keçdi. Bir gecə Nardan xanım oturmuşdu evdə, bir də gördü ki, qapı döyüldü. Otağa iki adam girib dedi:

– Padşah səni çağırır.

Nardan xanım getməyib, gələn elçiləri də qovub, qapıları bağlayıb oturdu içəridə.

Qoquz padşaha xəbər çatdı ki, Nardan xanım gəlmir. Padşah qə-zəbləndi, əmr verdi ki, səhərnən Nardan xanımın boynu vurulsun.

Gecəni Qoquz padşah yatdı. Bu dəfə yuxuda gördü ki, göydən bir məlakə enib dəydi ürəyinin başından. Qoquz tez yuxudan ayılıb sə-hərə kimi yata bilmədi. Səhər divanxana vaxtı durub gəldi divanxa-naya, adam göndərdi münəccim üçün. Münəccim gəldi. Qoquz padşah yuxusunu münəccimə nəql elədi.

Münəccim dedi:

– Qabaq gördüğün yuxunun mənası yavaş-yavaş yaxınlaşır, özünü gözlə!

Münəccim çıxıb gedəndən sonra Qoquz padşah qoca münəccimin dediyi sözü yadına salıb, Nardan xanımı yaddan çıxardı. Bu tərəfdən də camaat şikayətə gəldilər ki, bəs arvadımız qız doğur, səhəri oğurayırlar. Bizim səbir kasamız doldu. Qız üzünə həsrət qaldıq.

Qoquz padşah baxıb gördü ki, işlərin qabağı çox qarışq gəlir. Bir-dən ağlına gəlib dedi:

– Camaat, mən baxıb görürem ki, sizin şikayətiniz qurtaran deyil, mən də o uşaq oğrusunu tapa bilməyəcəm. Sabahdan başlayın bir mərtəbəli ev tikin! Pulu məndən. Arvadlarınız nə ki, qız doğdu, gətirin yığın o otağa, görək başımıza nə gəlir.

Camaat padşahın tədbirindən xoşlanıb günü o gün başladılar bir mərtəbəli imarət tikməyə. Çox çəkmədi ki, imarət tikilib qurtardı. Qoquz padşah xəzinədən pul ayırib, iki dənə daya tutub doğan arvadların qız uşaqlarını yiğib bu təzə imarətdə saxlamaqda olsun, sənə xəbər verim kimdən, Nardan xanımla Qoquz padşahdan.

Bir gün yenə də Qoquz padşahın eşqi cuşa gəldi. Durub gəlməkdə olsun Nardan xanımın yanına. Nardan xanım oturmuşdu evdə, gördü ki, Qoquz padşah gəlir, tez durub ayağa istədi çıxa bayırı. Padşah qırğı kimi alıb Nardan xanımın başının üstünü dedi:

– Nardan xanım, gəl bu daşı ətəyindən tök!

Nardan xanım baxıb gördü ki, Qoquz padşah bundan əl çəkən deyil, dedi:

– Padşah sağ olsun, bir il mənə möhlət ver! Bir ildən sonra mən sənin, sən mənim.

Qoquz padşah razı oldu, durub gəldi evinə.

İndi sənə xəbər verim Nardan xanımdan.

Nardan xanım eşitmışdı ki, bu şəhərdə uşaq oğrusu var, amma tapmayırlar.

Durub bir gecə geyinib-kecinib pəhləvan palтарında çıxdı bayırı. Gördü ki, hansı evə gedirsə yasdı. Amma şəhərin qıraqında bir ev var, burda çalğıdı, oxumaqdı, keyfdi. Əyilib pəncərədən gördü ki, bu evin başında qoca bir kişi altında döşək, dalında balış, yorğanı da qurşağı-can səriyi özünə, oturubdu. Qabağında dəstə bir oğlan, dəstə bir qız, biri saz çalır, biri dəf çalır, qoca da qulaq asır. Arada da elə oxuyur ki, gəl görəsən...

Nardan xanım qapını döydü. Qapını açıldılar. Nardan xanım girdi evə. Uşaq durub Nardan xanımdan xəbər aldı:

– Kimi istəyirsin?

Nardan xanım dedi:

– Allah qonağıyam. Mənə bu gecəliyə yer verin!

Nardan xanım keçib oturdu. Uşaqlar başladılar çalmağa, qoca kişi başladı oxumağa. Nardan xanım da oturub qulaq asırdı.

Oğlan birdən dəfi vurdı yerə, qız da sazı qoyub yerə, başladılar qurşaq yapışmağa. Qız oğlunu qoyub dizinin altına başladı əzişdir-

məyə. Qoca gülüb qəşş elədi. Haçandan-haçana əlini atıb döşeyin altından bir çubuq götürüb uşaqları vurdu. Uşaqlar ayrılib bir-birindən, hərəsi bir yana yixılıb yatdırılar.

Nardan xanımı fikir aldı ki, bu necə olan işdi... Qoca üzünü Nardan xanıma tutub dedi:

– Ey qonaq, xoş gəlmisən!

Nardan xanım dedi:

– Sağ olasan!

Qoca əlini uzadıb yanındakı sandığın içindən bir parça quru çörək, bir nəlbəki bal götürüb uzatdı Nardan xanıma. Nardan xanım alıb çörəknən balı qoydu qabağına, bir tikə yeyib, əlini süfrədən çekdi.

Qoca dedi:

– Ey qonaq, yesənə!

Nardan xanım dedi:

– Ta mənə bu sırrı deməsən mən sənin çörəyini yemərəm.

Qoca dedi:

– Ey pəhləvan, ləcliginə salma! Gəl otur çörəyini ye! Sənin mənim sırrımın nə işin var?

Nardan xanım dedi:

– Ey qoca, əgər mənə sırrı verməsən bu iki uşağın başın kəsib, durub gedəcəyəm.

Qoca fikrə gedib dedi:

– Ey pəhləvan, bil və agah ol, mənim bu sırrımı heç kəs bilməyir. Bax bu iki uşağı görürsən, heç onlar da bilməyir. Mən sırrımı heç kimə deməyib ürəyimdə saxladığım üçün bu kökə düşmüşəm.

Qoca yorğanı dizinin üstündən götürdü. Nardan xanım baxıb gördü ki, qocanın qıçlarını ta qurşağacan qurd yeyib. Qoca yorğanla dizini örtüb yenə dedi:

– Gəl mənim ölümümə bais olma!

Nardan dedi:

– Gərək danışasan.

Qoca dedi:

– Mən Qoquz padşahın bağbanı idim. Cavan idim, olardım on altı sinnində. Bir gün Qoquz padşah məni Ərəbistana xurma üçün göndərdi. Mən də getdim. Gələndə bir ərəb qızı mənə aşiq oldu. Alıb ərəb qızını da alıb özümlə getirdim. Xurmanı Qoquz padşahın başında əkdirim. O zaman padşah hələ cavan idi. Mən pul yiğdim ki, toy eləyim, ərəb qı-

zini alım. Gördüm ki, toya qüvvəm çatmir, mən də bir xonça tutub apardım Qoquz padşah üçün, öz dərdimi açıb dedim ona.

Qoquz padşah dedi:

– Götür gəl adaxlıvu görüm necədi. Özünə layiq də toy eləyim.

Mən də razı oldum. Çünkü ata-babadan biz eşitmışık ki, padşah olan şah yerin allahıdı. Mən də durub ərəb qızını aparıb göstərdim Qoquz padşaha. Qoquz padşah ərəb qızını görən kimi gördüm gözləri dörd oldu. Mən yenə bir şey başa düşmədim.

Mənə dedi ki:

– Bu qızın toy xərci mənim boynuma. Burax hərəmlərin yanında qalsın. Mən sənin üçün bir-iki günə toy elərəm.

Mən bu zalımı adil bilib inandım. Ərəb qızını öz əlimlə hərəmxanada qoyub gəldim. Aradan bir həftə keçəndən sonra durub padşahın yanına gəldim ki:

– Ver, ərəb qızını aparım.

Padşah məni qovdu. Mən də cavandım. Səbr eləyə bilmədim, ağzımdan bir neçə söz çıxartdım.

Qoquz padşahın acığını tutub məni zindana saldı. Mən zindanda qaldım. Qoquz padşah da ərəb qızını istədi özünə arvad eləyə, ərəb qızı əl vermədi, nə ərəb qızı fikrindən döndü, nə də mən ərəb qızından əl çəkdim. Bir gecə ərəb qızını götürüb qaçdım. Qoquz padşah yenə də gəlib bizi təpib ərəb qızını mənim əlimdən aldı, məni də tutub zindana saldı. Hər gecə Qoquz gələrdi yanımı, mənə deyərdi ki:

– Gəl razı ol, ərəb qızını mən alım.

Mən razı olmurdım. Zor-güt ərəb qızını Qoquz padşah özünə arvad elədi. Mən səbr eləyə bilmədim. Daha dərd ürəyimə vurdu. Bir yandan da nəmişlik iki qızımı çolaq elədi. Qoquz padşah işi belə görüb məni açdı buraxdı, mən də gəlib şəhərin qırğında özümə bu evi tikdim.

Bu iki uşağı da alib saxlamışam. Bunlar çalırlar, mənim könlüm açılır, qurşağı da ona görə tutdururam ki, bəlkə böyüyüb pəhləvan olub, axırda mənim qisasımı Qoquz padşahdan alalar.

Qoca sözün tamam elədi. Nardan xanım gecəni qalib səhər durub gəldi evinə.

Axşam olan kimi yenə Nardan xanım geyinib pəhləvan paltarı, düşdü bu şəhərə. O qapı mənim, bu qapı sənin, gəzib hər pəncərədən baxıb bir təzə söz öyrənirdi. Qayıdır evinə gələndə gördü ki, evlərin

birində vaveylədi. Ana deyir “qızım”, qardaş deyir “bacım”. Nardan xanım səbr eləyə bilməyib girdi içəri, xəbər aldı:

– Ay ev iyiyəsi, bu nə vaveylədi?

Qoca bir arvadvardı, qayıdır dedi:

– Ey pəhləvan, sən məgər bu şəhərə təzə gəlmisən?

Nardan xanım dedi:

– Bəli, qəribəm, təzə gəlmışəm.

Arvad dedi:

– Bizim şəhərdə qız oğrusu var, qız uşağı bu gün anadan olur, sabah oğurlanır.

Nardan xanım belə eşidən kimi dayanmayıb, çıxıb getdi evinə. Gəcəni yatıb səhər tezdən durub gəldi Qoquz padşahın yanına. Qoquz padşaha dedi:

– Ey padşah, eşitmişəm sənin şəhərində qız uşaqlarını oğurlayırlar.

Gərek uşaq oğrusunu tapasın. Tapmasan taxtını qanla dolduraram.

Qoquz padşah qəzəblənib əmr verdi ki, tutun bunu.

Belə deyəndə Nardan xanım tez çıxıb bayırə pəhləvan paltarını soyundu, geyindi öz paltarını, oturdu evdə.

Gecə olan kimi durub geyindi pəhləvan paltarını, çıxdı bazara. Gəzib dolanırdı, gördü ki, bir yerdən işıq gəlir. Yeridi irəli, gördü ki, Qoquz padşahdı, qucağında üç aylıq uşaq. Tutub uşağı aldı padşahın əlindən. Nardan xanım padşahı tanıdı, amma padşah Nardan xanımı tanımadı.

Padşah uşağı Nardan xanımın qucağına verən kimi qaçıdı. Nardan xanım da uşaq qucağında qaçıdı padşahın dalınca. Qoquz padşah öz adamlarına çatıb qışqırdı:

– Tutun bunu!..

Qoquz padşahın adamları hücum elədilər Nardan xanıma. Nardan xanım istədi macal eləyib uşağı yerə qoysun, əl atsın qılınca, daldan yapışıb Nardan xanımın iki qolunu möhkəm sarıyb, götürüb saldılar dustağa. Qoquz padşah gecəynən uşaq olan mənzilə od vurub odladı. Camaatin uşaqları yanıb tələf oldu.

Qoquz padşah səhər camaati yiğib bir yerə elan verdi ki, uşaq oğrusunu tapmışam, sabah dara çəkiləcək.

Səhər meydan salınıb dar ağacı quruldu. Nardan xanımı götürüb geldilər dar ağacının altına. Qoquz padşah çıxıb camaatin qabağına, dedi:

– Ey camaat, siz hələ məndən narazialıq eləyirsiniz ki, uşaq oğrusunu tapmırsan. Bütün sizin qız uşaqlarınızı oğurlayan budu.

Camaat hər yerdən Nardan xanımı min təsbeh lənət oxudular. Arvadlar istədilər Nardan xanımı daşa bassınlar, amma cəlladlar qoymadı. Padşah əmr verdi ki, salsınlar ipi bu məlunun boğazına. Cəlladlar ipi hazır edib istədilər salalar Nardan xanımın boğazına, Nardan xanım tez niqabı üzündən götürüb üzünü padşaha göstərdi. Qoquz padşah Nardan xanımı tanıdı, amma əli heç bir yana çatmadı. Qoquz padşah tutduğu işdən çox peşiman oldu.

Cəlladlar ipi Nardan xanımın boğazına salan kimi bərk bir xəzri qopdu, toz, torpaqdan göz-gözü görmədi. Nardan xanım ipi atıb özünü vurdu camaatın arasına, tez aradan çıxıb qaçıdı.

Çox çəkmədi xəzri dayandı. Cəlladlar baxıb gördülər ki, dara çəkilən adam qaçıbdı. Camaat axtarmamış yer qoymadı, amma onu tapa bilmədilər.

Xəbər verim sənə Nardan xanımdan.

Nardan xanım qaçıb özünü saldı meşeyə. Bir neçə gün o yanda, bu yanda başını girləyib bir təhərnən meşədən çıxdı, üz qoydu getməyə. Az gedib çox dayandı, çox gedib az dayandı, gəlib çatdı Rəm şəhərinə. Girib şəhərə gördü ki, burda bir bağ var, gəl görəsən. Lalələr gül açıb, bülbüllər cəh-cəh vurur, dünyada nə istəyirsən, hansı meyvəni deyir-sən bu bağdadı. Nardan xanım girib bağla meyvə dərib yedi, uzanıb reyhan gülərinin yanında yatdı.

Sənə xəbər verim Rəm vilayətinin padşahının qızı Zərnigar xanımdan.

Zərnigar üçün neçə müddətdi ki, şəhərbəşəhərdən elçilər gəlirdi. Zərnigar heç kimə ərə getmirdi. Zərnigarın atası lap təngə gəlmışdı, and içmişdi ki, Zərnigarın bir də işinə qarışmasın. Odu ki, gələn elçi-lərin də cavabını Zərnigar verib qaytarırdı.

Bir gün Zərnigar bağla çıxıb gəzirdi, gördü ki, ağacların dibində cavan bir oğlan yatıbdi. Oturub Nardan xanımın başının üstündə, başladı Nardan xanımın üzün, gözün silib təmizləməyə.

Nardan xanım ayılıb gördü ki, başının üstündə gözəl bir qız oturub. Dodaqaltı gülüb yerindən qalxdı. Zərnigar Nardan xanımı dedi:

– Ey oğlan, adın nədi, nəkarəsən?

Nardan xanım işi başa düşüb dedi:

– Adıma Əhməd deyərlər, özüm də Urum padşahının oğluyam.

Zərnigar dedi:

– İstədiyimi Allah yetirdi.

Zərnigar özünü saxlaya bilməyib öz ürəyindəki məhəbbəti Nardan xanıma açıb dedi:

– Ey Əhməd, sevirəm səni, gərək məni alasan.

Nardan xanımın boğazının yolu quruyub dinmədi. Zərnigar bir də məhəbbətini deyib sarıldı Nardan xanımın boynuna ki:

– Əhməd, dur gedək mənim mənzilimə.

Nardan xanım durub Zərnigarın mənzilinə geldi, qapını bağlayıb gecəni yatdılar.

Səhər tezdən Nardan xanım ayılıb çıxdı bağa. Neçə vaxt idi ki, soyunub çimməmişdi. Öz-özünə dedi: yaxşı oldu, gedib çımrəm, sonra Allah kərimdi. Durub verdi özünü çaya. Bir o yana baxdı, bir bu yana baxdı, gördü ki, heç kim yoxdu, soyunub girdi çaya. Bu çimməkdə olsun, al xəbəri padşahın bağbanının oğlu Murtuzdan.

Murtuz gözəşirin oğlanların biriydi. Çixıb səhər-səhər bağlı gəzirdi, gördü ki, çayın içində bir süd kimi ağappaq şey görünür. Durub geldi çaya tərəf nə gördü... Cavan bir qız çayda çımir. Özün verdi irəli ki, qızın paltarını götürsün, gördü ki, yerdə oğlan paltarı var. Murtuz əl saxlayıb dayandı. Birdən Nardan xanım Murtuzu görüb dedi:

– Ey cavan, geyinəcəyəm, qoy geyinim.

Nardan belə deyəndə Murtuz çökildi dərənin içində. Nardan xanım alababat geyindi. Murtuz gəlib Nardan xanımın yanına, dedi:

– Ay qız, nəçisən!

Nardan əvvəl istədi Murtuza cavab verməyə. Sonra baxıb gördü ki, bu çox gözəşirin oğlandı. Murtuzun məhəbbətini salıb ürəyinə, yaxın gəldi Murtuza. Hər ikisi oturub çəməndə öz ürək sirlərini bir-birinə açıdlar, söhbətdən sonra Nardan xanım başına gələn hekayəti başdan ayağa axıra kimi Murtuza nəql elədi.

Sənə xəbər verim kimdən, Zərnigardan.

Zərnigar xanım ayılıb gördü ki, sevgilisi Nardan xanım yanında yoxdu. Durub çıxdı bayırə, özün yetirdi bağa. Nardan xanım başıaçıq oturmuşdu, saçları anduz yarpağı kimi tökülib çıyılınrını bürümüşdü. Zərnigar baxıb gördü ki, bağbanın oğlu Murtuz bunun başında bir qız-nan söhbətdədi. Açığı tutub qayıtdı evinə. Qarabaş göndərdi ki, Murtuzu çağıralar. Bu tərəfdən də Nardan geyinib yenə pəhləvan paltarı, Murtuzdan ayrılib çıxdı bağdan. Qarabaş gəlib Murtuzu tutub Zərnigar xanımın yanına gəldi.

Zərnigar xanım Murtuza dedi:

– Ey haramzada, mən səni bağımızda nökər saxlamışam, yoxsa qız-larnan keyf çəkməyə saxlamışam?

Murtuz dedi:

– Xanım, nə qız? Mən heç bağda qız görməmişəm.

Belə deyəndə Zərnigar xanımın acığı tutub Murtuzu saldı zindana.

Nardan xanım Zərnigarın yanına gəlirdi, gördü ki, Murtuzu dus-taqxanaya aparırlar. Tez özün yetirdi, Murtuzdan xəbər aldı ki:

– Səni kim tutdurub?

Murtuz dedi:

– Zərnigar xanım.

Nardan xanım özün yetirib Zərnigara, dedi:

– Ey sevgilim, məni istəyirsən?

Zərnigar dedi:

– Bəli, istəyirəm.

Nardan xanım dedi:

– İndi ki, məni istəyirsən, nə desəm yerinə yetirərsənmı?

Zərnigar:

– Yerinə yetirərəm. Təki sən mənə söz buyur.

Nardan xanım dedi:

– Ey sevgilim, gözümün işığı, Murtuzu mənə bağışla! Mən özüm onun tənbəhini eleyim.

Nardan xanım belə deyəndə Zərnigar dedi:

– Ey Əhməd, get bağışladım.

Zərnigar adam göndərib Murtuzu buraxdırıldı. Özləri də başladılar söhbətə. Gün batan kimi Nardan xanım durub gəldi Murtuzun yanına.

Hər gün bir-iki saat Nardan xanım durub gələrdi Zərnigarın yanına. Yalanbaşdan Zərnigarın başını aldadıb tez durub gedərdi Murtuzun yanına. Gecəni səhərə kimi Murtuznan keçirərdi.

Xəbər verim sənə kimdən, Zərnigarın atasından. Zərnigarın atası padşahdı. Bir gecə durub əlqabına çıxırı, gördü ki, qızının bağından işiq gəlir. Tez özünü yetirib bağa, gəlib çatdı Murtuzun evinə, baxıb pəncərədən gördü ki, bağban oğlu Murtuz bir qıznan yatıbdı ki, dün-yada heç misli yoxdu. Gözəllikdə bəeyni Züleyxa. Padşah dayana bil-məyib yixildi yere.

Haçandan-haçana özünə gəlib durdu ayağa. Geri dönüb, bir neçə nəfər adam göndərdi, Nardan xanımla Murtuzu götürüb gəttirdi. Əmr verdi ki, Murtuzu salsınlar zindana, Nardan xanımı da öz otağına, padşah

necə dedi, elə də elədilər. Murtuz zindanda qalsın, al xəbəri Nardan xanımla padşahdan.

Padşah durub gəldi Nardan xanımın yanına. Nardan xanıma bir dəst zənən paltarı verib geyindirəndən sonra dedi:

– Ey tacı-təxti-sərim, gəl ulduzumuzu barışdırıq.

Nardan xanım dedi:

– Bizim ulduzumuz barışan ulduz deyil.

Bələ deyəndə padşah istədi güc göstərsin. Nardan xanım qalxıb padşaha bir sillə çəkdi. Padşah özündən gedib yixıldı kənara. Ağızburnu qan oldu. Sonra ayağa durub Nardan xanımı saldırdı zindana. Qəza işi avanda gətirdi, Nardan xanımın zindan otağı Murtuzun zindan otağının yanında oldu, aradan bircə arakəsmə var idi. Nardan xanım gecəyari durub dedi:

– Hər təhər olsa buradan qaçmalıyam.

Durub ara divarı qazmağa başladı. Haçandan-haçana bir deşik açıb keçdi o biri otağa. Gördü ki, şam işığında burda bir cavan yatıbdı.

Şamlı oğlanın üzünə baxıb gördü ki, Murtuzdu. Tez Murtuzu ayıldırıb dedi:

– Sən paltarını ver mənə, sən də mənimkini gey! Mən çıxım burdan, sonra səni qurtaram.

Murtuz razı oldu. Soyunub paltarını Nardan xanıma verdi. Nardan xanım da soyunub paltarını Murtuza verdi. Səhər Nardan xanım Zərnigara bir kağız yazıb göndərdi.

Zərnigar kağızı alıb oxuyub bildi ki, Əhməd (Nardan) zindandadı. Tez gəlib atasından gizlin Nardan xanımı zindandan çıxartdı. Nardan xanım zindandan çıxan kimi tez özünü yetirib evə, padşah paltarını geyib qlinci bağladı, gəlib zindanın qabağındakı zindançıları vurub öldürüb, Murtuzu götürüb apardı.

Padşaha xəbər getdi ki, təzə pəhləvan peyda olubdu, durma özünü yetir, zindanbanları vurub öldürdü.

Padşah əmr verdi, qoşunu sel kimi tökdü meydana. Nardan xanım açıb qollarını şir kimi vurub özünü dəryayı-ləşkərə, başladı qoşunu qırmağa. Nardan xanım gələn-gələn qoşunları qırıb tökdü, əl atıb padşahi taxtdan salıb, cəhənnəmə vasil elədi. Vəziri onun yerinə padşah tikib, Zərnigar xanımın yanına gedib dedi:

– Ey Zərnigar, bil və agah ol, mən qızam.

Bütün başına gələni Zərnigara danışıb dedi:

– İndi ki, gedirsən, məni də apar.

Nardan xanım üç at götürüb Murtuz və Zərnigar ilə bina qoydu yol getməyə. Gəlib Qoquz padşahın torpağına, orda ki, onu dara çəkirdilər, dayanıb meydanda bir nərə çəkdi. Qoquz padşah adam göndərdi ki, gedib görsünlər o nərə çəkən kimdi. Adam gəldi. Nardan xanım gələn adamın boynunu vurub saldı yerə.

Qoquz padşah gördü ki, gedən getdi, daha gəlmədi. Yenə adam göndərdi, Nardan xanım gələnin boynunu vurdu. Axırda padşah qəzəblənib qoşun göndərdi. Nardan xanım baxıb gördü ki, qoşun geldi. Əl atıb qılınca vurdu özünü dəryayı-ləşkərə, qırıb qoşunu axıra çatdı. Padşah qoşun göndərdi, pəhləvan göndərdi. Nardan xanım nə ki, vardı qırıb qurtardı. Axırda Qoquz padşah meydana gəlib Nardan xanımıla qılincbaqlınc gəldi. Gördülər ki, qılınçdan bir şey çıxmadı, əl atdlar toppuza. Baxıb gördülər ki, toppuzdan da bir şey çıxmadı, başladılar güc eləməyə. Əl atdlar bir-birlərinin kəmərlərinə. Heç birinin bir-birinə gücü çatmadı. Axırda Nardan xanım ləp təngə gəldi, əl atıb tutdu Qoquz padşahın kəmərindən, nərə çəkib götürüb çırpdı yerə. Çıxıb Qoquz padşahın sinəsinin üstə, başını kəsib keçirtdi nizənin başına.

Nardan xanım yiğib camaati, bu padşahın necə zülmkar olub beşikdəki qız uşaqlarını oğurlayıb qırmağını, hamısını camaata nəql elədi. Camaat Qoquz padşaha lənət oxuyub, Nardan xanımı özlərinə padşah tikdilər.

Nardan xanım bir neçə gün padşahlıq eləyib Murtuzu taxtda oturdub dedi:


— Mən gedirəm, beş günü gəlləm.


Nardan xanım minib ata, üz qoydu öz vətəninə sarı. Yetişib şəhərinə, ata-anasını təpib görüşəndən sonra atası qızının əhvalını xəbər aldı.

Nardan xanım başına gələni atasına danışib dedi:

— Sən həya-abrından ötəri məni nar eləyib satdın, məni nar eləyib satdın, məni bu padşahın əlindən qurtardin, mən də gərək səni qurtaram.

Nardan xanım bu şəhərin də padşahını öldürüb, qoşularını özünə təslim elədi, sonra öz atasını burda padşah tikib, qaydırıb gəldi Murtuzun yanına. Yeddi gün, yeddi gecə toy eləyib Murtuznan murad hasıl elədilər.





## KƏL HƏSƏNİN NAĞILI

Bəndərpuş vilayətində Əhməd adında kasib bir kişi olurdu. Bunun bircə arvadından başqa heç kəsi yox idi.

Yazlıq kişi azara düşüb daha oduna gedə bilmədi. Əhmədin arvadı Nisə gördü ki, Əhməd yorğan-döşəyə düşüb, evdə də yeməyə əppək-ləri yoxdu, ərindən gizlin götürüb baltanı üz qoydu meşəyə ki, odun qırıb bazara satsın, bəlkə axşama əppək pulu düzəldə bilsin.

Nisə çatıb meşəyə, o ki vardi odun qırandan sonra böyük şələ odun bağlayıb, götürüb qoydu yoluñ ortasına.

Nisə bərk acımışdı, əlin atıb armud ağacından bir neçə armud dərib nuşcanlıqla yedi. Armudu yeyəndən sonra Nisəyə bərk susuzluq üz verdi. Durub endi bulağ'a, doyunca su içib əlin-üzün də yudu. Durub gəldi ki, odun şələsini götürüb getsin, gördü ki, şələnin üstündə bir gözəl quş oturub. Öz-özünə dedi: yaxşı oldu, tutub öldürərəm, ətini də xörək bişirərəm.

Nisə yerdən bir daş götürüb atdı quşa. Quş qanad çalıb şələnin üstündən qalxanda bir iri yumurta salıb qalxdı havaya. Nisə tez yüzürüb yumurtanı götürdü. Yumurtanın qabığı o qədər nazik idi ki, davam eləməyi əzildi. Yumurtaya hayatı gəlib çəkdi başına. İçən kimi şirinliyindən ciyəri alışib başladı yanmağa. Tez enib bulağ'a doyunca su içdi, səriyib odun şələsin dalına, evə gəldi. Şəhərə çatan kimi istədi ki, dönbüb getsin bazara, yolu yarı eləməmişdi ki, elə bir sancı bunu tutdu ki, gözləri çaxmaq çaldı. Başı gicəllənib üreyi bulandı, ancaq yenə də bir təhərnən durub gəldi evə. Əhməd durub çıxdı arvadının qabağına, dedi:

– Ay arvad, nə olub?

Dedi:

– Ay kişi, ölürem.

Nisə başına gələni ərinə nəql elədi.

Əhməd xəstə-xəstə odunu götürüb, getdi bazara, satıb puluna əppək alıb gətirdi. Bu gündən sonra Əhmədin arvadı Nisə yorğan-döşəyə düşdü, doqquz ayın tamamında bir oğlu oldu.

Əhməd uşağı görən kimi bağrı çatlayıb öldü. Nisə xala əri öləndən sonra uşağı adını Həsən qoydu.

Uşaq iki aylığında ayaq tutdu, bir yaşında böyük adamlar kimi yeriməyə başladı. Həsən böyüyüb doqquz yaşına çatdı. Nisə də qapılar da diləninib çörək pulu qazanırdı.

Qurban bayramı idi. Bütün Bəndərpuş əhli böyükdən kiçiyə qoyun aparıb, meşədə sərin bulağın başında kəsib, yeyib-içirdilər. Həsən də uşaqlara qoşulub meşəyə getdi.

Bütün Bəndərpuş əhli yeyib-içib keyfdə idilər. Bu dəmdə iki nataraz ayı ağacların arasından çıxıb, şığırdı bunların üstünə. Bəndərpuş əhli ayıları görəndə qorxuya düşüb üz qoydular qaçmağa. Həsən ayıları görmürdü, öz-özüne fikirləşdi ki, aya, bu camaat niyə qaçıır.

Dönüb sağına baxanda gördü ki, meşənin kənarında iki nataraz ayı var. Həsən başa düşdü ki, camaat ayıdan qorxub qaçıır. Tez yeridi ayılara tərəf, elə bir nərə çəkdi ki, nərənin zərbindən yer-göy titrədi. Yapışib ayıları, vurub baş-başa cəhənnəmə vasil elədi.

Bəndərpuş əhli bir təpə üstündə durub baxırdı, yəqin eləmişdilər ki, Həsəni ayılar bu dəqiqə yeyəcək. Elə ki, gördülər Həsən ayıları tələf elədi, yerbəyerdən alqışlayıb Həsəni əl-əl üstə aldilar. O ki var hörmət elədilər.

Şad ürəknən yeyib-içib keyf möclisini başa vurdular. Axşam Bəndərpuş əhli evlərinə dağıldılar.

Al xəbəri kimdən, Bəndərpuş vilayətinin padşahından. Bəndərpuş padşahi vilayət içərisində ən məşhur bir padşah idi. Bunun gözünün ağı-qarası Pəri deyilən bir qızı var idi. Özü də qız nə qız... Qaşlar kaman, gözlər qan piyaləsi, burun hind findığı, sinə səmərqənd kağızı, məmələr şamama kimi yumru, zər-ziba içində, on beş yaşında, cavan tovuz misali bir qız.

Pəri xanıma çox elçilər gəlmüşdi, amma atası qızını heç kəsə verməyib evdə saxlayırdı.

Pəri xanım bir gün atasından izin alıb qızlarnan bağa çıxdı. Pəri xanım bu dəfə qırx qıznan bağa çıxmışdı.

Al xəbəri Kaşkaş pəhləvandan. Kaşkaş pəhləvan Pəri xanımıma vurğun idi.

Kaşkaş pəhləvan bir gün durub şikar bəhanəsi ilə gəzirdi. Yolnan keçib gedəndə güzəri düşdü Pəri xanım olan bağa. Gördü burda bir bağ var gəl görəsən. Dünyada hər cür ağacı olan bir laləzar gülzər bağdı. Bağda gül bülbülü, bülbül gülü çağırır. Bənövşələr açıb, ağaclar yarpaqlanıb, nərgizlər baş göstərib, elə bil ki, behiştin bir guşəsidi. Bu bağın içində ceyran misali bir qız sallana-sallana yüz naz-qəmzə ilə qırx qıznan seyr edir.

Kaşkaş pəhləvan Pəri xanımda bu cür gözəlliyi görən kimi könül əldən veribən izinsiz bağa daxil oldu. Qızlar onu görən kimi qışqırıb qaçıdlar. Bağda tək Pəri xanım qaldı. Kaşkaş pəhləvan yapışib Pəri xanımın zərif bileyindən, basıb atının sağırsına götürüb qaçıdı.

Qızlar bağda Pəri xanımı axtarmağa başladılar. Ancaq nə qədər axtardılar, tapa bilmədilər. Hər tərəfdən əlləri üzülüb kor-peşiman gəldilər Pəri xanımın atasının yanına, dedilər ki: taxtı-tacın dağılsın, Pəri xanım itibdi.

Qızlar belə deyəndə padşah çox qəmgin oldu. Dərhal bütün şəhərə adam salındı, ancaq Pəri xanımdan heç bir soraq tapmadı. Padşahın hər yerdən əli boşça çıxanda, şəhərdə bir abid var idi, həmin abidi çığırtdırıb dedi:

– Abid, əgər qızım Pəri xanımın yerini mənə desən, səni dünya malından qəni elərəm.

Abid kitablara baxıb dedi:

– Padşah sağ olsun, Pəri xanım sağdı.

Dedi:

– Hansı vilayətdədi?

Abid bir də kitabları açıb baxdı, başını bulayıb dedi:

– Padşah sağ olsun, sənin qızınızı Kaşkaş pəhləvan aparıbdi.

Padşah Kaşkaş pəhləvanın adını eşidən kimi qorxu düşdü canına. Çünkü Kaşkaş pəhləvan dünya üzərində üç qardaşı kimi çox şücaətli pəhləvandı. Kaşkaş çox padşahların gözün ağlar, taxtı-tacın viran eləmişdi.

Padşah dedi:

– Abid, bəs necə edək ki, Pəri xanımı Kaşkaş pəhləvanın əlindən alaq?

Abid açıb kitabları təzədən baxdı. Bir neçə kərəm kitabları varaq-  
layıb gözdən keçirəndən sonra, dedi:

– Padşah sağ olsun, Bəndərpuş mahalında bir pəhləvan peyda  
olubdu. Pəri xanımı gedib, götürüb gəlsə o gedib götürüb gələ bilər.

Padşah xəbər aldı:

– Kim ola o pəhləvan?

Abid dedi:

– Bəndərpuş mahalında, Əhməd oğlu Kəl Həsən.

Abid sözünü deyib, çıxıb getdi.

Padşah vəziri çağırtdırb dedi:

– Vəzir, gərək gedib Bəndərpuş mahalından Əhməd oğlu Kəl  
Həsəni tapıb gətirəsən.

Vəzir dedi:

– Şah sağ olsun, mən Əhməd oğlu Kəl Həsəni haradan tapıb gəti-  
rim?

Padşah qəzəblənib dedi:

– Vəzir, sənə dörd gün vaxt verirəm.

Vəzir əlacsız qalıb üz qoydu Bəndərpuşa. Çatıb Bəndərpuşa, şə-  
həri gəzib dolandı, ancaq Əhməd oğlu Kəl Həsəndən bir soraq tap-  
madı. İsteyirdi ki, qayıdış gedə, gördü ki, küçənin ortalığında iki uşaq  
aşıq-aşıq oynayır. Kiçik böyüğün aşığını götürəndə, böyük uşaq kiçiyə  
dedi:

– Aşığımı ver!

Böyük dedi:

– Vermirəm.

Kiçik dedi:

– Sən də Kəl Həsənin yerisini yeriyirsən, nədi?

Uşaq belə deyəndə vəzir əl atıb tutdu uşağın qolundan, dedi:

– Al, bu sənin üçün pul, Kəl Həsənin evini mənə göstər!

Uşaq vəzirdən pulu alan kimi, düşdü vəzirin qabağına. Vəziri Kəl  
Həsənin evinə aparmaqdə olsun, al xəbəri Kəl Həsəndən.

Kəl Həsən düz on altı yaşına çatmışdı. Onun gücdə pəhləvan əgər  
axtarsaydın dünyani, tapa bilməzdin. Amma bir eybi var idi ki, alt çə-  
nəsi quş ürəyinə oxşayırıdı.

Vəzir Kəl Həsənin qapısına çatıp qapını döydü. Kəl Həsən durub  
çıxdı darvazaya. Vəzir baxıb gördü ki, döydüyü darvaza açıldı. Bir  
nəfər nəhəng bir şey çıxıb qabağa, xəbər aldı:

– Kimi isteyirsən?

Vəzir dedi:

– Mənə Kəl Həsən gərəkdi.

Dedi:

– Kəl Həsən nəyinə gərəkdi?

Vəzir gördü ki, bu adamın gözlərindən cin çıxır. Əgər bir az da bərk danişsa, iki barmağının arasında sıxıb suyunu çıxardacaq, qorxa-qorxa dedi:

– Padşah çağırır.

Kəl Həsən dedi:

– Kəl Həsən mənəm.

Vəzir dedi:

– Elə isə gel gedək!

Kəl Həsən dedi:

– Bir balaca dayan, gedim geyinim, sonra gəlim.

Kəl Həsən gedib, ayağına çarığın, başına papağın, əyninə yüz yerdən yamağı olan donun geyib düşdü vəzirin qabağına.

Vəzir ləhliyə-ləhliyə gəlib çatdı padşahın imarətinə, padşah dedi:

– Padşah, dur ayağa, Kəl Həsən gəlir.

Padşah çox intizardı Kəl Həsəni görə. Bir də gördü ki, qabağında nə boyda bir adam dayandı, əynində don, ayağında çarıq.

Vəzir astaca dedi:

– Kəl Həsən budu.

Padşah Kəl Həsənə yer göstərdi ki, otura. Kəl Həsən hansı kürsüyə yanını qoydu, kürsü davam eləməyib qırıldı... Padşah təəccüb elədi, istədi acıqlanıb Kəl Həsəni qova. Amma bu sir-sifəti Kəl Həsəndə görüb qorxusundan dinmədi. Axırda Kəl Həsən dizin vurub yerə yerdə oturdu.

Kəl Həsən oturandan sonra, padşah dedi:

– Ey oğlan, mən səni Kaşkaş pəhləvanın qabağına göndərsəm gedərsənmi?

Kəl Həsən dedi:

– Nə üçün məni onun qabağına göndərirənsən?

Padşah dedi:

– Kaşkaş pəhləvan mənim qızım Pəri xanımı götürüb qaçıb. Əgər sən Pəri xanımı götürüb gələ bilsən, qızımı sənə verərəm.

Kəl Həsən razı olub, padşahnan şərt bağladı.

Kəl Həsən dedi:

– Mənə yeddi qazan aş, bir at, bir dəst pəhləvan paltarı ver!

Padşah yeddi qazan aş bişirtirdi. Aşı çəkdilər. Kəl Həsən o saat yeddi qazan aşı yeyib qurtardı. Padşah yetmiş pud poladdan Həsən üçün paltar, qılınc, qalxan döydürdü.

Kəl Həsən polad paltarı geyib, at istədi. Hər hansı at gəldi, Həsən atı minən kimi beli sındı. Kəl Həsən nərə çəkib dedi:

– Mənə at!

At tapılmadı. Yapışib vəzirin saqqalından atıb göyə, tutub ovcunun içində, tulladı padşahın üstünə ki:

– Get, padşaha denən mənə at versin.

Vəziri tullayan kimi vəzir gedib düşdü padşahın qucağına, dedi:

– Aman, ombam çıxdı.

Padşah xəbər aldı:

– Vəzir, nə olub?

Vəzir dedi:

– Evini Allah yıxsın, bu nə xətadı saldın bizi. Tövlədə at qalmadı, məndə də qol-qıç. Həsən hansı atı mindi, atın beli davam gətirmədi, sındı. İndi at istəyir.

Padşah əmr verdi ki, tövlədəki ərebatı açıb versinlər Kəl Həsənə.

Adam gedib ərebatı tövlədən açıb gətirdi. Kəl Həsən mindi ərebatı. Bir-iki dəfə o yan, bu yana çapıb gördü ki, bəli, ərebatı davam gətirəcək, üzün çevirib bina qoydu yol getməyə.

Neçə mənzil yol gedib, gəlib gecəni bir qarının evinə çatdı. Qarının darvazasını döyməyə başladı. Qarı bayırı çıxıb gördü ki, qapıda bir nataraz adam dayanıb. Xəbər aldı:

– Kimi istəyirsən?

Kəl Həsən dedi:

– Qarı nənə, bu gecə sənə qonağam.

Qarı dedi:

– Ay başına dönüm, mənim elə tövləm hanı, atını bağlayım.

Dedi:

– Artıq-əskik danışma!

Bir çəngə qızıl çıxardıb basdı qarının ovcuna.

Qarı qızılıñ xətrinə kəl Həsəni evində saxladı.

Kəl Həsən qariya pul verib özünə bir qazan aş bişirtirdi. Yeyib içəndən sonra gecəni yatıb səhər elədi. Səhər qariya dedi:

– Qarı nənə, Kaşkaş pəhləvan hansı vilayətdə olur?

Qarı dedi:

– Allah xatırınə məni qana salma. Onun üçün xəbərçi çoxdu. Quş quşluğu ilə onun adını çəkə bilmir.

Kəl Həsən dedi:

– Qarı, canımı isteyirsən de! Yoxsa səni tükündən asaram.

Qarı qorxa-qorxa dedi:

– Kaşkaş pəhləvanın bu yaxında, çay qırağında bir bağı var, padşah qızı Pəri xanımnan orda olur.

Kəl Həsən Kaşkaş pəhləvanın yerini öyrənən kimi atına minib getdi.

Al xəbəri Kaşkaş pəhləvandan.

Kaşkaş pəhləvan divdən əmələ gəlmə bəni-insan idı. Pəri xanımı götürüb qaçırdan kimi, aparmışdı gülşən bağında qalaçada saxlayırdı. Nəcə vaxt idi ki, Pəri xanımla baş bir yastıq olmaq istəyirdi. Pəri xanım bir il möhlət istəmişdi ki, ata-anası başından çıxsin.

Bir gün Kaşkaş pəhləvan ova getmişdi, Pəri xanım da qalaçada tək-tənha oturmuşdu, bir də gördü ki, qalaçaya bir pəhləvan gəlir.

Pəri xanım Kəl Həsəndən özünü gizlətməyib çıxdı eyvana.

Kəl Həsən girib bağa atdan düşdü. Gördü ki, eyvanda gözəl bir qız dayanıb. Pəri xanım Kəl Həsəni görən kimi dedi:

– Ey cavan, heyif səndən, bu saat Kaşkaş pəhləvan gəlib səni də öldürər, məni də.

Kəl Həsən dedi:

– Ey nazənin, mən Kaşkaş pəhləvanı gəzirəm.

Qız dedi:

– Ey cavan, çıx yuxarı!

Kəl Həsən çıxdı eyvana.

Pəri xanım xəber aldı:

– Ey cavan, nə məqsədnən, kim tərəfindən gəlmisən?

Kəl Həsən dedi:

– Gəlmışəm Kaşkaş pəhləvandan Pəri xanımı alıb aparam.

Pəri xanım dedi:

– Ey cavan, bil və agah ol, mən Bəndərpuş padşahının qızı Pəri xanımag. Bir gün qızların atamın bağını gəzməyə çıxmışdım, Kaşkaş pəhləvan yolnan keçib gedəndə mənim gözəlliymə aşiq olub götürüb qaçıdı. Burda çox əziyyətlər çəkdim, ancaq ona rəy vermədim, axırda

əlacsız qalıb dedim: indi ki, istəyirsən mənim vüsalıma çatasan, bir il gözləməlisən. Bu gün bir il tamamdı, harda olsa gəlib çıxar.

Pəri Həsənə belə deyəndə, Kəl Həsən dedi:

– Ey nazənin, heç qorxma, inşallah səni atana yetirərəm.

Kəl Həsən gecəni Pəri xanımın yanında qaldı. Səhər durub Pəri xanım ilə bağ-bağatı gəzməyə başladılar. Bunlar gəzməkdə olsunlar, al xəbəri Kaşkaş pəhləvandan.

Kaşkaş pəhləvan şikara çıxmışdı, bir ili tamam olub Pəri xanımı yoluxmağa gəlirdi.

Kaşkaş pəhləvan qosun ləşkərnən bağ'a daxil oldu, gördü ki, paho, Pəri xanım bağda, yanında da bir pəhləvan.

Kaşkaş bunu görəndə onların yanına gəlib dedi:

– Ay nadürüst, buraya quş gəlsə qanad salar, qatır gəlsə dırnaq salar, sən hara, bura hara?

Kəl Həsən dönüb geriyə baxdı. Kaşkaş pəhləvan irəli gəlib əl atdı qılınca.

Kəl Həsən dedi:

– Pəhləvan, onu bil pəhləvanlarda üç nişan olar: bir-birinə hərbə-zorba gəlmək, qılinc çıalmak, güləşmək. Mən hər üçünə varam, buyur, bu meydan, bu da şeytan.

Kaşkaş Kəl Həsənin bu sözünü eşidən kimi çəkib qalxanı başına əl atdı qılınca. Kəl Həsən tərlən kimi atıb özün meydana, başladılar cəngə. Hər iki pəhləvan qılinc qalxandan, oxdan, nizədən çıxdı, ancaq heç birisi o birinə bata bilmədi.

Başladılar güləşməyə. Kaşkaş pəhləvan ha istədi Kəl Həsəni vur-sun yerə, gücü çatmadı. Həsən əl atıb tutdu Kaşkaş pəhləvanın kəmə-rindən, götürüb elə vurdur yerə ki, tikəsi taziya çatmadı.

Pəri xanım bu şücaəti Kəl Həsəndə görüb düşdü onun əl-ayağına ki:

– Yaxşı qurtardin canımı bu bədsifətin əlindən.

Kəl Həsən Pəri xanımla bərabər ata minib yola düşdülər. Neçə gün, neçə gecə yol gəlib, çatdlılar bulaq başına. Kəl Həsən dedi:

– Pəri xanım, mən neçə gündü ki, yuxusuzam, izin ver yatım.

Pəri xanım izin verdi.

Kəl Həsən uzanıb çəmənlilikdə yatmaqdə olsun, al xəbəri Kaşkaş pəhləvanın ortancı qardaşı Bəlg pəhləvandan.

Bəlg pəhləvan Kaşkaş pəhləvanın yanına gəlirdi ki, qardaşını yox-łasın. Gəlib çatdı qalaçaya, gördü ki, qardaşının başını kəsib atıblar. Pəri xanım da yoxdu.

Bəlg pəhləvan minib yel atına, dərə-təpədən aşib çatdı haman  
məşənin kənarına. Pəri xanımı görən kimi tanıdı. Dərhal Pəri xanım  
götürüb qaçıdı. Bir az keçəndən sonra Kəl Həsən ayılıb gördü ki, Pəri  
xanımı aparıblar.

Minib ərəbatına çapdı dalınca, ancaq Bəlgə çata bilmədi.

Bəlg Pəri xanımı götürübən gəldi qalaçasına, düşüb yel atından  
Pəri xanımı bağlı bir otağa saldı.

Al xəbəri Kəl Həsəndən.

Kəl Həsən gəlib çatdı bir şəhərə, gördü ki, yolun kənarında bir  
cavan əyləşib göz yaşı axıdır.

Kəl Həsən dedi:

– Ey cavan, nə üçün ağlayırsan?

Cavan dedi:

– Mən bu şəhərdənəm. Bir qızı aşiq olmuşdum, bu günlərdə toyu-  
muz başlanacaqdı. Bu şəhərin paşası adaxlımı görüb əlimdən alıbdı.  
Adaxlım da ona getmək istəmir, tutub onu salıbdı zindana.

Kəl Həsən çox nazikürək idi, cavana dedi:

– Ey cavan, qəm yemə, bu dəqiqə səni məşuqənə yetirərəm.

Götürüb cavan oğlanı gəldi şəhərə. Şəhər paşasına bir kağız yazdı  
göndərdi.

Paşa kağızı alıb, oxuyandan sonra xəbərdar oldu. Tez nə ki, pəh-  
ləvanlar var idi, yiğib göndərdi Kəl Həsənin meydanına.

Kəl Həsən durub baxındı, gördü ki, pəhləvanların qabağı açıldı.  
İşdən xəbərdar olan kimi bir nərə çəkib özünü vurdı dəryayı-ləşkərə.  
Burda bir qırhaqır saldı ki, gəl görəsən.

Paşa xəbər gedib çatdı ki, pəhləvanlarını Kəl Həsən qırıb qur-  
tardı. Paşa nə ki qoşunu var idi göndərdi.

Kəl Həsən gördü ki, qoşun gəlir, səs eləyib ərəb atına, qoymadı  
qoşun şəhərdən kənara çıxa. Bir nərə çəkdi. Nərə çəkən kimi, qoşuna  
qorxu düşüb, üz qoydular qaçmağa. Kəl Həsən özünü yetirdi paşaya,  
yapışıb saqqalından elə vurdı yerə ki, tikəsi ələ kecmədi. Bütün otaq-  
ları bir-birinə vurub gəlib çatdı kiçik bir otağa, gördü ki, otağın qapı-  
sında bir nəfər qarı oturub.

Dedi:

– Açı qapını!

Qarı dedi:

– Paşadan izin olmasa qapını açmaram.

Qarı belə deyəndə Kəl Həsən acığı tutub əl atdı qarıya, götürüb elə çirpdı yerə ki, qarı xurd-xəşil oldu. Bir təpik qapıya çəkdi, qapı laybalay açıldı. Kəl Həsən girib içəri gördü ki, bir nazənin sənəm, qabağında qızıl teşt göz yaşınan dolubdu. Tez qızın qolundan tutub çıxartdı bayırı. Çağırıb həmin oğlanı nişanlısını verdi ona, haman oğlanı paşa tikib, yeddi gün, yeddi gecə bunlar üçün toy elədi.

Toydan sonra Kəl Həsən minib ərəbatına çapa-çapa bina qoydu getməyə. Gəlib çatdı bir köhnə xarabalıq dəyirmana. Atın çəkdi içəri, özü də bir tərəfdə daldalandı ki, səhər açılan kimi çıxıb getsin.

Gecədən bir qədər keçəndə gördü ki, dəyirmana iki ceyran girdi. Girən kimi cildlərini soyunub, olub bir cüt qız oturdular.

Kiçik bacı böyük bacıya dedi:

– Bacılı-bacı, niyə bu gün evə gecikibsən?

Böyük bacı dedi:

– Bacılı-bacı, bu gün Kaşkaş pəhləvanın qardaşı Bəlg Bəndərpuş padşahının qızını götürüb qaçırtdı, onun tamaşasına çıxıb evə gecikdim. Can bacılı, sən niyə gecikdin?

Kiçik bacı dedi:

– Mən də ona görə gecikdim ki, kol-kosluqdan gəlirdim, gördüm ki, meşənin içində bir zarılı gəlir. Gəlib meşəyə gördüm ki, orda bir qalaça var. Çıxdım qalaçanın gözlüyündən başladım baxmağa. Gör-düm ki, bir orta sinnidə pəhləvan, əlində qızıl gül ağacından bir çubuq, qabağında lüt anadangəlmə bir qız. Çubuğu çəkir qızı deyir: qız, gəl mənə, qız nalə çəkib deyir ki, istəmirəm. Bir müddət bunlara baxdım. Haçandan-haçana oğlan çıxıb bayırı, qapını qızın üzünə bağlayıb çıxıb getdi. Mən də ona görə evə gecikdim.

Kiçik bacı ilə böyük bacı belə deyəndə, Kəl Həsən əl atıb kiçik bacının ceyran dərisini oğurladı.

Qızlar gecəni səhərə kimi orda qaldılar. Səhər istədilər çıxıb gedələr, kiçik bacı ceyran dərisinin yox olduğunu görüb bacısına dedi:

– Can bacı, ceyran cildim yoxdu, oxşayıր aramızda bəni-insan var.

Kiçik bacı xarabalıqda car çəkib dedi:

– İnssən, cinsən, hər kəssən mənim cildimi ver!

Pərzad qız belə deyəndə Kəl Həsən özünü atdı ortalığa.

Pərzad qız dedi:

– Cildimi ver!

Kəl Həsən dedi:

– Mənə o qızın yerini göstər, cildini verim.  
Belə deyəndə Pərzad xanım razı oldu.  
Kəl Həsən Pərzad xanımın ceyran cildini verdi. Alıb cildi çəkdi  
əyninə, oldu ceyran, dedi:

– Gəl dalımcən!

Kəl Həsən düşdü Pərzad xanımın dalıncan. Gəlib çatdırılar haman  
meşəyə. Kəl Həsən gördü ki, burda bir qalaça var ağızında qıfil. Kəl  
Həsən durdu pusmağa. Gecə bir də gördü ki, bir nəfər atnan gəlib  
çıxdı həmin meşəyə, atın bağladı, çıxıb qalaçanı açan yerdə Kəl Həsən  
əl atıb tutdu biləyindən, çırpdı yerə, oturub sinəsinin üstə başını kəsdi.  
Sonra qalaçanın qapısını sindirib girdi içəri, gördü ki, burda qız var,  
yarıya kimi torpağa basdırılıb.

Kəl Həsən qızı torpaqdan çıxarıb xəbər aldı:

– Ey qız, bu nə əhvalatdı?

Qız dedi:

– Ey cavan, bil və agah ol! Mən Firəng padşahının qızı Şərəfəm.  
Atamın öz vəziri mənim gözəlliyimə aşiq olub neçə kərə mənə öz  
könlünü açdı, mən rədd elədim.

Bir gün yenə gəldi mənim yanımı. Ha elədi, yenə də ona rəy ver-  
məyib dedim:

– Bir də gəlsən atama deyəcəyəm.

Vəzir bu sözdən qorxuya düşüb, bir gecə məni oğurlayıb bu qala-  
çaya qaçıdı. Düz bir ildi ki, burda məni saxlayır. Hər gecə durub gəlir,  
isteyir ki, mənə haram qatsın, mən qoymuram. Bax o çubuqlarınan  
məni döyüb, çıxıb gedir. Amandı, ay cavan, məni bu qansızın əlindən  
qurtar! Yoxsa bu saat gəlib mənə zülm edəcək.

Kəl Həsən dedi:

– Çıx bayırə gör o kimin cəmdəyidi?

Şərəf xanım bayırə çıxıb gördü ki, qapı ağızında bir cəmdək var,  
baxıb vəzirin başını gördü. Sevinə-sevinə gəlib düşdü Kəl Həsənin  
əl-ayağına, dedi:

– Mənim canımı bu bədrəngin əlindən yaxşı qurtardın.

Kəl Həsən Şərəf xanımı qoyub ərəb atının tərkinə, birbaş gəldi  
Bəndərpuşa. Şərəf xanımı tapşırıdı anasına, yenə də minib ərəb atına,  
bina qoydu yol getməyə.

Dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi, ayaq  
üzəngidə, diz qabırğada, ata bir-iki mahmız vurub neçə mənzil yol

gəlib, çatdı bir qalaçaya. Gördü ki, bura bir balaca şəhərdi, dörd tərəfdən möhkəm divar çəkilib, içəri girmək mümkün deyil. Kəl Həsən diqqətlə baxıb gördü ki, darvazanın üstündə bir pəhləvan var, özü də daşdan yonulub, vurulub divara.

Kəl Həsən dedi: nə varsa bu şəhərdə var. Çəkib ərəb atını bir tərəfdə bağladı, gəlib qalaya sarı yapışdı darvazadan, iki möhkəm güc verdi, üçümündə darvazanı qoparıb uzatdı yerə, girdi şəhərə. Gördü şəhər əqli yatıb, amma bir tərəfdən işiq gəlir. Kəl Həsən yeridi irəli. Gördü bura balaca bir qalaçadı, amma qapısına səkkiz yerdən möhür vurulub.

Kəl Həsən qapını sindirib girdi içəri, gördü ki, Bəndərpuş padşahının qızı Pəri xanım əli-qolu zəncirli, qalaçanın bir küncündə bağlanıb.

Pəri xanım Kəl Həsəni görən kimi sevindiyindən güc verib zənciri qırıb sarıldı Kəl Həsənin boynuna. Kəl Həsən Pəri xanımın əl-qolunu açıb dedi:

– Pəri xanım, hazırlaş gedək!

Pəri xanım hazırlıq görməkdə olsun, al xəbəri Bəlgə pəhləvandan.

Bəlgə pəhləvan səhər durub Pəri xanımın yanına gəlirdi. Gəlib qalaçaya çatdı. Çatan kimi gördü ki, qalaça laybalay açıqdı. Belə görəndə o elə bir nərə çəkdi ki, Kəl Həsən Pəri xanımın yanında özünü bir boy atdı. Tez durub çıxdı bayıra. Bəlgə pəhləvanı görən kimi Kəl Həsənin gözləri qızdı, bir nərə çəkib atdı özünü yerə. Hər ikisi başladılar süpürləşməyə. Süpürləşəndən sonra Kəl Həsən əl atıb qılınca, Bəlgə pəhləvannan qılinc davasına başladı. Kəl Həsən baxıb gördü ki, qılinc davasından bir şey çıxmadı, əl atdı kəmənd qılaftına. Kəl Həsən Bəlgə bir güc gəldi, götürüb Bəlgə bir quş kimi elə vurdur yerə ki, Bəlgə pəhləvanın tikəsi ələ keçmədi, Kəl Həsən gəlib Pəri xanımı alıb gəlməkdə olsun. Neçə gün, neçə gecə Kəl Həsən yol gedib, axırda gəlib çatdı Bəndərpuşa. Pəri xanımın atası üçün xəbər yolladı ki, qızı gəlir.

Padşah əmr verdi ki, Bəndərpuş xalqı şadlıqnan Kəl Həsənin qabağına çıxınlar. Bütün şəhər çıraqban oldu. Bəndərpuş xalqı Kəl Həsəni alqışlaya-alqışlaya paytaxta gətirdilər.

Padşah əmr elədi:

– Məni istəyən Kəl Həsənə xələt versin!

Kəl Həsən padşaha dedi:

– Vədəyə sözün nədi?

Kəl Həsən belə deyəndə, padşah dedi:

– Üç gün mənə möhlət!

Kəl Həsən razı oldu.

Padşah vəziri çağırıldıb dedi:

– Vəzir, Pəri xanımı Həsənə verək, ya yox?

Vəzirin Kəl Həsəndən zəndeyi-zəhləsi gedirdi. Pəri xanımı da öz oğluna almaq istəyirdi, dedi:

– Padşah sağ olsun, sənin qorxun tekcə Kaşkaş pəhləvandan idi, onu da ki, Kəl Həsən öldürdü. Gəl sən bir qonaqlıq çağır, Kəl Həsənin xörəyinə zəhər tök ölsün. Qızın rəiyiyətə yox, padşaha layiqdi.

Ağıldan seyrək padşah razı oldu. Kəl Həsən üçün məclis düzəltməkdə olsun, al xəbəri Şərəf xanımdan.

Şərəf xanım Kəl Həsənin gəlməyini eşidib əl-ayağına həna yaxıb çıxdı onun qabağına. Kəl Həsən anası Nisə ilə, Şərəf xanımla görüşüb öpüşdülər. Kəl Həsən Şərəf xanıma dedi:

– Gəl səni aparım atanın yanına.

Şərəf xanım Kəl Həsəndən bu sözü eşidən kimi gözündən yaşı axıdıb dedi:

– Ey Həsən, bil və agah ol, mən səninəm, səndən də ayrılan deyiləm.

Kəl Həsən dedi:

– İndi ki, getmək istəmirən, mən də səni özüm üçün saxladım.

Belə deyəndə Şərəf xanımla Kəl Həsən təzədən öpüşüb görüşdülər. Bunlar toy tədarükündə olsunlar, al xəbəri kimdən, Pəri xanımın atasından.

Pəri xanımın atası Kəl Həsəni evinə qonaq çağırıldı. Kəl Həsən getmək istəyirdi ki, Şərəf xanım dedi:

– Ey Həsən, gəl getmə!

Həsən dedi:

– Gərək gedəm.

Kəl Həsən durub gəldi padşahın məclisinə. Süfrə döşənib yemək-də olsunlar, bir neçə tikə Kəl Həsən xörəkdən yeyən kimi dil-dodağı alışış yandı. Padşah əmr verdi ki, Kəl Həsəni götürüb atsınlar yeddi dağın dalına.

Otuza kimi əsgər gəlib Kəl Həsəni götürüb atdılardan dərələrin birinə çıxıb gəldilər.

Al xəbəri Simurq quşundan.

Simurq göynən gedirdi, gördü ki, dərə içində bir şey ağarır. Tez enib aşağı gördü ki, bir pəhləvəndi. Simurq bildi ki, bunu zəhərləyiblər. Başladı Kəl Həsənin ağızını yalayıb, zəhərin çəkməyə. Bir az süd əmizdirib Kəl Həsənin ağızına, Kəl Həsəni ayıltdı.


Kəl Həs özünə gəlib gördü ki, dar bir dərənin içindədi. Tez bildi ki, iş nə yerdədi.


Simurqun qanadından öpüb pay-piyadə gəlib çıxdı Bəndərpuşa. Çəkib qılıncı nə ki padşah qoşunu var, ləşkəri var, qırıb çatdı. Gəlib otaqların birinə, gördü ki, padşahla vəzir qorxularından giriblər taxçaya.

Əl atıb padşahla vəzirin boğazından elə vurdı yerə ki, tikələri taziya çatmadı. Alıb Pəri xanımı götürüb gəldi. Bəndərpuş əhli belə gücü Kəl Həsəndə görəndə istədilər Kəl Həsəni padşah tikələr. Kəl Həsən razı olmadı.

Kəl Həsən bir nəfər adam tapıb padşah tikdi. Yeddi gün, yeddi gecə toy eləyib Şərəf xanımla, Pəri xanımı aldı.

Bəndərpuş xalqı keyf çəkib asudə yaşıdlar.





## AX-VAX

Bir var idi, biri yox idi, bir tacir var idi. Tacirin varı, dövləti, o necə deyərlər, yer batırıldı. Tacirin aman-zaman bircə əziz-xələf bir oğlu var idi, adı Səlim idı. Deyərlər ki, ananın əziz oğlu hambal olar. Bu da eləcə, nə oxumaq kimi oxumuşdu, nə də ki, ticarətdən başı çıxırı.

Bir gün gəldi ki, bu tacir öldü. Bəli, yudular, basdırıldılar, yeddisin elədilər, qırxmı elədilər, elə ki, bir az keçdi, hamısının yadından çıxdı. Bütün dövlət qaldı Səlimə.

Atalar deyiblər ki: “Ağılı oğul neylər ata malını, sərək oğul neylər ata malını”. Lotular başladılar Səlimnən dostluq eləməyə. Az bir vaxtdan sonra atdilar, tutdular, gədəni müflis elədilər. Qızıl, pul hamısı qurtardı.

Səlim düşdü evlənmək eşqinə. Böyük bir tacir var idi, onun yaxşı bir qızı var idi, Səlim ona elçi göndərdi. Tacir bilirdi ki, Səlim necə sərəyin biridi, qızı ona vermək istəmədi, dedi ki:

— Gərək mənim qızımın ağırlığı qədər qızıl gələ, sonra verəm.

Gedənlər gəlib əhvalatı Səlimə dedilər. Səlim o saat əmr elədi ki, hər nə var satsınlar. Nə qədər buna nəsihət elədilər, Səlim heç kəsə qulaq asmadı. Nəyi var idi hamısını satdırıb qızı aldı. Aldı, amma ki, necə aldı... Elə bir günə düşdü ki, gəlin gələn günün sabahısı bir köpüyü qalmadı.

Bir gün belə, iki gün belə, bir ay belə, iki ay belə, axırda arvad da, ana da durdular üzünə. Səlim baxdı ki, bu şəhərdə arından heç bir işə gedə bilməyəcək. Axırda baş götürüb çıxıb getdi. Bir neçə vaxt gəzəndən sonra gəlib çıxdı bir şəhərə. Bir qəhvəçinin qabağında dayan-

mışdı; qərib-qərib ora-bura baxırdı, bir də gördü ki, bir hambal geldi, elə qəhvəçinin qabağında palanı altına qoyub əyləşdi, sonra çağırdı ki:

– Adə, bir çay ver!

Səlim də durmuşdu, baxırdı. Hambalın gözü sataşdı buna. Baxdı ki, deyəsən qəribdi, onu çağırdı ki:

– Bacioğlu, deyəsən bu vilayət əhlinə oxşamırsan?

– Xeyr, buralı deyiləm.

– Yaxın gəl, görüm!

Hambal ona da bir çay gəttirdi. Bir az hal-əhval tutandan sonra hambal bildi ki, Səlim özünə iş axtarır. Amma Səlim ona tacir oğlu olduğunu deməmişdi. Hambal ona dedi:

– Bacioğlu, elə mən sənin kimi bir adam axtarırdım. Mən bu şəhərdə, bax o körpünün hambalbaşısıyam. Yaxşıca pul qazanıram. Bu şəhərdə bir adam mənim kimi taya girənməz. Amma Allahın məsləhətinə çox şükür, övladım yoxdu. Bir ərik, bir arvad. Gündüz işləyirik, gecə dişləyirik, dolanıraq. Gəl mən səni götürüm özümə oğulluğa. Görürəm maşallah, namxuda özün də elə yaxşısan, yaxşı taya girə bilərsən. Hamballıq ki var, başağrısız bir sənətdi. İşlə, ye! Bax yeməyin, içməyin, geyməyin hamısı məndən. Hər nə də qazansan, deyirsən ki, öz vilayətində arvad-uşağıın var, göndər onlara.

Səlim baxdı ki, heç pis iş deyil, oldu razı, getdilər hambalgılə.

Hambalın arvadı Səlimə tez sigəzidən bir dəst yaxşı paltar tikdi. Səhər tezdən Səlim bu təzə paltarı geydi, təzə atasının bir köhnə palanını da aldı cınağına, düşdülər yola. Gəlib çıxdılar körpüyə. Səlim baxdı ki, ədə, bura dolodu hambalnan. Bəli, zəng çalındı, camaat başladı işləməyə. İki-üç tay aparmamış qıçları başladı əsməyə. Gördü ki, yox aşna, bu, bunun işi deyil. Ancaq dədəsin duyuq salmasın deyə işləyirdi. Günorta zəngi çalındı. Səlim elə zəngin səsin eşitcək yolun ortasında tayı dalından salıb, birbaş yürüdü evə. Sigəzi paltarı çıxartdı, öz paltarını geydi, o biri tərəfdən əkildi bazara. Gəzə-gəzə gəlib çıxdı meydana. O gün də bazar günü idı. Elə idi, elə idi ki, iynə salmağa yer yox idi. Bazarı gəzirdi, bir də gördü ki, bir qoca ağsaqqal kişi bir uca daşın üstündə dayanıb deyir:

– Ay mənə nökər olan!..

Səlim yavaşça özün verdi qocanın yanına.

– Əmi, məni nökər götürərsən?

Qoca bir diqqətlə ona baxıb dedi:

– Götürərəm. Gəl gedək!

Qoca ilə Səlim düşdülər yola. Yolda qoca Səlimdən soruşdu ki, aşbazlıq bilir, ya yox. Səlim də xörək-zad bişirməyi bir az bilirdi. Getdilər, getdilər, çıxıdalar lap şəherin qırığına. Qoca bir böyük qapının yanında durdu, yerdən bir daş götürüb qapını üç dəfə çaldı. Ondan da qoca bir kişi gəlib qapını açdı. Amma bunlar heç danışmadılar. Birinci qoca Səlimi gətirdi içəri. Səlim baxdı ki, vallah, bura bir bağçadı, bir bağçadı ki, daha nə deyim... Gül gülü çağırır, bülbülbül bülbülbül. Bir az yeridilər, Səlim gördü bir yaxşı mülkdü. Elə şüşəbənd otaqlar var ki, lap elə bil qəsrdi. Qoca Səlimə bir dəstə açar verib dedi:

– Bala, bu altdakı otaqlar sənin ixtiyarında olacaq. Hər nə istəsən var. Daha məndən heç nə soruşma. Hər nə ki, isteyirsən gündə bisir, özün də ye, bizə də ver! Özü də həmişə xörəyi dörd adamlıq bişirərsən.

Səlim açarları alıb girdi, otaqları bir baş gəzdi, gördü vallah, burda yağı, bal, düyü, yumurta, nə bilim daha can dərmanı desən o da var. Bağça da dolu çolpa, ördək, qaz...

Səlim tez bir az düyü götürdü, çapıx bir bir-iki çolpa tutdu, bir yaxşı çıçırtmalı aş hazırladı. Elə ki, gün gəldi günorta yerinə, qoca gəldi Səlimin yanına, yoxlayıb gördü xörək hazırladı.

Dedi:

– Çek bala! Üç adamlıq da bizə ver!

Səlim xörəyi hazırladı, gətirib qoydu bağçada bir gülün dibinə, o yerə ki, qoca ona demişdi. Baxdı gördü ki, burada bir onu nökər tutan qocadı, bir qapını açındı, bir də bir ayrı qocadı. Amma hamisindən cavani onu nökər tutandı... O birilər ondan da qocadılar. Xörəyi qoyub özü də bir tərəfdə durdu.

Bəli, qocalar bismillah deyəndə o lap ki, qocası var idi, dedi:

– Əl saxlayın! Mən iki yaşimdə olanda dədəm də, anam da öldü! Mən qaldım qoca bir bibim var idi, onun yanında. Elə ki, dədəmdən qalan mal qurtardı, bibim məni evdən qovdu, qaldım küçələrdə. Allahın əmriylə mənə heç bir şey olmadı. Mən yekəlib on-on beş yaşlarına çatdım. Şəhərimizdə olan bir balıqçı məni şeyird götürdü. Mən onunla bir az qalandan sonra, gördüm ki, bu mənə qarın dolusu çörək də vermir. Axırda bundan ayrıilib bir biz, bir tənbənə tapıb, bir-iki yumaq sap, bir-iki köhnə başmaq yiğib başladım pinəciliyə. Çox işlədim, az işlədim, bundan da çörək pulu çıxarda bilmədim. Bir gün gedib bir tor tapıb yardarlığına xəşəm tutmağa başladım. Bəli, birinci toru atdım heç bir şey çıxmadı, ikinci toru atdım, çəkəndə baxdım deyəsən çox ağırdı, gözlərimin çayırı açıldı. Dedim mənimki də buracanmış.

Yəqin ki, bu qızıldı. Sandığı qucaqladım, nə qədər əlləşdim götürə bilmədim ki, bilmədim. Bir tərəfdən sevinirəm, bir tərəfdən də qorxuram ki, indi padşah adamları görsə, gəlib əlimdən alacaqlar. Sandığın qılıflı sindirdim ki, içindəkilərdən bir az aparam. Qapağı qaldırdım, bir də baxdım nə?.. Sandıqda bir qız. Qapağı açcaq qız durdu ki:

– Mən səninəm, sən də mənim.

Dedim:

– Adə, mənim özümün yeməyə çörəyim yoxdu, səni neynirəm?

Qız dedi:

– Sən məni apar, zərər görməzsən.

Qərəz, çar-naçar qızı götürüb getdim evə. Qız evə gəlcək məndən soruşdu.

– Nə iş görmək isteyirsən?

Mən dedim:

– Ticarət.

Qız dedi:

– Get, hansı tacirin ki, isteyirsən dükanını al!..

Mən dedim:

– Dəli-zad deyilsən ki? Neynən alım? Mənim nəyim var ki, dükan alım?

Qız mənə dedi:

– Sənin işin yoxdu. Sən get, qiymətin danış!

Qərəz, şəhərdə bir Əhməd tacir var idi. Onun bir cavahirat dükanı var idi. Düz dedim gedəcəyəm ora. Elə qapıdan çıxmaq isteyirdim, birdən yanında iki qara qul hazır oldu. Başladılar məni soymalamağa. Bir göz açıb yumunca mənə qiymətlə bir tacir libası geydirilər. Dönüb gördüm qız gülür, dedi:

– İndi inandın? Di get!

Mən düzəldim düz Əhməd tacirin dükanına. Salam verdim, salam aldım, məni keçirtildilər yuxarı başa. Məni əvvəlki paltarda görsəydi-lər, heç oraları süpürməyə də qoymazdılar. Qərəz, dükanın qiymətini danışib aldım. Qara qullar çıxıb Əhmədin dükanının pulunu sayıb verdi-lər. Oradan dükanı bağlayıb gəldim evə. Gördüm qız məni gözləyir. Elə ki, öyrəndi mən dükanı almışam, dedi:

– Bu şəhərdə hansı evdə yaşamaq isteyirsən?

Mən darğanın evini dedim.

Dedi:

– Get al!

Daha öyrənmişdim, düz getdim, evi danışdım, aldım. Qullar yenə pulu verdilər. Girdim evə, gördüm qız orada oturub məni gözləyir.

Bəli, mən başladım, gündə gedib ticarət eləyərdim, axşama bir az qalmış gələrdim evə, görərdim qız məni gözləyir. Qol-boyun gedərdik otağa... İkimiz də bir-birimizi yaman istərdik, elə ki, getmə gözümüz-dən, gedərəm özümdən. Beləliklə, bir neçə il dolandıq. Daha bu şəhərdə məndən hörmətli, dövlətli adam yox idi.

Bir gün yenə oturmuşdum öz dükanımda, qabağımda qəlyan, bir də dükana bir zənənə girdi. Bir az o şeyə baxdı, bu şeyə baxdı, üzünü birlərən açıb mənə göstərib, çıxıb getdi. Zənənə bir şey almadı. Amma mənim ağlımı əlimdən aldı. Bir ürəkdən min ürəyə vuruldum bu zənənə. Axşam gəldim evə, amma bir az fikirli idim. Gördüm yenə qız məni gözləyir. Girdim içəri. Yenə də məni qucaqladı. Amma mənim fikrim elə o zənənin yanında idi. Qız məndən şübhələndi, tutdu yaxamdan ki:

– De görüm, sənə nə olub?

Mən heç bir şey demədim, uzanıb yatdım. Səhər yenə əyləşmişdim dükanda, həmin zənənə gəldi. Yenə ona baxdı, buna baxdı, birdən çarşabin qaldırıb bədənin mənə göstərdi. Zalimin qızı tamam çılpaqdı. Mənim ağlım başımdan uçdu. Qız yenə heç bir şey almayıb, çıxıb getdi.

Axşam yenə gəldim evə. Qız tutdu yaxamdan ki:

– De görüm, sənə nə olub?

Daha məni lap boğaza yiğdi ki:

– De görüm, bəlkə ayrı zənənə-zada bənd olubsan?

Mən hirslənib dedim:

– Hə, olmuşam.

Qız dedi:

– Onda məni yenə apar at dəryaya, get onu al!

Mən dedim:

– Gedib alaram da.

Durdum ayağa, bunu götürüb apardım dəryanın qıraqına. Zənənə elə bənd olmuşdum ki, qızı atdım dəryaya. Ancaq atanda qız dedi ki:

– Sənin nə ağlın varmış, nə də vəfan.

Mən ayağımla da onu itəleyib saldım dəryaya. Elə qız dəryaya düşcək bir də gördüm, mənə bir şapalaq dəydi. Qara qullar məni lüt soydular. Qaldım bir alt tuman-köynəkdə. Tez qaçdım evə ki, paltar geyinəm, gördüm darğa durub evin qapısında. İstədim girəm, qoymadı, mənə bir kağız göstərdi.

Gördüm ki, qullar evi təzədən satıblar ona, pulun da alıblar. Qaçdim dükana, gördüm o da elə.

Sən demə dükanda mənə özün görsədən zənən elə qızın özü imiş, məni imtahana çəkirmiş.

Baxdim ki, daha mən bu şəhərdə qala bilməyəcəyəm. Çıxıb başladım şəhərləri gəzməyə. Gəzə-gəzə gəlib çıxdım bura. Amma burada... amma burada. Ax mənim gördüklərim... Vax mənim gördüklərim...

Qoca bu sözləri deyib yixildi öldü.

Xörək-zad qaldı eləcə ortalıqda. Heç kəs əlini də vurmadi. Səlimi nökər tutan qoca işarə elədi ki:

– Gəl yiğışdır.

Səlim gəlib yiğışdırdı. Su qoydular, qocanı yudular, namaz-zad qılıb basdırıldılar.

Sabahısı Səlim yenə xörək hazırladı. Elə ki, vaxt oldu, gətirdi qoydu ortalığa. Dünənki qocanın yeri boş idi. Qocalar baxdılardır bir-birinin üzünə, bir ah çəkdilər. Səlimin qocası bismillah dedi, istədi ki, əlini uzada xörəyə, o biri qoca səsləndi:

– Əl saxla!..

Mən məşhur bir tacirin oğluyam. Atam ölündən sonra mənə çoxlu var-dövlət qalmışdı. Özüm lap şinqrolu cavan idim. Evlənmək xəyalına düşdüm. Bir adlı tacirin qızını aldım. Bir il keçmədi ki, arvad mənə xəyanət elədi. Mən çox ürəyi yumşaq adam idim, öldürmədim, apardım boşadım. Bir ayırsını aldım, o da vefasız çıxdı. Onu da boşadım. Mən həmişə eşitmədim ki, bəla üç olar. Onun qorxusundan daha evlənmədim. Qonşumuzda bir namaz qılan, oruc tutan adam var idi. Onun altı-yeddi yaşında bir gözəl qızı var idi. Kişini çağırıb dedim ki:

– İldə sənə bu qədər pul verərəm, bu qızı gərək elə saxlayasan ki, nə bir kişi görməyə, nə də bir kişi sözü eşitməyə.

Qərəz, baş ağrısı olmasın, bu qızı belə böyüdürdüm. On-on bir yaşa çatanda aldım. Büyük bir qalaça tikdirib bunu qoydum ora. Gündə səhər qapını bağlayıb gedərdim bazara, axşam gəlib açardım. Bir gün qız mənə dedi ki:

– Sən gedəndən sonra mənim lap bağrim çatlayır. Heç olmasa bir az yun al, bir cəhrə, mən sən gedəndən sonra məşğuliyyət eləyim.

Sabahısı mən də bunun istədiklərini hazır elədim. Bu işin üstündən bir neçə vaxt keçdi. Bir gün gəlib evdə uzanmışdım, birdən gözüm sataşdı divara. Baxdim ki, divarın lap uca yerində tüpürcək var. Tez durub diqqət elədim, gördüm bəli, elə tüpürcəkdi ki, tüpürcək. Şübhələndim,

yəqin elədim ki, bu evə kişi gəlib, çünki zənən xeylağının hulqumu yoxdu deyin elə uca tüpüməzlər... Başladım qızı pusmağa. Yavaş-yavaş, yavaş-yavaş axırda tapdım. Deməginən qız damdan bir oğlanla sevişir, ona görə ip toxuyur, onu çekir evə. Özünü də sandıqda gizləmişdi. Mən qıza heç bir söz demədim. Birbaş evdən baş alıb çıxıb getdim. Gecə yolum bir qəbristanlıqdan düşdü. Fikirləşdim ki, gecəni burada yatıb səhər tezdən gedərəm. Bir ucuq qəbrə girib uzandım. Gecənin bir vaxtı idi, bir də bura bir dərviş gəldi. Əyləşdi, əyləşəndən sona əlini uzatdı cibindən bir alma çıxartdı. Bir əfsun oxudu, pilədi almaya, alma oldu bir nazənin qız. Dərviş qıznan bir az danışdı, bir az oynadı, sonra başını onun dizinin üstə qoyub yuxuladı. Mən də baxırdım. Dərviş yuxulayandan sonra qız onu bir silkələdi. Arxayın oldu ki, yatıb, cibindən bir alma çıxartdı. Bir əfsun oxuyub elədi bir oğlan, başladı mazaqlaşmağa. Bir az keçdi dərviş tərpəndi. Qız tez oğlanı alma elədi, qoydu cibinə, dərviş də qızı alma elədi qoydu öz cibinə, durdu yola düzələndə, tutdum dərvişin ətəyindən, dedim:

– Ağa dərviş, bu gecə qonaqsan.

Düz onu gətirdim evə. Qıza əmr verdim ki, üç dövrə aş hazırlasın. Qız məettəl qalıb dedi:

– Sənin ki, bir qonağın var, üç dövrəni neynirsən?

Dedim:

– Sən hazırla, işin yoxdu.

Xörək hazır oldu, gəldi ortaya. Üzümü dərvişə tutub dedim:

– Ağa dərviş, çıxart cibindəki almanı!

Dərviş istədi bir az nəm-nüm eləsin, gördü yox, işi bilirəm, əlacsız qalıb çıxartdı, əfsun oxuyub pilədi, elədi qız. Mən qıza dedim:

– Qız, çıxart almanı!

Qız atılıb düşdü, dedim:

– Sənə deyirəm çıxart, hamısını görmüşəm.

Qız da naçar qalıb cibindən almanı çıxardıb elədi oğlan. Üzümü tutdum öz arvadıma, dedim:

– Ağız, dur sən də aşnanı götür!

Gördüm arvad durmayacaq, özüm durdum ayağa, gedib sandığı açıb, gədənin qulağından yapışib gətirdim bu evə. Öz zənənimini haman öz aşnasıyla oturtдум, dərvişin qızını öz aşnasınınan, mən də dərviş-nən əyləşdim bir dövrənin başında, yedik, qurtarandan sonra dərvişə dedim:

– Dur, ağa dərviş, dur gedək! Bu arvad tayfasına vəfa yoxdu.

O vaxtdan düşdüm şəhərbəşəhər gəzməyə. Gəlib axırda çıxdım bura. Amma burda... amma burda... Ax mənim gördüklərim... Vax mənim gördüklərim...

Bu sözləri deyib bu qoca da yixılıb öldü.

Bəli, bunu da yudular, kəfənlədilər, basdırıldılar. Qoca Səlimə dedi:

– Sabah da mənim vaxtimdı... Mən öləndə məni bax bu gül ağacının altında basdırarsan.

Sonra Səlimə qırx açar verib dedi:

– Burada hər nə istəsən var, qalarsan burada, keyf edərsən. Bu otaqlar da hamısı sənin. Ancaq qırxıncı otağa girmə. Bizim hamımızın ölməyinə səbəb bax həmin otaqdı. Mən qəsdən onun qapısını hörmüşəm ki, başqaları da bizim kimi bədbəxt olmasınlar.

Bu sözləri deyəndən sonra qoca getdi, girdi otaqların birinə, daha çölə çıxmadı. Səlim səhər tezdən durub xörək hazırladı. Günorta vaxtı xörəyi gətirdi, qocanı da çağırdı. Qoca gəlib əyləşdi, ona da işarə elədi ki, əyləşsin. Qoca başladı:

– Mən yoxsul bir arvadın oğluyam. Atam hələ mən qucaqda ikən ölmüşdü. Anam dilənib dolanmaqla bizi saxlayırdı. Mən elə ki, bir az böyüdüm, meydanda su satmağa başladım. Bura lap böyük meydan idi. Ayrı yerlərdən çoxlu tüccar gəlirdi. Mən də onlara su satardım. Bir gün bir tacir məndən su istədi. Mən suyumu tökdüm, o əl-üzünü yudu, sonra dedi ki:

– Gəlsənə, mən səni götürəm, mənə qulluq eləyəsən.

Mən dedim ki:

– Yox, mənim anam var, qoymaz.

Tacir mənimlə bərabər getdi bizi. Anam ilə danişdi. Ona yüz təmən pul verdi, məni götürdü ki, gələn ilə də anama yenə yüz təmən versin. Tacir bir-iki gün burada qalıb mətahin satdı. Sonra məni də götürdü, düzəldik yola.

Gəmimiz gəldi bir meşənin yanında dayandı. Tacir məni göndərdi meşəyə ki, bir az odun yiğim gətirim. Özüm də tapşırı ki, uzağa getməyim. Mən getdim meşəyə, başladım quruyub tökülən odunlardan yiğmağa. Bir də gözüm sataşdı, gördüm burada yaxşı yeməli armudlar var. Bir-ikisini dərdim, gördüm o biri ağacda bundan da yaxşları var. Belə-belə bir vaxt gördüm ki, qaranlıq düşür. Qayıtdım dala, ha axtardım yolu tapmadım ki, tapmadım. Qorxu düşdü mənim canıma. Axırda çıxıb bir ağacda oturdum. Gördüm ki, canavar ulayır, tülkü'lər qışqrır,

ayılar anqırışır, bir qiyamətdi gəl görəsən. Tüklərim başımda biz-biz durdu.

Ay elə təzəcə çıxmışdı, bir də gördüm bir şey elə anqirdi ki, bütün ağaclar titrədi. O saat bütün səslər yatdı. Gördüm dərya tərəfdən bir yekə şey gəlir. Amma bu işiq verir. Gəldi lap çatdı mənim ağacımın dibinə. Əlində bir yumru şey var idi, qoydu bir ağacın koğuşuna. Gör-düm ki, o işiq verən şey bu imiş. Özü də başladı oynamaga. Vallah, anqira-anqira elə o yana, bu yana qaçırdı ki, adamı lap vəhmə basırdı. Yaxşıdı ki, məni görmürdü. Yoxsa elə hop deyib ağacnan bərabər udardı. Ta sübhə kimi oynadı. Sonra həmin o işiq verəni də götürüb getdi. Mənim gözüm düşdü bu işiq verən şeyə.

Sabahısı bir lomba batdax alıb əlimə, dırmaşdım həmin ağacın o koğuşunda gizləndim. Gözlədim. Elə ki, o gəldi, yenə çıxartdı o şeyi qoydu ağacın koğuşuna, oynaya-oynaya o tərəfə gedəndə batdağı bas-dım onun üstünə. Hər tərəf oldu qaranlıq. Heyvan bir nərə vurdu ki, meşə titrədi, guppultu ilə dəydi yerə, o saat canı çıxdı. Mən işiq verən şeyi tez götürüb elə batdaxlı-batdaxlı qoydum cibimə.

Səhər bütün heyvanlar yiğildılar bura. Bir dəsgah qopdu ta necə. Əvvəl-əvvəl heç biri onun yanına getməyə cəsarət eləmirdi. Sonra elə ki, başa düşdülər ki, ölüb, başladılar çeşnə. Bir vur-çatlaşın qopdu ki, daha nə cür. Birdən heyvanlar hamısı qaçırlar. Qulaq verib gördüm, yaman şaqqaşaq gəlir. Bir az keçdi, gördüm bəli, bir sürü fil gəlir. Fil-lər dövrə vurub dayandılar bu heyvanın yanında. Sonra o yana, bu yana baxmağa başladılar. Birdən birinin gözü sataşib məni gördü. Anqırıb məni yoldaşlarına göstərdi. Fillər onu buraxıb gəldilər həmin ağacın dibinə ki, mən üstündəydim. Başladılar mənə işarə eləməyə ki, “düş yerə”. Mən başladım qorxmağa. Adə, necə yəni düş yerə? Gördüm yox, elə adam kimi ədəb-ərkanla deyirlər düş yerə ki, düş yerə. Mən bir az da dırmaşdım yuxarı. Bunlar gördüler ki, yox, mən düşməyəcə-yəm. Onda lap ləhəndüz bil fil var idi, o yavaşça xortumunu doladı ağaca. Bir o yan elədi, bir bu yan elədi, ağacı qopartdı. Ağac yerə, mən də kəllə-mayallaq yerə. Fillərin biri məni xortumu ilə göydə tutdu. Bütün fillər mənim ətrafıma yiğışdılar, dedim: “bəli, elə mənimki də buracan imiş”. Amma mənə heç bir şey eləmədilər. O böyük fil məni götürdü boynuna, anqirdi, hamı düzəldi yola.

Axşama az qalmışdı, gəlib meşəni qurtardıq. Düşdük bir çəmən-liyə. Burada bunlar məni qoydular yerə, başladılar bu otlardan yolmağa.

Bir çoxlu yoldular, gətirib verdilər mənə. Yenə düşdük yola. Az getdik, çox getdik sübə az qalmışdı, əvvəlinci xoruz bəni idi, məni düşürtdürlər yerə, özləri çıxıb getdilər. Səhər açılanдан sonra mən baxdım ki, uzaqdan bir şəhər görünür. Durub bu otları da götürdüm, düzəldim yola. Gethaget, axır-axır ki, bir gücü pisdiknən çatdım həmin şəhərə. Gəlib karvansaraya düşdüm. Sabahısı bu otdan bir az aldım əlimə, getdim bazara. Gəzə-gəzə axtarış sərraf bazarı tapdım. Başladım dükanların qabağı ilə gəzməyə. Bir də bir sərraf məni çağırıldı. Girdim bu sərrafin dükanına. Bu aldı otu, baxdı, sonra məndən soruşdu ki, otdan yenə məndə var, ya yox. Mən dedim:

— Yox, yoxdu.

Sərraf dedi:

— Bu otu neçə deyirsən?

Elə birdən ağızımı gəldi, dedim:

— Yüz tümən.

Sərraf tez yüz tümən çıxardıb verdi. Mən gördüm, deyəsən otda bir illət var. Daha o sərrafın yanından əl çəkmədim. Axır sərraf mənə dedi ki:

— Ay axmaq müsəlman, sən o otu mənə ucuz satdın. O ot elə bir otdu ki, ondan misə vursan qızıl olar.

Bunu öyrənib gəldim, tez haman heyvandan mənə qalan ləli gətirib bazaarda satdım, yekə bir dükan açdım. Yavaş-yavaş başladım mis alıb yiğmağa. Gecələri otdan misə vurub qızıl eləyirdim. Elə oldu ki, daha bu şəhərdə məndən dövlətli adam olmadı. Bir gün fikirləşdim ki, anamı da gətirim yanına. Pul çox, nə keyfimədi. Adam göndərib anamı gətirtdim bura. Bu minvalnan bir il burada qaldıq.

Bir gecə yatmışdım, bir də gördüm xapaxap bir adam yorğanı atdı mənim başıma, yixıldı üstümə. Süpürləşməyə başladıq. Gördüm yox, bu kimdisə məni boğmaq isteyir. Bir az keçdi adam iki oldu. O yana süpürləşdik, bu yana süpürləşdik, əlləşdim-əlləşdim, axırda ki, yorğanın altından çıxdım, baxdım ki, məni boğan anamlı həmin o sərrafdı. Bunlar gördüler ki, mən çıxdım, onda anam sərrafa qıy vurdı ki:

— Öldür köpək oğlunu.

Sərraf mənə bir xəncər vurdu. Daha heç zad yadıma gəlmir. Bir də gözümüzü açanda gördüm mən bir kasıb evdəyəm. Bir hambal da oturub mənim yanında. Sən demə bunlar məni öldür bilib, aparıb atıblar. Sonra hambal məni orada tapıb, görüb hələ nəfəsim var, məni gətirib

evə. Dava-dərmanla mən yaxşı oldum. Amma hambal mənə çox tanış gəlirdi, bir gün tutdum bunun yaxasından ki:

– Sən kimsən? Mən səni harada görmüşəm?

Baxdım ki, bu, o əvvəlinci dəfə məni anamdan alan tacirdi. Elə mən gedib meşədə itəndən sonra, bunun da gəmisi batır, bütün mal-dövləti gedir, özü bir təhər qurtarır. Daha öz şəhərlərində qalmayıb, gəlib burada hamballıq eləyir.

Bir-birimizi tanıdıq. Mən elə ki, lap yaxşı oldum, paltarımı dəyişib çıxdım şəhərə. Bir tərəfdən mən, bir tərəfdən də tacir öyrənib gör-dük ki, anam gedib haman sərrafa. Özü də mənim malima yiylənib ötürübələr aşağı.

Bir gecə gizlicə girdim evə, qabaqca yatdığı yerdə sərrafi öldür-düm. Sonra anamı oyatdım. Oyanıb məni görçək başladı tövbə oxu-mağə ki, qələt eləmişəm. Baxmadım sözünə, onu da öldürdüm. Bütün varımı, yoxumu hamısını verdim haman tacirə, özüm çıxdım getdim. Şəhərləri gəzə-gəzə gəlib çıxdım bura. Amma bura... amma bura... Ax mənim gördüklərim... Vax mənim gördüklərim...

Bu sözləri deyib bu qoca da öldü.

Səlim onu mafiyeyə qoydu, yudu, kəfənlədi, həmin dediyi gül ağacının dibində basdırıldı. Qaldı tək.

Bəli, bir neçə gün Səlim qaldı burada. Bir neçə gündən sonra baş-ladı otaqları gəzməyə. Otaqlar nə otaqlar. Daha burada nə yoxdu... Gəzə-gəzə gəlib çıxdı qırxinci otağın qapısına. Baxdı ki, necə ki, qoca demişdi, doğrudan da bu otağın qapısını hörüb. İki-üç gün özünü sax-ladı, qapını açmadı. Amma başa gətirə bilmədi. Ha özünü zorladı, ol-madı ki, olmadı. Axırdı fikirləşdi ki, hələ bir balaca deşik açım, görüm orada nə var.

Bəli, gəldi bir gün bir balaca deşik açdı. Deşikdən baxıb gördü ki, balaca bir otaqdı, ortasında bir çarhovuz var, bir də bir çarpayı, çarho-vuzun da üstündə bir baca. Səlim qorxa-qorxa girdi içəri. Bir az ətrafi dolandı, gördü başqa heç bir şey yoxdu. Uzandı çarpayının üstündə. Bunu burada yuxu tutdu. Elə təzəcə yatmışdı, bir də bacadan bir quş düşüb, çökdü onun üstünə. Səlim hə-hu eləyib qalxınca, quş onu gö-türdü, qalxdı birbaş göye. Səlim özündən əlini üzdü. Quş onu apardı, apardı, birdən caynağından buraxdı. Səlim bayaq ha özündən getdi. Elə onu gördü ki, guppultu ilə düşdü suya, düşən kimi də batdı suyun dibinə. Sudan çıxaq bir də baxdı ki, onu qamarlardılar, qoymadılar ki,

yazıq gözünü də açsın, birbaş çəkdilər qıraqa. Səlim baxdı, bura qiyamətdi. O qədər adam var daha nə qədər. Bunu birbaş gətirdilər düz padşahın qabağına. Səlim bir də gördü padşah öz tacını çıxartdı, bunun başına qoydu, özü də başlayıb buna baş əyir. Padşah baş əycək hamı yixıldı torpağa, başladılar təzim eləməyə. Səlim lap özünü itirdi. Təzim eləyəndən sonra onu götürdülər birbaş gətirdilər qoydular taxtin üstünə. Yedilər, içdilər, çaldılar, oynadılar, başladılar yavaş-yavaş dağılışmağa. Elə ki, hamı getdi, qaldı bir o əvvəl öz tacın Səlimin başına qoyan. Səlim onu çağırıdı ki:

– Qardaş, başına dönüm, de görüm, bu nə bənbəlim oyundu mənim başıma getirirsınız?

Həmin kişi başladı:

– Bura xatınlar vilayətidi. Beş il bundan qabaq bizim nə qədər kişi var idi, bir naxoşluq düşdü, hamısı qırıldı. Hamı qaldı zənən. İndi bizdə bir dənə də kişi tapmazsan. Hamımız arvadıq. Üç, dörd gün bundan qabaq mollalar kitabə baxdılar, kitab göstərdi ki, Allah bizə bir kişi padşah göndərəcək. Odu ki, biz də hər yerə qaravul qoyduq ki, Allah padşahi göndərəndə gəlib xəbər versinlər. Bir az bundan qabaq qaravullar gəlib xəbər verdilər ki, Allah bizə padşah göndərir. Gəlib səni tutduq.

Səlim baxdı ki, elə bunun özü də arvaddı. Öz-özünə fikirləşdi ki, sən ölüsən, yaxşıca yerə düşdüm.

Bəli, Səlim başladı padşahlıq. Həmin o arvad ki, tacın çıxardıb bunun başına qoymuşdu, onu elədi özünə vəzir. Az keçdi, çox keçdi, Səlim bu vəziri aldı. Bəli, başladılar yaşamağa.

Gün keçdi, ay dolandı, bir gün vəzir ona dedi ki:

– Bizdə bir adət var. İldə bir ay biz gərək müsəllaya çıxaq. Özü də orada hamımız gərək çılpaq olaq. Sən bizimlə ora gedə bilməzsən. Odu ki, bir ay gərək sən burada qalasan.

Bəli, sabahısı bunlar hamısı getdilər. Şəhər boşaldı, şah qaldı tək. Səlim fikirləşdi ki, bundan yaxşı fürsət olmaz. Yavaşça altdan geyinib üstdən qıfillandı, üstdən geyinib altdan qıfillandı, bir az puldan, mal-dan götürüb, asta qaçan namərddi, tüpürdü dabanına, birbaş düzəldi yola. Gethaget, günə bir mənzil, təyyi-mənazil, gəlib çıxdı bir şəhərə. Dolana-dolana gəlib çıxdı bir qəssab dükəninin qabağına. Elə-belə durmuşdu baxırdı, bir də qəssab onu çağırıdı yanına. Elə ki, qəssab bildi ki, bu qəribdi, dedi:

– Elə mənim də oğlum yoxdu, gəl mənə oğul ol!

Səlim razı oldu, qaldı qəssabın yanında. Səlim bir gün, iki gün, baxdı ki, qəribə şeydi, burada hamı nə qədər ki, kişi var, başdan-ayağa qaraya boyanıb. Qaldı məəttəl ki, görəsən bu necə olan şeydi.

Bir gün atasından soruşdu:

– Ata, burada niyə hamı qaraya batıb? Məni bir bu sirdən agah elə!

Elə söz ağızından qurtarmamışdı, qəssab yekə ət bıçağını götürüb cumdu onun üstünə. Sonra bir lailahə illallah deyib qayıtdı dala ki:

– Bir də bu sözü məndən soruşsan, səni al qanına qəltan elərəm.

Səlim qorxudan daha səsini çıxarmadı. Amma ki, hara baxır qara, kimi görür qara, daha lap heyrət onu götürdü. Dedi: sən ölüsən bu sirri bilməsəm, mən lap çatlaram. Gəldi sabahısı dükana, üzün dədəsinə چevirib dedi:

– Dədə, bax bu bıçaq, bu da mənim başım. Nə istəyirsən elə, ancaq gərək mənə deyəsən görüm bu camaat niyə matəmə boyanıb?

Qəssab hərçi elədi ki:

– Sən gəl soruşma, cavansan, yazıqsan.

Dedi:

– Olmaz ki, olmaz.

Qəssab bir ah çəkib dedi:

– Yaxşı, indi ki, belə oldu, sənin qımirin tutub, əl çəkmirsən, onda cümlə günü sənə deyərəm.

Bəli, cümlə günü oldu. Qəssab Səlimə dedi:

– Oğul, sən gəl bu sözü soruşma!

Səlim dedi:

– Olmaz.

Onda qəssab dedi:

– Di gəl dalımcان!

Bunlar getdilər məscidin həyətinə. Səlim gördü bütün camaat yılılıb bura. Adamları o yan, bu yana eləyib keçdilər ortaya. Səlim baxdı ki, burada bir çərxi-fələk var. Qəssab ona dedi:

– Səlim, gəl əl çək!

Dedi:

– Yox, əl çəkmərəm.

Onda qəssab dedi:

– Di min çərxi-fələyə, onda bilərsən niyə hamı qara geyinib.

Səlim mindi çərxi-fələyə. Çərxi-fələk onu qaldırıb qoydu uca bir minarə var idi onun başına. Bir az keçdi, Səlim bir də gördü ki, yekə

bir quş göydən şığıdı düz bunun üstünə. Aldı bunu caynağına, qaldırdı havaya. Quş qalxdı, bu qalxdı, quş qalxdı, bu qalxdı, bir vaxt gördü ki, daha yer görsənmir. Bir xeyli belə gedəndən sonra quş başladı yavaş-yavaş enməyə. Endi, endi, gətirib bunu yavaşca qoydu yerə, özü qalxdı.

Səlim quş gedəndən sonra ətrafına baxıb gördü bura bir meşədi. Axşam da düşmüsdü... Hava qaranlıqlaşırdı. Yavaşca durub dırmaşdı bir çınar ağacına ki, görüm başıma nə gəlir. Aradan bir az keçmişdi, bir də gördü ki, həmin ağacın dibinə, budur, bir dəstə qız gəldi. Səf vurub dövrə qurdular bu ağacın dibində. Lap başda bir qız oturmuşdu, bir qız oturmuşdu ki, yemə, içmə, xətti-xalına, gül camalına tamaşa elə. Qız üzün tutub yoldaşlarına dedi:

– Çıxardin, başlayaq...

Bəli, qızların kimi dəf, kimi kaman, kimi saz, kimi santur çıxardıb əcalmağa başladılar. Yerdə qalan qızlar da bircə-bircə oynadılar. Elə ki, hamı oynadı, qurtardı, həmin başda oturan qız birdən qayıtdı ki:

– Səlim, indi də nobat sənində, gəl oyna!

Səlim elə diksindi ki, tükləri biz-biz durdu. Dedi ki, yəqin məni gördülər. Özün soxdu yarpaqların arasına. Nəfəsin də lap çəkdi içəri. Bir az keçdi, qız başını qaldırdı yuxarı:

– Səlim, gizlənmə, gəl!

Səlim lap özünü itirdi. Onda qız yoldaşlarına dedi:

– Onda durun çıxın ağaca, oradan Səlimi düşürdün yerə, düşməsə yüz taziyənə vurun!

Səlim gördü ki, yox aşna, iş açılıb, taziyənənin qorxusundan düşdü aşağı. Qızlar bunu aldılar ortalığa, oynadılar, dedilər, güldülər, sonra onu da götürüb göldilər eve. Səlim gördü burada qiyamət var imiş. Gecə lap keçəndən sonra qız Səlimə dedi:

– Burada mənim qırx qızım var. Hansını istəyirsən götür!

Səlim baxdı ki, hansını seçsin. Hamısı biri-birindən yaxşıdı. Axırda birini seçib götürdü.

Sabahısı yenə məclis eləcə quruldu. Bu minvalnan düz otuz doqquz gecə qurtardı. Qırxinci gecə qız Səlimə qız verəndə Səlim birdən əlini tutdu onun əlindən ki:

– Mən sənin özünü istəyirəm.

Qız gülüb dedi:

– Ay səbirsiz insan... Bura nə qədər adam gəlibəsə beş altı gündən sonra məni istəyib, öz cəzasına çatıb, bircə sən səbir eləyirdin ki, axır-

axırda sən də işi korladın. Birçə gün də dayansaydın mənə də çatar-dın, deyib ona şax bir sillə vurdu. Səlim bayaq ha düşdü yerə. Bir vaxt özünə gələndə gördü haman çərxi-fələyin üstündədi. Oradan düşüb, kor-peşiman gəldi qəssabın dükanına. Qəssab dedi:

– İndi gördün bala?! Di get, sən də bir dəst qara paltar al gey ki, niyə səbir eləyə bilmədin.

Səlim kişidən ayrılib düzəldi yola. Gəlhagəl, gəlhagəl, gəlib çıxdı bir şəhərə. Girdi bir az veyilləndi, o yana baxdı, bu yana baxdı, gəlib bir məscidin qapısında başının altına bir daş qoyub yatdı. Bir də ayıldı ki, səs-küydü. Baxdı ki, bunun başına bir quş qonub, onu tuturlar. Camaat quşu apardı. Demə bu şəhərin padşahı ölüb, indi dövlət quşu uçurdurlar. Quşu ikinci dəfə uçurtdular, yenə də gəlib qondu bunun başına. Yenə quşu apardılar. Səlimi də şəhərdən çıxardıb qovdular ki, çıxsın getsin. Quşu yenə uçurtdular. Yenə quş yolda qondu bunun başına. Daha gördülər ayrı adam başına qonmur, götürüb bunu padşah elədilər. Səlim oldu padşah.

Ölən padşahın bir qızı var idi. Səlim bu qızı da aldı, oturdu taxta. Bir neçə vaxt keçdi. Qızın barmağında bir üzük var idi. Bir gün Səlim qızdan o üzüyü istədi.

Qız dedi ki:

– Yox, bu həzrət Süleymanın üzüyüdü. Bunu mən heç kəsə vermərəm.

Bu söz Səlimə çox ağır gəldi, gözlədi, qız yatandan sonra üzüyü qızın barmağından çıxardıb taxdı öz barmağına, sildi. Silcək iki qara qul hazır oldu ki:

– Əmrin nədi?

Səlim qullara dedi:

– Bütün bu vilayətdə nə qədər adam var, hamisin atın qülleyi-Qafə!

Qullar şəhərcən bütün əhalini atdlar qülleyi-Qafə. Qaldı şəhər-də bircə Səlim tək. Elə ki, arxayınlaşıdı, öz-özünə dedi:

– İndi mənim sözümdən çıxmağın dadını gör!

Başladı tək burada yaşamağa.

Bu şəhərin köhnə padşahının bir vəziri var idi, padşah ölməmişdən qabaq o, səyahətə getmişdi. Öz qızı ilə qayıdırıcı, gördü şəhərdə heç kəs yoxdu. O saat barmağın dişlədi ki, yəqin padşahın qızı ərə gedib, əri də üzüyü ondan oğurlayıb, çünkü o padşahın qızında elə bir üzük

olduğunu bilirdi. Gəlib qızı ilə düşdü evə. Bir neçə günə kimi öyrəndi ki, padşahın sarayında bir adam var. Bildi ki, yəqin üzük ondadı. Qız vəzirə dedi ki:

– Ata, mən üzüyü onun barmağından çıxardaram. Sən gəl məni apar, ötür ora.

Vəzir qızı aparıb ötürdü saraya. Özü də damların birində gizləndi.

Səlim yatmışdı. Qız gördü ki, o yatıb, gəldi əyləşdi onun başının üstündə, başladı onun telini tumarlamağa. Səlim gözünü açıb gördü burada bir nazənin sənəm var. Tez qalxıb çıçırdı:

– Sən kimsən?

Qız təzim eləyib dedi:

– Mən bu şəhərin adamlarındanam.

– Mən hamını qülleyi-Qafə atdırımişam, bəs sən necə qalmışan?

Qız məsələni başa düşüb dedi:

– Şah sağ olsun, o adamlar ki, hamını atdılar qülleyi-Qafə, elə onlar məni saxladılar. Dedilər sonra şahın ürəyi darixanda sən gedərsən yanına.

Səlim inanıb dedi:

– Ay, nə yaxşı iş görüblər.


Əmr elədi ki, xörək hazırlansın. Qız tez qaçıb əhvalatı atasına dañışdı. Atası ona bir az bihuşdarı verdi. Qız xörəyi hazırlayıb bihuşdarını da atdı içində, gətirdi ortalığa. Səlim bir az yeyəndən sonra xurd düşdü. Elə yatdı ki, elə bil qulağının dibindən bir daşnan vurdular. Qız o saat vəziri çağırıldı. Vəzir gəldi onun barmağından üzüyü çıxartdı, saldı öz barmağına. Sildi, o saat qullar hazır oldu. Vəzir əmr elədi ki:

– Bu saat gərək qülleyi-Qafda olanların hamısını gətirəsiz bura.

Özü də Səlimin əllərini bağlayıb atdı zindana.

Bəli, qullar camaatın hamısını gətirdilər, padşahın qızı üzüyü aldı, sildi, qullar hazır oldu, əmr elədi ki, oğlanı atsınlar qülleyi-Qafə.

Səlimi atdlar qülleyi-Qafə. Nə qədər orada qaldı bilmirəm, bir də gözün açdı, gördü o qırxinci otaqdakı çarpayının üstündə yatıb. Durduaya, bu biri otağa keçəndə gözü sataşdı güzgüyü. Özü-özündən qorxurdu. Baxdı ki, baş, qaş, saqqal hamısı elə ağarıb ki, o buradakı qocalardan da qocadı. İndi bildi ki, onun da axırı gəlib çatıb. Sabahısı gedib bazardan bir nökər tutdu gətirdi, öz əhvalatını ona deyəndən sonra öldü.



## CEYRANIN NAĞILI

Biri var idi, biri yox idi, günlərin bir günündə Hindistanda bir padşah var idi. Bu, çox zalım padşah idi. Özü də böyük tilsimkar idi. Dünyada padşah yox idi ki, bu Hind padşahından inciməyə.

Bu padşahın Zərğova adlı bir gözəl qızı var idi. Belə ki, bu qız üçün hər tərəfdən elçi gəlib istəyirdilər, amma padşah qızı heç kimə vermirdi.

Sənə xəbər verim Rum padşahının oğlundan.

Rum padşahının oğlu Zərğova xanımın eşqindən dəli-divanə olmuşdu. Ancaq neçə kərə elçi göndərmişdən də, padşah qızı Zərğovanı verməyib elçini qaytarmışdı. Axırda Rum padşahının oğlu qoşun çəkib dava eləmişdi, ancaq dava ilə də Zərğovanı ala bilməmişdi.

Rum padşahının oğlu ələcsiz qalıb, atasının var-yoxundan əl çəkib başlamışdı tilsim dərsi oxumağa. Nə ki, tilsim var idi öyrənəndən sonra qayıdır gəlmışdı Hində, xəbər göndərmişdi Hind padşahına ki, Zərğova xanımı ver mənə! Verməsən, səninlə tilsim davası eləyəcəyəm. Ya gərək sən qalasan dünyada, ya da mən. Elə ki, bu xəbər gəlib çatdı, Hind padşahı baxıb gördü ki, bu çox tilsim dərsi oxuyub, bununla bacara bilməyəcək, çağırıb vəziri dedi:

– Vəzir, tədbir gör mənə! Rum padşahının oğlu Əhməd gəlib. Özü də tilsimin bütün açarlarını bilir. Əgər başlasam davaya gücüm çatmaz.

Vəzir dedi:

– Padşah sağ olsun, gəl bir dəmir sandıq qayır, qonaqlıq çağır, qonaqlığa Rum padşahının oğlu Əhmədi də çağır, ver bihuşdarını ona, sal sandığa, itir getsin.

Padşah vəzirin tədbirinə razı olub, Rum padşahının oğlu Əhmədə xəbər göndərdi ki: "raziyam, özü də bu gecə mənə qonaqdır".

Əhməd razı olub, durub gəldi Hind padşahının evinə qonaq. Bir az danışın güləndən sonra araya süfrə gəldi. Padşah tez durub getdi aşba-zın yanına, Əhmədin xörəyinə bihuşdarı töküb, qayıtdı oturdu yerində.

Xörək araya gəlib bismillah eləyən kimi Əhməd bihuş olub yixıldı yerə. Hind padşahı o qədər yanındı Əhmədin əlindən ki, o saat Əhmədi saldı sandığın içində, üstəlik bir tilsim də oxuyub döndərdi tüstüyə, sandığın ağızını bağlayıb götürdü gəldi imarətinin dalında bir məndəcər var idi, həmin məndəcərin güncelxan əlində bir dərin quyu qazı'yıb, sandığı salıb quyuya, quyunu da torpaqlayıb, çıxıb getdi.

Padşah həmin gün bir imarət tikdirib Zərgova xanımı köçürdü təzə imarətə ki, quş quşluğunu ilə qızı görməsin.

Bunlar burda qalsın, sənə xəbər verim Hind vilayətindən.

Hind vilayətində Rizvan adında kasib bir kişi olurdu. Bunlar bir ər idi, bir də ki, arvad. Rizvanın əlindən heç bir sənət gəlməzmiş, təkcə odunçuluqdan başqa. Səhər durub oduna gedərmiş, axşam olan kimi qayıdır evə gələrmiş, az-çox qazandıqlarından yeyib, başlarını bir tə-hərnən dolandırıralarımiş.

Bir gün Rizvan səhər durub oduna gedir. Bir şələ yiğib, götürüb gəlir bazara. Satan macalda padşahın dərgası gəlib Rizvanı tutur. Odununu şələ ilə əlindən alıb, özünü də döyüb qovur.

Rizvan bir başına, bir döşünə vurub ağlaya-ağlaya gəlib padşahın elçi daşının üstə oturub gözləyir.

Qədimlərdə hər padşahın özünə görə bir elçi daşı var idi. Kimin nə dərdi olsayıdı, gəlib oturardı elçi daşının üstündə, padşah xəbər göndərəndə ki, elçi gəlib. Padşah izin verəndən sonra, gəlib elçi daşının üstündə oturanı aparardılar padşahın yanına.

Rizvan da elçi daşının üstündə oturmuşdu. Padşaha xəbər getdi ki, elçi daşının üstündə bir nəfər gəlib oturubdu.

Padşah dedi:

– Gedin, görün nə istəyir?

Gəlib Rizvana dedilər:

– Neyçün oturmusan elçi daşının üstündə? Diləyin nədi?

Rizvan dedi:

– Mən padşahı görmək istəyirəm.

Qayıdır padşaha xəbər verdilər ki, elçi daşının üstündə oturan səni görmək istəyir.

Padşah dedi ki:

– Gedin çağırın!

Padşahın adamları gəlib Rizvanı götürüb, gəldilər padşahın yanına. Rizvan ədəb salamını verib dayandı.

Padşah xəbər aldı:

– Nəyə gəlmisən? Diləyin nədi?

Rizvan dedi:

– Padşah sağ olsun, bir şələ odunum var idi. Sənin darğan tutub aldı əlimdən.

Padşah əmr verdi ki:

– Darğanı çağırın gəlsin!

Darğanı çağırıldılar, gəldi padşahın hüzuruna. Padşah dedi:

– Bu kişinin odunu ver.

Darğa dedi:

– Padşah sağ olsun, odunu işlətmışəm, pulu nə qədər eləyir, verim.

Rizvan dedi:

– Mən pul istəmirəm, mən öz odunu istəyirəm.

Padşah Rizvana hər cür odun verdi, pul verdi, Rizvan almayıb dedi:

– Mənə ancaq öz odunu gərəkdi. Verməsəniz çıxıb bazara sizi biabır eləyəcəyəm.

Padşah dedi:

– Rizvan, gəl odunun adını çəkmə! Nə sənət bacarırsan verim sənə, işlə, iki o qədər qazan!

Rizvan bir qədər fikrə getdi. Haçandan-haçana başını qaldırıb, padşahın üzünə baxıb dedi:

– Padşah sağ olsun, bağbanlıq bacararam.

Padşah dedi:

– Elə mənə bağban gərəkdi. Eybi yoxdu. İndi ki, ürəyindən bağbanlıq keçir, get mənim imarətimin dalında məndəcər bir yer var, o yeri verdim sənə. Amma günçixan yerdə bir çökək məndəcər yer var, nəbadə o yere dəyəsən.

Rizvan günü səhərdən başladı bu məndəcəri belləyib bağ salmağa. Nağıllarda ay, il tez başa gələr. Çox çəkmədi, Rizvan burda bir bağ saldı, gəl görəsən... Bağıbecərəndən sonra padşaha xəbər göndərdi ki, bağ hazırlı, gəlsin baxsın. Padşah vəziri, vəkili çağırıb cəmləşdilər bir yerə, durub gəldilər Rizvanın bağına tamaşa eləməyə. Padşah bağ girən kimi gördü ki, Rizvan burda bir bağ salıbdı, gəl görəsən. Bura

hər cür ağacdan, güldən əkib... Bura olub bir laləzarlıq. Gül bülbülü çağırır, bənövşələr açıb, ağacdakı meyvələr dəyib, elə bil behiştin bir guşəsidi. Padşah Rizvana afərin deyib bağlı dolandı, gedən macalda Rizvana bir kisə qızıl verib çıxıb getdi. Padşah bu bağlı saldı öz adına.

Padşah çıxıb gedəndən sonra Rizvan bir gün əlinə bel alıb o baş, bu başa gəzirdi, birdən yadına düşdü ki, padşah ona demişdi, gün çıxan yerdə məndəcər bir yer var oranı işləmə.

Rizvan şübhələnib dedi, görəsən burda nə var ki, padşah razılıq vermir. Gərək bu məndəcərliyi qaziyam, görəm burda nə var.

Rizvan alıb əlinə beli, başladı bu məndəcər yeri belləməyə. Belləyən vaxtı gördü ki, yerin altından səs gəlir ki:

– Ey Rizvan, nə üçün məni qoymayırsan rahat yatmağa?

Rizvan bu səsi eşidən kimi qorxuya düşüb qaçıdı. Axşama kimi bağa girmədi. Səhər tezdən arvadına dedi:

– Arvad, get bağ'a, filan məndəcərlikdə bel qoymuşam, onu götür, gəl!

Rizvanın arvadı Nisə durub gəldi bağ'a, həmin məndəcərlikdəki beli götürüb gəlmək istəyirdi ki, birdən yer altından səs gəldi:

– Ay Nisə qarı, ərin Rizvan niyə gəlmədi?

Belə deyəndə Nisənin ürəyi gedib dəydi yerə.

Rizvan arvadını gözlədi, gördü ki, arvadı gəlib çıxmadı. Durubayağa çıxdı bağ'a. Amma qorxusundan məndəcərliyə getməyib, bir az uzaqda dayanıb, ağız dolusu çığırmağa başladı:

– Ay Nisə!.. Ay Nisə!..

Rizvan gördü ki, nə Nisə? Nisə yoxdu. Getdi fikrə. Axırda qeyrətə dolub dedi:

– Cəhənnəmə ki, gedərəm, nə olar, olar.

Rizvan durub, canını dişinə alıb özün yetirdi məndəcərliyə. Gördü ki, arvadı Nisə tırtap uzanıb.

Rizvan yeriyib irəli, Nisəni bir neçə kərə silkələyib ayıltmaq istəyirdi ki, birdən yerin altından yenə də səs gəldi. Rizvan canını dişinə alıb:

– Nə olur-olsun! Gərək bu məndəcərliyi qaziyam, görəm burda nə var.

Rizvan Nisəni ayıldıb, götürüb gəldi evinə, xəbər aldı:

– Arvad, sənə nə oldu ki, ürəyin gedib sərilmişdin yerə?

Nisə başına gələni əri Rizvana danişdi. Rizvan da başına gələni arvadı Nisəyə danişib dedi:

– Arvad, mən gedirəm məndəcərliyi qaziyam, görəm yerin altında nə var.

Rizvan günü batırıb, beli əlinə alıb bina qoydu məndəcərliyə. Başladı torpağı yumşaldıb qazımağa. Dörd boy qazıyıb beşə çatanda dəmir sandığa rast gəldi. Tez arvadı Nisəni harayına çağırıb zor-güçnən sandığı quyudan çıxardıb, götürüb gəldi evinə, dedi:

– Arvad, qapıları bağla, açaq bu sandığı, görək içində nə var?

Nisə durub, qapı-bacanı bərk-bərk bağlayıb gəldi ərinin yanına. Rizvan bismillah deyib sandığın qapağını açan kimi tüstü evi büründü. Haçandan-haçana tüstü gözdən itib gedən kimi Rizvanın qabağında bir dərviş peydə oldu. Dayanıb dedi:

– Ey Rizvan, salamun əleyküm!

Rizvanın qorxudan qarınna sancı düşdü. Tez dərvişə baş əyib dedi:

– Əleyküməssəlam!

Dərviş Rizvana dedi:

– Ya gəl mənə qardaş ol, ya da səni öldürərəm.

Rizvan dedi:

– Məni nə üçün öldürürsən? Qardaş demirsən, olaq da.

Dərviş dedi:

– Rizvan, şərtim var.

Rizvan xəbər aldı:

– Başına dönüm, şərtini de görüm!

Dərviş dedi:

– Birinci şərtim budu ki, mənim sandığa nə üçün girməyimi xəbər almaysan.

Rizvan dedi:

– Baş üstə, almaram.

Dərviş dedi:

– İkinci şərtim odu ki, mən neyləsəm, nə iş görsəm, məndən xəbər almamalısan.

Rizvan dedi:

– O da baş üstə, almaram.

Dərviş dedi:

– Üçüncü şərtim odu ki, sənin arvadını hara göndərdim, başına nə gətirdim, məndən heç bir söz xəbər almayıb deməyəsən ki, filan işi niyə belə gördün?

Burda Rizvan bir az dayanıb fikrə getdi.

Dərviş xəbər aldı:

– Rizvan, nə deyirsən? Razısan, ya yox?

Rizvanın çarəsi kəsilib dedi:

– Çox gözəl, raziyam.

Günorta vaxtı dərviş əl atıb, yeri qazıyıb, bir kasa qatıq çıxardıb, Rizvana göstərib xəbər aldı:

– Rizvan bu qatıq ağdı, qara?

Rizvan istədi deyə ki, qatıq ağdı, birdən dərvişin şərti yadına düşüb dedi:

– Bilmirəm.

– Mən deyirəm bu qatıq qaradı. Sən necə bilirsən?

Rizvan dedi:

– Qoy bir yaxşı-yaxşı baxım.

Rizvan boylanıb kasaya baxandan sonra dedi:

– Dərviş baba, qatıq qaradı.

Rizvan belə deyəndə dərvış dedi:

– Rizvan, mən üç günün səfərinə gedirəm. Tez gələrəm, amma mən gedib gəlincə evdən bayır çıxma, arvadının yanına da girmə.

Rizvan baş üstə dedi. Dərviş Rizvanın evindən getmək bəhanəsilə çıxıb damda gizləndi.

Gecənin bir aləmində düşüb damdan endi həyətə, gördü ki, əravad yatıblar. Dərviş enib bağ'a, həmin məndəcərliyə getməkdə olsun, Rizvan bu tap-tupa ayılıb gördü ki, həmin dərvışdı. Düşüb qarabaqara dərvişin dalısınca, gəlib çıxdı həmin məndəcərliyə. Özün verib ağacların dibinə gördü ki, dərvış bu məndəcərliyə üzüqyulu düşüb başladı ağlamağa. Haçandan-haçana durub, əlinə bel alıb, yeri qazımağa başladı. Büyük bir daş qaldırdı, daşın altından bir quyu çıxdı, dərvış girib quyuya, haçandan-haçana quyudan çıxdı, qucağında da bir ceyran.

Dərviş ceyranın başını kəsdi, alıb dalına, götürüb gəldi, çıxıb dama, yixılıb yatdı.

Rizvanı fikir götürüb xof apardı ki, bu necə olan işdi. İstədi durub çıxa dama, dərvişin ala başının üstünü, bu sirdən xəbərdar ola, kəsdiyi şərt yadına düşdü, dedi:

– Eybi yoxdu, gözləyim görüm bu işin axırı necə olacaq.

Səhər tezdən dərvış durub, ceyranı alıb qucağına damdan düşdü. Rizvanın arvadı Nisəyə dedi:

– Al bu ceyranı, soymamış doğra, tök qazana bisir! Amma nəbadə dadına baxasan.

Nisə dedi:

– O da mənim gözüm üstə.

Dərviş bir əfsun oxuyub qalxdı göyə. Göydən Nisəyə baxırdı ki, görək Nisə nə edir.

Nisə qollarını çırmalayıb ceyranı soymamış doğrayıb tökdü tavaya. Ocaq qalayıb başladı ceyranın ətini qovurmağa.

Dərvişin istədiyi o idi ki, ürekli bir arvad tapa. Odu ki, qalxıb göyə, bir əfsun oxuyub oldu laçın, göydən enib yerə, Nisəyə bərk bir çarpez qanad vurdu. Nisə qorxmayıb əlindəki kəfkiri tolazladı laçının dalınca. Kəfkir dəymədi. Dərviş gedib bir az uzaqda cildindən çıxıb həmənki adam oldu, gəldi Nisənin yanına. Nisə də qayıdib oturmuşdu ocaq başında, ceyranın ətini qovururdu, dərviş gəlib oturdu ocağın qıraqında, Nisəyə dedi:

– Nisə, get bir nimçə gətir, bu ceyranın ətindən çəkək.

Nisə durub nimçə üçün getməkdə olsun, dərviş tavanı götürüb qoydu yerə. Qoltuğundan bir şüşə qab çıxardıb tavanın yağını töküb qaba, tavada olan əti səpələdi toz-torpağın üstə. Bu tərəfdən də Nisə əlində nimçə gəlib çıxdı. Dərviş dedi:

– Hayif bu tavadakı ceyran ətindən. Ocaq uçdu, ət də dağıldı toz-torpağın üstünə.

Nisə dedi:

– Canın sağ olsun! Dərviş babasan, indi gedib bir alayı ceyran tapıb gətirərsən.

Dərviş durub gəldi evə, başının altına xurcun qoyub yatmaqda olsun, sənə xəbər verim Rizvandan. Rizvan bağı sulayıb qurtarıb evə gəlirdi, gördü ki, ağac dibində ocaq qurulub. Amma ki, bu ocağın qirağında o qədər ət tökülüb qalıb ki, gəl görəsən. Rizvan bərk acmışdı. Bardaş qurub ocağın qirağında, başladı bu ətdən yeməyə. Bir vədə gördü ki, qarnı şisib olub damca. Yerindən tərpənə bilməyib, yixılıb qaldı.

Sənə xəbər verim padşahdan.

Padşah bir gün durub Rizvanın bağına gəzməyə gəldi. Girib bağ'a, gəzib dolandı, gördü həmişə Rizvan bunun qabağına çıxardı, amma bu dəfə çıxmadi. Tez özün yetirdi məndəcərliyə, gördü ki, həmin yerdə ki, Rum padşahının oğlu Əhmədi tilsimə salmışdı, quyu qazılıb, sandıq da yoxdu. Padşah iki əlli başına qapaz vurub oturdu ağlamağa.

Padşah burada qalsın, sənə xəbər verim vəzirdən.  
Vəzir gözlədi, gördü ki, padşah gəlib çıxmadı, durub gəldi bağ'a.  
Gördü ki, padşah oturub ağacın dibində ağlayır. Vəzir xəbər aldı:  
– Padşah sağ olsun, bu nə olan işdi?  
Padşah bütün əhvalatı vəzirə danışib dedi:  
– Vəzir, tədbir gör!  
Vəzir dedi:  
– Padşah sağ olsun, heç bir tədbiri yoxdu. Çarə səninkidi. Qızınızı  
gərək verəsən.  
– Heç bu olan iş deyil. Mən qızımı əhd eləmişəm ki, heç kimə ver-  
məyəm.

Vəzir dedi:  
– İndi ki, belədi, ixtiyar sənində.  
Durub gəldilər imarətlərinə. Padşah gecəni səhərə kimi yatmayıb  
tədbir görməkdə olsun, al xəbəri Nisə xanımdan. Nisə əri Rizvanı  
gözlədi, gördü ki, gəlib çıxmadı, durub çıxdı bayırə. Rizvanı bir neçə  
ağzı çağırıb gördü ki, Rizvan səs vermədi, çıxıb bağ'a, o yan, bu yana  
gəzib, gördü ki, ocaq qaladığı yerdə dağ boyda bir şey yastılanıb ya-  
tibdi. Nisə bir qədər yeriyib irəli, gördü ki, əri Rizvandır, qarnı şışib,  
döñüb dama.

Nisə qorxub tez durub gəldi dərvişin yanına, gördü ki, dərviş yatıb.  
Nisə dərvishi silkələyib durğuzdu. Dərviş ayılıb Nisəyə bir sillə vurub  
dedi:

– Vay evini Allah yıxsın! Yuxu gördüm, məni yuxudan yarımcıq  
ayıldın, qoymadın yuxumu tamam görüm.

Nisə dedi:  
– Nə görürdün?  
Dedi:  
– Kəs səsini, çəpəl! Yarımcıq yuxunu danışmazlar. Məni nə üçün  
yuxumdan elədin?

Nisə dedi:  
– Dərviş, bizim kişinin qarnı şışib. Dur çıx bayırə, bəlkə bir çarə  
eləyəsən.

Nisə belə deyəndə dərviş barmağını dişləyib, tez durub çıxdı  
bayırə. Özün yetirib ocağın qırğına gördü ki, Rizvanın qarnı şışib.  
Bildi ki, ceyran əti yeyibdi, dedi daha bundan adam olmaz. Dərviş çox  
peşiman oldu, çünki ceyran ətini Nisə üçün saxlamışdı, olmadı. Göz

gəzdirib o yan, bu yana, gördü ki, yerdə iki böyük tikə ət qalıb. Tez götürüb qoydu qoltuq cibinə.

Nisə dedi:

– Mənim ərimə bir çarə!

Dərviş dedi:

– Nisə, sənin ərin Rizvana çarə olmaz. Gəl basdırıq!

Nisənin çarəsi kəsilib, qəbir qazıyıb, Rizvanı dəfn elədilər. Gecə yarısı dərviş durub gəldi qəbir üstə, açıb qəbrin ağzını, Rizvanın qarnını yarib, həmin ceyranın ürəyini çıxardıb Rizvanın qarnından, yenə qəbrin üstünü örtüb çıxıb gəldi. Aradan bir müddət keçəndən sonra dərviş Nisəyə dedi:

– Nisə, gəl Allah yolu ilə, peyğəmbər şəriəti ilə get mənə!

Nisə razi olub kəbinini kəsdirdi. Dərviş başladı Rizvanın adından bağa qulluq eləməyə. Bir gün dərviş dedi:

– Nisə, al bu ürəknən bu əti yağıda qovur.

Nisə ürəyi alıb ceyran əti ilə bərabər tökdü tavaya. Dərviş aranı xəlvət eləyiib ceyranın yağından tökdü tavaya. Elə ki, xörək bişib hazır oldu, Nisə süfrəni döşəyiib xörəyi çəkdi, oturub yeməyə başladılar. Nisə ac idi. Ceyranın ətini ürəknən yeyirdi. Amma dərviş tilsim oxumuşdu. Nisənin gözünə elə görsənirdi ki, guya ceyranın ətindən o da yeyir, amma dərviş yemirdi. Bir azdan sonra hər ikisi süfrədən əl çəkdi. Dərviş durub gəldi bağa işləməyə. Bunlar burda qalsınlar, sənə xəbər verim padşahdan.

Padşah öz qızının imarətini dörd tərəfdən hasara aldı ki, ins-cins qızı görməsin. Əmr verdi ki, şəhərə dərviş paltarında kim girsə, tutub damlaşınlar. Qoşun əhli padşahın buyurduğunu yerinə yetirməkdə ol-sunlar, sənə xəbər verim Nisədən.

Nisə bir vədə gördü ki, heç doqquz ayı tamam olmamış bari-həmlin qoyub yerə, bir oğlan doğdu. Bu oğlan yarı insan, yarı ceyrandı. Amma bunda bir qaş-göz vardi ki, gəl görəsən. Baxan heyran olurdu.

Dərviş özünü yetirib Nisəyə, gördü ki, Nisə oğlan doğubdu. Amma bunun başı insan başıdı, bədəni ceyran bədəninə oxşayır. Qoltuğundan bir çubuq çıxardıb vurdu uşağa, dedi:

– Ey çəpəl, bu nə sir-sifətdi?

Çubuğu vuran kimi ceyran dönüb oldu bir gözəl oğlan. Dərviş Nisəyə dedi:

– Bu uşağın adını qoyarsan Ceyran.

Nağıllarda vaxt tez başa gələr. Ceyran böyüüb çatdı on beş yaşına. Bu elə şücaətli pəhləvan oldu ki, gəl görəsən. Dərvish başladı Ceyrana pəhləvanlıq tərbiyəsi verməyə. Ceyran olmuşdu pəhləvan. Nisə isə baxıb oğluna fərəhlənirdi.

Bir gün dərvish fikrə gəldi ki, Zərəgova xanımı ələ gətirsin.

Durub manqal qoyub Ceyranın adını yazdı bir nala, bir nal da götürüb Zərəgovanın adını yazıb atdı manqala. Bunları qızdırıb Ceyranın məhəbbətini saldı Zərəgovanın ürəyinə.

Sənə xəbər verim kimdən, Zərəgova xanımdan.

Zərəgova xanım yatıb yuxuda gördü ki, on beş yaşında cavan oğlan gəlib oturdu dizinin üstündə. Bir alma verib çıxıb getdi. Zərəgova sə-hərnən yuxudan ayılıb dəli-divanə oldu. Amma bir belə adam tapa bilmədi ki, açıb ürək sərrini deməyə. Qız günü-gündən saralıb solmağa başladı. Padşaha xəbər getdi ki, qızın Zərəgova bərk naxoşdu. Padşah düşdü əl-ayağa. Adam göndərdi, təbib gəldi, nə qədər dava-dərman elədilər, çarə olmadı ki, olmadı.

Dərvish Nisəni çağırıb dedi:

– Get padşaha de ki, filan yerdə bir həkim var, o sənin qızınızı sağalar. Əgər razı oldu, gəl mənə de!

Nisə durub gəldi padşahın yanına. Padşah xəbər aldı ki:

– Nə üçün gəlmisinən?

Nisə dedi:

– Filan yerdə bir həkim var, o deyir ki, mən padşahın qızının dərəmni taparam.

Padşah dedi:

– Get, götür gəl yanımı.

Nisə qayıdırıb dərvişin yanına, dedi:

– Padşah razıdı.

Dərvish durub gəldi bazara, bir dəst Ceyran üçün həkim paltarı alıb, geyindirib Ceyrani elədi həkim, dedi:

– Burdan durub gedərsən padşahın yanına. Padşah səndən xəbər alacaq: oğlan, kimsən? Onda sən də deyərsən ki, mən həkiməm. Padşah deyəcək: oğlan, mənim qızımı neçə günə sağaldarsan? Deyərsən üç günə. Elə ki, padşah izin verdi, şərt kəsərsən ki, “gərək otaqda bir mən olam, bir də qız”. Elə ki, padşah razı oldu, gedib girərsən Zərəgova xanımın yanına. Daha sənin başqa şeylə işin olmasın.

Dərviş Ceyranın dərsini verib qoşdu Nisəyə. Nisə Ceyranı götürüb getdi padşahın yanına.

Padşaha xəbər getdi ki, təzə həkim gəlib.

Padşah dedi:

– Çağırın gəlsin.

Ceyranı götürüb gəldilər padşahın yanına. Padşah baxıb gördü ki, bu elə cavan şücaətli oğlandı ki, gəl görəsən. Padşah öz yanında Ceyrana yer görsədib oturtdu, xəbər aldı:

– Ey oğlan, həkiməsən?

Ceyran dedi:

– Həkiməm.

Padşah dedi:

– Ey oğlan, mənim qızım bir aydı ki, naxoşdu. Dünyada həkim qalmayıb çağırmamış olam. Səninlə şərt bağlayıram, sağalda bilməsən boynunu vurduraram.

Ceyran razı oldu. Padşah xəbər aldı:

– Neçə günə sağaldarsan?

Ceyran dedi:

– Üç günə. Amma ki, bir şərtim var. Gərək qızın mənzilində bir mən olam, bir də sənin qızın.

Padşah razı oldu.

Ceyranı götürüb gəldilər Zərğovanın otağına. Açıb otağın qapısını saldılar Ceyranı Zərğovanın yanına, qapını bağlayıb getdilər.

Zərğova xanım gözlərini açıb gördü ki, yuxuda gördüyü oğlandı. Tez durub ayağa “can” deyib sarıldı Ceyranın boynuna. “Can” deyib qucaqlaşdlar.

Bir səhər Zərğova xanım tezdən durub Ceyrana dedi:

– Ceyran, neçə gün qalacaqsan yanımıda?

Ceyran dedi:

– Üç günüm sabah tamamdı.

Zərğova dedi:

– Bəs biz necə eləyək ki, atam məni sənə versin?

Ceyran dedi:

– Səbir elə, çarə tapılar.

Üçüncü gün padşaha xəbər gəldi ki, qızın Zərğova sağalıbdı.

Padşah şad olub dedi:

– Həkimi mənim hüzuruma gətirin!

Gəlib Ceyranı çağırıldılar. Ceyran gedən macalda Zərğova ona dedi:

– Sabah günorta nar bağında məni gözlə!

Ceyran durub gəldi padşahın yanına. Padşah əmr verdi ki, xəzinənin yarısını versinlər Ceyrana. Ceyran alıb xəzinənin yarısını gedəndə, padşaha dedi:

– Əger sabah qızını nar bağına gəzməyə göndərməsən qızın təzədən naxoşlar, daha ayılmaz, çünkü ona turş meyvənin iyi dəyməlidir.

Bunu deyib, çıxıb getdi.

Dərviş oturub bağda Ceyranı gözləyirdi. Haçandan-haçana gördü ki, Ceyran gəlib çıxdı. Ceyranı görən kimi xəbər aldı ki:

– Ceyran, danış görək nə oldu?

Ceyran dedi:

– Getdim, qızı sağaltdım, gəldim.

Dərviş dedi:

– Bəs qız sənə heç bir söz demədi?

Ceyran dedi:

– Yox, qız mənə heç bir söz demədi.

Dərviş işi duyub barmağını dodağının arasına alıb dinməz oturdu.

Sabahısı gün Ceyran durub, gəlib anasına dedi:

– Ana, mən gedirəm. Dəyən yerim var. Axşama gələrəm.

Ceyran çıxıb gedəndə dərviş də düşdü Ceyranın dalınca. Qarabaqara gəldi nar bağına. Ceyran bir tərəfdə gizləndi, dərviş də bir tərəfdə gizlənib gözləməkdə olsun, sənə xəbər verim kimdən, Zərğova xanımdan. Zərğova xanım səhər tezdən atasına xəbər göndərdi ki, ata, həkim mənə demişdi ki, bu günkü gün mən nar bağına gəzməyə çıxmı. Gərək mən də çıxam. Padşah razı olub əmr verdi ki, dükən, bazar bağlansın. Quş quşluğu ilə bayırı çıxmasın ki, Zərğova nar bağına gedəcək.

O gün bütün dükən, bazar bağlandı. Hərə girdi evinə, bayırı çıxmadi. Zərğova xanım durub gəldi nar bağına.

Al xəbəri Zərğova xanımdan.

Zərğova xanım girib nar bağına, dolanıb göz gəzdirdi, gördü ki, Ceyran dayanıb bağın başında. Zərğova qul-qaravaşlarına dedi:

– Mən gedirəm çaya tərəf. Hər kəs mənim dalımcə gəlsə, boynunu vurdurram.

Zərğova bina qoydu yol getməyə. Gəlib çıktı bağın başına. Səslədi Ceyrani. Ceyran özünü yetirdi ona.

İndi sənə xəbər verim dərvişdən.

Dərvış ağacların arasından baxırdı. Elə ki, gördü Zərgova ilə Ceyran başladılar söhbətə, bir tilsim oxuyub Ceyrani yatırtdı, Zərgovanı elədi sərçə, özü də olub tərlan, alıb Zərgovanı dimdiyinə, qalxıb göyə getməkdə olsun, sənə xəbər verim Zərgovanın qaravaşlarından.

Bunlar gün batana kimi gözləyib gördülər ki, Zərgova yoxdur, kor-peşiman qayıtlar padşahın yanına, xəbər verdilər ki, Zərgova yoxdu. Padşahi od götürüb az qaldı ki, bağrı çatlaşın. Tez rəmmal çığırıb dedi:

– Rəmmal, bir rəm at görək, mənim qızım Zərgovanı kim götürüb aparıb. Haraya aparıblar?

Rəmmal bir neçə rəm atıb, sonra başını bulayıb padşaha dedi:

– Padşah sağ olsun, sənin qızını Rum padşahının oğlu cadukun dərvış Əhməd aparıb. Əlanlıqda sənin qızın Rum şəhərinin günbatan elində bir şəhər var, ordadı.

Padşah iki əlli başına bir qapaz vurub, oturdu uşaq kimi ağlamağa. Haçandan-haçana ağlamağını saxlayıb, üzün tutub rəmmala, dedi:

– Rəmmal, mənim şəhərimdə elə bir oğul tapılar ki, gedib mənim qızımı Rum padşahının oğlu dərvış Əhmədin əlindən alıb, götürüb gələ?

Rəmmal kitabı açıb dedi:

– Padşah sağ olsun, Ceyran adında sənin şəhərində bir pəhləvan var. Getsə, o gedib gətirə bilər.

Padşah dedi:

– O pəhləvan harda, kimin evində olur?

Rəmmal dedi:

– Sənin Rizvan adında bir bağbanın var idi. Onun arvadı Nisənin oğludur. Çağırtdırıb göndərə bilərsən.

Padşah Ceyran üçün adam göndərməkdə olsun, al xəbəri Ceyran-dan.

Ceyran bağda yatmışdı. Haçandan-haçana gördü ki, kürəklərinə bərk soyuq dəydi. Aylılıb gördü ki, Zərgova xanım yanında yoxdu.

Durub bağ-bağatı gəzib dolanıb, Zərgova xanımdan heç bir soraq tapmayıb kor-peşiman qayıdıb gəldi evinə. Düşüb üzüqoylu ağlamaqda olsun, anası Nisə xəbər aldı:

– Oğul, nə üçün ağlayırsan?

Ceyran heç bir cavab vermədi.

Bu tərəfdən də padşahın adamları gəlib Nisənin evini tapdılar. Ni-sədən Ceyranı xəbər aldılar.

Nisə dedi:

– Neyləyirsiniz Ceyranı?

Dedilər ki:

– Padşah çağırır.

Nisə durub gəldi, Ceyrana dedi:

– Padşah səni çağırır.

Ceyran durub ayağa, aynaya baxıb gördü ki, ağlamaqdan gözləri qıpqırmızı olubdu. Su götürüb əl-üzünü yuyub düdü gələnlərin qabağına, birbaş gəldi padşahın yanına.

Padşah, rəmmal, vəzir oturmuşdular. Ceyranı görən kimi padşah Ceyrana öz yanında yer verib otuzdurdu ki:

– Ceyran, bil və agah ol! Mənim qızım Zərgova xanımı Rum padşahının oğlu dərviş Əhməd götürüb qaçıb. Əgər qızı götürüb gəlsən, verərəm sənə. Nə deyirsən? Razisan, ya yox?

Ceyran Zərgova xanımın adını eşidən kimi durub ayağa dedi:

– Gedərəm.

Padşah Ceyrana bir dəst pəhləvan paltarı, bir yeriyən at verib yola saldı.

Ceyran durub gəldi anasının yanına, halallaşıb, ata minib bina qoydu yol getməyə. Dərələrdən yel kimi, təpələrdən sel kimi, badi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğada, piyadasın piyada, atlısın atlı, hamını qoyub yolda, quşdan yeyin, tazidan yüyürek, neçə mənzil yol gedib, neçə mənzil eləyib, axır gəlib çatdı qaranlıq meşəyə. Yolu itirib bilmədi ki, hayana gedə.

Ceyran gördü ki, bir cığır var. Tutub cığırı bina elədi yol getməyə. Düz bir gün, bir gecə yol gedib çatdı bir dağın döşünə. Gördü ki, bura elə bir meşədi ki, gol görəsən. Nə cür ağaç istəyirsən burda var. Hər cür meyvə istəyirsən burda var. Xülasə, hər cür güldən, lalədən, nərgizdən, min bir cür ətirli güllər, bülbüllər adəmi heyran edir. Ceyran atını saxlayıb diqqətlə bu ağacların arasından uzaqlara baxdı, gördü ki, bir xeylaq irəlidə qaraltı görünür. Ceyran sürüb atını qaraltıya tərəf gəlib çatdı, gördü ki, burda bir koma var. Komanın qabağına yaxşı bir yarımxalça salınıb, xalçanın üstündə qoca bir pirani kişi oturubdu, saç-saqqalı dümağ, elə bil ki, eyni qardı. Qabağında manqal, dizinin üstə batman kitab.

Qoca abid Ceyranı görən kimi başını qaldırıb baxdı Ceyranın üzünə, dedi:

– Ceyran, oğul, axır ki, gəlib çıxdın!

Ceyran təəccüb elədi ki, bu mənim adımı hardan bilir?

Dedi:

– Ey dayı, mənim adımı hardan bildin?

Kişi dedi:

– Oğul, neçə ildi ki, sənin yolunu gözləyirəm. Gəl otur görək.

Ceyran enib atından, gəlib oturdu abidin yanında.

Abid dedi:

– Oğul, mən bilirəm sən hara gedirsən. Daha mənə demək lazımlı deyil. Sən Zərəgova xanımın dalınca gedirsən. Amma çox müsibət çəkib, çox padşahlar öldürüb sonra murada çatarsan.

Ceyran dedi:

– Bəs Zərəgova xanım hardadı? Mən onu necə taparam?

Abid dedi:

– Oğul, tələsmə! Bil və agah ol! Həmin dərvış ki, var idi, sənə atası eləyirdi, o Rum padşahının oğlu Əhməddi. O sənin ananı almışdı. Zərəgova xanım bağa çıxan vaxtda tilsim gücü ilə götürüb qaçıb. İndi bu dağ ki, görürsən, orda bir qalaça var, dərvış Əhməd Zərəgovanı salıb ora. Burdan durub gedərsən ora. Səni görən kimi Rum padşahının oğlu dərvış Əhməd deyər: “oğul, xoş gəlmisən”. Sən nəbadə yaxınına gedəsən. Çünkü o səni öldürəcək. Elə ki, səni öldürə bilmədi, tez səni salar tilsimə.

Abid durub köhnə bir sandıq açıb, sandığın içindən bir qılınc çıxardıb, Ceyrana verib dedi:

– Sən bu qılıncla həm tilsimi, həm də Rum padşahının oğlu Əhmədi öldürüb sonra muradına çata bilərsən. Bir söz də deyim. Düz get, nəbadə yollarda əylənəsən.

Abid sözünü tamam eləyib Ceyranı saldı yola.

Sənə xəbər verim kimdən, Rum padşahının oğlu Əhmədlə Zərəgova xanımdan.

Rum padşahının oğlu Əhməd Zərəgovanı alıb qaçıb, istədi gələ öz atasının yanına. Kitabı açıb gördü ki, bəd gəldi. Tez başa düşdü ki, Zərəgova xanımı atası əlindən alacaq. Burda da başı müsibətə düşüb qalada qalacaq. Alıb Zərəgovanı Rum şəhərindən qıraq bir yerdə bir qalaçaya gətirib saxladı. Amma ki, nəillah elədi, Zərəgova xanım Rum

padşahının oğlu derviş Əhmədi yanına qoymadı. Derviş Əhməd gündüzlər Zərgova xanımı zəncirdə saxlayıb öz işinə gedərdi. Axşam olan kimi şəhərə qayıdır Zərgova xanımı zəncirdən açıb onunla məşğul olurdu.

Ceyran bir müddət yol gedib axır çıxdı həmin qalaçaya. Çatan kimi gördü ki, qalaçanın qapısında bir əjdaha var. Əjdahaya çatan kimi, əjdaha açıb ağızını istədi Ceyranı uda. Ceyran fürsəti fota verməyib, əl atdı abid verən qılınca. Çəkib qılınçı əjdahanı cəhənnəmə vasil elədi. Girib qalaçanın qapısından içəri, gördü ki, Zərgova xanım zəncirdədi. Tez qırıb zənciri, Zərgova xanımı azad elədi. Zərgova xanım Ceyranı görən kimi xəbər aldı:

– Sən necə oldu ki, gəlib buraya çıxdın?

Ceyran başına gələn müsibəti Zərgova xanımı, o da başına gələn müsibəti Ceyrana açıb nəql elədi.

Zərgova dedi:

– Ceyran, gəl qaçaq! Yoxsa Rum padşahının oğlu Əhməd gəlib bizim hər ikimizi bir yerdə görsə, səni də öldürər, məni də.

Ceyran dedi:

– Qorxma, Rum padşahının oğlu Əhmədin başına bir oyun açaram ki, heç qiyamətəcən yadından çıxmaz.

Ceyran belə deyəndə Zərgova xanım sevinib qol atdı Ceyranın boynuna, sarmaşıq kimi sarılmaqdə olsunlar bir-birinə, sənə xəbər verim Rum padşahının oğlu Əhməddən.

Günbatan vaxtı Əhməd həmişəki kimi derviş paltarında gəlib öz qalaçasına çatdı. Gördü ki, əjdahanı öldürüblər. Tez girib içəri, gördü ki, Ceyran başını qoyub Zərgova xanımın dizinin üstə yatıb.

Derviş Əhməd Ceyranı görən kimi dedi:

– Ey mənim oğlum Ceyran, sən xoş gəlibsin!

Ceyran açıb gözlərini baxıb gördü ki, gələn Rum padşahının oğlu Əhməddi. Tez durub ayağa, əl atdı qılınca ki, vurub onu öldürsün, Əhmədin ağızından bir qucaq alov çıxıb Ceyranı bürdü. Ceyran od tutub yanan vaxtda səs gəldi:

– Ey Ceyran, əlindəki tilsim qılincını qan qarışığı sürt üstünə!

Ceyran tilsim qılincını sürtdü üstünə, alov Ceyrandan rədd oldu. Bir vədə baxıb gördü ki, nə Zərgova xanım var, nə də Rum padşahının oğlu. Ceyran tez qaçıb bayırı, minib atını, bina qoydu yol getməyə.

Ceyran yel kimi atını sürüb gedirdi. Bir vədə gördü ki, Rum padşahının oğlu Əhməd alıb Zərgova xanımı, yel kimi gedir. Ceyran əlini qoyub qulağına, bir nərə çəkib dedi:

– Ey Əhməd, atanı dalına sarıyacağam.

Rum padşahının oğlu Əhməd səsə qayıdır dala baxdı, gördü ki, gələn Ceyrandı. Tez bir tilsim oxuyub girdi quyuya.

Ceyran özünü yetirib quyunun ağızına, gördü ki, quyunun ağızında səkkiz dəyirmən daşı ağırlığında bir daş var. Ha güc elədi ki, dəyirmən daşını quyunun ağızından rəf edə, gücü çatmadı. Bir nərə çəkib əl atdı tilsim qılincına, zərbnən endirdi dəyirmən daşına. Dəyirmən daşı parça-parça oldu. Gördü ki, burası bir dərin quyudu. Ceyran tez özünü atdı quyuya. Düşüb quyunun dibinə, gördü ki, burda bir qapı var. Girdi qapıdan içəri, gördü ki, anası Nisə çıxdı qabağına. Ceyran çəkib qılincın, şığıdı üstünə. Arvad qaçdı, olub əjdaha gəlib durdu Ceyranın qabağında. Ceyran bildi ki, Rum padşahının oğlu Əhməddi. Çəkib qılincın yenə şığıdı üstünə. Əjdaha qaçıb Ceyranın qabağından indi də oldu nəhəng div, dayanıb durdu. Ceyranın qılincından yenə səs gəldi:

– Ey Ceyran, nəbadə qurşaq yapışasan.

Ceyran çəkib qılinci endirdi divə, div əl atıb Ceyranın biləyindən tutub, başladı sıxmağa. Ceyran da əl atıb yapışdı divin boğazından, sıxdı hulqumunu. Div başladı çapalamağa. O qədər sıxdı ki, div cə-hənməmə vasil oldu.

Ceyran divi öldürən kimi tilsim sindi. Ceyran gördü ki, burası çölli-bəri-biyabandı. Rum padşahının oğlu təngənəfəs gəlir. Ceyran əl atıb qılınca, hücum elədi Əhmədə. Başladılar qılinc davasına. Əl atıb yapışdı Rum padşahının oğlunun yaxasından, qoydu dizinin altına, boğazın üzüb tulladı. Ayağa durub Zərgovani axtarmağa başladı. Gördü Zərgova daldalanıb kolun dibində. Alıb Zərgovani, basıb atın tərkinə, bina qoydu getməyə. Gəlib çatdılara Rum vilayətinə. Düşdülər karvan-saraya ki, gecəni yatıb, səhər çıxıb getsinlər. Xəbər verim sənə Rum padşahının dalandarından.

Rum padşahının dalandarı karvansarayı kövlən vurdu, gördü ki, karvansaraya bir cavan oğlanla bir gözəl qız gəlibdi. Dalandar tez durub özünü yetirdi Rum padşahına, dedi:

– Ey taxtı çevrilmiş, yəhəri qanla dolmuş, nə yatıbsan? Karvansaraya bir nəfər qıznan bir pəhləvan gəlibdi gəl görəsən.

Dalandar Zərgova xanımı padşaha o qədər təriflədi ki, padşahın ağızının suyu axdı. Padşahın özü gəldi karvansaraya, gördü ki, bu qız Hind padşahının qızı Zərgovadı. Rum padşahı əqli başdan verib dedi:

– Dalandar, tədbir gör!

Dalandar dedi:

– Padşah sağ olsun, iki adam ver mənə, sənin qeyri işnən işin yoxdu.

Padşah razı olub dalandara iki pəhləvan verdi. Dalandar pəhləvanları götürüb gəldi. Gecənin bir vədəsində dalandar pəhləvanları ilə girib Ceyranın otağına, alıb Zərgovani, götürüb geldilər, saldılar Rum padşahının otağına.

Rum padşahı durub gecəynən Zərgova xanımın yanına gəldi. Zərgova baxıb gördü ki, bunun əlindən qurtara bilməyəcək.

Dedi:

– Ey padşah, mənə üç gün möhlət ver, qoy bir dincimi alım, üç gündən sonra mən sənin.

Rum padşahı razı oldu. Bunlar burda qalsınlar, eşit Ceyrandan.

Ceyran ayılıb gördü ki, Zərgova xanım bunun yanında yoxdu. Tez durub ayağa, minib atına, çıxdı şəhərə. O günü gəzib dolandı, Zərgovadan bir xəbər çıxmadı. Küçə ilə gedirdi, gördü ki, bir keçəl bir uşaqa aşıqlarını uduzub, çürsəf eləyib aşıqları götürdü, uşaq keçələ dedi:

– Ver aşıqlarımı!

Keçəl dedi:

– Oho, sən elə bilirsən ki, mən də sənin üçün karvansaraya gələn qonağam?

Ceyran keçəldən bu sözü eşidən kimi yapışib keçəlin qolundan çəkib bir xəlvətə, xəbər aldı:

– Ey keçəl, nə qonaqdı karvansaraya gəlib aldانبىدى؟

Keçəl dedi:

– Heç nə. Bir qərib oğlan bir zənən xeylağı ilə gəlib düşmüşdülər karvansaraya. Padşahın gözü düşür qızı, gecə ilə qızı qaçırlılar.

Ceyran dedi:

– Keçəl, dediyin qız hardadı?

Keçəl dedi:

– Qarğı adamın ovçuna havayı yumurta qoymur.

Keçəl belə deyəndə Ceyran əlini salıb cibinə, bir çəngə qızıl çıxardıbasdı keçəlin ovçuna. Keçəlin gözləri çıxdı kəlləsinə, Ceyran dedi:

– O padşahın imarətində olur.

Ceyran minib atına gəldi padşahın imarətinin qabağına, bir kağız yazıb göndərdi Rum padşahına. Rum padşahı açıb kağızı oxudu, gördü ki, yazılıb:

“Ey padşah, mənim adaxlımı verirsən ver, vermirən atanı dalına səriyib torpağını torba ilə daşıtdıraram”.

Rum padşahı kağızı oxuyub, qəzəblənib əmr elədi ki, qoşun tədarükə olsun.

Vəzir, vəkil qoşun tədarükündə olub qoşun göndərdilər Ceyranın qabağına.

Ceyran sıyırib qılincını düşdü qoşunun canına. Qırıb qoşunu tələf elədi, durub üz qoydu Rum padşahının imarətinə. Rum padşahı da oturmuşdu taxtda, Ceyran əl atıb yapışdı padşahın boğazından, dedi:

– Ey zalim padşah, ver adaxlımı!

Padşah başladı ağız-burnunu oynatmağa. Ceyran Rum padşahının boğazını sərçə kimi üzüb, otaqları gəzdi, gördü ki, yan otaqların birində Zərgova xanım büzüşüb oturub. Ceyran alıb Zərgova xanımı, yiğib camaatı başa saldı ki, padşahı nə üçün öldürüb, sonra padşahın taxtını təpsirib camaata, dedi:

– Kimi istəyirsiniz özünüzə padşah tikin! Daha mən getdim.

Ceyran alıb Zərgova xanımı götürüb gəldi, sağ salamat yetirdi Hind padşahına.

Hind padşahına müştuluqçu getdi ki, qızın Zərgova ilə Ceyran gəlib çıxdı. Padşah çox şad olub, məclis qurub üç gün, üç gecə şadlıq elədi.

Ceyran bir gün padşaha xəbər göndərdi ki, əhdinə vəfa eləsin.

Padşah qızı Zərgova xanımı Ceyrana vermək istəməyib vəziri çağırıb dedi:

– Mənim qızım bir padşah qızı, amma Ceyran bir gədənin biridi. Gəl razı olma ki, mən qızımı verim Ceyrana, tədbir gör!

Vəzir dedi:

– Padşah sağ olsun, qonaq çağır, tök Ceyranın xörəyinə bihuşları, qoy bihuş olub yixilsin, sonra götürüb atarıq bu dərələrin birinə, qurd-quş yeyər, gedər.

Padşah vəzirin tədbirinə razı olub Ceyranı günorta xörəyinə çağırıldı.

Ceyran durub gəldi. Padşah keçib mitbağa, Ceyranın xörəyinə o ki, vardı bihuşları tökdü. Xörəyi gətirib qoydular Ceyranın qabağına.

Ceyran xörəyi yeyən kimi getdi huşa, yıxıldı yerə. Götürüb Ceyranın qolunu bağlayıb saldılar qaranlıq otaqların birinə ki, gecə yarı götürüb atsınlar quyuya. Gecənin bir aləmində Ceyran özünə gəlib gördü ki, əl-qolu bağlanıb, özü də qaranlıq otağa salınıb. Bildi ki, ox ona hansı tərəfdən dəyib. Tez güc verib qolunun zəncirlərini qırıb atdı, durub gəldi qapıya, gördü ki, qapı bağladı. Bir neçə kərə qapıya təkan vurdu, axırdı bir nərə çəkib qapıya elə ciyin vurdu ki, çərçivəsindən çıxardıb atdı. Çıxbı bayıra bir nərə çəkdi. Padşah nərənin zərbindən bir boy özünü atdı. Çıxbı bayıra gördü ki, nərə çəkən Ceyrandı.


Əmr verdi qoşun yiğişsin. İstədilər Ceyrani tutalar. Ceyran boş əlnən gələn-gələn qoşunu boğazlayıb atırdı. Qoşun tab gətirə bilməyib üz qoydu qaçmağa. Ceyran əl atıb möhkəm bir qılınc götürüb hücküm elədi. Yapışib padşahın bileyindən dedi:

— Ey zalim padşah, mən sənə bu qədər yaxşılıq elədim, bu yaxşılığıñ əvəzinə adam adamın başına bu oyunu gətirər?

Ceyran vəzirnən padşahı öldürüb, qoşunu özünə tabe eləyib, Zərgovanı tapıb, götürüb gəldi. Ceyran öz anası Nisəni götürüb yanında saxladı. Yeddi gün, yeddi gecə toy eləyib Zərgova xanımla murad hasil elədi.

Ceyran böyük ədalətnən padşahlıq elədi, camaatla yaxşı yola getdi, asudə ömür sürməyə başladılar.





## İBRAHİM

Biri var idi, biri yox idi, Əhməd ilə Məhəmməd adlı iki qardaş var idi. Bu qardaşların ikisi də tacir idilər. Ticarətdə daha bu şəhərdə elə bir adam yox idi ki, onların əlinin qabağına əl qoya. Bütün bazarı dəstələyib almışdilar əllərinə. Ticarətləri günü-gündən böyüyürdü. Daha elə olmuşdular ki, dövlətləri yer batırırdı. Buna görə də heç bir qüssələri, qəmləri, dərdləri yox idi, amma ki, heç birisinin övladı olmurdu. Ona görə də dar dünyada özlərindən sonra bir vərəsə qoyub getmək üçün gündə bir arvad alırlıdalar. İki qardaşın ikisinin də adı olmuşdu arvad çodarı, amma neyləsinlər ki, yenə də uşaqları olmurdu ki, olmurdu.

Günlərin bir gündündə Məhəmməd öz dərdinin çoxluğundan evdə oturmayıb durub gəldi qardaşının yanına. Qardaşı gördü ki, Məhəmmədin hali pərişandı. Soruşdu ki:

– Qardaş, nə olub, yenə qəm dəryasına qərq olubsan? Ticarətində nə əskiklik var?

Məhəmməd bir ah çəkib dedi:

– Qardaş, ticarətdən heç bir əskikliyim yoxdu.

Əhməd məsələni başa düşdü. O da bu dərddə idi, bu da o dərddə idi. Əhmədi də fikir götürdü. Durdular iki qardaş atları yəhərləyib, dedilər gedək bir qədər gəşt eyləyək, ta ki bəlkə bir fikrimiz dağıla.

Atları minib düşdülər yola. Bir qədər gedib şəhərdən çıxdılar. Gəzib-gəzib axırda gəlib bir bulağın başında düşdülər. Dedilər ki, bir az rahatlanıb əl-üzümüyü yuyub gedək.

Elə Məhəmməd bir ovuc su götürdü. Əhməd də bir ovuc su götürdə bulağın gözündən bir dənə qıpqrırmızı alma çıxdı. Əhməd tez almanın tutdu. Göz gəzdirdilər ətrafa ki, görsünlər bu alma hardandı, bu yaxınlarda harada alma ağacı var, baxdılarsa ki, göz işlədikcə bir dənə dingələn də yoxdu. Bəs bu alma görəsən haradan düşüb? İki qardaşı heyrət apardı. Çox fikirdən sonra Əhməd dedi:

— Qardaş, hər nə deyirsən de, bu almada bizim bəxtimiz var. Daha taleyimiz bu alma ilə açılacaq. Gəl bu almanı yarı bölək. Yarısını özün ye, yarısını da mənə ver, görək aqibət nə olar.

Qardaşlar durub atların minib yol elədilər şəhərə. Gəlib çatdılarsa bir danənişan bıçaq ilə bu almanı tən dörd yerə böldülər. İkisini Məhəmməd öz arvadı ilə yedi, ikisini də Əhməd öz arvadı ilə. Ürəklərinin sidqini almaya bağlayıb yatdlar.

Gün keçdi, ay dolandı, vaxt gəlib çatdı doqquz aya. Əhmədin bir dənə oğlu, Məhəmmədin bir dənə qızı oldu. İki qardaş bir qonaqlıq düzəldib bütün şəhərin əhalisini çağırıldılar. Elə oradaca qız ilə oğlanı bir-birinə göbəkkəsmə elədilər.

Bəli, müəllimlər tutuldu, uşaqlar verildi tərbiyə olunmağa. Bu minvalnan bunlar düz beş il bir yerdə ömür sürdülər.

Günlerin bir günündə Əhməd naxoşladı. Həkim, dərman heç bir şey əlac eləmədi. Əhməd ömrünü bağışladı öz oğlu İbrahimə.

Əhməd öləndən sonra Məhəmməd köçüb getdi ayrı şəhərə ki, daha mən burada qala bilmərəm. Mən onun dükanına belə baxa bil-mərəm.

Qərəz, Məhəmməd köç-külfətin də yiğişdirib satmalisin satdı, almalısan aldı, götürdü getdi lap uzaq şəhərlərin birində dükən açıb başladı ticarətə. O, orada ticarətində olsun, sənə kimdən deyim, Əhmədin zənənindən.

Elə ki, əri ödü, bütün mal-dövlət hamısı qaldı buna, daha camaat buna göz verdi, işiq vermədi, gündə qapını döyüb elçilər gəlib bunu istədilər. Amma zənən nəcib bir zənən idi. Heç kəsə ərə getməyib başladı oğlunu böyütməyə. Bu minval ilə İbrahim böyüüb çatdı on səkkiz yaşına. Amma bir oğlan olmuşdu, bir oğlan olmuşdu ki, daha yemə, içmə xətti-xalına, gül camalına tamaşa elə! Gözəllikdə misl-Yusif, qüvvətdə, bilikdə də misl-Rüstəm bir oğlan olmuşdu. Özü də dərrakəli bir cavan idi. Elə ki, yaşını çatdırıdı on səkkizə, anası ona pul verib bir dükan açdı, qoydu iş üstünə. De bir gün, iki gün, bir ay, iki ay, bir

il, iki il İbrahim günü-gündən ticarətinə ronəq verib böyük bir tacir oldu. Yavaş-yavaş başladı atasının yolu ilə getməyə. Heç kəs onun qabağında dura bilmədi. Elə ki, anası gördü iş belədi, atasından qalan bütün qızılları verdi ona. Günlərin bir günündə anası ona dedi:

– Bala, sənin filan şəhərdə bir əmin qızı var, özü də sənin göbək-kəsməndi. Tay böyüyüb əməlli-başlı kişi olubsan. Gəl get əminin yanına, nişanını götür gəl!

Bəli, oğlan çoxlu mali aldı, yükünü tutdu, günlərin bir günündə bir karvana qoşulub yola rəvan oldu. Anası da bir namə yazıb verdi ki, versin əmisinə. Di günə bir mənzil, təyyi-mənazil, çox getdilər az dayandılar, az getdilər çox dayandılar, gəlib axırda çatdilar o şəhərə ki, əmisi Məhəmməd orada sükünet eləmişdi. İbrahim başladı soraq eləməyə ki, bəs tacir Məhəmmədin dükanı haradadı? Axtarış tapdı, girdi içəri, anasının verdiyi naməni verdi əmisinə, özü də kəmal-ədəb ilə dayandı hüzurunda. Məhəmməd naməni oxudu, başını qalxızb İbrahimə gözləri sataşçaq gözlərindən yaş töküldü. De əmi qardaşoğlu olular qol-boyun. İbrahim əyləşdi. Bir az söhbətdən sonra İbrahim dedi ki, elə gəlib onu görməyə, bir də ki, bir az mal gətirib xırıld eləməyə. Amma ikinci namə ki, anası yazmışdı qızdan ötrü, onu hələ əmisinə verməmişdi. Əmisi tez qalxdı ayağa, gəldilər meydana, tökdülər malları ortalığa, əyləşdilər xırıda. Bir neçə saatın içinde bütün malları satıb qurtardılar. Axşam gəldilər evə. Məhəmmədin zənəni gəlib İbrahimini öz balası kimi bağırna basdı, başladı duz kimi yalamağa. Şam yeyildi, çay içildi, elə ki, yatmaq məqamı gəldi, İbrahim çıxardıb cibindən ikinci naməni də verdi əmisinə. Əmisi naməni oxudu, sonra İbrahimin üzünə baxıb dedi:

– Bala, doğrudu, siz göbəkkəsməsiniz. Ancaq elə səni görəndən mən bu barədə fikirləşirəm, bilmirəm nə tehər eləyim. Bu barədə mən rəhmətlik qardaşımnan bədbəxt olmuşam. Mənim qızım sənə layiq qız deyil.

İbrahim fikirləşdi ki, yəqin bu qızı mənə vermək istəmir, dedi:

– Əmi, niyə?

Məhəmməd dedi:

– Bala, mənim qızımın bir gözü kor, bir qıcı topal, özü də ki, keçəl, çopur bir qızdı. Sənin kimi gözəl, dərrakəli oğlana onu layiq görmü-rəm. Şəhərdə çox-çox güzel-gözəl qızlar var. Bax, bəyən, seç, hansını isteyirsən alım sənin üçün.

İbrahim bir az fikrə cumub dedi:

– Yox, əmi, sənin qızın mənim baxtımdı. Baxtım hər nədirse, onu da mən alacağam. Mənə ayrı qız lazım deyil.

Məhəmməd çox dedi, İbrahim az eşitdi, axırda çar-naçar Məhəmməd razı olub bina qoydular toy tədarükünə. Ancaq İbrahim şərt qoydu ki, mən aparib anamın yanında toy eləyəcəyəm ki, o da öz arzusunu görsün.

Bəli, vur çatlaşın, çal oynasın, yeddi gün, yeddi gecə toy eləyib axırıcı gün İbrahimi gətirib qatdilar qızın otağına. İbrahim girdi içəri, gördü vallah, burada bir qız oturub ki, elə bil on beş gecəlik aydı. Elə işi belə görçək düz qayıtdı geri. Xəbər getdi əmisinə ki, İbrahim qızın yanından çıxıb getdi öz otağına.

Əmisi geldi:

– Bala, nə olub?

İbrahim dedi:

– Əmi, bu nə işdi ki, sən görürsən? Mən sənə dedim ki, mənə ayrı qız lazım deyil. Öz əmimin çopur, kor qızı mənə padşah qızından da yaxşıdı.

Əmisi gülüb dedi:

– Bala, mən səni qəsdən imtahana çəkmək isteyirdim. O elə sənin öz əmin qızı ki, var. Mən qəsdən elə deyirdim ki, görmən sən nə deyirsən.

Sən demə əmisi doğrudan da İbrahimi imtahana çəkmək isteyirmiş ki, görsün İbrahim nə deyəcək. İbrahim işi bilib tay söyündüyündən bilmədi neyləsin... Elə bil ki, anasından elə bu gün olub. Durub gəldi qızın yanına. Qol-boyun olub bütün gecəni beləcə səhər elədilər. Səhər İbrahim durub getdi bazara. Yenə də ipək, qumaş alıb, yükünü öz şəhərlərində yaxşı xırıda gedən şeylərə bağlayıb, bir dəvənin üstündə də bir kəcavə bina eləyib, əmisi qızını qoydu içinə, əmisi ilə, əmisi arvadı ilə vidalaşıb düzəldi yola.

Məhəmməd İbrahimi bağırına basıb görüşəndən sonra belindən bir toqqa açıb verdi İbrahimə, dedi:

– Bala, bu toqqanı belindən açmazsan.

İbrahim toqqanı alıb belinə bağlayıb axırıcı dəfə onunla görüşüb düşdü yola. Gəlhagəl, qaranlıq qovuşanda gəlib çıxdılar bir bulağın başına. Qəflə-qatırın yükünü açıb gecəni burada keçirməli oldular. Hamı yatdı, amma İbrahimin gözlərinə yuxu getmədi. Axırda durub geyinib çadırından çıxdı bayıra, başladı düşərgahı gəzməyə. Ay bat-

mışdı, amma İbrahim baxıb gördü ki, ədə, bu hara gedirsə, ora işıqlanır. Qaldı məəttəl ki, görəsən bu nə sirri-ilahidi. Çox fikirdən sonra bir də baxdı ki, bu işiq bunun belindəki toqqadan düşür. İndi toqqanın sırrını başa düşdü. Yavaşça üstdəki paltarının qabağını bir az açdı, elə bil ki, bütün buralar oldu çıraqban. Elə bu dəmdə idi ki, bir də gördü yer titrədi, göy guruldadı, nərləti gəldi ki, İbrahimin başının tükləri durdu biz-biz. Belə baxanda bir də gördü vallah, bir div gəlir, bir div gəlir, day nə deyim... İbrahim tez əlini-ayağını yiğisdirib özünü verdi bir çinar ağacı var idi, onun dibinə, qılincını çəkib saxladı əlində hazır. Div buna yanaşıb dedi:

– İbrahim, anan sənin vayına otursun, bəs sən mənim toqqamı oğurlamışan. Mən neçə ildi ki, gəzirəm.

Div İbrahimini halaylayıb tutdu çıyinlərindən, vurdu o yana, bu yana. İbrahim bunun əlindən bir təhər ki, özünü qurtarib atdı bir tərəfə, qılinci qalxızıb şığıdı buna, div yixıldı yerə, cəhənnəmə vasil oldu. İbrahim tez çinar ağacının dibindən çıxb onun başını bədənidən ayırdı. Sonra bir quyu qazıb başını da, bədənini də sürütdüyüb saldı ora. Qanı-zadı da təmizləyib, süpürdü ki, heç bir əsər qalmasın.

Elə ki, bu işdən fariq oldu, əlini-ayağını bulaqda yuyub üz qoydu əmisi qızının kəcavəsinə. Gəldi gördü ki, əmisi qızı oturub bunu gözləyir. İki yar-mehriban sübh açılanacan əyləşdilər şirin-şirin söhbətə. Ta sübh açılında İbrahim durub kəcavədən çıxdı, əmr elədi nökərnayıb qəflə-qatırı yükledi, yenə düzəldilər yola. Gəlhagəl, gəlib axırdı iki-üç gündən sonra çatdırılar bir bulağın başına. İbrahim gördü ki, atlar, dəvələr lap əldən düşüb. Əmr elədi ki, qəflə-qatırın yükünü aqsınlar. Bu gecəni burada keçirəcəklər. Bəli, yenə də o gecəki kimi hamı yatıb yuxuya gedəndən sonra, İbrahimin gözü o biri gecədən qorxuduğuna görə ki, gəlib birdən əmisi qızını apararlar, durub başladı düşərgənin ətrafinı gəzməyə. Elə həmin gecənin vaxtı idi, bir də gördü ki, yer, göy titrədi, budu bir div gəlir, özünün də üç başı. İbrahim hən-hün eləyib ona hückum eləyənəcən div yüyürüb tutdu onun çıyinlərindən, əlindəki qılinci da vurub saldı yerə. Bir nərə vurdu ki:

– Anan matəmində əyləşsin, görünür sənin ölüm şərbətin mənim əlimdə imiş. Mənim qardaşımın əvəzində gərək sənin ətinin aşiqcan eləyəm, qanını qaşıqcan.

Güştü başlandı. Səhərə yaxın İbrahim bir təhər divi yıldır yerə. Əl atıb tez qılinci yerdən götürdü, bir dənə çaldı onun boynuna, başının

üçü də düşdü yerə. Götürüb bunu da tez gizləyib, arxayıñ gəldi əmisi qızının yanına.

Yenə gecəni burada səhər eləyib səhərnən düşdülər yola. Gəlib çatdılar öz şəhərlərinin bir neçə ağacılığına. Yenə bir bulağın başında düşüb, düşərgə elədilər. İbrahim öz-özünə dedi: əgər bu gecəni də bir təhər sabaha çıxarda bilsəm, daha bir şey olmaz. Yenə hamı yatandan sonra İbrahim başladı gəzməyə. Ta sübhə bir az qalanacaq gəzdi. Gördü yox, heç bir şey yoxdu. Bir az gözlədi. Gördü yox, daha vaxt keçdi, gələn olmadı, arxayınlışib üz qoydu bulağa tərəf ki, bir yuyunub getsin əmisi qızının yanına. Gəlib çatdı bulağın başına. Paltarını soyunub qoydu bir tərəfə, toqqanı da çıxardıb qoydu bir tərəfə ki, işiq olsun, girdi bulağa. Birdən deyəsən qulağına bir səs gəldi. Tələm-tələsik sudan başını qaldırıb gördü ki, bir quş toqqanı caynağına vurub qalxdı göyə. İbrahim tez çıxıb paltarını tələm-tələsik geyib düşdü quşun altıynan qaçmağa. Quş uçdu, o qaçı, quş uçdu, o qaçı. İbrahim axırda quşu gözdən itirdi. Baxdı ki, səhər açılır. Gün yavaş-yavaş çıxır, üzüqöylü yixılıb başladı fikirləşməyə. Ey dadi-bidad, gecələr divlər ilə boğuş, toqqa saxla, axırda bir quş onu sənin əlindən alıb aparsın. İndi mən nə üzlə qayıdım qızın yanına.

Başını qaldırıb gördü ki, bu bir şəhərin yanında. Durub üz qoydu şəhərə ki, gedib görüm başıma nə gəlir?

Bu getməkdə olsun, mən deyim, sən də eşit qızdan.

Qız ha gözlədi ki, indi İbrahim gələr, bu saat İbrahim gələr, gördü yox, İbrahim deyəsən heç burda yoxmuş. Axırda ürəyi dağdağaya düşdü. Tab gətirə bilməyib durdu başıda İbrahimimi axtarmağa. Əvvəl-əvvəl getdi onun çadırına. Baxıb gördü ki, İbrahim burda yoxdu. Bir düşərgəni gəst elədi, gördü yoxdu, öz-özünə dedi: görəsən bunun başına nə iş gəldi. Elə bu fikri eləyə-eləyə gəlib çatdı bulağın kənarına. Nə gördü? İbrahimin çəkmələri, papağı burdadi. Tez bunları götürdü, diqqətlə baxıb gördü ki, İbrahimin ləpəri gedib düz çöllü-biyabana, bildi ki, onun başına bir iş gəlib.

Qız başladı fikir eləməyə ki, eyhana, bu adamlar bilsə ki, İbrahim yoxdu, mən burda təkəm, görəsən başıma nə gələr? Çox fikirdən sonra tez İbrahimin çadırına qayıtdı. Onun yükünü açıb paltarlarından bir dəst götürüb geydi öz əyninə, özünü saldı aynaya, baxdı ki, elə İbrahimdə ki, var. Elə bil bir almanın iki üzü imişlər, deyir elə o yana getmə, sənəm ki, varam. Ancaq İbrahimin gözləri qara idi, bunun gözləri ala. Odu ki,

elə bu paltarda qayıdı öz kəcavəsinə, bir az pambıq yandırıdı, hisindən çəkdi gözlərinə, baxdı aynaya, gördü yox, deyəsən bilinəcək.

Bir az fikirləşib dedi: hamisindən yaxşısı budu ki, gözlərimi bağlayım. Tez gözlərini ağ dəsmalnan bağlayıb gəldi İbrahimin çadırına, başladı gözləməyə. O qədər gözlədi ki, hamı oyandı. Qəflə-qatır yüksəldi, nökərlərdən biri gəlib girdi İbrahimin çadırına. Gördü ki, İbrahim uzanıb, başladı onu oyatmağa ki:

– Ağa, dur, gün çıxıb, yola düşmək lazımdı.

Qız durdu ayağa, çıxdı çölə. Mindi İbrahimin atına düzəldilər yola.

Nökərlər baxdılar ki, İbrahim deyəsən gözlərini bağlayıb, soruşdular:

– Ağa, gözlərinə nə olub?

Qız dedi:

– Bəs gecə bulağa gedəndə çöp batıb.

Qərəz, günə bir mənzil, təyyi-mənazil, gəlib çatdlar İbrahimgilin şəhərinə. Qız nökərlərə dedi ki:

– Mən gözlərimi açammiram, qəfləni sürün düz ev!

İbrahimin anasına xəbər getdi ki, bəs oğlun gəlir. Anası çıxıb qabağa gördü ki, oğlunun gözləri bağlıdı. Qucaqlayıb onu basdı bağrına ki:

– Bala, anan sənə qurban, gözlərinə nə olub?..

Qız dedi:

– Ana, gözümə çöp batıb.

Gəldilər evə. Nökərlər həyətdə qəflə-qatırı yüksəkdən azad eləməkdə olsunlar, sənə kimdən xəbər verim, İbrahimin anasından. İbrahimin anası özünü yetirdi kəcavəyə, gördü ki, heç kəs yoxdu. Qayıdı ev ki:

– Bəs oğul, nişanlın hanı?

Qız bir qəzəbli-qəzəbli İbrahimin anasına baxıb dedi:

– Nə nişanlı?.. Məni göndərmisən bir qıçı çolaq, gözü kor, özü də ki, keçəl düdəmeyi-hindinin yanına ki, get al! Daha dünyada başına qız qəhət idi?

İbrahimin anası dedi:

– Bir əməlli danış görüm nə deyirsən? Nə çolaq? Nə keçəl?

Qız başladı ki:

– Əmimin bir qızı var, bir qıçı topal, bir gözü kor, üzü çopur, elə çopur ki, toyuq dimdikləmiş qarşıq qabığdı. Üzünə bir sigəzi dari töküsən yerə düşməz, özü də ki, keçəl. Başından üfunət qalxır ki, vaxt eləyir adamin başı çatlaşın.

İbrahimin anası bir dərin fikrə getdi, bir barmağını qoyub alnına dedi:

– Bala, əmin qızı sənə vermək istəməyib, yoxsa əminin qızı nə keçəldi, nə çopur. Dünya gözəli bir qızdır ki, aya, günə naz eləyirdi. Yəni nə oldu ki, o elə günə düşdü? Yox, bu hiylədi. Səni aldadıblar.

Qız dedi:

– İndi hər nə. Ya aldadalar, ya qala. Axır ki, almadım. Gəldim, burada özüm evlənəcəyəm.

Bəli, yedilər, içdilər, İbrahimin anası dedi:

– Di bala, dur get öz otağına, yat! Yoldan gəlmisən yorğunsan.

Yazlıq qız hara getsin? Nə bılır ki, otaq hardadı?

Dedi:

– Ana, gözümüz aça bilmirəm, gəl yapış əlimdən gedək!

Anası tutdu onun əlindən, aparıb ötürdü İbrahimin otağına. Elə ki, anası getdi, qız qapının dalını möhkəmləşdirib soyundu girdi yerinə. Səhər qız yerindən durdu, yenə gözlərini bağladı, çaydan-zaddan içdi, çağırıldı nökəri ki:

– Gəl, məni apar dükana!

Nökər tutdu onun əlindən gətirdi dükana. Qız girdi içəri malları açdı, gözünün də dəsmalını bir az qaldırıb başladı ticarətə. Günorta vaxtı dükani bağlayıb çıxdı, bir bazarı ötəri gəzdi, bir əttar dükanından bir az sürmə alıb qayıtdı dükana, qapının tayını çəkdi, aranı xəlvət eləyib sürməni əzdi, çəkdi gözlərinə. Baxdı ki, az-maz qaraldı, amma daha lap İbrahimin gözlərinə oxşamadı. Qız istəmirdi ki, işi açıb İbrahimin anasına desin, çünki fikirləşirdi ki, desəm, arvad dözə bilməz, başına bir iş zad gələr, mal-dövlət də ortalıqda dağılıb batar.

Axşam durub gözünü açdı, düzəldi yola evə tərəf gəlməyə. Səhər gedəndə gözaltı baxıb yolu bələdləmişdi. Çatdı evə. Anası durub yüyürdü qabağına. Bəli, gəlib əyləşdilər. İbrahimin anası baxıb gördü adə, oğlunun gözləri bir az görərib, amma daha bir söz demədi, gördü ki, oğlu bir az qəzəblidi. Fikirləşdi ki, yəqin ticarəti düz gətirməyib.

Bir sözlə qız İbrahimin adından başladı burda qalıb ticarət eləməyə. Şəhərdə tacirlər arasında da yaman hörmət qazanmışdı. Daha bir sözünü iki eləmirdilər.

Bu burda qalmaqda olsun, sənə kimdən deyim, İbrahimdən. İbrahimimi biz qoyduq yolda. Özü də ki, gedirdi şəhərə. Bu minvalnan yazlıq qəm dəryasına qərq olub, fikir eləyə-eləyə gəlib çıxdı şəhərin kənarına.

Baxdı ki, burada lap kənarda qobunun üstündə balaca bir daxma var. Girdi daxmaya, gördü bir qarı oturub təndirdə çörək bişirir. İçəridə bir tüstü var, bir tüstü var ki, ərəsət ayağıdı. Salam verdi, salam aldı, girdi daxmaya. Qarı bir Allah bəndəsi qariydi. Tez bir dənə mindər götürüb atdı daxmanın yuxarı başına. İbrahimə dedi:

– Əyləş!

İbrahim əyləşdi. Qarı gördü ki, İbrahim çox bərk pərişandı, soruşdu ki:

– Bala, nə olub belə qəm dəryasına batıbsan? De görüm, bəlkə məndə sənə bir çarə oldu.

İbrahim başına gələn qəza-qədəri danişdı. Qarı dedi:

– Bala, sənin toqqanı yeddiqanad ifritə aparıb.

İbrahim soruşdu:

– Bəs indi sənin sözün nədi? Mən necə eləyim?

Qarı dedi:

– Bala, ifritə Ənbərguh dağında olur. Onun yanına getmək hər oğulun işi deyil. Ora gedən gərək canından keçib gedə. İndiyədək kim ki, ora gedib, sağ-salamat gəlməyib. Ancaq mən sənə onun tilsimini öyrədərəm.

İbrahim dedi:

– Tez ol, qarı nənə, başına dönüm!

Qarı dedi:

– Bala, mən onun tilsimini sənə öyrədərəm, ancaq ki, o tilsimi sindırmaq özü də elə bir igidlik istəyir.

İbrahim dedi:

– Sən de, işin olmasın.

Qarı dedi:

– Bala, o ifritənin dünya boyda bir tiyanı var. O tiyanın altı həmişə cəhənnəm kimi zəbanə çəkib yanır. Bütün əlinə keçən adamları da o tiyanın içində qaynadır. Sən tilsimi sindırmaq üçün gərək əvvəlcə o tiyanı söndürəsən. İndi qulaq as, deyim, gör tiyanı necə söndürəcəksən.

O tiyan burdan düz yeddi aylıq yoldadı. Elə ki, tiyanə on gün qaldı, sən istidən gedə bilməyəcəksən. O ocağın istisi vaxt eləyəcək ki, səni boğsun. Amma gərək gedəsən. Elə ki, çatdırın tiyanə, elə ki, tiyan görün-dü, qorxma daha sənə heç bir şey olmayıacaq. O tiyanın sağ tərəfində, dağın sıldırıım daşı üstündə bircə dənə alma var. Gərək cəhd eləyib o almanı vurub salasan yerə. Əgər saldın tiyan sönəcək, yox, əgər sala

bilmədin, ifritə səni də tutub atacaq həmin tiyana. Amma elə ki, almanı vurub saldın, hər tərəfdən sənə hücum eləyəcəklər. Gərək qorxub özünü çasdırmayanın.

İbrahim tilsimi öyrənib durdu ayağa, qariya bir az pul verdi, yolu da bələdləyib düzəldi yola. Bu getməkdə olsun, sənə kimdən deyim, qızdan, yəni bizim yalançı İbrahimdən.

Axı onu hamı İbrahim bilirdi. O da ki, özünü vurmuşdu hiyləyə, bu kələk ilə işini aparıb ticarətin eləyirdi. Özü də çox həlim təbiətli olduğuna görə, çox çəkmədi bütün tacirlərin müştərisini çekdi özünə tərəf. Daha bir şöhrət qazandı ki, olmayan kimi. Bunun bu şöhrəti gedib çatdı padşahın qulağına.

Padşah vəzirin bir gün çağırıb hüzuruna dedi:

– Vəzir, bilirsən nə var?

Vəzir zəmin-ədəb öpüb cavab verdi:

– Yox, sənə qurban olum, əmr elə görüm nə olub?

Padşah dedi:

– Deyirlər ki, bizim şəhərimizdə bir yaxşı sövdəgər peyda olub, adına da tacir İbrahim deyirlər. Şöhrəti daha dünyani basib. Gərək bu işin həqiqətini öyrənib onun halını, nəcabətini bilib mənə xəbər verəsən.

Vəzir “baş üstə” deyib bir gün möhlət istədi, dərviş libasını geyib çıxdı bazarla. Gəlib çatdı İbrahimin dükəninin qabağına. Gördü vallah, bu bir oğlandı, bir oğlandı ki, nə qədər tərif eləsən yenə də o təriflərin hamısından yaxşıdı. Qərəz, daha uzun baş ağrısı olmasın, padşah nə ki, istəmişdi vəzir hamısını öyrənib gəldi padşaha dedi. Padşah böyük bir qonaqlıq düzəldib İbrahimini qonaq çağırıdı.

İbrahim padşahın gözünə çox xoş gəlmışdı. Daha lap hayıl-mayıł olmuşdu. Tutdu onun yaxasından ki, qızımı verəcəyəm sənə. Yazıq İbrahim nə qədər elədi, nə qədər sürüşmək istədi, baş tutmadı ki, tutmadı. Axır naəlac öz razılığını verdi. Baxdı ki, əgər desə almırıam, padşahdı, hər nə istəsə eləyəcək.

İbrahimin anasının ayağı daha yerə dəymirdi. Çeşn eləyirdi. Zarafat deyil, oğlu padşah qızı alırdı.

Bəli, tədarük görüldü, alınmalı alındı, çağırılmalı çağırıldı, toy başlandı, düz qırx gün, qırx gecə bir atəsfəşanlıq oldu, bir atəsfəşanlıq oldu ki, heç Şah Abbas da belə toy eləməmişdi. Qırx birinci gün qızı köçürdürlər İbrahimin evinə.

Sənə kimdən deyim İbrahimdən, yəni bizim qızdan, yalançı İbrahimdən. Yaziq qız tutuldu qarın ağrısına ki, indi mən başıma haranın külünü töküm? Mən yazıq neyləyim?

Bir çox fikir-xeyaldan sonra gəlib girdi qızın otağına, gördü ki, qız əyləşib, amma doğrudan da heç özündən qalan qız deyil. Gözəllikdə heç Züleyxa ona deyə bilməz ki, yerin əyridi düz otur.

Gəldi qızın yanına, bir az söhbət elədilər, danışdilar, gülüşdülər, elə ki, yatmaq məqamı gəldi, İbrahim çıxdı çölə, hamını dağıtdı ki, çıxıb getsinlər, özü də gəlib soyundu, üzünü divar tərəfə çevirib yatdı.

Bəli, sabah gecə oldu, yenə də üzünü divara tərəfə çevirib yatdı. Bir gün, iki gün, üç gün, axırdı qız bir gün dilə gəlib dedi:

– Bu nə hoqqadı ki, sən çıxardırsan? Belə niyə eləyirsən? Əgər məndən xoşun gəlmir, üzümə de da!

İbrahim baxdı ki, qız hazırlaşır getməyə, soruşdu ki:

– Hara gedirsən?

Qız dedi:

– Gedirəm atama deyəm, görəm məni niyə sənə verib? İndi ki, sənin məndən zəhlən gedir, daha mən burada niyə qalım? Sənin deyəsən gözün özgəsindədi.

İbrahim hərçi elədi ki:

– Sən dayan, bu bir sirdi, vaxt olar sənə deyərəm.

Qız qulaq vermədi ki, vermədi. Axır İbrahim, yəni bizim yalançı İbrahim məcbur oldu ki, açıb işin həqiqətini ona desin. Bəli, necə ki, biz danışmışdıq, eləcə açıb bütün əhvalatı qız'a danışdı. Qurtarandan sonra papağı başından götürüb uzun saçlarını dağıtdı dalına. Padşahın qızı gördü nə? Bunun əri bir dənə qızdı ki, yemə, içmə xətti-xalına, gül camalına tamaşa elə! Elə bil bir dənə huridi, qılmandı, bu saat göydən yerə enib.

İbrahim dedi:

– Mən sənə bir sərr açdım ki, bir səndən, bir Allahdan savayı heç kəs bilmir. Sən də gərək bu sirri heç kəsə açmayasan. Necə ki, mən gözləyirəm, eləcə də sən gözlə! İnsallah bir gün olar İbrahim gəlib çıxar, onda ikimiz də gedərik ona, iki bacı olub dolanarıq.

İkisi də öpüşüb əhd elədilər ki, iki bədəndə bir can olub bir yarvəfadar kimi İbrahimin yolunu gözləsinlər.

Bunlar burda gözləməkdə olsunlar, sənə kimdən xəbər verim, yazıq İbrahimdən.

Biz onu o yerdə qoymuşduq ki, qarışan tilsimi öyrənib düşmüşdü yola ki, gedib Ənbərguh dağında ifritənin tilsimini sindirib toqqasını gətirsin.

Bəli, İbrahim altdan geyinib üstdən qıfillandı, üstdən geyinib alt-dan qıfillandı, ya mədəd deyib düşdü yola, başladı getməyə.

Dərələrdən yel kimi, təpələrdən sel kimi, badi-sərsər kimi, ha gedib, hu gedib yeddi aydan sonra gəlib çıxdı bir yerə. Gördü adə, qabaqdan bir isti boğanaq hava gəlir ki, vaxt eləyir adamın bağıri çatlaşın. Bildi ki, bəli, qarının dediyi yerə gəlib çıxıb. Bir az irəlilədi, gördü yox, getmək mümkün deyil. Paltarlarının döşünü cirib, gözünü yumdu, başladı getməyə. Bir vaxt gördü ki, qan-tərin içindədi. Heç bir şeyə fikir verməyib getdi. Bir az da gedəndən sonra gördü deyəsən indi bir az hava düzəlir, di bir az da, bir də, hə, hə... daha isti çəkildi. Qarının dediyi yadına düşdü. Bildi ki, tilsimin birinci pilləsini keçib. Gördü uzaqdan yekə bir od görsənir. Vallah, bu od elə nərə çəkib yanır, elə nərə çəkib yanır ki, lap zəbanəsi ərşə qalxır. Amma üstündə də qarının dediyi kimi, bir yekə tiyandı paqqapaq qaynayıb. İbrahim özünə bir ürək verib irəlilədi. O qədər ki, gəlib çatdı bu tiyanın yanına. Sağ tərəfə gedib gördü ki, dağın ətəyində bir sıldırım var. Bunun ortasında ilahinin əmriynən susuz, otsuz bir daşın üstündə bir alma ağacı göyərib ki, vallah, yamyaşıl kölgəsi canlar alır. Baxıb gördü ki, aşağıda bir dənə qıpçırmızı qan kimi alma var. Yeridi, qılınıcı çəkdi, ya mədəd – deyib hoppandı göyə, almaya bir qılınc vurdu, alma iki bölünüb düşdü yerə. Tiyanın altından bir zəbanə çıxdı, bir zəbanə çıxdı ki, İbrahim dedi: bu saat bu dünya qurtarır. Baxdı ki, hər tərəfdən əjdahalar, ilanlar, divlər yüyürlər bunun üstünə. Dalını verdi dağa, qolun çırmayıb qılıncın aldı əlinə, sidq ürək ilə bir nərə çəkib özünü vurdu ləşkərə. Bunu burda vurdu, onu orda vurdu, bir də gördü ki, bir əjdaha elə handa handadı ki, onu çəksin kamına. Qılınıcı soxdu bunun sol böyründən, qan fəvvərə verib fişqirdi göyə. Bir gurultu qopdu ki, İbrahimin başının tükləri ayağına salama gəldi.

Gözün açanda bir də gördü nə əjdaha var, nə div, nə də tiyan. Burada bir dənə bulaq var, bu bulaqdan bir su axır, bir su axır, vallah, elə bil göz yaşıdı. Bulağın başında bir yekə sal var, bu salın da üstündə onun toqqası. Yüyürüb əlini atdı toqqaya, elə götürmək istəyəndə bir əl daldan yapışdı onun ciyindən dik qalxızdı göyə. İbrahim başını qaldırıb baxanda gördü bu bir nahamvar ifritədi ki, alt dodağı yer süpürür,

üst dodağını göy süpürür. İfritə bunu qaldırdı buludların üstünə. İbrahim öz-özünə dedi:

– Bəli, mənimki də elə buracan imiş.

Gözlərin yumub qulaqların şəklədi ki, görək nə vaxt məni buradan salacaq yerə. İfritə onu lap göyə qaldırıb dedi:

– İbrahim, anan matəmində əyləşsin! Mənim oğlumun toqqasını oğurlamışan bəs deyil, özünü də öldürmüsən, ikinci oğlumu da öldürmüsən. İndi də cürət eləyib gəlib mənim dünya boyda tiyanımı söndürmüsən. Mən səni göydə axtarırdım, yerdə əlimə düşmüsən. Ya budu ki, səni bu saat buradan salacağam yerə, ya da budu ki, mən görü-rəm sən igid oğlansan, mənim bir dərdim var, gərək ona çarə eləyəsən.

İbrahim dedi:

– O nə dərddi?

İfritə dedi:

– Mənim bir düşmənim var, o da ki, ağ divdi, dünyani, ruzigarı mənə haram eləyib. Mən onnan nə qədər əlləşmişəm bacarmamışam, amma onun ölümü bəni-adəmin əlindədi. Özü də o bəni-adəm o bəni-adəmdi ki, mənim dünya boyda tiyanımı söndürəcək. İndi əgər onu gedib öldürsən, onda toqqanı da verib, özünü də götürərəm düz atanın vilayətinə. Yox, əgər öldürmədin, balıq olub suya cumsan, quş olub göyə uçsan, ilan olub torpağa girsən də mənim əlimdən qurtarmayacaqsan.

İbrahim gördü bu xına o xinalardan deyil. Bu elə bir nahamvar, na-nəcib ifritədi ki, dünyada hər nə pislik desən əlindən gələr. Çar-naçar razi olub dedi:

– Yaxşı, öldürərəm.

İfritə onu qanadının altına vurub qalxdı buludların üstünə, üz qoydu məşriğə tərəf uçmağa.

Bu minval ilə nə qədər yol getdilər İbrahim bilmədi, bir vaxt ifritə dedi:

– Bax, İbrahim, div odu gedir.

İbrahim yerə baxıb gördü ki, yernən bir dağ gedir. İfritə onu şəhərin kənarında yerə qoyub dedi:

– Bax, haman div bu dağın o tərəfində bir mağara var, orada olur. Sən gedib orada onu öldürməlisən.

Bunu deyib qanadın vurub qalxdı yenə havaya.

İbrahim saldı başını aşağı, öz gününə yana-yana başladı şəhərə tərəf getməyə. Gəlib çatdı şəhərə, gördü bütün şəhər əhli qara geyi-

nib. Gəldi girdi bir çayçı dükənə ki, bir balaca rahatlansın. Əyləşdi, gətirib qabağına bir dənə əla çay qoydular. Bir dənə də qəlyan alıb şir-mayı müştüyünü keçirdi dodaqlarına, başladı çəkməyə. Bir də İbrahim fikir verib, gördü bunun yanında bir cavan oğlan oturub elə hey ah çəkir. Bir az bu oğlana fikir verib gördü yox, elə bu oğlan başını qoyub iki dizlərinin üstünə, bir ucdnan ah çəkir. Özü də elə ah çəkir, elə ah çəkir ki, elə bil bütün dünyanın xəracatını bundan alırlar. Axırda özünü saxlaya bilməyib soruşdu:

– Qardaş, nə olub sənə? Nə dərdin var? Bəlkə sənin dərdinə məndə bir dərman tapıldı?

Oğlan buna baxıb dedi:

– Oh, səndən mənim dərdimə nə çarə olacaq!

İbrahim əl çəkmədi. Axırda ah çəkən oğlan İbrahimini dükənən bir tərəfinə çəkib başladı dərdini danışmağa.

Oğlan dedi:

– Mən dövlətli bir tacirin oğluyam. Atam ölündən sonra əmim bütün var-yoxuma sahib olmaq üçün məni yox eləmək fikrinə düşdü. Əmimin bir qızı var idi. Biz bir-birimizə nişanlı idik. Əmim baxdı ki, əgər qızı mənə versə, dövlət onun əlindən çıxacaq. Ona görə də bir gün mənim boy numa oğurluq atıb şəhərdən sürgün elətdirdi. Mən atanın bütün dövlətindən, mal-mənalından əlimə bir dənə ağaç alıb düzəldim yola. Gethaget, gəlib çatdım bir meşənin kənarına. Baxdım ki, ayaqlarımın altı qabar eləyib yaman göynəyir. Əyləşdim ki, bir az yorğunluğumu alıb, bir də gördüm budu daldan bir cavan oğlan bir ağa atın üstündə çapa-çapa dörd ayağa gəlir. Atlı gəlib çatdı mənə. Bu atlı kim ola, kim ola, bir baxam ki, əmim qızı. Əmim qızı yetişib məni görcək ağladı, atdan düşüb özünü saldı mənim üstümə, qolunu saldı boy numa, başladı məni öpməyə ki:

– Əmioğlu, sənin əmin qızı vəfasız deyil.

Sən demə əmim qızı işi bilir, durur ayağa, vəzndə yüngül, qiymət-də ağır şeylərdən götürür, bir heybə doldurub gecə ilə bir ata minib düşür dalıma. Qərəz, mən də durdum ayağa. Əmim qızı ilə tərkəşib gəldik çıxdıq haman bu şəhərə. Burada bir dükən açdım, əmim qızını da aldım, başladıq güzəran eləməyə. Güzəranımız da heç pis keçmirdi.

Mənim dükənimin qonşuluğunda bir də cavan, gözəl oğlan var idi, tacir idi. Bu oğlannan qardaş olmuşduq. Bir gün evə gəlib gördüm əmim qızı evdə yoxdu. Ora əmim qızı, bura əmim qızı, əmim qızı bir

parça ət oldu uçdu göyə. Hər yeri ayaqdan saldım, tapa bilmədim ki, bilmədim. İslə o qardaşımı açdım. O, iki eli ilə dizinə vurub dedi:

– Qardaş, sənə gələn mənə gələ idi. Yəqin qızı həramilər aparıb.

Soruşdum:

– Necə həramilər?

Qardaşlığım dedi ki:

– Burada həramilər dəstəsi var. Şəhərdə nə qədər gözəl qız olsa aparırlar. Yəqin onu da onlar aparıblar.

Soruşdum:

– Bəs o həramilər harada olur?

Qardaşlığım mənə göstərdi ki:

– Bax, o dağın dalında bir bulaq var. O bulaq onların yeridi.

Mən sabahı gün yemə, içmə, durub getdim haman ora. Gedib əyləşdim bulağın başında, başladım gözləməyə. Bir də gördüm budu əmim qızı, əlində bir kasa gelir bulağa su doldurmağa. Sevincək ayağa qalxdım ki, götürüb qaçam. Baxdım ki, əmim qızı heç mənə fikir verməyir. Əmim qızı nazü-qəmzə ilə gəldi bulağın başına. Gözləri də məndəydi. Kasanı doldurub başladı getməyə. Durdum ayağa ki:

– Əmi qızı, hara?

Əmim qızı bir mənə baxdı, güldü, çıxıb yenə də nazü-qəmzə ilə getdi həramilərin olduğu mağaraya. Mən kor-peşiman qayıtdım evimə.

Qardaşlığım gəldi ki:

– Nə oldu?

Dedim:

– Bəs hal-əhvalat belə.

Qardaşlığım bir az fikrə cumub dedi:

– Onu həramilər yoldan çıxarıblar. O da tay mehrin salıb onlara. İndi özünü gözlə ondan sənə ziyan dəyər.

Mənim doğrusu ki, ürəyim tab göturmədi, sabahı yenə getdim. Yenə bir az gözləyəndən sonra baxdım ki, budu çıxıb firavan-firavan gelir bulağa su doldurmağa. Gözlədim, lap gəlib çatdı, durдум ayağa. Əmim qızı məni görçək dedi:

– Əmim oğlu, get! Bir də buralara gəlsən, mən sənnən ayrı cür danışaram.

Mən yapışdım bunun əlindən ki:

– Necə yəni necə? Sən mənim zənənim sən.

Əmim qızı itələyib məni yıxdi yerə, özü çıxıb getdi.

Durub gəldim evə. Qardaşlığımı tay heç bir söz demədim. Sabahı yenə getdim haman yerə, gözlədim, əmim qızı gəldi. Elə ayağa durmaq istəyirdim ki, ona bir neçə söz deyəm, bəlkə yola gəldi, bir də gördüm əmim qızı istəyir haray salıb məni öldürdü. Mən bunu görəcək cədlilik eləyib əlimdəki biçaq ilə onu öldürüb qayıtdım evə. Qardaşlığım gəldi ki:

– Haradaydın?

Əhvalatı açıb ona dedim. Bundan sonra qardaşlığım daha mənim yanımdan əl çəkmədi. Amma mən çox pərişan hal olmuşdum. Gündündən dala gedirdim. Axırda qardaşlığım mənə dedi:

– Qardaş, gəl səni evləndirək, bəlkə bir az fikrin dağla.

Mən razı oldum. Qardaşlığım mənə dedi:

– Gəz, dolan, axtar, hansı qızı istəsən alım sənin üçün.

Mən də başladım axtarmağa. Bir ün axşam üstü bilmirəm haradan gəlirdim, bir də gördüm küçədən bir qız gedir, elə bil ki, kəklikdi səkir. Düşdüm bu qızın dalına. Bu qız gedib girdi bir aq qapılı həyatə. Qapını yaxşıca nişanlayıb gəldim evə. Gözlədim qardaşlığım gəldi bizə, açıb ona dedim ki, bəs hal, qəziyyə belə. Qardaşlığım soruşdu:

– Hansı qapı?

Mən ona nişan verdim. Qardaşlığım çox pərişan oldu. Bir az fikirdən sonra mənə dedi:

– Qardaş, sən gəl o qızı istəmə! Ondan sənə xeyir gəlməz.

Bu çox dedi, mən az eşitdim, dedim:

– Olmaz ki, olmaz. Alsan odu, almasan daha heç kəs. Əgər məni doğrudan da istəyirsənsə, gərək onu alasan mənə.

Qardaşlığım çar-naçar razı oldu. Bəli, durdu ayağa, getdi, necə ki, qaydadı elçiliyə. Gəldi ki, bəs düzəldi.

Mən başladım toy tədarükü görməyə. Hər şey hazırlandı. Bəli, toy başlandı. Üç gün, üç gecə toy eləyib mən bu qızı aldım. Gəlin gələn gecə qardaşlığım yox oldu. Gəlini gətirəndə baxdım ki, doşab almışam bal çıxıb. Doğrudan da min əmim qızına dəyər. Bu qardaşlığım yox oldu ki, yox oldu. Mən dükana getmədim. Gözlədim, gözlədim, bu gəlmədi. Axırda özümü saxlaya bilməyib dedim:

– Ay namərd qardaşlıq!.. Gör heç bir gəlir?

Aradan bir az keçdi, bir də gördüm qardaşlığım girdi içəri. Görüşdük. Elə o yandan, bu yandan soruştum bəs harada idin? Bu mənə min dil tökdü ki, vallah, yaman azarlamışdım. Döndüm ki, qiza deyəm çay

versin, gördüm qız yoxdu. Dedim yəqin bayıra çıxıb. Qardaşlığım bir az oturub durdu ki:

– Bəs məni bağışla, gərək gedəm.

Hərçi elədim olmadı. Bu çıxıb getdi. Bu gedəndən sonra qız gəldi. Mən elə doğrusu bir az pərişan oldum ki:

– Qonaq gedəndən sonra nəyə gəlirsən?

Qız bir söz demədi. Bundan sonra bu qız xasiyyət elədi, elə qardaşlığım gəlcək, bu yox olurdu. Axırda mən şübhələnməyə başladım. Bir gün qapını bağlayıb qılınçı çəkib qıza dedim:

– Ya bunun səbəbini de, ya da ki, səni bu saat doğrayacağam.

Qız məsələni açdı. Sən demə bu qız elə mənim qardaşlığımın özü imiş. Təzədən bununla olduq qol-boyun. Bu minval ilə üç il dolandıq. İndi düz iki aydı ki, ağ div onu oğurlayıb aparıb. O gündən də mənim işim olub belə ah çəkmək.

İbrahim soruşdu:

– Bəs ora necə getmək olar?

Ah çəkən oğlan dedi:

– Nə bilim? Budu bir aydı ki, padşahın da qızını aparıb. O da vəzirin oğlunun nişanlısıdı. Vəzirin oğlu qosun götürüb hər gün orada dava eləyir. Bir yerə çıxmır ki, çıxmır.

İbrahim onu da götürüb düzəldi yola, dedi:

– Qorxma, gəl sənin köməkliyinə o ağ divin canı mənim əlimdədi. Mən elə gəlmisəm onu öldürməyə.

Getdilər dağın ətəyinə. Axtarıb bir quyu tapdilar. Quyunu ifritə İbrahimə demişdi. İbrahim ah çəkəni orada qoyub necə ki, ifritə demişdi, girdi quyuya. Baxdı ki, sola tərəf bir yol gedir. O yol ilə gedib çatdı bir otağa. Gördü haman padşahın qızı burada saçlarından asılıb, amma ayağının altında bir qızıl cam var, sağ ayağının dabanından bir iynə boyda deşiblər, qan cikkə-cikkə düşür bu qızıl camın içində.

Qız oğlanı görçək dedi:

– Ey oğlan, yazıqsan, çıx qaç! İndi div gələr, sənin ətinin aşiqcan eylər, qanını da qaşıqcan.

İbrahim heç bir söz deməyib əyləşdi. Başladı divi gözləməyə. Aradan bir az keçdi, bir də gördü budu yer titrədi, göy guruldu, div girdi içəri. İbrahimı görçək bir əlini qarnına çəkib yüyürdü onun üstünə. İbrahim ifritənin öyrətdiyi kimi cəld tərpənib qızıl camdakı

qanı götürüb atdı divin gözlərinə. Divin gözləri kor oldu, yixıldı yerə, başladı çapalamağa. Oğlan fürsəti fota verməyib, onun başını bədənin-dən ayırib cəhənnəmə vasil elədi. Qızı açdı, düşürüb yerə, dedi:

– Sən otur burada.

Bunu deyib keçdi ikinci evə. Gördü ki, ah çəkən qardaşın qızı əy-ləşib, bir nahamvar bədheybat div də başını qoyub onun dizlərinin üstünə yatıb. Elə İbrahim otağa gircək div oyandı. Küştü başlandı. Düz yeddi gün, yeddi gecə gah bu ona güc gəldi, gah o buna güc gəldi. Amma heç birisi bir-birini yıxa bilmədi. Axırda səkkizinci günün ikin-di çağrı idи ki, İbrahim bir ya mədəd – deyib divi başının üstündən qal-dırıb vurdu yerə. O qalxanacan İbrahim cəld özünü o biri otağa tulla-yıb haman camda qalan qanı da tulladı bunun gözlərinə, onu da yixdı yerə, çökdü sinəsinə, qılınçı vurmaq isteyirdi, bir də gördü ifritə bulud-ların içindən qışqırır:

– Vur, anan matəmində otursun! O səni aldadır, bu saat səni öldürəcək.

İbrahim gözünü yumub qılınçı basdı onun gözünə. Sonra da başını kəsdi. Baxdı ki, əmisi qızı deyil, divdi. İfritə göydən enib, bir yekə qab götürüb, tutdu onun qanının altına. Elə ki, qab doldu İbrahimə verib dedi:


– Al, bu qandan hər nəyə vursan dönüb olar qızıl. Bu haman ağ divdi ki, sən öldürdü. O qəsdən sənin gözünə elə görünürdü ki, alda-nasan.

Qərəz, ifritə toqqanı da çıxarıb verdi İbrahimə. İbrahim qızların ikisini də götürüb gəldi quyunun ağızına. Ah çəkən qardaş ipi salladı, üçünü də çəkib çıxartdı. Onun qızını verdi özünə, vəzirin oğlunun nişanlısını verdi özünə, özü də mindi ifritənin qanadının üstünə, gəlib çıxdı öz vilayətlərinə.

İşlər açıldı. Əsil İbrahim gəldi, yalançı İbrahim hər şeyi ona təhvil verdi, padşah qızı ilə olan əhdini də ona dedi. Təzədən qırx gün, qırx gecə toy eləyib öz muradlarına çatdırılar.

Mən də orada idim, aş yedim, nə əlim batdı, nə ağızım daddı, nə də qarnıma bir şey getdi. Siz də eləcə yeyin, doyun!

Siz yüz yaşayın, mən iki əlli. Hansı çoxdu, siz götürün! Siz sağ, mən də salamat.



## QARA VƏZİR

Biri var idi, biri yox idi, İsfahan vilayətində Qara vəzir deyilən böyük bir pəhləvan var idi. Qara vəzirin dünyada Mələk adında bir qızından başqa övladı yox idi.

Mələk elə gözəl qız idi ki, onun kimi dünya üzündə gözəl yox idi. Qaşları qara, gözləri qara, kirpikləri müjgan oxu, yanaqları bir kasa qan, burnu püste, dodaqları zərif, beli incə, boyu sərv ağacı. Belə bir gözəlin eşqindən bütün padşahlar, padşah oğulları dəli-divanə idi.

Qara vəzir Mələyi heç kimə vermirdi. Qızı üçün xan arşını enliyində qalın divarlı ev tikdirmişdi. Evin qabağında behişt kimi bir bağ salmışdı ki, hər meyvədən, hər guldən bu bağda vardı.

Qara vəzir qızı Mələyin qulluğuna nə zənənə, nə kişi buraxmazdı. Qara vəzirin kişilikdən düşən bir qulu var idi. Həmin qul Mələk xanımı hər gün sümüksüz ət, qabıqsız çörək aparardı. Mələk xanımın keyfinə gəzmək düşəndə, Qara vəzirin üç otağıvardı, bu otaqların açarını qızına verərdi, Mələk xanım bu üç otağı gəzib dolanardı.

Bir gün Mələk xanım üç otağının açarını alıb otaqları gəzirdi. Otaqların ikisini gəzib üçüncüsünü açıb gördü ki, bu otaq elə bəzənibdi ki, lap padşahlara layiq. Mələk xanım bir xeyli bu otağı gəzib dolandı, birdən gözü divardan asılan xalçaya dəydi. Fikir ilə Mələk bu xalçaya baxdı. Gördü ki, bu xalçada elə naxışlar açılıbdı ki, gəl görəsən. Baxanda adamın aqlı, huşu başından gedir. Birdən bihuş kimi Mələk xanım əlini xalçaya sürtdü. Sürtəndə xalça qırılıb yerə düşdü. Mələk xanım qorxub geri çəkildi. Haçandan-haçana əllərini üzündən götürüb, bir neçə qədəm irəli gəlib, gördü ki, burada bir çaxça var, amma

çaxçanın içində təzə bir mücrü var. Mələk xanım əl atdı, mücrünü götürüb qoydu yerə. Mücrünün ağızını açıb gördü ki, burada bir qız xeylağının şəkli var. Mələk xanım şəkli götürüb qoydu cibinə. Mücrünü bağlayıb, xalçanı da divardan asıb qapıları bağlayıb gəldi öz evinə. Cibindən şəkli çıxardıb, fikir ilə baxıb gördü ki, bu şəkildəki qız eynən özünə oxşayır, elə bil ki, Mələk xanımın özüdü.

Mələk xanımı xof aldı, dedi:

– Aya, bu nə olan işdi? Mən şəklimi haçan çəkdirmişəm? Əgər çəkdirmişəmsə, mənim şəklim mücrüdə neyləyir?

Mələk xanım səhərəcən yatmadı. Səhər durub bədənnüma güzgü-nün qabağında dayandı, mücrüdəki şəkli də sağ əlinə alıb həm özünə, həm də əlindəki şəklə baxdı, gördü özüdü ki, var.

Mələk xanıma yəqin oldu ki, bu özünün şəklidi. Amma mücrüdə qalmağına xoflandı. Yəqin elədi ki, bunda bir sırr var. Dedi gərək bu sırrı tapam.

Bu burda qalsın, xəbər verim sənə Qara vəzirin qulundan.

Günorta idi. Qara vəzirin qulu əlində qızıl məcmeyi, məcmeyinin içində aş hər bir xurşu ilə, qapını açıb Mələk xanımın hüzurunda hazır oldu. Qızıl nimçəni Mələk xanımın qabağına qoyub baş əyib getmək istəyirdi ki, Mələk xanım əl atıb yapışdı qulun biləyindən, dedi:

– Ey haramzada, mənə niyə göz-qاش atdın?

Qulun dili-ağzı tutulub ağac yarpağı kimi əsməyə başladı. Mələk xanım durub ayağa, qapıları kilidləyib açarını qoydu cibinə, keçib oturdu, dedi:

– Ey haramzada, de görüm, mənə nə üçün göz-qاش atdın?

Qul dedi:

– Xanım, mən hara, qaş-göz atdı hara? Gəl məni Qara vəzirin qəzəbinə giriftar eləmə!

Mələk xanım iki ayağını dirəyib yerə, dedi:

– Qaş-göz atıbsan ki, atıbsan. Qorxma, Qara vəzirə demərəm. Sənin günahından keçdim. İndi de görüm mənə, neçə ildi bu qapıda Qara vəzirə nökərçilik eləyirsən?

Qul dedi:

– Xanım, sən anadan olan ildən bir il qabaq.

Mələk xanım dedi:

– De görüm mənə, necə oldu ki, Qara vəzirə rast gəldin?

Qul dedi:

– Xanım, o barədə gəl məndən heç bir şey soruşma, qoy çıxım gedim işimə.

Mələk xanım barmağını dişləyib dedi:

– Bu haramzadada sərr var, gərək biləm.

Durub ayağa, xəncərini çəkib qızından, qulu qoyub dizinin altına, oturdu döşünün üstündə, dedi:

– Ey haramzada, səndən bir sərr xəbər alacağam, əger düzünü deməsən, səni öldürüb, meyidini də atacağam, yox, düzünü desən, səni ağ günə çıxaracağam.

Qul dedi:

– Xanım, gəl məni incitmə!

Mələk xanım dedi:

– Ey haramzada, yubanma! Yoxsa gününü qara eylərəm.

Qul xəbər aldı ki:

– Xanım, məndən nə xəbər alacaqsan?

Mələk dedi:

– Ey haramzada, and düş ki, nə desəm, ona da cavab verəcəksən.

Qul öz anasının südünə and içdi. And içəndən sonra Mələk xanım əlini cibinə salıb, mücrübən tapdıığı şəkli çıxardıb dedi:

– Ey haramzada, mən bu şəkli filan otaqdakı mücrünün içindən tapmışam. Bu şəkil mənim özümə çox oxşayır. Bu nə olan əhvalatdı?

Qul şəkli görən kimi özündən gedib yerə uzandı. Mələk xanım qulun üzünə su ciləyib, ayıldıb xəbər aldı:

– Mən səndən söz xəbər alıram. Bu şəkli görən kimi nə üçün özündən getdin?

Qul dedi:

– Xanım, gəl bu sırrı məndən soruşma.

Qul belə deyəndə, Mələk qulu uzadıb yerə, çıxıb sinəsinin üstünə dedi:

– Ey haramzada, indi ki, demirsən, gərək səni öldürəm.

Qul baxıb gördü ki, o bunu öldürəcək, əlacı kəsilib dedi:

– Xanım, öldürmə, qoy deyim.

Mələk xanım qulu buraxdı. Qul durub ayağa, təzədən qapı-bacaları bərkitdi. Gəlib Mələk xanımın yanında oturmağa izin istədi. Mələk xanım oturmağa izin verdi. Qul Mələk xanımnan ta o vaxta qədər diz-dizə oturdu ki, Mələk xanım xörəyini yeyib qurtardı. Dedi:

– Danış görək!

Qul sözə başladı:

– Xanım, mən Çin vilayətinin qapısında quldum. Çin padşahının Sənubər adında bir qızı vardı. Sənubər elə gözəl bir qız idi ki, dünyada

o gözəllikdə qız Misir ölkəsində də yox idi. Bütün padşahlar Çin padşahına Sənubər üçün elçi göndərildilər. Amma nə qız ərə getmək istəyirdi, nə də qızın atası Çin padşahı Sənubər qızını bir adama verirdi. Bir gün Sənubər üçün hamama sətil-boğça aparırdı. Bağın içində Sənubər xanımın rübəndi qırılıb düşdü. Mən tez əyilib, yerdən Sənubər xanımın rübəndini götürüb verdim. Verəndə mənim əlim toxundu Sənubər xanımın əlinə. Əlim əlinə toxunan kimi Sənubər xanım gülüb qayıtdı evinə. O günü hamama getmədi. Mən də çıxıb gəldim öz işimə.

Bir günorta Sənubər xanım mənim üçün xəbər göndərdi ki, mənə üzüm götürsün. Mən də padşahdan izin alıb, padşahın öz bağından bir bulud üzüm dərib, əl atdırıqadan bir qırmızı alma da dərib, qoydum buludun üstünə, götürüb gəldim Sənubər xanım üçün.

Sənubər xanım məndən üzümü alanda, yenə əlim əlinə toxundu. Buludun içindəki alma firlana-firlana buluddan düşdü Sənubər xanımın dizinin üstə. Sənubər xanım almanı götürüb iyladı. Mən istədim gedəm. Sənubər xanım durub ayağa, qapını bağladı, qoymadı məni otaqdan çıxam. Dedi:

– Ey oğlan, mən səni xoşlamışam.

Dedim:

– Xanım, gəl məni sinaqdan keçirmə! Sən hara, mən hara? Məni padşah qəzəbinə vermə! Padşah bilsə ki, mən sənin ilə üz-üzə durub danışıram, dərimi soyar.

Sənubər xanım dedi:

– Ata kimdi? Mən özüm özümə sahib-ixtiyaram.

Xülasə, olmadı. Sənubər xanım məni alıb oturdu dizinin üstə. Almanı tən bölib yedik. Çıvardıb bir çəngə mənə qızıl verib dedi:

– Get, özünə üst-baş al!

Mən də çıxdım bazara. Özümə üst-baş aldım, hamama getdim, tər-təmiz yuyunub gəldim Sənubər xanımın qulluğuna.

Bir müddət mən Sənubər xanımla görüşdüm. Üzüm ayağının altına, xanım, doğrusu nə qədər Sənubər xanım məni istəyirdi, bir o qədər də mən Sənubəri istəyirdim. Belə ki, bir saat bir-birimizi görməyəndə bağırmız hövl eləyirdi ki, çatlıya.

Bir gün firəng padşahının oğlu qoşun yiğib gəldi Çin padşahının üstə ki, əgər qızını verməsən sənilə dava eyləyəcəyəm. Sənubərin atası çox zor padşah idi. Sənubəri verməyib davaya hazır oldu. Pəhləvanlarını çağırıb belə şərt qoysa ki, kim firəng padşahının oğlunun qoşununu sınıq çıxardı, qızım Sənubəri ona verəcəyəm.

Çin padşahının Bəbir adında bir pəhləvanı var idi. Bəbir pəhləvan durubayağa dedi:

– Mən gedərəm.

Çin padşahınyan şərt bağlayıb, Bəbir pəhləvan qoşun götürüb firəng padşahını oğlu ilə düz bir ay tamam dava elədi. Axırda Bəbir pəhləvan firəngin qoşununu qırıb qurtardı.

Çin padşahı da Sənubəri nişanladı Bəbir pəhləvana.

Bir gün Sənubər xanım mənə dedi:

– Gəl qaçaq!

Mən razı oldum. Ağirdan, yüngüldən götürüb bir gecə qaçmaq binasını qoyduq. Neçə gün, neçə gecə yol gedib, axırda gəlib çıxdıq bu vilayətə. Pul gücü ilə bir imarət tikdirib oturduq.

Bir gün küçədən bir dəllək çağırdım ki, başımı qırxa, ağıllı-başlı toy eləyəm, kəbinə gedəm.

Dəllək namərd gəlib başımı qırxan yerdə necə olur ki, Sənubər xanımı görür. Tez başımı ala-yarımçıq qırxbı durub gəlir Qara vəzirin yanına, deyir:

– Şəhərə bir belə qərib gəlibdi, amma bir arvadı var ki, dünya gözəli.

Sənubəri Qara vəzirə o qədər tərif eləyir ki, Qara vəzirin ağızının suyu axır, durub o günü dərvish paltarı ilə bizə gəlir. Sənubəri görən kimİ ağılı əldən verir. Vəzir çıxıb gedir. Mənim də heç zaddan xəbərim yox. Axşamdı, bir də gördüm ki, duvan adamları qapını sindirib içəri girdilər. Hər ikimizin əl-qolunu bağlayıb Qara vəzirin hüzuruna gətirdilər.

Bizi bir-birimizdən ayırib saldılar alayı otaqlara. Səhər Qara vəzir məni çağırtdırb dedi:

– Gərək öz xoşun ilə nişanlından əl çəkəsən.

Mən razı olmadım. Razı olmayanda Qara vəzir məni zindana saldırdı. Sabahı gün yenə məni çağırtdırb dedi:

– Öz razılığın ilə öz nişanlından əl çəkirsən?

Mən yenə də razı olmadım. Qara vəzir təngə gəlib həmin dəlleyi tədbirə çağırtdırdı. Zalim dəllək gəlib Qara vəzir üçün belə tədbir gördü ki, məni kişilikdən saldırsın, çünkü Sənubər xanım məndən əl çəkmirdi.

Qara vəzir bir tilsimkar qarı tapır. Qariya girri pul basır, qarı da pul gücünə məni tilsimə salır. Get-gedə Sənubər məndən soyudu. Qara vəzir Sənubər ilə kəbinsiz, talaqsız murad hasıl elədi. Bu, mənə çox açıq gəldi. Doqquz ay tamam olandan sonra Sənubər bir qız doğdu. Qız bir yaşına gələndən sonra mən səbir eləyə bilmədim. Bir gün ürək odumu söndürmək üçün Sənubərin şəklini çəkdirib yanımda saxladım.

Şəkli möhkəm gizlədəndən sonra durub gecə ilə Sənubəri öldürüb atdım çaya. Qara vəzir eşitdi ki, Sənubər yoxdu. Çox gəzib tapa bilmədi. Məni də düz on beş ildi ki, evdən bayira buraxmir.

İndi xanım, bil və agah ol, sən Sənubər xanımın qızı, Qara vəzirdən əmələ gəlməsən. Bu şəkil də Sənubər xanımın şəklidi ki, Qara vəzir alıb məndən xalçanın dalında gizlətmişdi.

Qul sözünü tamam eləyəndən sonra Mələk xanım qulu mürəxxəs elədi. Üzü də oturub şəkər baxmaqda olsun, al xəbəri Qara vəzirdən.

Qul necə ki, Mələk xanım üçün danışdı, iş elə idi ki, var.

Qara vəzir bir axşam öz kitabını açıb qoydu qabağına, gördü ki, həmin əhvalatdan düz on beş ildi keçir, dedi: Mələk xanımın əsil ərə getməli vaxtıdı, gərək onu özüm üçün alam.

Qara vəzir bu niyyətlə durub gəldi Mələk xanımın yanına, dedi:

– Qızım, səni bir çox padşahlar istəyir. Mən bu günə kimi səni heç kimə verməmişəm. Səni mən özüm üçün bəsləmişəm, gərək mənə gedəsən.

Mələk dedi:

– Ata da öz qızını alarmı?

Qara vəzir dedi:

– Səfəh-səfəh danışma, dur ayağa görək!

Mələk xanım baxıb gördü ki, atasının gözləri qızılıb, buna yalvarmaqla olmayıacaq, dedi:

– Ata, indi ki, məni özünçün saxlamışan, heç eybi yoxdu, mən də hələ sənə gedəcəyəm, amma gərək mənə bir az möhlət verəsən.

Qara vəzir razi oldu. Mələk xanım ilə gecə yarısına kimi söhbət eləyib, durub çıxıb getdi.

Mələk xanım səhərə kimi yatmadı. Səhər tezdən Mələk xanım durub ayağa, qulu çağırtdırib dedi:

– Al bu qızılları, get bazara, cindar abidi yanına götür! Elə elə ki, Qara vəzir görməyə.

Qul bazara çıxıb, İsfahanda cindar abid deyilən bir alimvardı, soraqsəraq ilə cindar abidi tapıb, Mələk xanımın hüzuruna götürüb gəldi.

Mələk xanım çəkilib pərdənin dalından dedi:

– Ey abid, bir ayın içində bütün tilsimləri mənə öyrədə bilərsənmi?

Tilsimkar abid dedi:

– Zehnin olsa lap iyirmi günə öyrənərsən.

Mələk xanım dedi:

– Neçə alarsan?

Abid dedi:

— İki yüz tümen.

Mələk xanım durub ayağa, mücrüdən iki yüz təmən götürüb saidı tilsimkar abidin ovucuna. Tilsimkar abid qızılları qoydu döşəkçəsinin altına, başladı Mələk xanıma dərs verməye. Mələk xanım o qədər zehinli idi ki, iyirmi gündə bütün tilsimləri öyrəndi. Abidə imtahan verdi. Abid baxıb gördü ki, bu iyirmi günün ərzində bütün tilsimləri öyrəndi, dedi:

- Xanım, daha tilsim qalmadı.

Mələk xanım abidi yola saldı. Abid gedəndən sonra Mələk xanım durub ayağa qulu çağırıldı. Qul Mələk xanımın hüzuruna gəlib, baş əvib dedi:

- Bali xanım!

— 3 —

– Get bazara, manım için bir dast mərdanə paltar al gal!

Qul gedib bazara, Mələk xanıma bir dəst mərdənə paltar alıb gəldi. Mələk xanım alıb paltarı başdan geyinib ayaqdan qıfıllandı, ayaqdan geyinib başdan qıfıllandı. Əlinə əsa alıb, altdan qılincını bağladı, qulu götürüb çıxdı küçəyə, dedi:

– Gedək o qoca qarının evini mənə göstər.

Qul Mələk xanımı götürüb göldi imansız qarının evinə. Mələk xanım qapını döyən kimi qarı açıb dedi:

- Kimsən?

Dedi:

- Allah gonağıyam

Qarı dedi:

- Allaşa da qurban olim gonağına da Gal içeri!

Mələk xanım keçib oturdu. Azdan-çoxdan yeyib qurşaqlarının altını bərkitdilər. Yatmaq zamanı gəldi. Qarı Mələk xanım üçün yer saldı, özü də evin bir küncündə uzandı. Mələk xanım aradan bir xeylaq keçirib durdu avşağın, eł atıb qılınca, oturdu qarının sinəsinin üstündə, dedi:

— Qarı vatmışan oyan!

Qarı, yattısan oyan! Qarı, gözünü acıh gördü ki, gonağının elində qılınc var, dedi:

– Qonaq amanın gönüldü, öldürme manı na istavirsən sənə verim

**Qonaq, ahamanı  
Mənə yazığın gəlsin**

Mälük xanım dedi:

— Ey imansız çöpöl, gerek Qara vəzirin qulunu kişi eləyəsən. Onun kisilivini özüňə qaytarıb tilşimdən qurtarasan.

Qarı dedi:

– Burax məni, gözüm üstə!  
Mələk xanım qarını buraxdı.  
Qarı durub gəldi kandara. Tez tilsim oxuyub oldu siçan, girdi deşiyə.  
Mələk xanım bildi ki, xamlıq eləyib, dinmədi.

Durub gəldi dəlləyin yanına.

Atıb özünü divardan həyətə, gördü ki, dəllək yatıbdı. Çəkib qılınçını qızından, dəlləyi öldürüb, çıxıb gəldi evə. Səhər abid üçün adam göndərdi. Abid gəldi. Mələk gecəki əhvalatı abidə danışdı. Abid təzədən tilsimlərin yolunu nöqtəbənöqtə Mələk xanımı nağıl elədi.

Mələk xanım abidin dediyini beyninə alıb, abidə təzədən qızıl verib yola saldı.

Bir ay tamam oldu, Qara vəzir gəldi Mələk xanımın yanına. Mələk xanım baxıb gördü ki, gələn atasıdı, başladı ağlamağa. Qara vəzir dedi:

– Qızım, nə üçün ağlayırsan?

Mələk xanım dedi:

– Ata, bu gecə anamı yuxuda görmüşdüm. Mənə dedi ki, indi ki, atan səni özünə arvad eləmək isteyir, birinci vəsiyyətim budu ki, səni kəbinə aparsın. İkinci vəsiyyətim də bu oldu ki, kəbindən sonra mən gərək sənin üçün pəhləvan paltarı geyib, ata minib camaatın qabağında at oynadım. Ata, əger anamın vəsiyyətini yerinə yetirməsən, mən sənə getməyəcəyəm.

Qara vəzir razi olub, bir qazı çağrırib Mələk xanımın kəbinini özünə kəsdirdi. Mələk xanıma bir dəst pəhləvan paltarı, bir də yaxşı bir at verdi. Mələk xanım minib atı, çıxdı bayırə. Bir o yana, bir bu yana at sürüb, sağ əlini qaldırıb göyə, ata elə bir taziyənə vurdı ki, at yel olub ta bayaq şəhərdən çıxıb getdi. Qara vəzir ha çığırdı, olmadı ki, olmadı. Kor peşiman oturub ağlamağa başladı.

Qara vəzir burada qalsın, al xəbəri Mələk xanımdan.

Mələk xanım çıxdı şəhərdən, üz qoydu çölli-bəri-biyabana. Neçə müddət yol getdi, gəlib çatdı bir şəhərə. Atını çəkib karvansarada bağladı, düşdü şəhər içində gəzməyə. Gəlib çatdı çayçı dükənинə. Girib bir o yana, bir bu yana baxdı, gördü ki, burada hər rəng pəhləvan var. Dinməyib başını saldı aşağı. Çay gətirdirdi, işib bir xeylaq oturandan sonra durub getdi öz mənzilinə, yixılıb yatdı.

Bu şəhərin padşahının heç oğlu olmazdı. Həmişə qızı olardı. Odu ki, padşah oğul deyib burnunun ucu göynəyənlərdən idi. Padşahın bir bağbanı vardi, bu bağbanın da Rüstəm adında bir gözəşirin oğlu vardi. Padşah bağbandan Rüstəmi alıb öz oğlu kimi saxlayırdı.

Bir gün Rüstəm padşahdan izin alıb şəhərə gəzməyə çıxmışdı. Güzarı düşdü çayçı dükənə. Gördü ki, burada bir cavan pəhləvan əyləşib, amma heç kimnən gülüb danışmir. Hey başını salıb aşağı zol fikirdədir.

Rüstəmi çox fikir aldı ki, aya, bu nə olan şeydi ki, bir belə gözəl oğlanın nə dərdi ola bilər? Dinmədi, keçib oturdu Mələk xanımın yanında. Bir xeylaq Mələk xanıma fikir verdi, gördü bu elə gözəldi ki, camaat bunun tamaşasına gəlir.

Rüstəm bunun məhəbbətin saldı ürəyinə, dedi:

– Ey cavan, gəl daş yonaq, bir bina tikək!

Mələk xanım dedi:

– Qəribəm, gedərgiyəm, məndən sənə qardaş olmaz.

Rüstəm dedi:

– Ey cavan, adın nədi?

Mələk xanım dedi:

– Adım Məhəmməddi.

– Ey Məhəmməd, bil və agah ol, mən bu şəhərin padşahının oğluym. Adıma da Rüstəm deyirlər. Qəribsən, gedərgisən, hər nəsən dur, mənə qonaqsan.

Mələk xanım tutuldu, öz-özünə dedi:

– Nə pis yerdə günümü axşam elədim?

Mələk xanım çox illa elədi Rüstəmə ki, mən gedərgiyəm, qoy çıxım gedim öz işimə, Rüstəm əl çəkmədi, dedi:

– Gərək durub gedəsən mənimlə.

Mələk xanımın əlacı kəsilib durub düşdü Rüstəmin dalınca, gəlib çatdırılar imarətlərinə. Girdilər Rüstəmin mənzilinə. Rüstəm xəbər aldı Mələk xanımdan ki:

– Məhəmməd, hardan gəlib hara gedənsən?

Mələk xanım dedi:

– İstanbulla gedirəm. Atam məndən bərk nigarandı.

Rüstəm dedi:

– Məhəmməd, bil və agah ol, mən bir bağban oğluyam. Amma bizim padşahın oğlu olmadığı üçün məni oğulluğa götürübdü. İndi mənim də ürəyim qardaş sarıdan dağılır. Gəl mənə qardaş ol!

Mələk xanım dedi:

– Məndən sənə qardaş olmaz.

Amma Rüstəm o qədər gözəldi ki, Mələk xanım Rüstəmdən gözünü çəkmirdi.

Axşam olan kimi, Mələk xanım istədi durub gedə, Rüstəm sıyırib qılincını verdi Mələk xanıma, dedi:

– Ey Məhəmməd, indi ki, gedirsən, al bu qılinci, öldür məni, sonra get!

Mələk xanım dedi:

– Mən gedərgiyəm, bura adam öldürməyə gəlməmişəm.

Rüstəm dedi:

– İndi ki, öldürmürsən, gəl getmə!

Bu sözdən Mələk xanımın bərk acığı tutdu. Rüstəmə bir qılinc çəkib, yaralayıb getdi.

Rüstəm başının qanı axa-axa durub düşdü Mələk xanımın dalın-can. Mələk xanım baxıb gördü ki, Rüstəm başının qanı axa-axa budu gəlir. Qayıdır dala cib dəsmalını çıxardıb Rüstəmin yarasını bağladı. Götürüb gəldi evə, dedi:

– Rüstəm, sən ki, məni özünə qardaş eləmək fikrindəsən, onda qulaq as, birçə şərtim var. Mən hər yana getsəm, məndən heç bir şey xəbər alma.

Rüstəm dedi:

– O da mənim gözüm üstə!

Mələk xanım dedi:

– İkinci şərtim də budu ki, otağın məndən ayrı olsun.

Rüstəm razı oldu.

Gecə ilə Mələk xanım üçün ayrıca bir otaq ayırib verdi Mələk xanımın ixtiyarına. Oturub bir qədər o yandan, bu yandan söhbət elədilər, yatmaq məqamında hərə çəkilib öz otağında yatdı.

Rüstəm səhər durub gəldi sevinə-sevinə padşahın yanına, dedi:

– Ata, mən özümə qardaş tapmışam.

Padşah dedi:

– Oğul, gətir görək tapdıığın qardaşın necə şeydi?

Rüstəm ədəb ilə padşahın yanından çıxıb, durub gəldi mənzilinə. Mələk xanım da eyvanda gəzinirdi, gördü ki, Rüstəm gəlir, durub çıxdı Rüstəmin qabağına, xəbər aldı:

– Nə üçün belə tövşəyə-tövşəyə gəlirsən?

Rüstəm dedi:

– Ey Məhəmməd, atam səni görmək istəyir, dur gedək yanına.

Mələk xanım Rüstəmin sözündən çıxa bilməyib, durub qosıldı Rüstəmə. Rüstəm Mələk xanımı götürüb gəldi atasının yanına.

Padşah baxıb gördü ki, bu bir gözəl oğlandı ki, dünyada misli yoxdu. Padşah Mələk xanımı lap yanında oturdub adını xəbər aldı.

Mələk xanım dedi:

– Adıma Məhəmməd deyirlər.

Padşah dedi:

– Məhəmməd, atandan, anandan nəyin var?

Dedi:

– Atam var, amma anam yoxdu.

Padşah dedi:

– Məhəmməd, gəl qal mənim yanımda, ol mənə oğul!

Mələk xanım razi oldu. Onda padşah da çox şad oldu. Mələk xanım qaldı burada.

Bu əhvalatdan bir neçə ay keçdi. Yaz fəsli idi. Mələk xanım eyvanda oturmuşdu. Günorta zamanı Rüstəm durub gəldi Mələk xanımın yanına. Oturub bir neçə saat şirin-şirin gülüb danışdılar. Rüstəm Mələk xanıma dedi:

– Məhəmməd, axşam evdə ol, bir ixtilat eləyək!

Mələk xanım çəkildi öz otağına, öz-özünə oturub dedi:

– Ey dili qafıl, mən neyləyirəm? Mən nə üçün atamı sağ buraxdım.

Mələk xanım bu fikir ilə günü batırıldı. Qaş qaralana macal başdan geyinib ayaqdan qıfillandı, ayaqdan geyinib başdan qıfillandı, minibatına, çıxdı şəhərdən qıraqa. Atına bir taziyənə vurdu ki, atın anadan əmdiyi süd burnundan töküldü.

Mələk xanım yayılıb atın belinə, dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğada, budu özünü yetirdi öz şəhərlərinə. Çekilib hasarın qıraqında durdu, şəhər qapısını döyüdü. Döyəndə qapıcı qapını açmaq istəmədi. Mələk xanım əl atıb, qapının qullabasını çıxardıb qapını çərçivədən qoydu yerə. Girib şəhərə, əvvəl qapıcıını öldürdü, sonra öz atasının pəhləvanlarının bir neçəsini öldürüb, çıxıb getdi.

Qara vəzirə gecə ilə xəbər getdi ki, şəhərə bir pəhləvan gəlib bizi qırıb çatıb getdi. Qara vəzir qoşun göndərdi. Amma qoşun səhərə kimi axtarıb heç bir şey tapa bilməyib, geri qayıtdı.

Mələk xanım səhərə yaxın özünü şəhərə saldı. Atın çekib tövləyə bağladı, əl-üzünü yuyub, yixilib yatdı.

Rüstəm səhər tezdən durub Mələk xanımın yanına gəldi. Mələk xanım yenicə yuxudan durmuşdu. Gördü ki, Rüstəm gəlir, tez əl-üzünü

yuyub, geyinib oturdu. Rüstəm gəlib ədəb salamını yerinə yetirdi, xəbər aldı:

– Qardaş, Məhəmməd, deyəsən bu gecə tez yatmışdin?

Mələk xanım dedi:

– Bəli, tez yatmışdım.

Daha sual-cavab eləməyib ayrıldılar. Ayrılında Rüstəm dedi:

– Qardaş, günorta padşaha qonağıq.

Mələk xanım razılıq verdi. Dik günorta Rüstəm gəlib Mələk xanımı götürüb apardı padşahın yanına. Oturub günorta xörəyini yeməkdə olsunlar, sənə xəbər verim Hind padşahından.

Hind padşahı bu padşah üçün bir qarpız, bir də bıçaq göndərmişdi ki, bunun mənasını tap. Elçi qarpızla bıçağı götürüb, gəlib oturdu elçi daşının üstündə. Padşaha xəbər getdi ki, Hind elçisi gəlib. Padşah əmr verdi ki, elçini götürüb gəlsinlər, görək sözü nədi?

Elçi gəlib baş əyib qarpızla bıçağı qoyub padşahın qabağına, dedi:

– Hind padşahı deyir, hər ayına bu qarpızın mənasını tapmasa davamız davadı.

Padşah dedi:

– Buna tədbir! Bu qarpız nə olan işdi?

Vəzir dedi:

– Padşahım, doğrusu mən bu işdən bir şey başa düşməyirəm.

Padşah açıqlanıb dedi:

– Vəzir, hər ayına bu qarpızın mənasını tapa bilməsən boynun vurulacaq.

Vəzir uşaq kimi durdu ağlamağa. Mələk xanım baxıb gördü ki, vəzir ağlayır, tez əl atıb qarpiza, çəkdi qabağına, dedi:

– Padşah sağ olsun, mənim üçün bir iri, həm də köhnə qarpız tapın, mən bu qarpızın mənasını yorum.

Vəzir belə eşidəndə tez özünü bazara verib, batman gələn qalınqabiq bir qarpız alıb, götürüb gəldi. Mələk xanım Hind padşahı göndərən qarpıza eynən baxıb gördü ki, qarpızın bir qırağında dırnaq boyda yer var. Üstündən də qara çəkilibdi. Mələk xanım bir məcmeyinin içində qarpızı qoyub narın un kimi əzdidi. Vəzir götürən qarpıza dırnaqdan kiçik nişan qoyub, lap qırağına bıçaq sancıb, qarpızların hər ikisini verdi Hind padşahının elçisinə, göndərdi Hind padşahı üçün.

Padşah Mələk xanımdan xəbər aldı ki:

– Məhəmməd, sən o qarpızı nə üçün əzib göndərdin geri?

Mələk xanım dedi:

– Padşah sağ olsun, o qarpız ki, Hind padşahı göndermişdi, deyirdi ki: mən Hind padşahıyam, bütün dünya da mənə baxır. Qarpızın qıraqında kiçik bir nişan qoymuşdu. Onun da mənası bu idi ki, guya sən onun üçün heç bir şey deyilsən. Haçan keyfi çatsa, səni buradan silib-süpürə bilər. Mən də o göndərən qarpızı narn un kimi əzib göndərdim onun üçün. Onun da mənası odu ki, sən Hind padşahı heç yel də olub mənim ya-nımdan keçə bilməzsən.

Mələk xanımın bu tədbirlərindən padşah çox şad olub əmr verdi ki:  
– Məni istəyən buna xələt versin.

Vəzir açıb xəzinənin ağzını, o ki, vardi Mələk xanıma xələt verdi. Mələk xanım gecədən yarım pas keçirdən kimi minib atını, üz qoydu çöllü-bəri-biyabana. Gəlib çatdı Qara vəzirin şəhərinə. İstədiyi padşah adamların qırıb, çatıb atını qaytardı, gəldi öz mənzilinə. Qara vəzirə adam getdi ki, yenə həmin pəhləvan gəlib, bir neçə pəhləvan öldürüb, çıxıb getdi.

Qara vəzir car çəkdirdi ki, kim o pəhləvanı öldürsə, ya diri tutsa, ona xəzinənin yarısını verərəm.

Amma heç kim Mələk xanımın döşünün qabağında dura bilmədi. Sənə xəbər verim Rüstəmdən.

Bir gecə Rüstəm durub Mələk xanımın yanına gəldi. Gördü evdə yoxdu. Öz-özlüyündə fikir elədi ki, bu hər gecə hara gedir? Oturub bir qədər gözlədi, gördü haçandan-haçana Mələk xanım gəldi əl-üzü qan içində. Düşüb atdan əl-üzünü yuyub, heç soyunmayıb, yixilib yatdı. Rüstəmi qəm alıb öz-özünə dedi:

– Hər necə olsa, gərək Məhəmmədin sırrını biləm.

Gecəni yatdı. O günü ta Mələk xanımın yanına getməyib xəbər göndərdi ki, məni bağışlasın, bərk naxoşam, bu gün yanına gələ bil-məyəcəyəm.

Mələk xanıma da bu gərəkdi. Çünkü gündüzü vurub gecəyə atını minib getməkdə olsun, Rüstəm də bu tərəfdən minib atına, qarabaqara düşdü Mələk xanımın dalınca.

Mələk xanım birbaş atını sürdürdə Qara vəzirin şəhərinə. Qara vəzirə xəber getdi ki, həmin pəhləvan yenə gəlibdi.

Qara vəzir Mələk xanımın müqabilinə qoşun göndərdi. Mələk xanım da gələn-gələn qoşunu qırıb saldı yola.

Rüstəm özünü saxlaya bilməyib vurdu özünü dəryayı-ləşkərə. Ot kimi Qara vəzirin qoşununu qırıb tökdülər yerə. Rüstəm bir vədə ayılib gördü ki, Mələk xanım meydanda yoxdu. Tez çıxdı şəhərdən, üz

qoydu öz vilayətlərinə sarı gəlməyə. Rüstəm gəlməkdə olsun, al xəbəri Mələk xanımdan.

Mələk xanım gəlib öz mənzilinə çatmışdı. Soyunub əl-üzünü yudu, atını rahat elədi, Rüstəm də bu tərəfdən gəlib çatdı. Gördü Mələk xanım gəlib haçandı yatıbdı. Rüstəm dinməyib, keçib öz mənzilində yatdı. Səhər durub həmişəki kimi gəldi Mələk xanımın yanına. Oturub şirin-şirin söhbət elədilər. Qaş qaralan kimi Mələk xanım dedi:

– Mən yatırıam.

Rüstəm başa düşdü ki, Məhəmməd yenə gedəcək, dinməyib, durub getdi. Mələk xanım Rüstəmi yola salan kimi minib atına, getməyin binasın qoydu. Rüstəm də qılincini bağlayıb, niqabın üzünə çəkib, at minib, gəlib kəsdi yoluñ üstünü. Haçandan-haçana Mələk xanım gəlib çatdı. Gördü ki, yoluñ ortasında bir pəhləvan dayanıb.

Dedi:

– Ey pəhləvan, çıx yoldan, keçim gedim.

Rüstəm dönüb dala baxanda gördü ki, qardaşlığı Məhəmməddi. Özünü tanış verməyib, başını tikib aşağı heç cavab vermədi. Mələk xanım hirslenib atını irəli sürüb əl atdı qılınca, dedi:

– Ey filan-filan olmuş, səninlə deyiləm? Çıx yoldan!

Rüstəm baxıb gördü ki, bu əl atdı qılınca. Rüstəm də əl atıb qılınca, başladılar qılinc davasına. Rüstəm qılinci Mələk xanımıma ürəksiz vururdu, amma Mələk xanım qılinci qaldırıb ürəklə endirirdi Rüstəmin təpəsinə.

Rüstəm baxıb gördü ki, yox, bu çox zor şeydi, tez-gec bunu öldürəcək. Atıb qılinci yerə, əl atdı Mələk xanımın kəməndinə. Başladılar qurşaq yapışmağa. Dü sübh namazına kimi hər ikisi çapaladı. Heç biri o birini basa bilmədi. Rüstəmə bu çox ar gəldi. Bir nərə çəkib əl atdı Mələk xanımın kəməndindən qaldırıb göyə, vurdu yerə. Yerə vuranda Mələk xanımın siyah saçları peşmək kimi dağıldı. Rüstəm baxıb gördü ki, bu oğlan deyilmiş, qız imiş. Ağıl sərdən verib, niqabi üzündən götürüb dedi:

– Məhəmməd!

Məhəmməd pul kimi qızardı. Durub ayağa, ta atası ilə davaya getməyib, minib atına gəldi öz otağına.

Rüstəm at başı salıb özünü yetirdi mənzilinə. Düşüb atdan gəldi Mələk xanımın yanına, dedi:

– Mən səni Məhəmməd bilirdim. Amma sən qızsanmış. Məni bu sirdən agah elə görək necə şeydi?

Mələk xanım dedi:

– And düş ki, bu sırrı heç kəsə demərəm, açım deyim sənə.

Rüstəm and düdü. Mələk xanım Qara vəzirin hekayətini Rüstəm üçün danışdı. Rüstəm dedi:

– Ey nazənin sənəm, əzəl gündən mənim meylim düşübdü sənə.

Ta çara yoxdu, gəl mən alım səni.

Mələk xanım dedi:

– İş burasındadı ki, mənim də sənə meylimvardı. Amma sənin atan məni görə, alar sənin əlindən.

Rüstəm dedi:

– Qorxma, ala bilməz.

İki aşiq könül verib bir-birinə sarmaşıq kimi sarılmaqdə olsunlar, sənə xəbər verim kimdən, Rüstəmin atalığından.

Padşah bir gün yatıb yuxuda görmüşdü ki, göydən daş yağır. Tez-dən durub ayağa dedi, gərək gedəm bu yuxunu Məhəmməd mənim üçün yoza.

Padşah durub ayağa, üz qoydu Mələk xanımın otağına. Padşah çıxıb pilləkəndən gördü ki, qapı bağlıdı. Boylanıb gördü Rüstəm burada bir qızla yatıbdi ki, dünyada misli yoxdu. Padşah bir də baxmaq isteyəndə tab gətirə bilməyib, bihuş olub dəydi yerə.

Haçandan-haçana padşah özünə gəlib, durub çıxdı taxtına, tez əmr verdi ki, filan otaqda iki cavan var, tutub gətirin hüzuruma.

Padşah adamları durub gəldilər Mələk xanımın otağına. Qapını sindirib girdilər içəri, gördülər ki, Rüstəm burada bir qızla yatıbdi. Tez durğuzub bunları apardılar padşahın hüzuruna. Padşah Rüstəmi görən kimi zindana saldırdı. Mələk xanımı da saldırdı otaqların birinə. Padşah gecə ilə durub gəldi Mələk xanımın yanına, dedi:

– Ey gözəl pəri, gərək mənə hərəm olasan.

Mələk xanım dedi:

– Padşah sağ olsun, məndən gəl əlini çek!

Mələk xanım çox yalvardı, padşah az eşitdi, axırda padşah dedi:

– Ey qız, əgər mənə hərəm olmasan, boynunu vurduraram.

Mələk xanım baxıb gördü ki, padşah lap haqsızlığa salıb, istəyir bu dəqiqə yanına girə, tez bir tilsim oxuyub padşahı döndərdi daşa. Çıxıb evdən özünü atdı bağa. Axtarış zindanı tapdı. Zindan qarovalçularının ikisini də cəhənnəmə vasil eləyib, zindanxananın qapısını sindirib girdi içəri. Gördü ki, Rüstəm buradadı.

Rüstəm dedi:

– Gəl qaćaq!

Mələk xanımla Rüstəm gəldilər öz mənzillərinə, hər ikisi başdan geyinib, ayaqdan qifillanıb çıxdılar evdən. Mələk xanım çatıb padşah olan otağa bir tilsim oxudu padşahı elədi adam. Siyirib qılınçı padşahı öldürdü. Rüstəmin atasını padşah tikdi. Gecəni qaldılar. Səhər Mələk xanım camaati yığıb onları işdən xəbərdar elədi, Rüstəmin atasını padşahlıq qəbul elədlər. O da çox ədalət ilə padşahlıq eləməyə başladı.

Mələk xanım Rüstəmə dedi:

– Mənə izin ver, gedim atamı öldürüm.

Rüstəm dedi:

– Necə? Mən öldürmişəm ki, səni tək buraxım? Dur, mən də səninlə gedirəm.

Rüstəm qoşulub Mələk xanıma, üz qoydular Qara vəzirin şəhərinə. Qara vəzir qorxusundan şəhərin dörd tərəfinə qarovalıq qoymuşdu. Qarovalıqlar bir də baxıb gördülər ki, iki pəhləvan gəlir. Tez xəbərə getdilər.

Qara vəzir nə ki qoşunuvardı, tökdü bu çölün düzünə.

Mələk xanım dedi:

– Rüstəm, daha dayanıb baxmaq lazımdır.

Rüstəm girdi qoşunun solundan, Mələk xanım girdi qoşunun sağından. Ot kimi qoşunu biçib tökdülər yerə. Qara vəzirə xəbər getdi ki:

– Taxtin qanla dolsun, qoşun qurtardı.


Qara vəzir düşdü qorxuya. Bir-iki dənə pəhləvan vardı, onları da göndərdi. Bunları da cəhənnəmə vasil elədlər. Tez özlərini saldılar şəhərə. Mələk xanım gəlib çatdı Qara vəzirin bərabərinə. Tez üzündən niqabı götürdü. Qara vəzir baxıb gördü ki, öz qızı Mələk xanımıdı. İstədi qızını vurub öldürə. Mələk xanım aman verməyib, çəkib qılınçı Qara vəziri tən ortadan bölbüt cəhənnəmə vasil elədi. Tez qulu tapıb qoşun əhlini də özünə tabe elədi. İmansız qarını tapıb əli-qolu bağlı hüzuruna gətirib dedi:

– Ey küpəgirən qarı, bu qulun kişiliyini qaytar özünə!

Qarı baxıb gördü ki, ölüm ayağıdı, oxuyub tilsimi qulun kişiliyini özünə qaytardı. Mələk xanım küpəgirən qarını cəhənnəmə vasil elədi. Yığıb camaati Qara vəzirin hekayətini şəhər əhlinə nəql elədi. Camaat Mələk xanıma aferin deyib, Qara vəzirə lənət oxudular.

Rüstəm Mələk xanım üçün təzədən toy eleyib kəbin kəsdirdi.

Mələk xanım Rüstəmi padşah tikdi. Rüstəm də çox ədalətli padşah olub, ömrünün axırına kimi Mələk xanımla ömür sürməyə başladı.



## ƏMİRASLANIN NAĞILI

Günlərin bir gündündə Əhməd adlı bir tacir ticarətə getmək fikrini düşdü. Çıxdı bazara, bütün əlində olan nağd pulunu-parasını verib atlaza, qumaşa, çitə, arşın malına getdi evinə. Gözlədi şənbə günü oldu. Çünkü şənbə günün səfəri yüngül olar. Atalar deyiblər ki, şənbə günü səfərə gedən tez qayıdar. O da şənbə gününü gözləyib, şənbə günü nökəri göndərdi, bir dənə rəmmal çağırtdırdı ki, bir rəml atdırıb görsün, bu səfər necə olacaq... Bəli, nökər gedib rəmmalı çağırıldı Əhməd tacirin hüzuruna. Rəmmal lohunu, aşığını yiğişdirib qoydu xurcununa, gəldi Əhməd tacirin evinə. Əhməd tacir əmr elədi, rəmmala bir çay verdilər içdi, bir qəlyan verdilər çəkdi, ondan sonra üzünü tutub ona dedi:

– Rəmmal, bir irəml at görüm, mənim bu səfərim necə olacaq, irəml nə görsədir?

Rəmmal xurcundan lohunu çıxarıb sərdi yerə, aşağı düzəldib atdı. Bir diqqətlə baxdı, götürüb bir də atdı. Yenə bir fikrə cumub götürüb bir də atdı.

Tacir dedi:

– Rəmmal, nə çox fikrə getdin? De görüm, yoxsa bir şey var?

Rəmmal gülə-gülə başını qaldırıb dedi:

– Qurban olum, budu elə qəsdən üç dəfədi ki, irəmlı atırdım ki, bəlkə birincidə düz deyil, bəlkə ikincidə düz deyil, amma üçüncüdə də aşiq düşür birinci dəfə düşdürüyü yerə.

Əhməd tacir lap özündən çıxıb dedi:

– Ay evin yixilsin, bir de görüm, axır nə var ki, sən üç dəfə atırsan? İrəmlə nə göstərir?

Rəmmal dedi:

– Ağa, başına dönüm, irəmlə çox qəribə göstərir. Sənin bu dəfəki şikarın elə yağılıdı, elə yağılıdı ki, daha heç deyə bilmirəm. Sən bu dəfə ya xəzinə tapacaqsan, ya da ki, padşahlıqā catacaqsan.

Əhməd tacirin keyfi duruldu. Əlini cibinə salıb, rəmmala bir qədər pul verib onu yola saldı, özü də hazırlaşıb, elə o günü axşam malını gəmiyə vurub birbaş yola düşdü.

Bəli, gəmi düşdü dəryanın içino, gecəni gündüzə qatdı. Gündüzü gecəyə, on günlük yolu bir gündə gedib, çatdı bir cəzirənin kənarına. Əhməd tacir əmr elədi gəmini əylədilər. Dedi:

– Bir çıxım bu cəzirədə gəzim, görüm bura necə olan yerdi.

Çıxdı cəzirəyə. Nökərile bir az getmişdilər, qabaqlarına bir meşə çıxdı. Əhməd tacir çıynindən tüfəngini aşırıb aldı əline, nökərə də işarə ilə qandırıdı ki, o da elə eləsin, birdən bəlkə qurddan, quşdan çıxdı qabaqlarına, tanımadıqları yerdi, hər halda hazır olmaq lazımdı. Girdilər meşənin içino, başladılar meşəni gəzməyə. Vallah, burada elə köhnəsala ağaclar var idi ki, elə bil heç Adəm atadan indiyə kimi bura insan ayağı dəyməmişdi. Bu növ ilə gəzirdilər, birdən Əhməd tacir gördü ki, ağacların birinin dalından bir zənənə xeylağı bunları görcək çıxıb qaçıb o biri ağacın dalına girdi. Əhməd tacir elə bildi onu qara basır. Yoxsa burda bəni-adəm nə gəzir? Özü də ki, zənənə xeylağı. Elə bu fikirdə idi ki, nökər birdən qayıtdı.

– Ağa, o zənənə xeylağını gördün?

Əhməd tacir gördü ki, yox, bunu qara basmırmiş, nökər də görüb. Dedi:

– Gördüm,ancaq mən elə bildim ki, məni qara basır.

Nökər dedi:

– Yox ağa, başın üçün elə zənənə idi ki, var idi.

Əhməd tacir dedi:

– Onda gəl görək bu necə olan işdi.

İkisi də tüfəngləri düzəldib başladılar zənənətə tərəf getməyə ki, eyhana birdən bu bir tilsimdən, cadudan-zaddan olar.

Yavaş-yavaş, yavaş-yavaş yaxınlaşdılar arvadın gizləndiyi ağacın yanına. Arvad elə ki, gördü bunlar yaxınlaşır, o ağacın dalından çıxıb qaçıb o biri ağacın dalına. Əhməd tacir gördü ki, bu arvad lap bilə-bilə bunları meşənin ortasına aparıb azdıracaq.

Uca səslə dedi:

– Ey bəni-adəm, bax bizim əlimizdə tūfəng var. Sənin min dənə də canın olsa, bizim əlimizdən qurtara bilməyəcəksən. Yaxşısı budu ki, özün gəl çıx bizə təslim ol, görək sən nə karasan, bu məşədə nə qayırsan?

Zənən bu sözləri eşidəndə ağacın dalından çıxdı. Əhməd tacir gördü vallah, bu elə bir zənəndi ki, bu bayırda çıxanda ay, gün, ulduz hamısı batıl olub getdi. Zalim qızı elə bil on beş gecəlik aydı, buludların içində görsənir. Qara saçlar tökülb bunun ciyinlərinə, elə bil, eynən iki tərəfdən asılan iki dənə şahmardı, elə vaxt eləyirlər ki, dolaşınlar gərdəninə.

Əhməd tacir elə özü də yeniyetmə novcavan bir oğlan idi. Bığ yerləri təzəcə tərləmişdi. Ürəyində dedi:

“Sən ölüsən rəmmalın dediyi doğru çıxdı. Elə xəzinədi ki, tapmışam”. İstədi bir addım ata zənənə tərəf, zənən tez əlini atıb, qoltuğundan bir dənə danənişan xəncər çıxardıb ucunu dayadı iki döşünün arasına, dedi:

– Mənə tərəf bir addım da atsan, bu xəncərlə özümü öldürüb, səni də özümə şüüruzummə eləyəcəyəm, qanımı da salacağam sənin boyununa.

Əhməd tacir dayandı, elə durduğu yerdən xitab eləyib dedi:

– Ay bacı, sən niyə belə eyləyirsən? Axır bəni-adəm ayağı dəyməyən bu məşədə sən nə qayırsan? Gəl sən bu daşı ətəyindən tök! De bizə görək, bu nə işdi ki, gəlib sənin başına? Bəlkə biz sənin dərдинə bir çarə tapdıq. Axır Allah dərd verib, onun dərmanını da verib.

Zənən dedi:

– Mənim dərdim elə dərddi ki, sən ona heç bir zad eləyə bilməzsən. Yaxşısı budu ki, düz yolunla çıx, get!

Əhməd tacir çox dedi, arvad az eşitdi, nə qədər elədisə arvad razı olmadı ki, olmadı. Əhməd tacir axırda naəlac qalib istəyirdi elə dənsün dala ki, bir də baxdı zənənin ayaqlarının dibindəki kollar tərpəndi. Kolların içindən öz nökəri qalxıb tutdu zənənin iki əllərindən, xəncəri onun əlindən aldı.

Əhməd tacir bunu görcək ürəyində nökərə bir afərin deyib tüpürdü dabanına, təngənəfəs özünü təpdi zənənin yanına. Zənəni aldılar halaya. Zənən nə qədər çirpindisə, əldən qoymadılar ki, qoymadılar. Zənən gördü ki, yox, bunlar bunu aparacaqlar. Onda dilə gəlib dedi:

– Ey bəni-adəm, sən gəl məni aparma! Məndən sənə heç bir mən-fət olmayıacaq. Mən bu saat ki, var, adamlıqdan çıxıb bir parça qara daş olmuşam. O yerdəki, daş mən, heç bir təfavütü yoxdu.

Əhməd tacir gülə-gülə dedi:

– Elə mən də qiymətli daş-qas taciriyyəm. Gedəcəyik, ya da ki, iki-miz də burada öləcəyik.

Zənən elə ki, gördü day bıçaq dayanıb sümüyü, ayrı yol yoxdu, bunlar bunu aparacaqlar, dedi:

– İndi ki, məni aparırsınız, and için, bu axşamüstünün sahibinə ki, mənə dəyməyəcəksiniz. Mən öz başıma gələn qəza-qədəri sizə danışacağam, siz də mən deyənlərə boyun qoyacaqsınız.

Əhməd tacir razı oldu. Zənəni götürüb yenə o yol ilə qayıtdılar gəmiyə, saldılar onu yola... Onlar getməkdə olsunlar, sənə kimdən deyim, kimdən deyim, görək bu zənən kimmiş?

Ravi belə rəvayət eləyir ki, zənən Bağdad padşahının baş hərəmimiş. Padşahın uşağı olmurmuş. Padşah daha dünyada tilsim, cadu qalmır elətdirir, irəml qalmır atdırır, təbib qalmır çağırtdırır, dava-dərman qalmır elətdirir, pir qalmır gedir, qurban qalmır kəsir, dua, səna, məsaf qalmır eləyir, zənən qalmır alır,ancaq uşağı olmur ki, olmur.

Bir gün padşah yatıb vağyada görür ki, bir nurələnur kişi ona deyir ki, “ey padşah, sənin uşağın olmayıacaq, məyərin ki, qırx gün, qırx gecə fəqir-füqəraya çörək verəsən. Qırx birinci gün dəm-dəsgahla yola çıxıb haman bu şəhərin kənarında bir daxma var, orda bir palanduz var ki, bir qızı ilə qalır. İndi o qalıb ac, payızdan xapanıb evə. Gedib onu alıb gətirəsən. Özü də onu özünə baş hərəm eləyəsən. Ondan sənin bir oğlun olacaq”. Nurani şəxs bunu deyib qeyb olur. Padşah sərasimə yuxudan oyanıb görür ki, heç kəs yoxdu, amma otaqdan müşki-ənbər qoxusu gəlir. O saat bilir ki, yuxusu bər-həqq yuxudu. Durub ayağa, sabahdan əmr verir, aş qazanları asılır, turaclar, bənzəklər vurulur, mayı balıqlar, qızıl balıqlar, xəşəmlər tutulur, bütün şəhərin fəqir-füqərasına car çəkdirilib xəbər verilir ki, bəs padşah ehsan verir.

Bəli, qırx gün, necə ki, o nurani şəxs demişdi, ehsan verib qırx birinci gün əmr eləyir, bütün qoşun atlanır. Özü də öz atına minib düşür qoşunun qabağına. Cahı-cəlalla gəlirlər şəhərin kənarına. Padşah baxır ki, doğrudan da, necə ki, o şəxs demişdi, burada bir daxma var. Atdan düşüb qapını döyür. Bir də görür ki, qapı açıldı, budu bir dənə

nazənin sənəm çıxdı. Padşah bunu görcək vaxt eləyir ürəyi gedib yinoxyla yerə, olub bihuş. Qız padşahı görcək onu vahimə götürür. İsteyir qayıdib qaçın, padşah tutur onun əlindən, alır atının təkinə, Əmr eləyir ki, qoşun dönsün geriyə. Qoşun dönür geriyə, gəlib çıxırlar imarətin qabağına. Padşah özü atdan düşür, qızı da düşürüb gətirir öz otağına. Əmr eləyir, molla çağırtdırıb kəbin kəsdirir, nigah oxutdurur, özünə təzədən qırx gün, qırx gecə toy eləyib qızı alır.

De bir gün, beş gün, on beş gün, bir ay, iki ay qızın vədəsi keçir. Padşah işi belə görcək onu eyləyir özünə baş hərəm. Bütün vilayətə səs düşür ki, bəs padşahın təzə arvadının uşağı var.

İndi sənə kimdən deyim, padşahın əvvəlki baş hərəmindən, yəni vəzirin qızından. Vəzir görür ki, padşahın uşağı olur. Vəzir gözün dikmişdi səltənətə, gözləyirdi ki, padşah ölsün, özü keçsin onun yerinə. Elə padşah öləndən sonra da onun yerinə keçəsi bir adam yox idi. Taxt-tac hökmən qalacaqdı vəzirə. Bu söz ki, çıxmışdı ki, padşahın təzə arvadının uşağı var, vəzirə gülə kimi dəydi. Vəzir gördü yox, taxt-tac əldən gedir. Nə eləsin, necə eləsin, çağırkı bir gün öz qızını, yəni padşahın əvvəlki baş hərəmini, ona dedi:

– Bəs gəl, bir iş eyləyək.

Elə vəzirin qızı da padşahdan açıqlı idи. Onun əlindən baş hərəmiyi alıb vermişdi palanduzun qızına. Vəzirin qızı daha o gündən evdə olmuşdu dustaq. Utandığından nə yasa, nə toya, nə hamama getmirdi. Vəzir qızı öyrədir ki, bəs padşahın xörəyinə zəhər töküb öldürsün.

Daha baş ağrısı olmasın, vəzirin qızı çox hiyləgər zənənlərdən idи. Başlayır özünü padşaha şirin göstərməyə, o qədər ki, axırda bir gün padşah gəlir onun otağına. Bir az deyirlər, gülürlər, arvad durub üzüm gətirib qoyur ortalığa. Sən demə üzümün içində zəhər daxil eləyib. Yaziq padşah nə bilsin nə var, nə yox. Elə bir dənə üzümdən atr ağızına, iki dənə atır, ürəyi gəlir ağızına. İsteyir süfraq eləsin, vəzirin qızı durub ayağa, ləyən gətirmek bəhanəsi ilə çıxıb, orada hazır qoyduğu bir çanaq zəhəri şərbət adına alıb əlinə gətirir ki:

– Tez ol, bu şərbəti iç, yaxşı ol.

Padşah şərbəti alıb çəkir başına. Şərbət lap padşahın dədəsinə odurur. Gözləri çıxır kəlləsinə. Arvad tez qalxır ayağa, bir ləyən gətirib qoyur padşahın qabağına. Elə padşah ağızını açında qız əlində saxladığı bir çəngə pambığı ki, içində zəhr-Süleymanı daxil eləmişdi, təpir

padşahın ağızına. Bəli, padşahla arvad olurlar əlbəyaxa, zəhər get-gedə padşahı əldən salır. Arvad minir onun sinəsinin üstünə, başlayır nə ki, gücü var, pambığı dürtməyə onun boğazına.

Bunları burada belə qoyaq, sənə kimdən xəbər verim, padşahın baş hərəmindən, yəni palanduzun qızından.

Qız gözləyir görür ki, padşah gəlmədi. O gündən ki, qız gəlmışdı padşahın evinə, padşah bütün vaxtını onunla keçirirdi. Bir az da gözləyir ki, bəlkə işi-zadı olub, görür ki, yox, gecə yarı oldu, amma padşah gəlmədi. Axırda ürəyi tab gətirməyib durur hərəmxananı gəzməyə. Padşahın düz qırx arvadı var idi. Bir-bir evlərin bərabərinə gəlib pəncərələrin yanında qışılır yerə, boylanıb içərisinə baxır ki, görsün padşah buradadı, ya yox. Bu minval ilə gəlib çıxır vəzirin qızının yataqxanasının bərabərinə. Görür ki, içəridə şam yanır, əksi də düşüb evin divarına. Diqqət eləyib görür ki, evin divarında deyəsən kölgə var, özü də tərpənir. Bunu görcək elə bil ki, qızın ürəyi qırılıb düşür ayağının altına. Tez uzanır yerə. Sürünə-sürünə gəlib pəncərənin bərabərinə, boylanır ki, görsün içəridə nə var, bu nə kölgədi, görür ey dili qafıl, arvad padşahı yixib yerə, nə ki gücü var əliynən bir şeyi onun boğazına dürtür. Arvad istəyir bir nərə çəkib hamını oyatsın. Amma orasını da deyim ki, qız çox dərrakəli qız idi. Bir də diqqətlə baxır ki, görsün padşah nə haldadı, görür yox, iş-işdən keçib. Padşah bihuş düşüb yerə əcapalayır. Baxır ki, bəs ortada üzüm, bir də şərbət var, o saat barmağını dişləyir ki, padşaha zəhər veriblər. Baxır ki, qışqırsa da padşah əldən gedib. Bu da ki, vəzirin qızı, yəqin ki, burada vəzirin barmağı var. Yavaşça, səssiz sürünə-sürünə oradan gəlir öz otağına, bir az qiyətdə ağır, vəzndə yüngül şeylərdən götürür, paltarını dəyişib, yenə də öz cindir libasını geyir, qapıdan çıxıb düzəlir yola. Bir istəyir getsin yenə öz köhnə evlərinə. Birdən yadına düşür ki, ey namərd, onu orda salamat qoymayaqlar. Başa düşür ki, bütün bu nağıllar hamısı onun qarınındaki tifilin başındadı. Dinməz-söyləməz dəryanın kənarına gəlir. Görür ki, bir yük gəmisi elə handa-handadı ki, düşsün yola. Sövdəgərə bir az pul verib minir onun gəmisinə.

Gəmi düşür yola. Gəlib bu cəzirənin kənarında dayanır. Sövdəgər çıxır cəzirədə gəzməyə. Zənən də bir az gəmidə gözləyir, sövdəgər gedib gözdən itəndən sonra, bu da çıxır cəzirəyə. Gəzə-gəzə gəlib çıxır haman bu meşəyə.

Bəli, demək bu haman palanduzun qızı, padşahın baş hərəmi idi. Yaziq zənən qarnındakı tifili, qoruyub saxlamaq üçün burada, bu cəzirədə qalırkı ki, bəlkə vezir onu tapa bilməyə.

Əhməd tacir ilə nökər, necə ki, demişdik, onu gətirdilər gəmiyə, düşdülər yola.

Zənən haman bu qəza-qədəri, necə ki, mən danışdım, Əhmədə danişdi.

Əhməd dedi:

– Qorxma, nə qədər ki, mən varam, sənin başından bir tük əskik olmaz.

Zənən dedi:

– Ancaq mənim bir şərtim var.

Əhməd dedi:

– Nə şərt?

Zənən dedi:

– Bu tifil dünyaya gəlməmiş, sən gərək məni bir evdə qoyasan ki, ora heç kəs gəlib getməsin.

Əhməd dedi:

– Bəs ay nainsaf, mən bir belə vaxtı necə davam gətirə bilərəm?

Zənən dedi:

– Mənim şərtim şərtdi. Əgər məni istəyirsən belə elə! Və illa ki, özümü də həlak elərəm, bu tifili də.

Əhməd tacir bir fikir eləyib gördü bu zənəndən hər nə desən göz-ləmək olar. Bu ki, belə cəsarətli, ığid zənəndi, hər işi elər. Çar-naçar razi oldu. Birbaş döndülər Əhməd tacirin vilayətinə. Əhməd tacir öz otaqlarından birini ayırib bu arvadı qoydu bu otağa... Özü də iki gündən, üç gündən bir gəlib hal-əhval soruşturdu. Başladılar bu min-val ilə yaşamağa.

Bəli, gün keçdi, ay dolandı, vədə gəldi çatdı o yerə ki, zənən baş-ladı həmlin yerə qoymağa. Mamalar çağırıldı, təbiblər gəldi, qız bir oğlan uşağı doğdu. Oğlanın adını qoydular Əmiraslan.

Əmiraslan nə Əmiraslan...

Daha bu dılğır əmiraslanlardan deyil idi. Elə doğrudan da Əmiraslan idi, aslanların əmiri idi. Bir oğlan idi ki, gözəllikdə elə bil anasının burnundan düşmüdü. Özü də elə canlı idi ki, elə bil atasının intiqamını almaqdan ötrü dünyaya gəlmışdı.

Elə ki, uşaq oldu, zahı on gününü yatdı, yaxşı olub durdu ayağa, on hamamına getdi, şəbbəxeyrini verdi, öz uşağın qundaqlayıb aldı qucağına, düz on beş gündən sonra, Əhməd saat xoşluyub, bir xoş saatda gəldi onun otağına. Bir az uşağı oynatdı, bir az gələcəkdən söhbət elədi, axırda lap durub gedəndə dedi:

– Əhd minəlvəfa!.. İndi nə deyirsən?

Arvad dedi:

– İndi sözüm yoxdu.

Əhməd tacir istədi böyük bir toy eləsin. Ancaq arvad razılıq vermedi. Elə yüngülçə bir toy eləyib oldular ər-arvad, başladılar güzəran eləməyə.

Bəli, gün o gün oldu ki, Əmiraslan böyüyüb oldu on yaşında. Əhməd tacir ona yaxşı müəllim tutub başladı zəmanənin elmlərindən oxutmağa. Əmiraslan bu müəllimdən düz yeddi dil öyrəndi. Elə ki, yeddi dili verdi başa, bir gün Əhməd tacirə bir namə yazdı: ki, “ay ata, mən oxumaq istəmirəm. Mənə rüsxət ver, bir az da ayrı şeylərlə məşğul olum”. Əhməd tacir yenə də bir saat xoşluyub, həmin xoş saatda Əmiraslanı apardı öz dükanına. Əmiraslan necə ki, gəldi girdi bazara, bütün bazar adamının gözü qaldı onda. Əhməd tacir üzünü tutub Əmiraslanı dedi:

– Oğul, indi istə görüm, məndən nə istəyirsin.

Əmiraslan dedi:

– Ata, mən səndən bir dənə at, bir dənə qılinc, bir də bir dəst libas istəyirəm.

Əhməd tacir bunun hamısını hazır elədi. Əmiraslan başladı pəhləvanlıq eləməyə. Gün keçdi, zaman keçdi, Əmiraslan oldu bir böyük Rüstəm-dastan. Daha vilayətdə bir dənə pəhləvan qalmadı ki, onun əlinin qabağına əl qoya.

Günlerin bir gündənə Əmiraslan atına minib qılincin, qəməsin götürüb çıxdı gestə. Az getdi, çox getdi, bir meşənin kənarından keçirdi, bir də gördü kolun dibindən bir gözəl ceyran tullanıb başladı qaçmağa. Əmiraslan ayağını üzengiyə bənd eləyib bir kaman hazırladı, bir ox qoydu kamana, “ya mədəd” deyib atdı. Ceyran tərkin vurdur yerə, elə sıçradı ki, ox onun qıçlarının arasından keçib sancıldı torpağa. Ceyran meşəyə girib gözdən qeyb oldu. Bu hadisə Əmiraslanı çox əsər elədi ki:

– Ey dadi-biday, mən belə igid bir oğlan olum, quşu göydə uça-uça vurum salım yerə, indi bir dənə aciz heyvan mənim əlimdən qaçın? Mən bu dərdi gora apara bilmərəm. Gərək iki dünya bir də olsa onu tutam.

Bunu deyib atın yüyənini boşladı. At onu götürdü... Nə qədər getdi bilmirəm, bir vaxt gördü ki, qaranlıq qovuşur. İki belə görüb baxdı ki, əgər qayıtsa, gəlib çata bilməyəcək, atı sürdü ki, görsün bəlkə bir yer tapıb orada düşərgə eləsin. Belə-belə dayı lap qaranlıq qovuşanacaq qaldı səhrada. Axırda atdan düşdü, atın ayaqların buxovlayıb ötürdü otlamağa, özü də başını qoyub daşın üstünə, gözlərini də yumub getdi yuxuya. Nə qədər yatdı bilmirəm, bir də gördü ki, at kişnəyir. Gözünü açıb gördü ki, səhərdi, gün çıxıb düşüb onun üstünə. At da durub başının üstündə kişnəyir. Durdu ayağa, atın ayaqlarını açıb qalxdı onun üstünə, baxdı bir az aralı bir təpə var, fikirləşdi ki, yaxşısı budu çıxmı bu təpədən baxım görünüm buralar haradı, yol hardadı. Bu fikirlə ata bir məhmiz vurub üz qoydu təpəyə. Çıxdı təpənin başından baxdı ki, bura düzəngah bir yerdi. Düzəngahın düz ortasından bir bulaq axır, bulağın da başında bir uca çınar ağacı var. Bir yüzəcən adam hamısı əli qılınclı, qalxanlı doluşub bu ağacın ətrafinə. Diqqət eləyib gördü ki, ağacın üstündə bir adam var. Yaziq bu adamların qorxusundan ağaca çıxıb. Onlar ağaca çıxdıqca, o da qalxır ağacın başına, elə handa-handadı ki, tutub salsınlar yerə.

Bu iş Əmiraslança çox ağır geldi ki, niyə bu qədər adam düşüblər bir adamin üstünə. Qılınçı çəkib aldı əlinə, ata bir məhmiz vurub, bir nərə çəkdi, yer-göy titrədi. Atı birbaş sürdü bu adamların üstünə. Camaat hən-hün eləyib özünə gəlincən, Əmiraslan kəsdi onların başının üstünü. Əl-qılınca ikinci bir nərə də çəkib özünü vurdı onlara. De bunu burda, onu orda, camaat gördü ki, yox, bu bədheybət biridi ki, bu saat hamisini xəzəl kimi qırıb tökəcək yerə, atına minən üz qoydu qaçmağa. Bəli, Əmiraslan qırğıını qırdı, qırmadığını qaçırtdı, qayıtdı ağacın dibinə, baxdı ki, bu bir faşir libas adamdı. Bu adam ağacdən düşüb yıxıldı Əmiraslanın ayaqlarına ki:

– Bu naməndlər mənim başında gələnlərin hamısını qırıldılar. Özümü də, sən əgər gəlməsəydin, elə dəməhadəm idi ki, öldürsünlər.

Əmiraslan soruşdu:

– Bəs sən kimsən?

O adam dedi:

– Sonra bilərsən. Sənin adın nədi, mənə de!

Əmiraslan öz adını ona dedi, fikirləşdi ki, bu da yəqin məşhur bir adamdı, indi utanır adını deməyə. Düşmən atlarından birini tutub gə-

tirdi onun yanına. Kömək elədi, onu mindirib ata, yola saldı, özü də atını dəhmərreyib düşdü yola.

Bu getməkdə olsun, sənə kimdən deyim o ağacdakı kişidən.

Haman şəxs ki, Əmiraslan onu xilas elədi, o da adını Əmiraslan'a deməyib yola düşdü. Əmiraslan elə bildi ki, bu yəqin utanıb adını demir, amma elə deyildi. O adam Əmiraslan'dan şübhələnmişdi. Ona görə də öz adını ona demədi. Əgər istəsəniz ki, biləsiniz o kimdi, sizə deyim ki, o, Əmiraslanın atasını öldürtdürüb yerinə keçən vəzir idi, yəni padşaha zəhər verib onu öldürmiş hərəmin atası idi.

Elə ki, vəzir gəlib gördü qızı padşahı öldürüb, o saat əmr verdi padşahın arvadını tutsunlar, yəni palanduzun qızını. Adamlar gedib, gəlib dedilər ki, bəs arvad orda yoxdu. Vəzir özü qalxıb ayağa, başladı arvadı axtarmağa. Hər yeri əldən-dildən saldılar. Arvad oldu bir parça əppək, uçdu göyə. Vəzir əmr verdi, car çəkdi, bütün vilayəti axtardı, arvad tapılmadı. Vəzir keçdi padşahın yerinə, çıxdı taxta, oldu padşah. Amma elə ürəyi tip-tip döyündürüb ki, bu arvadı mən niyə əldən qaçırdım. O uşaq anadan olacaq, mənim başıma bəla açacaq.

Bir gün padşah çox darıxdı. Əmr elədi ki, əlli nəfər adam atlansın şikarə çıxmaga.

Bəli, əlli nəfər atləndi. Padşah da öz atına süvar oldu, düşdülər yola. Geldilər bir bulağın başına, haman bulaq ki, orda çinar ağacı var idi. Burda atlardan düşüb, buraxıldılar otlamağa, oturdular ki, bir az istirahətlik eləyib yenə yol eləsinlər. Sən demə burda dağın dalında məşhur quḍurlar varmış. Bunlar burda adam görüb elə bildilər ki, bəs karvandı düşüb. Atlara doluşub əl qılıncı həmlə elədilər. Bunlar piyada, onlar atlı, yarım saatın içində bunları elədilər yernən yeksan. Padşah işi belə görəndə qaçıb çıxdı çinar ağacına ki, bəlkə gizlənib qala. Onlardan biri padşahi görüb dırmaşdı onu yero salmağa ki, öldürənlər. Bu heyndə də Əmiraslan təpənin üstündə zahir olub onu xilas elədi.

Padşah bir diqqət elədi Əmiraslan'a, gördü bu palanduzun qızına çox oxşayır. Padşah gedib birinci qapını döyəndə ki, qız gəlmışdı qapını açmağa, onda vəzir onu görmüşdü. Bir diqqət eləyib gördü bir suyu da padşaha oxşayır. Yəqin elədi ki, bu odu ki, var. O idi ki, özünü ona məlum eləməyib, çıxıb getdi. Vəzir çıxdı taxtına, əmr elədi vila-yətdə nə qədər küpəgirən qarı var, hamisini yığdı. Dedi:

– O kimdi ki, gedib filan vilayətdə bu nəmdə, bu nişanda bir oğlan var, adına Əmiraslan deyirlər, onun əksin vurub gətirə mənə.

Küpəgirən qarılardan biri ki, üst dodağı göy süpürdü, alt dodağı yer süpürdü, xəbis vələdəzna bir arvad idi ki, quş quşluğu ilə onun əlindən qurtara bilməzdi, irəli gəlib zəmin-ədəb öpüb dedi:

– Qibleyi-aləm, mən gedib gətirərəm.

Padşah əmr verdi, qarı küpün minib çıxdı göyə.

Necə tilsim qurdı, necə əfsun oxudu bilmirəm, çünki onların işlərini bircə həzrət Süleyman bilər, ikinci gün padşah əyləşmişdi taxtda, batmışdı qəm dəryasına. Birdən qarı girdi içəri. Padşah soruşdu:

– Qarı, necə oldu, de görüm gətirdin, ya yox? Gətirməmisənsə cəlladi çağırırm.

Qarı gülə-gülə dedi:

– Qibleyi-aləm, necə ki, yanı gətirməmişəm? Buyur!

Bunu deyib qarı Əmiraslanın şəklini qoydu padşahın dizinin üstünə.

Vəzir çağırıldı öz əyanlarını, vəzirin, vəkilin hamısı baxıb təsdiq elədilər ki, bəs doğrudan da padşahın oğlu ki, var.

Padşah əmr verib yiğdi öz pəhləvanlarını, üzün tutub onlara dedi:

– O kimdi ki, atasının oğlu olub, getsin bu oğlanın qollarını bağlayıb gətirsin mənim hüzuruma.

Pəhləvanlardan üçü zəmin-ədəb öpüb dedilər:

– Padşah sağ olsun, biz.

Padşah şəkli onlara göstərib öz məclisindən mürəxxəs elədi. Pəhləvanlar tədarük görüb düşdülər yola.

Bunlar getməkdə olsunlar, sənə xəbər verim Əhməd tacirin vilayətindəki padşahdan.

Günlərin bir gündündə Əhməd tacirin olduğu vilayətin padşahı böyük bir qonaqlıq düzəldib, Əmiraslanı da, Əhməd taciri də buraya dəvət elədi. Məclis açıldı, hamı Əmiraslanla baxıb pəh-pəh elədilər. Afərin səsi ərşə qalxdı. Elə şirin yeyib-içməkdə idilər, nökər girib ərz elədi ki, bəs üç nəfər pəhləvan gəlib padşahi görmək istəyir. Padşah izin verdi. Bir də gördülər ki, doğrudan da budu üç nəfər adam girdi içəriyə ki, hərəsi bir heyvan boyda. Bu adamlar padşaha təzim-zad eləməyib bir namə uzatdırılar. Padşah alıb naməyə baxıb gördü ki, bu namə onların dilində yazılmayıb, verdi vəzirə ki, oxusun. Vəzir də oxuyam-madı. Kimə verdilər oxuyammadı. Axırda verdilər Əmiraslanı. Əmiraslan oxuyub gördü onların padşahı yazıb bu padşaha ki, “sənə bu namə çatan kimi durmayıb, Əmiraslanın qollarını bağlayıb verərsən bu adamlara gətirsinlər. Əgər verməsən, qoşun çəkib, ləşkər götürüb, gə-lirəm sənin canın üçün. Vilayətində daşı-daş üstündə qoymayacağın”.

Əmiraslan naməni oxuyub məzmunundan xəbərdar olub, qaldı məəttəl ki, görəsən bu padşah necə olan adamdı, onu neynir? Hamı gözünü dikmişdi ona. Padşah dedi:

– Bala, nə namədi?

Əmiraslan bir istədi deməsin. Sonra fikirləşdi ki, yox, qoy deyim, görüm padşah nə deyəcək. Dedi:

– Qibleyi-aləm sağ olsun, bəs filan vilayətin padşahı yazıb, sən-dən Əmiraslanı qolu bağlı isteyir. Nə deyirsən?

Padşah dedi:

– Onlara de ki, bizdə onlara veriləsi adam yoxdu.

Amma padşahın rəngi, urufu qaçmışdı. Görürdü ki, qabağında üç dənə ejdaha durub ki, elə hap eləsələr hamını udarlar. Əmiraslan üzünü onlara tutub dedi:

– Padşah deyir ki, biz Əmiraslanı tutub qollarını bağlaya bilmərik.

Əgər bacarırlarsa özləri tutsunlar.

O adamlar dedilər:

– Onu bizə göstərin, biz tutaq.

Əmiraslan onlara dedi:

– Haman Əmiraslan ki, siz axtarırsınız o mənəm. Buyurun bu meydan, bu da şeytan.

Pəhləvanların biri dedi:

– Dur, çıx bu tərəfə!

Əmiraslan dedi:

– Yaxın gəl görüm nə deyirsən? Qulaqlarım yaxşı eşitmır.

O pəhləvan yaxına gələndə Əmiraslan əlini atıb yapışdı onun qu-lağından, bir mədəd çağırıb qaldırdı göyə belə ki, hərrədi o birisinin başına part dəyib, ikisi də yixılıb cəhənnəmə vasil oldular. Üçüncü pəhləvan işi belə görəndə istədi əkilə. Əmiraslan yerindən qalxıb onu qulaqladı. Çəkib qulağını dibindən qopardıb qoydu ovcuna, dedi:

– Padşaha de ki, özüm gələrəm onun qulluğuuna.

Bunu deyib, durub gəldi evə, anasına dedi:

– Ana, de görünüm padşah məni nəyə çağırır?

Anası çox dedi, Əmiraslan az eşitdi, dedi:

– Olmaz, gərək deyəsən ki, deyəssən.

Axır anası gördü ki, yox, əl çəkmir, açıb əhvalatı necə ki, var idi, oğluna danışdı. Əmiraslan da ordan durub gəldi Əhməd tacirin yanna. Onun əlindən öpüb izin istədi ki: “sən mənə izin ver, gedim öz atamın intiqamını almağa”.

Əhməd tacir nə qədər elədisə, olmadı. Padşaha nə qədər elədisə ki:

– Qoy qoşun-ləşgər hazırlayaq, gedək.

Dedi:

– Yox, mən tək gedəcəyəm.

Qərəz, hamı ilə görüşüb vidalaşıb qalxdı öz atının üstünə, durma gəldim, üz qoydu Bağdad vilayətinə.

Əmiraslan getməkdə olsun, sənə kimdən xəbər verim, padşahın vəzirinin qızından.

Padşahın, yəni Əmiraslanın atasının vəzirinin bir gözəl qızı var idi. Bu qız o padşahın həremi olan qız deyil idi, o çoxdan cəhənnəmə vasil olmuşdu. Bu, padşahın lap xirdəca qızı idi. Xırda qızlar həmişə mazarrat olurlar. Bu lap mazaratların mazaratı idi.

Haman qız bir gün özünü verdi atasının otağına. Girib, axtarış Əmiraslanın şəklini tapdı. Min ürəkdən bir ürəyə aşiq-məşuq oldu Əmiraslan.

Sabahısı bütün cadugərləri yiğib, özünü bir əjdahanın, bir də göy muncuğun üstündə tilsimbənd elədi Əmiraslan. Əjdahanı bir balaca qalaça qayırtdırıb, saldırdı ora, göy muncuğu da asdı boynundan, oturdu Əmiraslanın yolunu gözləməyə.

Bəli, Əmiraslan günə bir mənzil, təyyi-mənazil, az getdi çox da yandı, çox getdi az dayındı, gəlib çıxdı Bağdad şəhərinə. Gecəydi, atdan düşdü, atının yüyənini doladı başına, bir name yazıb keçirtdi atın yəhərinə ki: “Mehriban ana, mən sağ-salamat gəlib çatdım”.

Ata bir sillə çəkdi. At bir şillaq vurub qalxdı iki dal ayaqlarının üstünə, üzünü döndərib birbaş götürüldü Əmiraslanın anasının olduğu şəhərə.

Əmiraslan yaxınlaşdı şəhərə. Gəlib şəhərin qapısına çatanda gördü ki, bunun şəklini vurublar bütün darvazalara. Buna fikir verməyib girdi şəhərə. Darvazada darğa bunu tutdu ki:

– Kimsən?

Əmiraslan dedi:

– Yol adamıyam.

Darğa bir diqqətlə ona baxıb dedi:

– Sən Əmiraslansan. Mən səni heç yerə qoymaram gedəsən. Bu saat səni ilim-ilim axtarırlar. Padşah sənin qanına yerikləyir.

Əmiraslan dedi:

– Əşि, cəhənnəm ol o yana görüm, Əmiraslan kimdi?

Darğa dedi:

– Əzizim, Əmiraslan, mən sənin atanın köhnə adamlarındanam. Mən onun çörəyini yeyib, duzunu dadmışam. Bu şəhərdə məndən savayı sənin atanı istəyən adam qalmayıb. Mən bilirəm sən buraya nəyə gəlmisən. Gəl mənim sözümə bax, gedək bizə! Mən sənə kömək elərəm.

Əmiraslan bir az fikrə gedib gördü ki, darğa yaxşı söz deyir. Razılaşış getdi onlara. Darğa tez ayağını qoydu bazara, ona bir dəst köhnə paltar alıb, gətirib dedi:

– Al bu paltarı gey, yoxsa bu paltarla bazara çıxsan, səni tanıyarlar.

Aparıb onu bir qəhvəçi dükanına şagird qoydu.

Əmiraslan başladı burada şagirdlik eləməyə ki, görsün nə vaxt ələ fürsət düşəcək ki, padşahın işin bir təhər eləsin.

Bunlar qalsın burda dəmdə, sənə deyim padşahın qızından.

Padşahın qızı bilirdi ki, Əmiraslan gələcək bura. Odu ki, kənizlərinə demişdi ki, şəhərdə haçan bir təzə, gözəl oğlan görsələr, gəlib ona xəbər versinlər.

Günlərin bir gündündə kənizlərdən biri əli yandımda gəldi ki:

– Xanım, nə oturmusan? Vallah, hamam başındakı qəhvəxanada bir oğlan var, bir oğlan var ki, heç Əmiraslan onun əlinə su tökməyə dəyməz.

Qız o qədər dedi ki, xanımın da ağızının suyu başladı damcı-damçı axmağa. Durdu ayağa, xəbər elədi ki, bəs mən gedirəm hamama.

Özü də yanican heç kəsi götürmədi. Bircə elə o kənizi götürüb düzəldi yola. Gəldi qəhvəxanaya yetişəndə bir az yavaşdadı ki, görsün bu necə adamdı. Bir də baxdı nə, Əmiraslan özüdü ki, var. Kənizinin başına iki əlli bir qapaz salıb dedi:

– Ay basın batsın, elə bu Əmiraslandı da.

Bəli, getdilər hamama. Yazıq heç bilmədi necə yuyunsun. Suyu bir təhər yaşma-quru eləyib, durub gəldi evə. Özünü vurdur naxoşluğa, kənizə dedi ki:

– Get, deyinən bir az qəhvə gətirsinlər içim.

Özü də kənizi qabaqcadan öyrətmışdı. Kənizi birbaş daban aldı qəhvəxanaya.

Əmiraslan şirin qəhvə paylayırdı, bir də gördü ki, bir qız dükanının qabağında onu çağırır. Gəldi gördü bir kənizdi. Kəniz ona pul verib dedi ki:

– Bəs padşahın qızı üçün bir çaydan qəhvə gətir. Özü də günçixan tərəfdəki qırxpilləli qapıdan gol!

Bunu deyib getdi. Əmiraslan bir az götür-qoy elədi ki, gedim, getməyim, axırda qət elədi ki, getsin. Bir çaydan qəhvə alıb əlinə, düzəldi yola.

Necə ki, qız ona demişdi, Əmiraslan gəlib o qapıdan daxil oldu padşahın bargahının hərəmxana tərəfinə. Girdi qızın yanına. Qız Əmiraslanla necə bənd olmuşdusa Əmiraslan da qızə eləcə bəndə oldu. Hər iki aşiq-məşəq oldular qol-boyun. Əmiraslan oradan səhərə yaxın çıxıb gəldi evə. Darğa tutdu onun yaxasından, dedi:

– De görüm, indiyə kimin haradaydın?

Əmiraslan açıb əhvalatı dərgaya danışdı.

Bəli, bundan sonra Əmiraslan hər gün qaranlıq qovuşanda necə ki, qız ona öyrətməşdi, gedirdi qızın yanına hər dəfə də gələndə dərəğə üçün oradan əlinə keçəndən bir şey gətirirdi. Bunlar burda öz işlərin-də olsunlar, sənə kimdən xəbər verim, vəzirdən.

Padşahın Qəmər vəzir adında bir vəziri var idi. Bir könüldən min könülə aşiq idi padşahın qızına. Ancaq nə qədər eləyirdisə, qız ona getmək istəmirdi. Axır Qəmər vəzir fikrini qoydu hiylə yoluna. Çağırıldı bir yaxşı cadugər ki, cadu ilə bəlkə qızı özünə ram eləyə. Cadugər ona dedi ki:

– Bəs padşahın qızına cadu, tilsim kar salmaz.

Qəmər vəzir soruşdu:

– Niyə?

Dedi:

– Bə qız özün tilsimbənd eləyib Əmiraslanla, özü də bir muncuqla bir əjdahaya. Ta o muncuq onun boğazından qırılmayınca, o əjdaha da öldürülməyincə, o tilsim sınmaz.

Qəmər vəzir soruşdu:

– Bəs əjdahanı necə öldürmək olar?

Dedi:

– O əjdahanı gərək üç oxnan gözündən vurasan. Vurdun vurmuşsan, vurmasan daş olacaqsan.

Qəmər vəzir cadugəri azad eləyib gəldi bargaha... Bir təhər eləyib özünü saldı padşahın hərəmxana tərəfinə. Qızın kənizlərindən birini çağırıldı ki, onun vasitəsilə bəlkə bir iş görə bilsin. Sən demə bu kəniz haman Əmiraslanın bura gəlib-getdiyini bilən kəniz imiş. Kəniz əvvəl

demək istəmədi. Elə ki, qızılı gördü, imanı oldu şeytanın. Açıb əhvatalı, necə ki, var, danışdı, Qəmər vəzirə dedi:

– Bəs Əmiraslan buradadı. Özü də ki, filan qəhvəxanada olur.

Qəmər vəzir ona bir az pul verib gəldi öz evinə, qərq oldu fikrə ki, nə əncam eləsin? Əgər Əmiraslanı öldürsün, onda tilsim də elə qala-caq. Əgər tilsimi sindirsa, Əmiraslan qızı əlindən alacaq... Çox fikirdən sonra dedi ki, gərək ikisini də eləyəm. Həm Əmiraslan gərək ölə, həm də tilsim sına. Bunu deyib, durub gəldi haman qəhvəxanaya ki, kəniz ona demişdi. Gəlib girdi qəhvəxanaya, baxdı ki, Əmiraslan, necə ki, kəniz deyib, ondan da min artıqdı. Gəlib əyləşdi, bir dənə qəhvə, bir də bir qəlyan istədi. Qəlyanı Əmiraslan götürüb onun qabağına qoydu. Bir az o yandan, bu yandan danışıb, durub getdi. Daha heç bir şey ona demədi. Bundan sonra Qəmər vəzir daha şüglun saldı bura. Gündə gəlib, burada bir qəhvə içib, bir qəlyan çəkib, bir az Əmiraslanla söhbət edib gedirdi. Əmiraslan onu dərviş bilirdi. Çünkü o həmişə bura gələndə təğyir-libas eləyib gəlirdi. Bəli, bunu burada qoyaq, sənə kimdən xəber verim, padşahdan.

Padşah gördü ki, gedən pəhləvanların ikisi cəhənnəmə vasil oldu, biri də qulaqsız gəldi. Başladı dava tədarükü görməyə. Davadan qabaq dedi: yaxşısı budu qızımın toyunu eləyim, sonra dava etmək binasını qoyum. Bu fikirlə tədarük görüb toya başladı. Qızı kimə verirdilər, kimə verirdilər, öz əmisinin bir dənə oğlu var idi, ona. Burada toydu, dəsgahdı, qiyamətdi, amma elə Əmiraslanla qız öz keyflərində, öz damaqlarında idilər.

Qəmər vəzir də bilirdi ki, qız tilsimbənddi. Qızı əmisi oğlu ala bilməyəcək. Odu ki, arxayın gözləyirdi ki, görsün bunun axırı nə olacaq. Yeddi gün, yeddi gecə toy çaldırıb, axırda oğlanı götürüb ötürdülər qızın otağına.

Əmiraslan da ki, yenə qızın yanında idi, haman alt dodağı yer sü-pürən, üst dodağı göy süpürən küpəgirən qarı ki, var idi, o da oldu qızın yengəsi. Qız işi belə görəndə Əmiraslanı o biri otaqda gizlədi. Elə ki, oğlan gəldi, qız qarını mürəxxəs eləyib dedi:

– Sən get!

Qarı da getdi. Qız başladı oğlana ki:

– Əmi oğlu, sən gəl xoşluqnan məndən əl çək! Məndən sənə zənən olmayıacaq. Get özünə zənən tap al! Amma elə et ki, atam işi duymasın.

Oğlan yapışdı qızın yaxasından ki:

– Elə zarafat yoxdu. Halalca arvadımsan. Mənim sənin eşqindən gözümə yuxu getməyib, səni gözləmişəm. Olmaz ki, olmaz.

Qız çox dedi, oğlan az eşitdi, oğlan çox dedi, qız az eşitdi, oğlan qızdan əl çəkmədi ki, çəkmədi. Ancaq Əmiraslan qızın tilsimbənd ol-mağından xəbərdar deyil idi. Gördü yox, qız əldən gedir. Özünü sax-laya bilmədi, qılıncı çəkib elə birdən atıldı oğlanın üstünə, yapışdı onun kəkilindən, başını bədənindən ayırib saldı yerə.

Qız dedi:

– Əmiraslan, sən nə qayırdın?

Tay hara çatacaq... Əmiraslan oğlanın ölüsünü aldı qucağına, apa-rıb həyətdə bir quyu var idi, saldı o quyuya.

Səhər padşah ha gözlədi ki, indi qardaşı oğlu gələcək, oğlan gəl-mədi. Axırda bir adam göndərdi onun dalınca ki, çağırınlardır padşahın hüzuruna. Adam gedib gördü ki, qız tək-tənha əyləşib. Oğlanı soruşdu.

Qız dedi:

– Bilmirəm. Gecə hamı gedəndən sonra o da getdi ki, indi gələ-rəm, daha qayıtmadı. Mən də onu gözləyirəm.

Qasidbaşı qayıtdı ki:

– Bəs padşah sağ olsun, hal-hekayət belə... Oğlan elə gecə gedən-di, hələ də gəlib çıxmayıb.

Padşah inanmayıb, durub özü gəldi. Gördü bəli, necə ki, deyiblər elədi. De atlalar saldılar bazara, car çəkdirdi ki, bəs padşahın damadı itib.

Hər yeri axtardılar, əldən saldılar, oğlan tapılmadı ki, tapılmadı.

Qəmər vəzir o saat barmağını dişlədi. Bildi ki, bu Əmiraslanın işidi. Ancaq heç-zad padşaha demədi. Padşah axırda mat-məəttəl qalib çağırırdı həmin o qarını, dedi:

– Sən gərək bu barədə mənə bir xəbər verəsən. Yoxsa başını bə-dənindən ayırtdıracağam.

Qarı zəmin-ədəb öpüb bir gecə möhlət istədi.

Gecə yenə Əmiraslan öz vaxtında gəldi qızın yanına. Bu tərəfdən də qarı küpü minib qalxdı göye. Dedi bu hiylə hər nədi qızdandı. Bir-baş gəldi qızın pəncərəsinin yanına. Baxdı ki, bəli, necə ki, o fikirlə-şirdi, elə eləcəydi ki, var. Haman oğlan qızın yanındadı. Birbaş oradan gəldi padşahın barigahına ki:

– Taxtın tarac olsun, yəhərin qanla dolsun, nə oturubsan? Bəs hal-hekayət belə... Qızın bu saatın bu saatında Əmiraslanla bir yerdədi.

Padşah tez vəzir, vəkili çağırıldı. De başladılar məsləhət, məşvərətə. Axırda dedilər, bir dəstə qoşun qoyaq qapının qabağında, Əmiraslan oradan çıxanda öldürsünlər. Qəmər vəzir də ki, burada idi. Bunu eşidib, durub gəldi evinə, eyvanda səhərəcən oturub gözlədi.

Səhərə yaxın qız oyandı. Gördü Əmiraslan yuxulayıb, amma səhər də açılır. Onu oyatdı ki:

– Bəs əzizim, dur, ayrılmağın vaxtıdır.

Əmiraslan durdu geyindi, başını pəncərədən çıxartdı bayıra, gördü nə, qoşun hazır durub, onu gözləyir. Əmiraslan qızı heç bir söz demədi ki, qorxar, evdən çıxdı. Onun xasiyyəti idi, həmişə qızın yanına gələndə altdan yaraq bağlayıb, üstdən köhnədən-möhnədən geyinərdi. Pil-ləkənlərin üstündə qılincini çəkib aldı əlinə, çıxdı divarın üstünə. Bir “mədəd” deyib özünü atdı qoşunun içində. Dalını verdi divara, başladı bunları qara milçək kimi qırıb tökməyə. Qəmər vəzir, necə ki, demişdik, oturmuşdu eyvanda. Ele ki, Əmiraslanın nərəsini eşitdi, bildi ki, bəli, dava qızışıb, tez durdu ayağa, üzünü bağladı, pəhləvanqayda yaraq-paltarını geyindi, əline bir qılinc aldı, özü süvar oldu bir ata, bir atı da yəhərləyib aldı yedəyinə, özünü vurdurdu qoşunun dal tərəfinə. Gördü qoşun tay Əmiraslanı haldan salıb, handa-handadı ki, onu lap karıxdırıb işin bitirsinlər. Bir nərə çəkdi ki:

– Qorxma, gəlirəm Əmiraslan, möhkəm dur!..

Özünü vurdurdu qoşuna. Əmiraslanın elə bil ki, qollarına qüvvət gəldi. Qəmər vəzir qabağına keçəni qıra-qıra özünü çatdırıdı ona. Yedəyindəki atı verdi ona. Əmiraslan süvar oldu ata. Qəmər vəzir dedi:

– Aradan çıxməq lazımdır.

Bir az da vuruşub aradan çıxdılar. Özlərini yetirdilər Qəmər vəzirin imarətinə. Qəmər vəzir onu atdan düşürüb, özü də atdan düşüb girildilər evə. Qəmər vəzir açdı üzünü. Əmiraslan gördü ki, ey dad bu həmin dərvişdi.

Qəmər vəzir açdı ona dedi ki:

– Bəs mən səni çıxdan tanımışam ki, sən Əmiraslansan. Mən sənin atanın köhnə vəziriyəm. Onunla duz-çörək yemişəm. Odu ki, sənə yaxşılıq elədim. İndi sən gərək qalasan mənim evimdə. Yoxsa səni taparlar.

Səhər Qəmər vəzir onu evdə qoyub özü getdi barigaha. Getdi nə gördü? Padşah geyib qəzəb libasın, oturub taxtda. Bütün əyan, vəzir-vəkil dövrə vurub, hərə öz yerində sakit durub, hamı tir-tir əsir.

Bəli, Qəmər vəzir də gəlib padşahın əlindən öpüb, keçib öz yerində sakit oldu. Padşah əmr elədi, sərkərdəni gətirdilər. Padşah üzünü ona tutub dedi:

– De görüm, onu niyə öldürmədiniz, qoydunuz qaçıdı?

Sərkərdə zəmin-ədəb öpüb dedi:

– Qibleyi-aləm sağ olsun, elə az qalmışdı ki, anasını oturdaq vayına, ancaq bilmirəm haradan bir üzü niqablı şəxs gəlib, onu götürüb aradan çıxardı.

Qəmər vəzir izin alıb dedi:

– Bəli, qibleyi-aləm sağ olsun, bunlarda taqsır yoxdu. Mən də gördüm. Bir göy niqablı nurani şəxs gəlib onu apardı. Mən istədim özümü atam onun üstünə, o nurani şəxs bir dəfə dönüb mənə elə baxdı ki, mən bihş olub yıxıldım. Daha sonrasını bilmirəm.

Vəzir, vəkillər təsdiq elədilər ki, hamısı onu görüblər, göy niqablı bir şəxs idi, özünün də üzündən nur yağırdı. Hətta vəzirlərdən biri ki, evi lap şəhərin kənarında idi, gecə heç dava, qılınc səsi eşitməmişdi, dedi ki:

– Mən də gördüm. Özü də gələndə gündoğan tərəfdən gəlib, gedəndə günbatan tərəfə getdi. Mən belə güman eləyirəm ki, o, qurban olduğum Xızır peyğəmbər idi.

Padşah üzünü tutub sərkərdəyə dedi:

– Bəs heç oğlanı görə bilmədiniz ki, necə oğlandı? Bəlkə tanıyasınız.

Sərkərdə dedi:

– Gördüm, qibleyi-aləm! O oğlan bazar başındakı qəhvəçi dükanında qəhvə satır. Adı da Həsəndi.

Padşah əmr verdi ki, bu saat qəhvəçini bura gətirsinlər.

Qəmər vəzir gördü iş xarabdı, durdu ayağa, dedi:

– Qibleyi-aləm sağ olsun, gecə qaranlıqda onu yaxşı seçməyiblər. Həmin oğlan ki, deyirlər, bir yazığın biridi. Özü də mənim nökərimdi. Bu saat da mənim evimdə yatıb. İnanmırınız gedib baxsınlar.

Padşah elə haman sərkərdənin özünü göndərdi. Sərkərdə gedib, gəlib dedi ki:

– Bəli, haman oğlan Qəmər vəzirin evində yatıb.

Padşah əmr verdi, qızın pilləkənlərini söküb, yerinə uca bir hasar çəkdilər.

Qəmər vəzir gəldi evə. Əmiraslanı oyadıb əhvalatı ona dedi. Sonra da dedi ki:

– Qorxma, mən sənin üçün yol taparam, sən bir az gözlə.

Əmiraslan yenə başladı qəhvədə işləməyə.

Qəmər vəzir tez kənkanlar hazır eləyib öz evinin altından qızın evinin altına bir lağım atdırdı. Lağım qurtaran gün Əmiraslanla xəbər verdi. Gəldilər ikisi də düşüb lağıma, ta oracan getdilər. Qəmər vəzir qayıtdı geriyə. Əmiraslan elə birdən daşı qaldırıb çıxdı qızın otağına. Bah ta görüş nə görüş...

Səhərə yaxın Əmiraslan durdu ayağa ki, gəlsin, gözü sataşdı padşahın heykəlinə. Baxdı ki, bir qızıl heykəldi, qızın pəncərəsinin içində. Əlini uzadıb padşahın burnunu, bir də qulaqlarını qoparıb qoydu cibinə, götürüb verdi darğaya.

Günlerin bir günündə Əmiraslan yenə gəldi vəzirin otağına ki, getsin qızın yanına. Qəmər vəzir ona dedi:

– Əmiraslan, mən ki, sənə bu qədər yaxşılıq elədim, gərək sən də mənə bir yaxşılıq eləyəsən.

Əmiraslan dedi:

– Ay Qəmər vəzir, əgər sən mənim başımı da kəsmək istəsən mən səndən əsirgəmərəm, de!

Qəmər vəzir hiylə niqabın üzünə çökib dedi:

– Sən görürsən ki, mənim yaşam keçir. Amma mən hələ indiyə kimi evlənməmişəm. Bunun bir səbəbi var. O da sənin əlindədi.

Əmiraslan dedi:

– De, Qəmər vəzir! Hər nə olsa mən elərəm. Qız hankı divlərin əlində olsa, mən gedib, qurtarıb götürəcəyəm sənə.

– Yox, mənim bir sevgilim var, o məndən bir göy muncuq istəyib, göy muncuq da bu vilayətdə tapılan deyil. Məgərin ki, ondan bir dənə var padşahın qızının boynunda. Sən gərək onu bir təhər eləyib götürəsən mənə. Ancaq gərək onu sən ondan oğurlayasan. Onun özünə desən verməz. Çünkü onun o qızla arası yoxdu.

Əmiraslan dedi:

– Elə bu? Muncuğa nə var ki? Əger burada yoxdusa, bizim vilayət dolu göy muncuqla. Mən bu gecə onu götürərəm sənə.

Bəli, Əmiraslan gəldi qızın yanına. Baxdı ki, Qəmər vəzir deyən muncuq qızın boynundadı. Heç bir söz demədi. Gözlədi, qız yuxuya getdi, əlini atdı, muncuğu qızın boğazından qırıb üz qoydu getməyə ki,

qoy qaçım qız bilməsin, sabah gəlib özüm deyərəm. Gətirib muncuğunu yetirdi Qəmər vəzirə. Qəmər vəzir alıb muncuğunu, gözlədi, o gedəndən sonra bağlayıb bir cindura, atının naliyla ayağının arasında gizlədi.

Səhər şəhərə səs düşdü ki, bəs padşahın qızının başını gecə kəsib-lər. Qan gedir, amma ki, özü diridi, nəfəsi gedir, gəlir. Padşah yığdı bütün tilsim cadugərləri. Dedilər ki:

– Bəs padşah sağ olsun, sənin qızın Əmiraslanı tilsimbənd idi. O da bir muncuğun üstündə. İndi də muncuğu kim isə qızın boynundan üzüb götürüb, bu ona görədi.

Bu tərəfdən də Əmiraslan eşitdi ki, bəs padşahın qızının başı üzülüb. Gəldi Qəmər vəzirin yanına ki:

– Bəs bu nə hekayətdi? Qəmər vəzir, mənə bir tədbir!

Qəmər vəzir dedi:

– Bu saat.

Durub ayağa, bir küpəgirən qarı tapdı, onun dərsini verdi ki, Əmiraslanı nə desin, sonra gətirdi hüzura. Qarı Əmiraslanı dedi ki:

– Bəs qızın qalaçasında bir əjdaha var, gərək o ölə. O ölsə qız sağılar, ölməsə yox.

Əmiraslan ox-yayı götürüb gəldi qalaçaya. Qəmər vəzir qəsdən belə deyirdi ki, Əmiraslanı əjdahanı vura bilməyib daş olsun. Özü aparıb muncuğunu verib, qızı sağaldıb alsın.

Əmiraslan girdi bağá. Gördü bir fisilti gəlir. Belə baxanda gördü bir əjdahadı yatıb. Əmiraslanın başında tükləri biz-biz durdu. Əjdaha nəfəsini çölə verəndə nə qədər ki, daş-kəsek var hamısını bir-bir çırçırdı Əmiraslanın üzünə. Nəfəsini içəri çəkəndə Əmiraslanı başlayırdı çəkməyə. Əmiraslan ha özünə güc verdi, gördü yox, işlər xarabdı, elə bu gedir. Özünü verdi bir ağacın dalına. Gördü yox, olmadı, elə gedir. Yıxıldı yerə, əjdaha bunu yavaş-yavaş çəkirdi kamına. Əmiraslan sürünen-sürünen bir də gördü ki, bir xəndək var. Yumbalanıb düşdü ora. Daha nəfəs ona əsər eləmədi. Özünü cəmləşdirib bir ox qoydu çilleyi-kamana, tulladı. Ox dəydi əjdahanın böyründən. Əmiraslan dizəcən oldu daş. İkinci oxu atdı, dəydi əjdahanın başından. Əmiraslan oldu qurşağacan daş. Əmiraslan başa düşdü ki, əjdahanın gözündən vurmaq lazımdı. Üçüncü oxu qoydu çilleyi-kamana, dililə bir anasını yadına salıb oxu atdı. Ox düz əjdahanın gözündən dəydi. O saat tilsim sındı. Əmiraslan gördü qalaça-zad yoxdu, bu yoldadı. Üz qoydu dərğanın evinə. Darğaya əhvalatı dedi.

Darğa dedi:

– Ey evin yixılsın, Qəmər vəzir səni aldadıb.

Bəs darğa əhvalatı ona dedi ki, car çəkdilər ki, muncuğun qopardan adam gəlib əlini padşahın qızının boğazına sürtsə o sağalacaq. Padşah da söz verib ki, qızı o adama versin.

Əmiraslan işi anladı, darğaya dedi:

– Sən get deynən ki, mənim bir oğlum var, o deyir mən sağaldaram. Məni gedirəm Qəmər vəzirin canı üçün.

Bunu deyib geldi Qəmər vəzirin evinə. Gördü ki, Qəmər vəzir elə ki, bilib Əmiraslan əjdahani vurub, qaçıb padşahın bargahında gizlənib.

Əmiraslan üz qoydu birbaş padşahın bargahına. Gəlib çatdı qapıya, gördü dərğanı döyürlər ki, tez ol, oğlunu çağır. Əmiraslan irəli gəlib dedi:

– Onu buraxın! Oğlu mənəm. Mən bu saat qızı sağaldaram.

Padşaha xəbər getdi ki, dərğanın oğlu gəlib. Padşah dedi:

– Gəlsin.

Əmiraslan içəri girəndə padşahı tanıdı. Padşah da onu tanıyıb gördü ki, Əmiraslandı ki, var. Padşah hiylə niqabın üzünə çəkib yalan-dan dedi:

– Oğul, mən səni tanımadım. Sən məni quydurların əlindən qur-tarmışan. Mən gərek sənin üçün bir yaxşı qonaqlıq eləyəm. Ancaq qa-baqça qızı dirilt!

Əmiraslan gördü ki, bəs özü öz əli ilə düşməni ölümdən qurtarıbdi. Ancaq elə şeyləri fikirləşməyə vaxtı yoxdu. Özünü yetirdi qızın yanına. Gördü qız bihuş yatıb. Əlini necə ki, çəkdi bir dəfə qızın boğazına, qız asqırıb durdu ayağı.

Bəli, muştuluq getdi padşaha ki, bəs muştuluğun müjdə olsun, qızın dirildi.

Padşah o saat əmr elədi, hər tərəfi ləşkər tutdu. Əmiraslanla qız əhvalatı belə görəndə anladılar ki, bəs padşah onu öldürmək istəyir, durub tez qapıları bağlayıb, qılıncları çəkib hərəsi durdu bir qapının qabağında, başladılar davaya. İçəri girənin başı düşürdü yerə.

Bunlar burada qalsın, sənə kimdən deyim, darğadan.

Darğa işi belə görüb birbaş qayıtdı evə. Tez bir at aldı, durma gəl-dim Əhməd tacırın vilayətinə. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi, özünü yetirdi Əhməd tacırın yanına. Əhvalatı

ona dedi. Əhməd tacir tez padşahı məsələdən agah elədi. Qoşun hazırlandı. Əmiraslanın anası da Əmiraslanın atını minib, bir də bir qılınc bağlayıb düzəldilər yola.

İkinci gün idi ki, Əmiraslan ilə qız dava əleyirdilər. Hərdən bir az Əmiraslan yatırıldı, qız qarovul çəkirdi, bir az qız yatırıldı, Əmiraslan qarovul çəkirdi. Bu minval ilə dava gedirdi. Padşah gördü olmayıcaq, axırda əmr verdi ki, bəs evi odlasınlar. Evə hər tərəfdən od vurdular.

Əmiraslan gördü iş xarabdı. Qızı dedi:

– Hazırlaş çıxacayıq çölə.

Elə bu dəmdə idi ki, gördü bir nərə səsi gəldi ki:

– Dayan, Əmiraslan bala, gəlirəm.

Pəncərədən belə baxanda gördü dəryayı-ləşkər gəlir. Qabaqda da anası, darğa, bir də tacir Əhməd.


Əmiraslan bunu görçək bir nərə çəkdi, qapını sindirib özünü vurdu qoşuna. Bir cəng oldu ki, ruzigarın gözü belə şey görməmişdi.


Hamı təslim olandan sonra Əmiraslan gördü ki, anası tutub padşahın saqqalından çəkə-çəkə götürür.

Bəli, baxanda gördü darğa da tutub Qəmər vəzirin qulağından götürür. Əhməd tacir də qızı götürüb aradan çıxdı ki, ona bir zəfər toxunmasın. Bəli, dar quruldu, bunların hamısını asdilar.

Camaat sevindi ki, öz padşahlarının oğlu gəlib çıxdı. Əmiraslanı elədilər padşah. Qırx gün, qırx gecə toy oldu, qızı da Əmiraslan aldı.

Yedilər, içdilər, mətləblərinə çatdılardı. Siz də yeyin, için, mətləbinizə çatın!





## KEÇƏLLƏ QAZININ NAĞILI

Biri var idi, biri yox idi, bir qazı var idi. Bu qazı gündə bir nökər tutub, bir həftə işlədəndən sonra döyüb qovalardı. Qazının yanında heç kəs qalmırı. Qazı nökər üçün gəzirdi. Səs dağıtmışdı şəhərə, kəndə ki, mənə nökər gərəkdi. Qazı nökər axtarmaqda olsun, sənə xəbər verim kimdən, qazının İman adında nökərindən. İman qazının yanından acıq eləyib çıxıb getmişdi öz kəndlərinə. Bu kənddə bir nəfər keçəl olurdu. Keçəl İmanı görüb soruşdu ki:

– İman, qazının yanından nə üçün qaçıb gəldin?

İman dedi:

– Qazı məni döyüb qovdu. Onun yanında əjdaha ola, bir həftədən artıq nökər qalmaz.

Keçəl dedi:

– İndi ki, belə oldu, mən gedirəm qazının yanında nökər qalam.

İman dedi:

– Gəl getmə, yazıqsan, qazı vurub qol-qabırğanı sindirib salar yola.

Keçəl dedi:

– Yox ki, yox. Gərək gedəm, görəm o necə qazıdı ki, bir həftədən artıq yanında nökər qalmır.

İman dedi:

– İndi ki, gedirsən şərt bağla!

Keçəl dedi:

– O mənim öz işimdi. Şərt bağlayaram nə yaxşı, bağlamaram nə yaxşı.

Keçəl İmandan ayrılib gəldi nənəsinin yanına, dedi:

– Nənə, çörək bağla, mən gedirəm.

Keçəlin nənəsi xəbər aldı ki:

– Hara gedirsən?

Keçəl lovğa-lovğa cavab verib dedi:

– Səfərim var. Səfərə gedirəm.

Keçəlin nənəsi dedi:

– Kül sənin başına! Səfərə getmək sənin o cırıq tumanına yaraşır.

Keçəlin əynində bir tuman vardı ki, əlli yerdən yamağı vardı.

Keçəl nənəsinə açıqlanıb özünə çörək bağlatdırdı, nənəsi ilə xudaha-fızləşib üz qoydu çıxmaga. Keçəl çox gedib az dayandı, az gedib çox dayandı, yetmiş yeddi çay keçib, yetmiş yeddi dağ aşib, dərə, təpə enib, əyri gedib, düz gedib, gəlib çatdı qazı olan şəhərə. Hə ondan soraq, hə bundan soraq, keçəl gözünə döndüyüm gəlib qazının evini tapdı. Qazının ev qapısını döyüdü, qazı durub gəldi qapıya, qapını açıb xəbər aldı keçəldən ki:

– Nə üçün gəlmisən?

Keçəl dedi:

– Eşitmışəm sənə nökər gərəkdi, onun üçün gelmişəm.

Qazı dedi:

– Hə, lazımdı.

Keçəl dedi:

– Ayda nə verərsən?

Qazı dedi:

– Ayda on tümən. Yaxşı işləsən, can yandırsan, gələn aydan beş tümən də üstə gəlib ayda on beş verərəm.

Keçəl razı olub, şərt sözünü yadına salıb qaziya dedi:

– Raziyam, amma şərti şumda kəsək ki, xırman vaxtı yaba davasına çıxmayaq.

Qazı xəbər aldı ki:

– Şərtin nədi?

Keçəl dedi:

– Mənim bir atam var; xətrini də çox istəyirəm. Şərt kəsib sənin dilindən kağız alacağam ki, əgər atamı söysən, hər söyüşünə beş tümən səndən alacağam.

Qazı razı olub keçəllə şərtnamə bağladı. Keçəl başladı qazının yanında qalmağa.

Qazı keçəli bir gün oduna, bir gün suya, bir gün cütə göndərirdi. Keçəl qazının əlindən lap təngə gəldi. Bir gün qazı keçələ dedi:

– Mən bağa gedirəm, sən də qulpu sıniq küpü götür gəl!

Qazı bağa getdi. Keçəl özünü salıb həyətə, qulpu sıniq küpü axtardı tapmadı. Girib anbara, qazının təzə küplərindən birini götürüb iki qulpunu, bir az da ağızından sindirib, alıb dalına, üz qoydu bağa, gəlib çatdı qazının yanına. Qazı küpə baxıb gördü ki, keçəl köhnə küpün yerinə təzə küpü sindirib, götürüb gəlib. Qazını od götürdü. İstədi keçəli döyüb söyə, amma şərt bağlamışdı, ürəyi gəlmədi ki, hər söyüşə bir beşlik verə, başladı çıçırib bağırmağa. Özünü saxlaya bilməyib ağızından bir söyüş çıxardı. Keçəl qazının başının üstünü alıb xəbərdarlıq elədi ki:

– Bir beşlik səndə.

Qazının lap qanı qaralıb keçələ dedi:

– Get o buzovun qulağından çək, getir bura!

Keçəl baş üstə deyib, gedib yapışdı buzovun qulağından, elə çəkdi, elə çəkdi ki, yazıq heyvanın qulağı çıxıb qaldı keçəlin əlində. Keçəl buzovun qulağını götürüb verdi qaziya. Qazı xəbər aldı ki:

– Bu nədi?

Keçəl dedi:

– Sən özün dedin ki, get buzovun qulağını götür bura, mən də gedib, buzovun qulağını çıxardıb götürdim.

Qazını od götürüb dedi:

– Adə, ay filan-filan olmuş, mən sənə dedim get qulağından yapış, sür gəlsin bura. Sən gedib buzovun qulağını çıxardıb gəlmisən üstümə, itil gözümüzdən...

Keçəl söyüşü eşidən kimi başladı ağlamağa. Bir qazı dedi, bir keçəl, başladılar çıçırmaga. Camaat səsə gəlib çıxdılar, xəbər aldılar ki, nə olub? Qazı əhvalatı danişmaqdə olsun, keçəl özünü atıb araya, qoltuq cibindən şortnaməni çıxardıb göstərdi camaata, sonra üzünü qaziya tutub dedi:

– Yüz həştad səkkiz kərəm söymüsən, hər söyüşün biri beş tūməndən, hesab elə, haqqımı ver!

Camaat baxıb gördü ki, keçəl doğru deyir, keçəlin əlində qazının dəstə-xətti ilə yazılı kağızı var; daha keçələ bir söz demədilər. Qazının ovqatı təlx olub istədi evə gedə, baxıb gördü ki, qatır uzaqdadı, keçələ dedi:

– A gedə, get o qatırın başını hayla gətir bəri!

Keçəl üzünü tutub camaata dedi:

– Eşitdiniz nə dedi?

Camaat dinib danışmadı. Qazının başı bərk qarışq idi. Keçəl gedib qatırın başını kəsib, gətirib atdı qazının qabağına, dedi:

– Bu da qatırın başı.

Qazının canı boğazına yiğilib istədi döyə keçəli, camaat qoymadı. Keçəl dedi:

– İndi ki, iş bu yerə çatdı, hesab elə, yüz həştad səkkiz kərəm beş təmənin nə qədər eləyir, çıx o puldan qatırının pulunu, əlbağısını qaytar!

Qazı dedi:

– Vermərəm.

Keçəl dedi:

– Deyirəm ver! Verməsən tövlədəki inək mənim.

Qazı ilə keçəl istədilər dalaşınlar, camaat qoymadı, keçələ dedilər:

– Şeytana lənət oxu!

Keçəl dedi:

– Mən şeytana lənət oxumaram. Qazidan haqqımı istəyirəm.

Camaat araya girib qazını qaçırtdırılar. Keçəl gördü ki, qazı qaçıdı, tüpürüb dabanına qazının dalısınca qaçıdı. Bir az getmişdi ki, keçəlin qabağına bir nəfər çıxıb dedi:

– Hara gedirsən?

Keçəl dedi:

– Nə işinə qalıb?

Dedi:

– Soruşuram.

Keçəl dedi:

– Sən kimsən?

Dedi:

– Mən şeytanam. Sən ki, mənə lənət oxumadın, mən sənə xeyir verəcəyəm.

Keçəl dedi:

– Çıxıb getsənə işinin dalısınca. Səndən nə şeytan olar?

Şeytan dedi:

– Xalis şeytanam ki, dayanmışam qabağında. Gəl mən bir dua oxuyum, sənin sir-sifətini dəyişim, özüm də olum qatır, məni min, apar həmin qaziya sat, amma noxtamı əldən vermə!

Keçəl razı oldu. Şeytan bir dua oxudu, oldu qatır. Keçəl tez atılıb mindi qatıra, çəkdi birbaş qazının evinin qabağına. Qazi üz-gözünü turşudub keçəl üçün yola baxırdı, gördü ki, bir nəfər qatıra minib budu gəlir.

Qazi keçəli tanımadı, saxlatdırıb qatırın əl-ayağına baxıb, dedi:

– Qatırı satırsan?

Keçəl dedi:

– Bəli, satıram.

Qazi soruşdu:

– Neçəyə deyırsən?

Keçəl dedi:

– İki yüz tümənə.

Qazi razı olub qatıra iki yüz verdi. Qazi evə gedib gəlincə keçəl qatırın noxtasını çıxardıb gizlətdi. Qazi gəlib, iki yüz tümən keçələ pul verib üstəlik bir qəbz də aldı, qatırı çəkdi tövləyə. Keçəl də öz keyfinə getməkdə olsun, eşit qazidan. Qazi qatırı tövləyə bağlamışdı. Gəldi ki, qatırın qabağına bir az arpa tökə, gördü ki, qatır burnunu soxub bir deşıyə.

Qazi istədi qatırın burnunu çıxarda deşikdən, gördü ki, olmur. Bir az keçmədi ki, qatırın başı, sonra bədəni keçdi deşıyə. Qazi yapışdı qatırın quyruğundan dartdı ki, çıxarda, quyruq çıxıb qaldı qazının əlində, qatır yox oldu. Qazi başı lovlu tövlədən çıxdı. Geyinib istədi ki, gedə şikayətə, bu dəmdə qazi üçün adam gəldi ki, bəs səni filan yerdə qonaqlığa çağırırlar. Qazi qonaq paltarını geyib getdi.

Qazi məclisdə oturmuşdu ovqatı çox təlx, özündə, sözündə deyil idi, xəbər aldılar qazidan ki:

– Nə üçün beləsən?

Qazi dedi:

– Bir mərdimazar oğlu mənə qatır satıb. Qatırı götürüb bağlamışdım tövləyə. Gəlib gördüm ki, qatır burnunu soxub deşıyə. Bir az keçmədi ki, girib deşıyə yox oldu.

Xəbər aldılar ki:

– Qatırı sənə kim satıb?

Qazi dedi:

– Satan adam budu qapıda. Gələndə gördüm.

Adam göndərib keçəli çağrırdılar, xəbər aldılar keçəldən ki:

– Sən qaziya qatır satmışsan?

Keçəl dedi:

– Yox.

Qazı əl atıb cibinə, qəbzı yerə çırpıb dedi:

– Bəs verdiyin qəbz?

Camaat qəbzə baxıb gördü ki, bu qəbz deyil, oyun kağızıdır.

Keçəl dedi:

– Ay camaat bu lotudu. Görmürsünüz oyun kağızı saxlayır? Heç görmüsüz ki, qatır da divar deşiyinə girə? Bu qazı deyil, lotudu, lotu.

Qazı qıpqırmızı qızardı. Keçələ dedi:

– Bəs qatırın quyruğuna nə deyirsin? Qatırı deşikdən çəkəndə quyruq qalıb əlimdə.

Keçəl dedi:

– Quyruğu görsət!

Qazı əl atıb qoltuğuna, qatırın quyruğunu çəkib çıxartdı, yerə atan kimi oldu saz.

Keçəl dedi:


– Ay camaat, bu oyun kağızı, bu da saz. Bu qazı deyil, lotudu.

Keçəli buraxıb düşdülər qazının üstə, o ki, vardı döyüb atıldılar bayırı. Keçəl gedib qazının evinə, əlinə düşən qiymətdə ağır, vəzndə yüngül, nə ki, var, yiğib yiğışdırıb, çıxıb getdi nənəsinin yanına.

Keçəl qazının malını yedi, keyf çəkdi, qazının ara yerdə qol-qabırğası sındı.

Göydən üç alma düşdü, biri mənim, biri sənin, birisi də nağıl danışanın.





## MƏHƏMMƏD

Biri var idi, biri yox idi, Məhəmməd adında kasib bir kişi var idi. Bunun sənəti pinəçilik idi. Gündə səhər gün çıxandan axşam gün batana kimi ona-buna başmaq pinəyib, axşam üç adamlıq çörəyin, bir də bir dəstə soğanın pulunu çıxarardı. Elə günlər olurdu ki, elə çörəyin pulunu güclə çıxarırdı. Özü də yaziq bir kişi idi. Bunun bir arvadı, bir də bir qızı var idi. Özü nə qədər yazıqdısa, arvadı bir o qədər zalım idi. Bir şey ki, dedi, iki ayağını bir başmağa taxıb nix durardı sözünün üstündə. Qızı da ki, elə gözəl idi ki, görən deyirdi elə baxım. Ağlı da gözəlliyyinnən bir gələrdi. Qərəz, nə deyim, gəl məni gör, dərdimdən Öl.

Bir gün bunlar oturmuşdular küçədə, qonşuda da dövlətli bir qızın toyu idi, gəlin aparırdılar. Arvad bir də baxdı ki, qızın evindən əlli dəvə yükü cehiz çıxdı. Daha soruşma arvadın halından. Arvad oldu dəli-divanə ki:

– Niyə gərək mənim qızımın bu qədər cehizi olmasın? Elə yəqin kasıbdı deyin hamı bilir ki, onun bu qədər cehizi olmayıacaq, ona görə də gəlib istəmirlər. Gərək hər necə olsa, mən də qızıma bir belə cehiz düzəldəm. Qızın doğrudan da vaxtı keçmişdi. On dörd, on beş yaşına çatmışdı. Sizə zarafat gəlməsin ha, on dörd, on beş yaşına çatmaq bir qızdan ötrü qocalmaq deməkdi. Qızın əsil ərə getməli vaxtı doqquz, vay naçarı ondu.

Arvad biz şeyləri fikirləşə-fikirləşə öz-özünə deyirdi: yaxşı, heç eybi yoxdu, qoy Məhəmməd gəlsin, mən onnan danışaram. Doğrudan da qızı heç istəyən yox idi.

Qərəz, bu gün yenə Məhəmməd çörəyi ilə soğanını qazanmışdı, odu ki, üzü gülə-gülə axşam qayıdırı evinə ki, külfətin başına yiğib çörəyin yesin. Elə evə çatmağını gördü. Arvad cəllad kimi kəsdi başının üstünü ki:

– Bilmirəm, dur bu saat ayağa, get qız üçün əlli dəvə yükü cehiz gətir! Yoxsa ətini aşiqcan elərəm, qanını qaşıqcan.

Məhəmmədin elə gözləri bərələ-bərələ qaldı. Necə yəni əlli dəvə yükü cehiz? Öz-özünə dedi ki, yəqin arvad mənimlə zarafat eyləyir. Amma arvad zarafat-zad eləmirdi. Arvad çox dedi, Məhəmməd az eşitdi, Məhəmməd çox dedi, arvad az eşitdi, olmadı ki, olmadı. Arvad iki ayağını taxdı bir başmağa ki, hər hardan olsa, gərək gətirəsən, vəssalam. Məhəmməd qaldı lap avara ki, ay Allah, mən cehizi hardan tapım, özü də əlli dəvə yükü... Qərəz, arvad ilan kimi quyrığunu çəmbərləyib qoydu belinə, yapışib Məhəmmədin qulağından saldı eşiyyə ki:

– Get, dediklərimi gətirməyinçə evə gəlmə!

Məhəmməd özü oğrudan yaman qorxurdu deyin elə bilirdi ki, elə hamı onu kimi oğrudan qorxur. Fikirləşdi ki, gedib tacirlərin birinə deyərəm ki, mən oğruyam, bunu eşidib qorxub qaçar, mən də dükanda nə varsa yiğisdirib gətirərəm, bəlkə bu kaftar məndən əl çəkə. Getdi bazara, girdi bir tacirin dükanına. Tacir tez çitdən-zaddan tökdü bunun qabağına ki:

– Nə istəyirsən? Hansından istəyirsən? Neçə arşın istəyirsən?

Məhəmməd dedi:

– Canım, mən heç bir şey istəmirəm. Mən pulla almayıacağam, müftə aparacağam.

– Necə yanı müftə aparacağam! Bu nə sözdü?

– Mən oğruyam axı. Xəbərin yoxdu?

Tacir bir diqqətlə bunun üzünə baxdı, dedi:

– Nə olsun?

– Necə yanı nə olsun? Bəs niyə çıxıb qaçmırısan? Di çıx qaç, şeyləri aparım axı.

Tacir bunu itələyib dükandan saldı eşiyyə ki, yəqin çərənləyib. Məhəmməd getdi o biri tacirin yanına. O da belə, o birisi də belə, baxdı ki, balam, heç bundan savayı oğrudan qorxan yoxmuş. Bu fikir də boşა çıxdı.

Düşdü qarın ağrısına ki, indi balam, mən neynəyim? Qayıtdı evə, arvada nə qədər yalvardısa arvad dedi:

– Olmaz ki, olmaz. Dediklərimi gətirməyince səni evə qoymaram. Məhəmməd çar-naçar qayıdırıb çıxdı küçəyə. Qaranlıq düşmüşdü. Yazıq Məhəmməd arvadın yanında olmuşdu girinc. Elə fikirlə gedirdi, bir vaxt ayıldı baxdı ki, şəhərdən lap çıxıb qırğıga. Fikirləşdi ki, balam, bu küçədə yataram, itdən, qurddan gəlib məni yeyər. Yaxşısı budu bir üstüörtülü yer tapım girim ora, bu gecəni də yatım, görüm səhər başına nə gelir.

Orda da bir köhnə xaraba hamam var idi, qapısı-zadı da yox idi, gedib girdi ora. Elə içəri girməyini gördü, bir də baxdı, hay-küy, nərə, qışqırıq, siyirmə qılınclarla bunun ətrafinı tutdular. Məhəmməd işi duydu. O bilirdi ki, çoxdandı bu şəhərdə qırx quldur peyda olub. Bildi ki, elə yəqin onlardı. Tez özünü cəmləşdirdi. Gördü daha ölüm ayağıdı, necə deyərlər, ölmək ölməkdə, ta xırıldamaq nə deməkdir? Məhəmməd səhv eləməmişdi. Elə bura doğrudan da qırx quldurun məskəni idi. Bunu tutdular ki:

– Bura bir adam ayaq basa bilmir, vəzir də, vəkil də bizim burada olmağımızı bilir, amma canının qorxusundan bir şey eyləyə bilmir, indi sən kimsən ki, cürət eləyib gəlmisən bura?

Məhəmməd gördü ki, yox, iş işdən keçib, burda kələk lazımdı, yoxsa bunu didim-didim didəcəklər. Elə bunu xəncər burnu eləyəcəklər. Tez bir şəstinən durub dedi:

– Kimdi sizin başçınız, gəlsin mənim qabağıma. Mən məşhur quldur Məhəmmədəm. Eşitdim ki, siz burda quldurluq eləyirsiniz. Odu ki, gəlmişəm görüm nə təhər quldursunuz.

Quldurlar yaman sevindilər. Demə Bağdadda məşhur bir quldur Məhəmməd varmış, quldurlar deyiblər bə bu elə odu. De yiğişdilar Məhəmmədin başına. Məhəmməd başladı özündən gopa:

– Ay belə asmişam, ay belə kəsmişəm, ay belə dam yarib ha nə bilim burda mənəm, Bağdadda kor xəlifə.

Bunları lap aldatdı, qoydu şerova. Quldurbaşı dedi:

– Məhəmməd, elə biz səni göydə axtarırdıq, yerdə əlimizə düşmüsən. Sənin səriştən də, igidliyin də bizdən çıxdu. İndi ki, sən gəlmisən, gəlin elə bu gecə gedək vəzirin evinə oğurluğa.

Bəli, yiğişdilar getdilər vəzirin evinə oğurluğa. Qapıda bölüşdülər, hərəyə bir yer düşdü. Məhəmmədə də düşdü mitbox. De quldurlar girdi içəriyə, başladılar qarətə. Məhəmməd vellənə-vellənə gəldi çıxdı mitbaxa, əlini atdı qazana, götürmüdü, elə istəyirdi çıxsın, bir-

dən fikrinə gəldi ki, adə, səhər bu yazıq aşbaz qazanı tapa bilməz pişmiş bişirməyə, yaziqdı, vəzir onu öldürər. Qoy bunu qoyum yerinə, ayrı şey götürüm. Onu qoydu yerinə, əlin atdı dolçaya. Yenə fikir bunu basdı ki, bəs bu yazıq suyu nədə gətirsin? Qərəz, hər nəyə əlini atdisa baxdı ki, səhər aşbaza lazım olaçaq, odu ki, qoydu yerinə. Axırda əlinə bir həvəngdəstə keçdi. Götürdü, bir az fikirləşdi, fikirləşdi, öz-özünə dedi:

— Səhər bu da aşbaza lazım olaçaq. Yaziqdı, pişmiş duzsuz bişirsə, atasını yandırılar. Yaxşısı budu mən bir az duz döyüm hazırlayım qoyum burda ki, aşbaz məəttəl qalmasın, özüm həvəngdəstəni götürüb aparım. Elə qızıma onsuz da həvəngdəstə lazım olaçaq.

Bəli, bir az duz tapdı, ədəb-ərkanla əyləşdi yerə, duzu tökdü həvəngdəstənin içində, qoydu iki qıçlarının arasına, başladı tappatapla döyməyə. Nə qədər yatmış adam vardısa, sarayda hamısı oyandı. Quldurlar da səs-küyü eşidib qaçdırılar. Bunun da dünyadan xəbəri yox, elə duzu döyür. Qərəz, tökülüb gəldilər, gördülər ki, bir kişi, oturub duz döyür. Soruşdular ki:

— A kişi, burda nə qayırırsan?

Məhəmməd dedi:

— Oğurluğa gəlmışəm.

Gördülər bu deyəsən gicdi. Tutub apardılar vəzirin yanına. Ordanburdan axırda Məhəmməd naəlac qalib, açıb əhvalatı danışdı ki:

— Vallah, mən oğru-zad deyiləm. Mən bir namuslu adamam. Arvadım beləcə məni dəli eləyib, salıb çöllərə.

Vəzir baxdı ki, bu bir yazıq adamdı, özü də bunun üzündən evi qalıb özünə. Əgər o tappilti salmasayıdı, indi ev getmişdi. Quldurlar indi evə süpürgə çəkmışdılər. Odu ki, Məhəmmədə yüz tümən də pul verib azad elədi. Məhəmməd pulları alıb sevinə-sevinə gəldi evə. Pulları verdi arvada. Arvad pulları alıb, kişinin boynunun ardına bir yumruq vurub saldı eşiyyə ki:

— Bundan bir şey çıxmaz, get yenə gətir!

Məhəmməd çıxdı küçəyə. Axşamacan veylləndi. Ölcdü küçələri sağdan sola, soldan sağa. Axşam oldu, qaranlıq düşdü, qonşular gəldi yalvardı, Məhəmməd özü də iki saat zarıdı, arvad elə nix dediyində durdu. Axırı Məhəmməd çıxdı küçəyə. Fikirlə gedirdi, bir vaxt gözünü açdı, gördü yenə də dünənki hamamın qabağındadı. Qorxudan başladı titrəməyə ki, indi quzdurlar çıxbı mənim pişiyimi ağaca çıxaracaqlar.

Elə bu fikirdəydi, istəyirdi qaçsin, bir də gördü bir adam bunu xirtdək-lədi. Düz bunu çəkdilər içəriyə. Məhəmməd gördü yox, iş xarabdı. Yenə düşdü bu quldurların əlinə, başladı goplamağa ki:

– Ay eviniz yixilsin, dünən hara qoyub qaçdırınız? Məni tutdular, apardılar padşahın yanına. Padşah əmr elədi ki, çəkin bunu dar ağa-cına. Elə dara çəkirdilər ki, cəlladları vurub, yaralayıb qaçmışam.

Quldurlar hələ bir az da pərt oldular ki, biz niyə buna kömək elə-məmişik. Bir az üzrxahlıq eləyəndən sonra dedilər ki, onda gəlin bu gecə də gedək vəkilin evinə oğurluğa.

Bəli, yiğışdırılar, getdilər, girdilər saraya. Hamı məşğul oldu qarətə, Məhəmmədə də yan otaq düşmüşdü. Gəlib içəri girəndə baxdı ki, və-kilin qarabaşlarından biri ölüb, kəfənləyib qoyublar ki, səhər aparıb basdırınsınlar. Fikirləşdi ki, ədə, bura bax a, heç müsəlmançılıq-zad qal-mayıb. Bu yazıq ölüünü qoyublar bura, heç Quran oxuyan yoxdu. Yax-şısı budu, savabdı, mən buna bir Quran oxuyum.

Əyləşdi ölüünün başının üstündə, səsini atdı başına. Sarayda nə qədər adam vardısa, hamısı oyandı. Səs-küy düşdü, quldurlar yenə ha-mısı qaçı. Baxdılara ki, yan otaqdan Quran səsi gəlir. Yetirdilər ki, bir kişi oturub Quran oxuyur. Soruşdular:

– Ay kişi, burda nə qayırırsan?

Məhəmməd dedi:

– Oğurluğa gəlmışəm.

– Bəs Quran niyə oxuyursan? Oğurluq hara, Quran hara?

– Oğurluq öz yerində, Quran da öz yerində.

Gördülər deyəsən bu gicdi. Tutub bunu apardılar vəkilin yanına. Bir az qisnadıqdan sonra bu açıb əhvalatı vəkili də dedi:

Qərəz, vəkil də baxdı ki, bunun üzündən ev salamat qalıb, odu ki, bu da Məhəmmədə yüz təmən pul verib, azad elədi. Məhəmməd elə küçəyə çıxcaq götürləndi. Tullana-tullana qaçı evə. Gətirib pulları tökdü arvadın qucağına. Zalim oğlunun qızı pulları alıb yenə Məhəmmədi saldı eşiyyə ki:

– Bundan bir şey çıxmaz, get yenə gətir!

Məhəmməd kələyi öyrənmişdi. Özünü verib bir kölgə yerdə axşa-macan yatdı, gecə durub gəldi quldurların yanına ki, ay nə bilim məni belə tutdular, ay nə bilim vəkilə bir yumruq vurdum, ay nə bilim belə çıxdım qaçıdım... Qərəz, aldatdı yenə bunları. Fikirləşdilər ki, gəlin bu gecə də gedək padşahın evinə. Qərəz, yiğişib getdilər. Bölüşdülər,

Məhəmmədə düşdü padşahın qızının yataq otağı. Girdi Məhəmməd içəri, gördü padşahın qızı yorğan-dösəkdə yatıb. Amma qız nə qız... Adam elə deyir baxım bunun camalına. Amma üstündəki ipək yorğan qızın özündən də yaxşıdı. Məhəmməd fikirləşdi ki, elə mənim qızıma ipək yorğan lazımq olacaq, yaxşısı budu bunu götürüm aparım. Yorğanı qalxızdı, gördü ədə qız lap çılpaqdı. Fikirləşdi ki, yorğanı götürüb apararam, xalqın qızına soyuq dəyər Ölər, sonra qanı qalar boynumda. Bir xeyli düşünüb-dاشınandan sonra yavaş-yavaş qızı oyatdı. Qız ayılıb gördü otaqda bir kişi var. İstədi çığırsın, Məhəmməd dedi:

– Qorxma, bala, mən oğruyam. Gəlmışəm oğurluğa. İstəyirəm sənin bu üstündəki yorğanı aparam, amma qorxuram üstün açıq qala, sənə soyuq dəyər. Dur get bir dənə o biri evdən yorğan gətir, ört üstünə mən bunu aparım.

Qız da əllamənin biri idi. Durdu ayağa ki:

– Bu saat. Sən otur burda, mən gedim gətirim.

Çıxdı, gedib padşahı oyatdı, əhvalatı xəbər verdi. Bu dəfə səs-küy düşmədiyinə görə quldurlar qaçmamışdı, hamısı öz işi ilə məşğul idi. Padşah əmr elədi, evi qahala salıb, hamısını tutdular. Padşah Məhəmməddən əhvalatı soruşdu. Məhəmməd necə ki, biz bilirik, hamısını ona danışdı. Padşah ona əlli dəvə yükü cehiz verdi, özünü də yanına götürdü, dedi ki:

– Arvad kişiyyə hər şey eləyə bilər. İstəsə onu xoşbəxt elər, istəsə bədbəxt. Arvad var ərini əllam elər, arvad var bədnam.



## QEYDLƏR

**<sup>1</sup> Firəng padşahı** – Bir sıra nağıllarımızda, hətta “Mehr mah” kimi das-tanlarımızda da təsadüf edilən bu ifadənin bu gün anlaşılan mənadakı firənglə – Fransa ilə heç bir əlaqəsi yoxdur. Son əsrlərə qədər firəng, ümumiyyətlə, avropalı mənasında işlədilmişdir.

**<sup>2</sup> Rəməl** – Qədim falçılığın nağıllarımızda ən çox işlədilən formalarındandır. Rəmmal – falçı deməkdir.

**<sup>3</sup> Simurq** – Əfsanəvi quş adıdır. Ümumiyyətlə nağıllarımızda qəhrəmanın köməkçisi, fəlakətə düşənlərin xilaskarı, yeni anadan olmuş gələcək mübarizlərin hamisi, mürəbbisi, ustadı kimi iştirak edir. Bir sıra nağıllarda qaranlıq, yeraltı dünyaya düşmüş qəhrəmanları yenidən işıqlı dünyaya çıxaran, tükü yandırıldıqda haraya çatan zoomorfik bir surət kimi məşhurdur.

Bu surətin necə yaranmış olduğunu izah etməyə çalışan müxtəlif ehtimallar vardır. Bəzi alımlar bu sözün siyah mürğ, yəni qaraquş demək olduğunu iddia edir, bəziləri onu çox böyük, cəsamətli, qüvvətli olduğunu (“Məlik Məmməd”də olduğu kimi) əsaslanaraq simürq, yəni otuz quş kimi izah edir, bəziləri də çox qədimlərdə it və quş haqqındaki təsəvvürlerin birləşməsi nəticəsində yaradılmış zoomorfik bir surət kimi qəbul edərək səg (it) və mürğ (quş) sözlərindən əmələ gəlmış olduğunu deyirlər.

Əslində Simurq çox qədim dövrlərlə bağlı əfsanəvi, bir dərəcəyə qədər də kosmik surətdir. Bu quşun adına hətta “Avesta”da da təsadüf edilməkdədir. Bu qədim abidədə həmin quşun adı “Səino”, Pəhləvi yazılarında “Simmür”, yəni “Sinmürğ” (sin quşu) şəklindədir. “Avesta”ya görə bu cəsamətli quşun yuvası guya dəniz ortasında bitmiş bir ağacın başında imiş. Daha sonrakı İran eposuna, eləcə də Firdovsi “Şahname”sinə görə bu quş guya dünyanın ən böyük, hündür, hətta mərkəzi dağı hesab edilən Elburz – Elburcun zirvəsində yaşayır. Məlum olduğu üzrə “Şahname”yə görə o elə burada da Zalı və Rüstəmi himayə etmişdir. Bizdə bu əfsanəvi dağı “Qaf” əvəz edir ki, Simurq da bəzəi hallarda bununla əlaqələnir. İran eposunda iki Simurq vardır. Bunlardan biri Zalı və Rüstəmi himayə edən xeyirxah, ikincisi də nəhayət İsfəndiyar tərəfindən öldürülən bədxah Simurqdur. Bizim nağıllarımızda isə Simurq, yuxarıda deyildiyi kimi, ancaq müsbət, xeyirxah bir quş surəti kimi məşhurdur.

**<sup>4</sup> Əjdaha** – Əjdaha bizim nağıllarımızda hətta insanı uda biləcək dərəcədə böyük, heybətli ilan kimi təsvir edilir. O, bəzən üç, bəzən yeddi, bəzən isə hətta qırx başlı olur. Çox zaman suların başını kəsir, gündə bir qız qurbanı almayıncı əhaliyə su vermir. Onun ən böyük düşməni Simurqdur. Həmişə onun yuvasını dağdırıb balalarını yeməyə, nəslini kəsməyə çalışır.

Bu sözün əslində Aji-dahaq, yaxud Ahi-dahaq olub “dişli ilan” demək olduğunu iddia edirlər.

Əslində bu surət qədim insanın yağışın qabağını kəsən qara bulud haqqındakı ibtidai təsəvvürünə əsaslanır. Diqqət edilsə bizim nağıllarımızda onun çox zaman su qabağını kəsməsi motivi də bununla əlaqədardır.

Qədim Hind eposunda haman qara buluda əsaslanan mənfi surətin adı Vritra olmuşdur. Vritra əslində oğurlayan, gizlədən deməkdir. O guya ki, yağışı insanlardan gizlədirmiş. Onu yalnız baş allah İndira öz ildirim qılıncı ilə məhv edə bilirmiş. Buna görə də İndiranın adlarından biri də Vritrahan (Vritrani öldürünen) idi ki, bu da öz sonrakı inkişafında Vərəhram – Bəhram şəkillərinə düşmüş, Nizami “yeddi gözəl”ində də adlarındakı eyniyətə görə tarixi Bəhramla birləşərək Bəhramur obrazının yaranmasına qida vermişdir. Şübhəsiz ki, Bəhramın ejdaha öldürməklə şöhrətlənməsi, axırdı da qaranlıq mağarada batıb yoxa çıxması onun haman bu xüsusiyyəti ilə əlaqədardır. Nağıllarımızda ejdahanın, əslində Günəşlə, Ayla əlaqədar kosmik surət olan Simurqla düşmənliyi də bununla bağlıdır.

Əjdaha əsatirdə odla, günəşlə mübarizə aparan qaranlıq divi, hətta doğrudan-doğruya Əhrimənin oğlu kimi də izah edilir.

**5 Qaf** – Ümumiyyətələ şifahi ədəbiyyatımızda, xüsusilə nağıllarımızda adı çox çəkilən əfsanəvi dağdır. Həm son dərəcə gözəl, həm də zirvəsinə çıxılması mümkün olmayacaq dərəcədə yüksək zənn edilən Qafin, hətta yaqut və zümrüddən ibarət olduğunu söyləyən mənbələr də vardır. Çox uzun bir müddət bu dağ dünyanın son nöqtəsi, yaxud onu əhatə etmiş bir kəmər kimi də təsəvvür edilmişdir. Əfsanələrə görə pərilər burada yaşayır, divlər də burada həbs edilmişlər. Hətta Günəşin, Ayın belə buradan çıxıb, burada da batdıqlarını iddia edən “əsər”lər, təsvir edən nağıllar da çoxdur. Məlum olduğu üzrə Quranda belə bu dağ haqqında danişilməqdadır. Buna görə də bəzi tədqiqatçılar bunu ərəb kosmoqoniyası ilə bağlayırlar. Lakin Qafin uzun bir müddət qədim İran eposundakı Elburc – Elburzla və s. ilə də eyniləşdirilmiş olduğu məlumdur. Buna görə də bu dağ müxtəlif dövrlərdə müxtəlif yerlərdə təsəvvür edilmiş, daha dəqiq deyilsə, müxtəlif dövrlərdə bir-birindən hətta çox aralı məsafələrdə olan dağlar Qaf adlandırılmışdır. Əksər tədqiqatçılar Qafin Qafqaz dağları olduğunu deyirlər. Məlum olduğu üzrə, A.Bakıxanov da “Güllüstani-İrəm” əsərində bu məsələyə toxunaraq yazır:

“...Bu qeydlərdən başqa yenə bir çox əlamət vardır ki, Qaf dağının Qafqaz dağları olmasına dəlalət edir. Bu dağ haqqında hədis və əxbər kitablarında və başqa mənbələrdə kinayə qəbilindən olaraq verilən yanlış məlumat bilməməzlikdəndir. Çünkü keçmiş insanlar, bu əcaiblə dolu dağların şimal tərəflərindən və daxili vəziyyətindən düzgün xəbərdar deyildilər. Əgər onlar bu səbəbə buranı dünyanın son nöqtəsi təsəvvür edərək, iri cüssəli, vəhşi xasiyyətli sakinlərini

divə və aləmdə hüsн və nəzakətdə məşhur olan gözəllərini pərilərə bənzət-sələr münasibətsiz və yersiz olmaz".

Yenə "Gülüstani-İrəm"də deyilir:

"Bu dağ əfsanə kitablarında divlərin və pərilərin yurdunu hesab olunur... Şəmxal ölkəsində, gözəlləri bütün Dağıstanda məşhur olan kəndlərdən birinin adı Pərvuludur. Bu da Pəri-avul, yəni pərilər kəndi deməkdir. Bu kənd indi də durur".

<sup>6</sup> **Div** – Xariqüladə gücü, bəzən hətta uçmaq qabiliyyətinə malik olan antropomorfik surətidir. Nağıllarımızda əsasən mənfi qüvvə kimi iştirak edir və yeraltı dünya – zülmətlə əlaqədardır. Üç, yeddi, qırx başlılarına da təsadüf edilir. Lakin diqqətli tədqiq bu surətin daha qədimlərə xeyir qüvvəsi kimi təsəvvür edildiyini, hətta doğrudan-doğruya işıq allahı kimi təqdis edilmiş olduğunu aydınlaşdırır ki, bunun da səbəbləri vardır.

Məlum olduğu üzrə div "Avesta"da şor qüvvəsi kimi qiymətləndirilmişdir. Hətta "Avesta"nın əsas fosillərindən biri olan "Vendidad" (Vendivdad) doğrudan-doğruya divlər əleyhinə dualardan, ayinlərdən ibarətdir. Qədim İran, Orta Asiya və Azərbaycan əsatirini, mərasimlərini, əfsanələrini, eləcə də inam və etiqadlarını özündə toplamış olan bu abidədə div "daeva" adlandırılır. Daha qədimlərdə bu "deva" adlanar, özü də qəbilə allahı kimi təqdis edilərmiş. Qədim sanskritdə isə "deva" doğrudan-doğruya işıq allahının adı imiş. Zərdüştilik bu qədim qəbilə allahını zülmətlə əlaqədar şor qüvvəsinə çevirmişdir. Herodot zərdüştiliyi yayan və möhkəmlədən Dara və onun oğlu Kserksin bu sahədəki fəaliyyətində danışarkən deyir ki, Ahuraməzda və ona çox yaxın olan Mitra allah kimi qəbul edilmiş, qəbilə allahı olan div isə öz ilahiliyini itirib sadə təbiət qüvvələri dərəcəsinə endirilmişdi. Zərdüştiliyyin möhkəmlənməsi ilə div getdikcə yeni xarakter kəsb etmiş, tamamilə mənfi-ləşərək şor qüvvəsinə çevrilmişdir.

<sup>7</sup> **Darğa** – Daruğa, yaxud daruxaçı əslində monqol sözüdür. Mənəsi əzon, basan, buradan da hakim deməkdir. Lakin söz müxtəlif zamanlarda, ayrı-ayrı yerlərdə fərqli mənalarda işlədilmişdir. Nağılda bazarbəyi mənasını daşıyır.

<sup>8</sup> **Bir çörəyim övsanata keçdi** – Əslində nəzirim qəbul olundu deməkdir. Burada, indi də xalq içərisində olduğu kimi, xatadan qurtardım mənasında işlədilmişdir.

<sup>9</sup> **Pəri** – Qədim nağıllarımızın, eləcə də bir sıra dastanlarımızın çox sevilən surətlərindəndir. Çox gözel təsəvvür edildiyinə görə zaman keçdikcə hətta doğrudan-doğruya bu mənəni ifadə edən bir söz kimi də işlənmişdir.

Qədim sehrli nağıllarımızda pəri xeyrxah qüvvə kimi iştirak edir. Əksərən qəhrəmana kömək edir, bəzən hətta öz göyərçin donunu çıxararaq adı qız kimi qəhrəmanla sevişir, əro gedir. Nağıllardan anlaşıldığına görə pərilərin əsas məskəni Gülüstani-İrəmdir. Hətta burada pərilərin xüsusi bir cəmiyyət

halında yaşadıqlarına, dövlət quruluşuna malik olduqlarına etiqadın əlamətləri də nağıllarımızda yaşamaqdadır. İştirak etdikləri bütün nağıllarda pərilər su ilə əlaqədar olurlar. Qəhrəmanlar da onları məhz suda çımdıkları zaman görür, sevir, evlənirlər. Əslində pəri Şərqiñ ən qədim kosmik surətlərindəndir. Buna hətta “Payrika” şəklində “Avesta”da təsadüf edilməkdədir. Bu qədim abidəyə görə Payrika öz gözəlliyi ilə insani yoldan çıxarmaqdə Əhrimənə kömək edən bədxah şər qüvvə kimi qiymətləndirilir. Zərdüştilik əsatirinə görə o bəzən hətta quyruqlu ulduz şəklində düşür, su möbudu müqəddəs Tiştri ilə mübarizə aparır, onun insanları su ilə, yaz yağışları ilə təmin etməsinə mane olmuşdur. Bizim nağıllar, görünür ki, bu surətin daha qədim xüsusiyyətlərini mühafizə edib zəmanəmizə qədər yaşadıb göttürmişdir.

<sup>10</sup> **Uğur** – Bir sıra qədim Şərq xalqları əsatirində yol ilahının adı olmuşdur. Yola çıxan adamlar üçün işlədilən “uğur!..”, yaxud “uğur olsun!” kimi ifadələr də çox ehtimal ki, bu qədim əsatiri təsəvvürlərlə bağlıdır. Zaman keçdiyə ugur “uğuruma çıxdı” ifadəsində olduğu kimi doğrudan-doğruya “yol...” mənasında da işlənməyə başlamışdır. Məlum olduğu üzrə bizdə hətta indi də “yol” sözünün bir “dəfə”, “kərə” mənası da vardır (bir yol – bir dəfə; iki yol – iki dəfə; yaxud bu yol – bu dəfə və s.). Buna görə də bəzəi rayonlarımızda “uğur” dəfə, kərə mənasında da işlədir. Burada da bu söz dəfə, kərə mənasında işlənir.

<sup>11</sup> Bizdə “Gülsüman”, “Gül və Sənavər”, “Gül Sənavərə nə eylədi, Sənavər Gülə nə eylədi” və bunlara bənzər bir sıra nağıllar vardır. Bunlardan bəziləri məşhur “Şahzadə Sənubər”ın folklorlaşmış variantlarıdır. Bəziləri isə tamamilə başqa səpkidə işlənmiş əsərlərdir.

Nağılin təqdim olunan variantında başlanğıcdan birinci hissəsi Aarne-Andreyev sistemi ilə nağıl süjetləri göstəricisində №303, üçüncü hissəsi №315, Sənavər hissəsinin başlanğıcı №306, sonu №499 ilə uyğun gəlir. Süjetin orta qismi isə №530 B ilə, oğlanın ovları təpəyə yiğdiyi yer də №570 ilə uyğunluq təşkil edir.

<sup>12</sup> **Həlqəbəgüş** – Qulağına halqa salınmış deməkdir. Qədim adətlərə görə təkbətək vuruşmada qalib gələn məğlub olanın qulağına halqa keçirib özünə qul edə bilərmiş. Belə adamlara qulamı-həlqəbəgüş deyilirmiş. Burada “Təslim oluram” mənasında işlədilmişdir.

<sup>13</sup> **Küpəgirən qarı**, yaxud **küp qarısı** – Bir sıra alimlərin başqa xalqların folklorunda da təsadüf edilən buna bənzər surətlərə verdikləri izahata görə, qədim insan ölümü qarı şəklində təsəvvür etmişdir. Buna görə də belə surətləri ölümün simvolu, onların yaşadıqları dar, qaranlıq daxmaları isə qəbir kimi izah edən müəlliflər vardır.

Azərbaycanda vaxtilə ölülərin küplərdə dəfn edildikləri nəzərə alınarsa belə küp qəbirlərlə bu surətin daşıdığı “küp qarısı” adı arasındaki münasibət çox maraqlı olur.

<sup>14</sup> **Bir həsir qalıb, bir də Məmməd Nəsir** – Heç bir şey qalmayıb deməkdir.

<sup>15</sup> **Yengə** – Bu söz müxtəlif rayonlarımızda müxtəlif mənalarda işlədir. Bəzi rayonlarda dayı arvadı, bəzi rayonlarda əmi arvadı demək olan yengə, bu nağılda gəlinin yanınca gedən arvad mənasında işlədir.

<sup>16</sup> **Süleyman** – Ümumiyyətlə, şifahi ədəbiyyatımızda, xüsusiilə nağıllarımızda həzret Süleyman, yaxud Süleyman peyğəmbər adları ilə məşhur olan bu surətin prototipi şübhəsiz ki, haqqında “Tövrat”dan bəhs olunan əfsanəvi hökmədar Solomon – Süleyman ibn-Davuddur. Tarixi və əfsanəvi rəvayətlər Süleymanı ağıllı, ədalətli, ideal hökmədar kimi təsvir etməkdədir. Bu əfsanələrə görə Süleyman Davudun kiçik oğlu imiş. Bizim eradan qabaq X əsrin əvvəllərində hakimiyyət sürmüş atası Davud öldükdən sonra öz böyük qardaşını və onun tərəfdarlarını aradan qaldıraraq hakimiyyət başına keçmiş və 40 ilə yaxın bir müddət ərzində dövlətin möhkəmlənməsində misilsiz müvəffəqiyyətlər əldə etmişdir.

“Tövrat”a görə Davud bu dövlətin yaradıcısı imişsə, Süleyman da onun təşkilatçısı olmuşdur. Onun hakimiyyəti illəri xüsusiilə xarici ticarətin böyük bir vüsətə genişlənməsi, qonşu dövlətlərlə siyasi əlaqələrin möhkəmlənməsi, daxili islahatların bacarıqla həyata kesirilməsi illəri olmuşdur. Yaritarixi, yarı əfsanəvi rəvayətlərə görə o, Misirin XXI sülalə şahlarından birinin qızını almaqla öz vəziyyətini daha da möhkəmlətmış və öz zəmanəsinin siyaset meydanında əhəmiyyətli rol oynamağa başlamışdır. Onun tikinti işlərinə çox fikir verdiyi, xüsusiilə dəbdəbəli saraylar, məbədlər tikdirmiş olduğu barədə çox danışılır. Süleyman hakimiyyəti altında olan ölkəni on iki əyalətə bölmüş imiş. Bu səbəbdən onun sarayı özüne qədərki saraylardan qat-qat dəbdəbəli imiş ki, bütün bunlar onun hələ yaşadığı illərdə böyük şöhrət qazanmasına şərait yaradırmış. Süleyman öldükdən sonra onun təşkil etmiş olduğu dövlət parçalanmış, bu da sonrakı illərdə və əsrlərdə onun getdikcə daha çox əfsanəvi boyalar almasına zəmin yaratmışdır. Sonrakı ənənə onun hakimiyyəti dövrünü “qızıl əsr” adlandırmış, özünü isə ən müdrik hökmədar və ədalətli hakim dərəcəsinə qaldırılmışdır. Mübəlgələr getdikcə artmış, aqlasığmaz nə varsa onun adına bağlanmış, nəticədə, bizim nağıllardan da göründüyü kimi, heyvanlara, quşlara belə hökmü çatan, uçan xalçaya, bütün sirləri açan, canlı və cansızlar üzərində hakimiyyət qüdrəti verən üzüye, ölüleri dirildən musiqi alətinə malik əfsanəvi bir surət dərəcəsinə qaldırılmışdır.

Rəvayətlər görə onun hətta 1005 rübbəyi şeri, 3000-ə yaxın təmsilləri və s. əsərləri de var imiş.

<sup>17</sup> **Irəm** – Nağıllarımızda, dünyanın misli-bərabəri olmayan ən gözəl güşəsi kimi təsvir edilir. Bəzən sadəcə Irəm, bəzən bağı-İrəm, Gülüstani-İrəm, bəzən hətta Gülüstani-bağı-İrəm adlandırılır. Belə bir yerin doğrudan da olub-olmadığı, yaxud harada olduğu barədə çox fikirlər söylənmişdir. Xüsusiilə

Ərəb mənbələrində bu barədə hədsiz-hesabsız rəylər, ehtimallar vardır. Bu mənbələrin əksəriyyətinə görə İrəm öz gözəlliyi ilə dünyada yeganə olan qədim bir şəhərmiş və vaxtilə Yeməndə yaşamış Ad qəbiləsinin mərkəzi olduğuna görə İrəmi-Ad, hədsiz-hesabsız sütunlara malik olduğuna görə isə İrəmi-Zatül-imad adlanmış. Mənbələrdə bu şəhərin bağları, bağçaları haqqında həddindən artıq şirişdilmiş, mübaliğəli təsvirlər vardır. Verilən məlumatlara görə bu şəhərin xərabəlori indi də yaşamaqdadır. Hətta VIII əsrə Abdulla ibn-Qülabə adlı bir nəfərin bu xərabələrdə külli miqdarda nadir, qiyamətli şeylər tapmış olduğu da rəvayət olunmaqdadır.

Görkəmli Azərbaycan yazıçı və tarixçisi Abbasqulu ağa Bakıxanov isə bu barədə tamamilə başqa fikirdədir. Hətta öz məşhur tarix kitabını da “Gülüstani-İrəm” adlandırmış olan Bakıxanov elə həmin əsərində bu barədə yazır ki, Gülüstani-İrəm, Qaf dağının yaxınlığında, son dərəcə təravətli və axar-baxarlı, gözəl çeşməli və meyvəli ağacları olan bir yer kimi təsvir etmişlər. Ehtimal ki, bu da Qubanın Şabran adlı səfəli obasından ibarətdir. Bakıxanov elə həmin səhifədə Qarabağdakı məşhur Gülüstan adlı yerin yuxarısında, dağlıq bir yerdə indi də Gülüstani-İrəm adlı bir yaylaq olduğunu qeyd edir.

Prof. Paxomov isə “Bakıxanovun “Gülüstani-İrəm” əsərinin adı haqqında” adlı məqaləsində Şabranın keçmişdə doğrudan da belə bir şöhrətə malik olduğunu xüsusilə qeyd edir.

## LÜĞƏT

A

*Afəti-zaman* – burada zəmanət gözəli mənasındadır

*Ağac* – məsafə ölçüsü

*Ahu* – ceyran

*Aqibət* – gələcək, tale

B

*Balaxana* – yuxarı mərtəbədə olan otaq

*Bargah (barigah)* – saray

*Bər misli-Züleyxa* – Züleyxa kimi

*Bənzəklər* – quş adıdır

*Bəsirət* – qəlb gözü

*Bikeyf* – keyfsiz

*Bu heyndə* – bu vaxt

D

*Dalandar* – dalançı

*Danənişan* – daş-qasılı

*Dəhnə cilov* – cilov növlərindəndir

*Dəlil-dəlayil* – nəsihət, öyündür

*Dərbənd olmaq* – əhəmiyyət vermək

*Dəryanın təngi* – dənizin dibini

*Dingələn* – bitki, ağac; dam-daş

*Dişli* – arabanın qabaq oxuna taxılan ağacı

*Divana* – dəli, divanə

*Dördəmə* – atın dördayağa çapması

*Dünük* – sadə və açıq qəlbli

Ə

*Əhdiminəlbəfa* – əhdinə vəfa et!

*Əlannixda* – bu saat

*Əlatəş* – susuz

*Əmnəsalah* – dəst, lazım olan şeylər

*Ənvai-müsibət* – müxtəlif müsibətlər

*Ətər* – əsər, xəbər, nişanə

*Əyə* – sahib

## F

*Fariq olmaq* – müəyyən işdən ayrıılmaq, qurtarmaq  
*Faş etmək* – üstünü açmaq  
*Förən* – dərhal, o saat

## G

*Gəşt* – gəzmək  
*Gilif* – suyun divar altından axan yeri  
*Görk* – ibrət, dərs

## H

*Heyn* – an, dəm  
*Həmlı* – hamilə, ikicanlı  
*Həmzad* – cin mənasında  
*Həndə-məndə eləmək* – artıq-əskik danışmaq  
*Huş-guş* – diqqət

## X

*Xapdan* – qəflətən, gözlənilmədən  
*Xəyəti* – nazik ipək sap  
*Xırıd etmək* – satmaq mənasında  
*Xof* – qorxu  
*Xub* – yaxşı

## K

*Kaha* – mağara  
*Kandar* – astana  
*Kəsərti* – soyuq silah  
*Kovuş* – ağac gövdəsində əmələ gələn boşluq  
*Kölgəlik* – çətir, şəmsiyə  
*Köhənsalə* – qoca, yaşılı  
*Küştü* – güləşmə

## Q

*Qahala salmaq* – mühasirəyə almaq  
*Qaraçuxa* – tale, bəxt  
*Qarixmaq* – çəşmaq, özünü itirmək

*Qəflə-qatır* – qafilə, karvan  
*Qəlvi* – qəlbi, hündür, uca  
*Qənirsiz* – misilsiz, tayı olmayan  
*Qəsr* – saray  
*Qobu* – dərə, arx

## M

*Mama* – bibi  
*Mamiləçi* – sələmçisi  
*Mani-mənal* – var-dövlət  
*Marıtdamaq* – güdmək  
*Mazarat* – bacarıqlı, zirək, dəcəl  
*Mehr* – məhəbbət, ülfət  
*Meymənə* – sağ cinah  
*Meysərə* – sol cinah  
*Məndəcərlik* – işlənməmiş yer, kol-kosluq  
*Mərdana paltar* – kişi paltarı  
*Mərəkə* – hay-küy  
*Müəzzzin* – azançı  
*Mültəfit olmaq* – fikir vermək

## N

*Nakəs* – alçaq, nanəcib  
*Naqafıl* – qəflətən, gözlənilmədən  
*Nəbadə* – məbadə, olmaya ki  
*Nəhəndir* – nahəmvar, kobud, həddindən artıq yekə  
*Nəmar* – bəxşış, mükafat  
*Nix dediyin dedi* – dediyindən ol çəkmədi  
*Nörəstə* – yeniyetmə

## O

*Odan* – kəhrizin gözünə enmək üçün tikinti  
*Ovsar* – dəvənin başına bağlanan ip

## P

*Pas* – vaxt məfhumu mənasında  
*Pələt* – həyət qapısı  
*Pəmbəcə* – pəncə; qapaz

R

*Rəm* – rəml

*Rəvan olmaq* – yola düzəlmək

*Rönəq* – bəzək

S

*Saqqa* – oyun aşığı

*Sehrkun* – sehr və cudu ilə məşgul olan adam

*Sələ* – küpənin ağızına bağlanan dəri

*Səm* – səm küləyi, zəhərli külək

*Sərək* – ağılsız, axmaq

*Simsirix* – qaş-qabaq

*Sigəzi* – kisə

*Sovsuz* – sonsuz, övladsız

*Sümüyü oynaməq* – şadlanmaq, sevinmək

Ş

*Şahin-şonqar* – laçın

*Şığanmaq* – hücum etmək

*Şox* – işıq

*Şümşürük* – şimşək

T

*Tay* – daha

*Taya* – tərbiyəçi

*Teş* – teşt

*Təbənə* – böyük iynə

*Təgyiri-libas* – palтарını dəyişmək

*Təlis* – kisə

*Təndirəsər* – təndir damı

*Təyyi-mənazil* – mənzillər keçərək, mənzillər qət edərək

*Tovlamaq* – aldatmaq

*Tutuzdurmaq* – yunu, tükü yandırmaq

*Tümən* – onluq mənasında

U

*Uçunmaq* – diksinmək, titrəmək

*Uğur* – yol, dəfə, kərə

*Ustuplu* – üsullu, yavaş, ehtiyathı

Ü

*Ürcəh olmaq* – rast gəlmək  
*Üşkürək* – fit

V

*Vaqiə* – yuxu  
*Vəsf* – tərif  
*Vürd oxumaq* – zikr etmək

Y

*Yağır* – yəhərin at belində açdığı yara  
*Yancıdar* – atı yan tərəfdən cidarlama  
*Yardarlıq* – yarı qazanca, şəriklik

Z

*Zeyn* – zehn  
*Zəfər yetirmək* – ziyan vurmaq  
*Zəmini-ədəb* – ədəb yeri  
*Zərbidəst* – qol gücü, hünər mənasında

## NAĞILLAR HAQQINDA MƏLUMAT

1. *Qaraqaşın nağılı* – Bakı, Mələknisə Kazım qızı, 60 yaşında, 1935
2. *Simanın nağılı* – Bakı, folklor şöbəsi arxiv, 1936
3. *Taxta qılinc* – Naxçıvan, folklor şöbəsi arxiv, 1930
4. *Yeddi dağ alması* – Bakı, Zabrat kəndi, folklor şöbəsi arxiv, 1936
5. *Gülnar xanım* – Əli Bayramlı rayonu, Çölbeşdəli kəndi, Səməd Səmədov, 1935
6. *Cantiq* – Naxçıvan, folklor şöbəsi arxiv, 1934
7. *Gül Sənəvərə neylədi, Sənəvər Güllə neylədi* – Naxçıvan, Baxşalı Sultanov, 32 yaşında, 1934
8. *Ağ quş* – Əli Bayramlı rayonu, Çölbeşdəli kəndi, Səməd Səmədov, 1935
9. *Üç bacının nağılı* – Naxçıvan, Baxşalı Sultanov, 1934
10. *Şahzadə Mütalib* – Naxçıvan, Bağır Qaziyev, 1936
11. *İlyasın nağılı* – Naxçıvan, folklor şöbəsi arxiv, 1934
12. *Nardan qızın nağılı* – Bakı, Ruqiyyyə Rza qızı, 42 yaşında, 1932
13. *Kəl Həsənin nağılı* – Ağdam rayonu, Hindarx kəndi, Mirzə Ələkbər oğlu, 1935
14. *Ax-vax* – Əli Bayramlı rayonu, Çölbeşdəli kəndi, Səməd Səmədov, 1935
15. *Ceyranın nağılı* – Bakı, Ruqiyyyə Rza qızı, 1932
16. *İbrahim* – Əli Bayramlı rayonu, Çölbeşdəli kəndi, Səməd Səmədov, 1935
17. *Qara vəzir* – Bakı, Mələknisə Kazım qızı, 1935
18. *Əmiraslanın nağılı* – Əli Bayramlı rayonu, Çölbeşdəli kəndi, Səməd Səmədov, 1935
19. *Keçəllə qazının nağılı* – Bakı, Zabrat kəndi, folklor şöbəsi arxiv, 1934
20. *Məhəmməd* – Naxçıvan, Baxşalı Sultanov, 1934

## MÜNDƏRİCAT

Qaraqaşın nağılı .....	.5
Simanın nağılı .....	.21
Taxta qlınc .....	.49
Yeddi dağ alması .....	.53
Gülnar xanım .....	.60
Cantiq .....	.69
Gül Sənəvərə neylədi, Sənəvər Gülə neylədi .....	.83
Ağ quş .....	.102
Üç bacının nağılı .....	.111
Şahzadə Mütalib .....	.120
İlyasın nağılı .....	.138
Nardan qızın nağılı .....	.146
Kəl Həsənin nağılı .....	.162
Ax-vax .....	.176
Ceyranın nağılı .....	.192
İbrahim .....	.212
Qara vəzir .....	.230
Əmiraslanın nağılı .....	.246
Keçəllə qazının nağılı .....	.269
Məhəmməd .....	.275
<i>Qeydlər</i> .....	.281
<i>Lügət</i> .....	.287

**AZƏRBAYCAN NAĞILLARI**

**BEŞ CİLDDƏ**

**II CİLD**

**“ŞƏRQ-QƏRB”**

**BAKİ-2005**

Buraxılışa məsul: *Əziz Güləliyev*

Texniki redaktor: *Rövşən Ağayev*

Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*

Kompyuter səhifələyicisi: *Rəşad Həmidov*

Korrektor: *Pərvanə Məmmədova*

Yiğılmağa verilmiştir 29.10.2004. Çapa imzalanmıştır 30.04.2005.

Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 18,5. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 101.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.